

Əhsən Rəhmanlı



QARMON İFAÇILIĞI
SƏNƏTİ VƏ ONUN
AZƏRBAYCANDA TƏDRİSİ



Əhsən Rəhmanlı

**QARMON İFAÇILIĞI
SƏNƏTİ VƏ ONUN
AZƏRBAYCANDA TƏDRİSİ**

**Bakı
“Araz” nəşriyyatı 2008**

Redaktor: Ə. MİKAYILOĞLU

ƏHSƏN RƏHMANLI,

**"QARMON İFAÇILIĞI SƏNƏTİ VƏ ONUN
AZƏRBAYCANDA TƏDRİSİ"**

"Araz" nəşriyyatı, 2007, səh. 386

Azərbaycan milli musiqi tarixində silinməz izlər qoyan, geniş səs diapozonlu xanəndə, opera sənətçisi, xalq artisti vaxtsız aramızdan getmiş, itkisi qəlbimizi göynədən sadıq dost Baba Mahmudoğlunun işıqlı xatirəsinə ithaf edirəm.

**Ə ————— 4950637839
050 ————— 2008**

© "Araz", 2008

Ön söz

İfaçılıq sənətimizin ayaq tutub yeriməsində misilsiz xidmətləri olmuş, lakin, unudulub yaddan çıxmış sənətkarlarımızı yaddaşa gətirib yaşatmaq hər birimizin vicdan borcu olsun. O cümlədən dövrümüzdə yaşayıb-yaradan, zamanla ayaqlaşan, peşəkar sənətə öz töhfələrini verən say-seçmə ifaçılarımızın əməyini vaxtında qiymətləndirmək və təndaşlıq qayəmizə çevrilsin.

Bu kitabı müşahidəlirimiz, tədqiqat və tapıntılarımız, özümüzün və ayrı-ayrı fərdlərin, yaradıcı şəxslərin, ifaçıların, ailə üzvlərinin, sənət yoldaşlarının xatırları əsasında yazdıq.

Qarmon ifaçılığı instrumental ifaçılığımızın və bütünlükə xalq musiqimizin ayrılmaz bir hissəsi olaraq özünü təstiqləmişdir. Bu alət ifa tərzinin səciyyəvi cəhətləri, tembr xüsusiyyətləri və təsir qüvvəsi-lə xalq çalğı alətləri sırasında xüsusi mövqe tutmuşdur.

İlk qarmonçularımızın sadə, bəsит alətlərlə çaldıqları havalar, onların ev, şəxsi mənzil mühitində öz övladları, yaxınları, qohum-qonşuları, dost-qardaşları və həvəskarlarla apardıqları tədris işi özlərin-dən sonra gələn davamçılara örnək, təməl və ilham mənbəyi olmuşdur.

Qarmon sənətçiliyinə gələn hər bir istedadlı ifaçı bənzərsiz yaradıcılıq işi, özünə aid olan ifa tərzi gətirərək Azərbaycan musiqisinin zənginliyindən xəbər vermişdir. Bu sənətçilər dərin kamala, yüksək qabiliyyətə və incə zövqə malik olmuşlar.

Peşəkar qarmonçularımız öz sənətində zövqli ifaçılıq üsulları, yüksək bədii məzmun, yaratmışlar ki, bütün bunlar qarmon məktəbinin yaranmasına xidmət etmişdir.

Bilirik ki, çojanırlı, məzmunlu və təsirli musiqi nümunələrimizi hər bir alətdə onun texniki imkanlarına uyğun tərzdə səslənir. Bənzərsiz qarmon sənətçiliyinin, onun bənzərsiz ifaçılarının keçdiyi yola çıraq tutmağa layiq bir iş bildiyimizdəndir ki, onu işıqlandırmağa çalışdıq.

Deyirlər ki, “Xatırə danışmağı bacaran xeyirxah olur”.

Kitabımızın araya gəlməsi üçün xatırələrini söyləyənlər də bu işə xeyirlə xidmət etdilər. Biz də öz xatırələrimizi çözələyərək xeyirxahlıq etmək və yazdıqlarımızın maraqlı olmasını istədik. Həm də kitab məzmunlu və oxunacağı olsun deyə bədii “epitet”lərə və “aforizim”lərə* yer verdik.*

Kitabın musiqi təhsili verən ali və orta ixtisas məktəblərinin müəllimləri və tələbələri, gənc musiqiçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

1. “Bəddi epitet”, epitet-obrazlı bədii təyin; adı (grammatik) təyindən fərqli olaraq məcaz növü hesab edilir. Çünkü adətən məcaz mənada olur. (M.İ.Adilov, Z.N. Verdiyeva, F.M.Ağayev “İzahlı dilçilik terminləri” Maarif nəşriyyatı 1989, səh. 97)

2. Aforizm yunan sözüdür. Hər hansı bir ümumiləşmiş fikri ifadə edən söz deməkdir. (S.Ə.Cəfərov, A.H. Qarayev, K.Ə.Cəfərova “Avropa mənşəli sözlərin qısa lüğəti” 1981, səh.21)

Giriş

Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindən sayılır. Tarix elmi sübut etmişdir bu ölkə qədim mədəniyyət mərkəzlərindən biridir. Mütəxəsislərin rəyinə əsasən təzdiq olunmuşdur ki, hələ 2 milyon il bundan əvvəl qədim insanlar bu ərazidə məskunlaşmışlar.

Qədim insanlar əmək alətləri ilə bərabər bir sıra çalğı alətləri də düzəldərək öz maddi və mənəvi tələbatlarını ödəmişlər. Sonradan bəzi alətlər sadədən mürəkkəbə doğru inkişaf etdirilmiş və əsrlərdən adlayaraq cilalanıb, formalaşıb dövrümüzə qədər gəlib çatmışdır. Bəziləri isə müxtəlif dövrlərdə tələbatlı ödəyə bilmədiyinə görə tarixin çətin, keşməkeşli yollarında itib-batmış və unudulmuşdur. Belə alətlərin bir çoxu ustad sənət fədailərinin qiymətli zəhməti sayəsində bərpa olunmuşdur ki, müasir musiqiçilərimiz onlardan dəyərinçə istifadə edirlər.

Azərbaycan musiqisinin bütün Şərqdə böyük şöhrət qazandığını qeyd edən orta əsr mütəfəkkirlərimiz, şairlərimiz, musiqişünas alimlərimiz, bu sıradan Səfiyəddin Urməvi (XIII əsr), Əbdülfəzadə Marağai (XIV əsr) musiqi alətləri haqqında qiymətli məlumat verirlər. Ə. Marağainin¹ "Musiqi alətləri və onların növləri" əsəri olduqca diqqətə laiqdir. Orta əsrlərdə mövcud olmuş musiqi alətləri bu əsərdə üç qrupa bölünür.

I. Simli alətlər:

Çetar, çägar, tənbur, çəngi, səntur, bərbət, qopuz, ozan, saz, qanun, setar, ud, həzzkar, bunqar, çışek, kamança, dütar, mizhar, müğni, müzhə, rübab, rud, səvəndər, sənc, sinc (zinc), çeqane və s.

II. Nəfəslİ alətlər:

Balaman (balaban), bulban, zurna, dündük, ərgənun, zəmr, nəfir, kərrənay, mizmar, müşqar, pişə, surna, sümsü, tütək, tulum, seypur, sur və s.

1. Əbdülfəzadə Marağai "Musiqi alətləri və onların növləri" "Qobustan" jurnalı, 1977, №1, səh 74 (bu barədə Ə. Rəhmətovun "Azərbaycan xalq çalğı alətləri və onların orkestrdə yeri" adlı kitadında məlumal verilir. İşıq nəşriyyatı -Bakı 1980)

III. Zərbli alətlər:

Qaşığek, qidum, nağara, qoşa nağara, dairə, dəf, qaval, dumbul, koos (kuus), nəgrəzak, təbil, dəray, xalxal, çərəs, çan, kasə və s.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz rolü olmuş Səfiəddin Urməvi, Əbdülqadir Marağai və başqaları musiqi alətlərinin təkmiləşdirilməsi, onlarda ifa qaydalarının mükəmmələşdirilməsmi sahəsində böyük iş aparmışlar. Həmçinin özləri də bəzi musiqi alətləri yaradıb meydana gətirmişlər. S. Urməninin düzəldiyi nüzhə və musiqi aləti necə osrlər ərzində nəinki Azərbaycanda, hətta Şərqi ölkələrinin eksəriyyətinin ifaçılıq sənətində mühüm əhəmiyyət kəsb etmişdir.

Musiqi mədəniyyətinin sonrakı inkişafı prosesində qədim mənbələrdə adına təsadüf etdiyimiz Azərbaycan musiqi alətlərinin bir çoxu sıradan çıxmış, dövrümüzə gəlib çatana qədər neçəsi xeyli dəyişiliklərə uğrayaraq hətta adını da dəyişmişdir.

Təkmilləşərək, cilalana-cılalana bu günümüze gəlib çatana qədər tarixlərin sınağından keçən milli musiqi alətlərimizin eksəriyyəti dövrümüzdə Azərbaycan xalq çalğı alətləri orkestrləri və ansanbilları tərkibinə daxil edilmişdir.

Bu gün tar, kaman, ud, qanun, saz, ney, tütək, balaban, zurna, səntur, dəf, nağara, qoşa nağara, zərb, qarmon və s. alətlərsiz milli musiqini təsəvvür etmək olmaz.

Qeyd etdiyimiz kimi çox uzaq keçmişlərdə yaranaraq zəngin ənənələrə əsaslanan Azərbaycan musiqisi çoxjanırıdır. Qoca Şərqiñ ortaç musiqisi olan müğam janrı da zənginliklərlə doludur. Müğam yarandığı dövrdən indiyə qədər vokal-instrumental formada yaşamış və inkişaf etmişdir.

Müğam ifaçılığının bir qolu, bir janrı da inustermental ifaçılıqdır.

Hal-hazırda tar, kaman, ud, ney, balaban, saz, zurna, qanun və s. alətlərlə ayaqlaşa bilən, onlarla birlikdə səsləşən qarmon, instrumental musiqi sənətimizdə özünü əhəmiyyətli dərəcədə göstərməkdədir.

Müğam ulu əcdadlarımızın yaratdığı və gələcək nəsillər üçün ornu oğan etdiyi ən zəngin xəzinədir.

Müğam əcdadlarımızın yaşadığı qədim dövrdən xəbər verən uzaq və yaxın keçmişimizi özündə əks etdirən, bu günümüzlə səsləşən və golocoyə cəsarətlə addımlayan musiqi janridir. Bütövlükdə Şərqiñ musiqisinin kökü, bünövrəsi, əsası olan müğam janrı bütün dövriərdə boşəriyyətə, insanlığa, cəmiyyətə xidmət edərək formalşa-formalaşa, cilalana-cılalana bu günümüze gəlib çatmışdır.

Dünya musiqişunas alımlarının apardıqları tarixi araşdırımlar və tədqiqatlar sübut edir ki, müğam eramızdan əvvəl Şumer dövründən başlanır. Saray musiqisi ənənəsinə əsaslanan müğam janrı: ayrı-ayrı hadisələrlə əlaqədar yaranmış, tanınmış şəxslərə, hökmidarlarla və s.

həsr olunmuşdur. Bundan başqa mügamların özünün şöbə və güşələrinin adlarında yer, ərazi, ölkə və şəhər adları öz əksini tapmışdır. Elmi araşdırımlar sübut edir ki, əramızdan əvvəl VI minillikdə Azərbaycan ərazisində zəngin musiqi mədəniyyəti mövcud olmuşdur. Həmin dövrdə saray musiqi ənənəsinin labüdlüyü musiqi mədəniyyətinin bir neçə sahəsinin inkişafının mövcudluğuna və onların yüksək şəkildə təzahürünə zəmanət verir.:

1. İnstumental musiqinin olması.
2. Vakal-instrumental musiqinin labüdlüyü.
3. Müğənnilərin mövcud olması.
4. Şifahi ənənəvi musiqinin, mügamların geniş şəkildə icrasının labüdlüyü.
5. Silsilə dəstgah musiqi formasının mövcud olması.
6. Qadın rəqs məktəbinin olması.
7. Ansambolların mövcudluğu.
8. Hərb və məişət musiqisinin labüdlüyü.

Alimlərin göstərdiyi faktlara əsasən məlum olur ki, Şumer əyanları saraylarında 150-dən çox musiqiçi saxlayırdılar. Qədim Şumer saray musiqisi ənənəsi sonrakı dövrlərdə Azərbaycanda davam etdirilmiş və yaxın keçmişə qədər yaşadılmışdır.

Muğam şərq xalqlarının həyatı və məişətinə sirayət etmiş düşüncə tərzi olaraq onların mənəviyyatına hopmuşdur.

Muğam-kamilliyyə gedən yoluñ başlanğıcıdır, həyat, kainatı dərk etmək üçün Allah tərəfindən insanlara verilmiş vasitədir.

Mügamların idrəki mənası yüksək etik və estetik normalara cavab verən kamil insan yetişdirməkdir.

Muğam bu gün milli Azərbaycan təfəkkürü formalaşdırmaq üçün ən yaxşı vasitədir.

Muğamı b.e.ə. Urmiya gölü ətrafında yaşamış qədim türk tayfaları muğlar yaratmışlar. Əramızdan əvvəl bütün şahlıqlar dövründə muğlar böyük nüfuz sahibi olmuşlar və saraylarda ən mühüm işlərdə çalışmışlar. Onlar dini-fəlsəfi görüşləri, istedadlı, yaradıcı insanlar olmaları ilə yüksək elitanı və bütünlükde cəmiyyəti özünə cəlb etmişlər. Muğların yaratdığı musiqilər "muğan havaları" adlanmış, lakin sonralar dildə, danışq tərzində dialekt vasitəsilə "muğan havaları" kimi səslənmişdir.

Muğam yarandığı dövrdən indiyə qədər vokal-instrumental formada yaşamış və inkişaf etmişdir.

Muğam ifaçılığının bir qolu, bir janrı da instrumental ifaçılıqdır.

İnstrumental ifaçılığımızda qarmonun öz yeri var

Biz mövzumuzda qarmon musiqi alətinin yaranması, mənşəyi və mərhələlər keçərək inkişaf tapması barədə danışmayacaqıq. Bütün bunlar haqqında 1997-ci ildən elmi fəaliyyətə başlayan, "Qarmonun Azərbaycan musiqisində rolu və əhəmiyyəti" adlı mövzu üzrə 2005-ci ildə dissertasiya işini müdafiə edib, sənətşünaslıq, namizədi alimlik dərəcəsi alan Azərbaycan Respublikasının əməkdar artisti, məşhur qarmon ifaçısı Zakir Mirzəyev həmin ildə nəşr etdirdiyi "Azərbaycan qarmonu" monoqrafiyasında ətraflı məlumat vermişdir. Monoqrafiyada müəllif qarmonun mənşəyi, texniki ifa xüsusiyyətləri, onun Azərbaycan musiqisində istifadəsi tarixi və s. barədə geniş şəhərlər və izahlar apara bilib.

XIX əsrin I yarısından etibarən Bakıya Rusiyadan qarmonlar gəlməyə başlayır. Qarmonlar Volqaboyu ilə Xəzərdə işləyən gəmilərdə çalışanlar vasitəsilə Bakıya gətirilmişdir. Sonralar tacirlər Nijninovqorod yarmarkasında bu qarmonların kiçik həcmilərində cumaxadan sandıqlarına yığıb, üstünə də yazmışlar: "in male-məkarime...", Badikubə (tərcüməsi, bu mal ləyaqətli filankəsindir, Bakı).

Qarmonlar Bakının "Moltani karvansara"sında, sandıq bazarında satılmış. Qarmonlar alınsa da, əvvəllər onu çalanlar yox idi. Satılan vaxt aləti yoxladıqda qarmondan "qid-qid-qidil-qid" səsləri çıxıb. Ona görə də yarı şəbədə, yarı gerçək qarmon satana "qid-qılıdıcı" deyiblər. Qarmon çalmaq məşğuliyyət kimi lap əvvəllər qadınlar arasında yayılıb və xoşa gəlib. (o dövrdə qadın toylarında yalnız qadın çalğıçılar iştirak etdiyindən qarmon onlar üçün əvəzsiz musiqi aləti sayılırdı).

Yuxarıda qeyd etdiyimiz dövlərdə qarmonlar Dərbənd şəhərinə də gətirilmiş və qız-gəlinlər üçün sevimli musiqi aləti kimi yayılmağa başlamışdır. Hətta oralarda bir zamanlar bəzən də gəlin köçən qızlara cehiz kimi qarmon da alarmışlar.

Bakıya diatonik qarmonlar əvvəllər 7 dilli, sonralar 12-14 dilli, bir müddətdən sonra isə 18 dilli musiqi alətləri kimi gətirilmişdilər. Bu alətlər qarmonların ibtidai, sadə formada olanları sayıla bilər. Musiqi həvəskarları maraq göstərərək qarmon alır, çalmağı öyrənirdilər. Əvvəllər bu alətlərdə sadə havalar çalınmağa başlanmışdı.

XIX əsrin sonlarında Bakıda İçəri Şəhərli Seyid Həsən mükemməl qarmon çalırdı. Onun evinə həvəskarlar toplanar, ondan qarmon ifaçılığının sırlarını öyrənərdilər. Beləliklə müəyyən dövr ərzində Seyid Həsən xeyli şagird yetişdirərək qarmon ifaçılığına yol açmışdır. Onun evi "qarmon məktəbi" işini yerinə yetirmışdır.

İçəri şəhərdə yaşayan Məşədi Məlik (1838-1909) öz dövrünün açıqfikirli, mədəni şəxslərindən biri olmuşdur. O, bilikli musiqişünas, mahir tarzən, Mansurovlar musiqiçilər ailəsinin görkəmli nümayəndəsi idi. Məşhur "Bakı musiqi məclisi" onların mənzilindəki geniş otaqda fəaliyyət göstərirdi.

Məşədi Məlik qarmon çalmağı da bacarırdı. Evlərində keçirilən "musiqi məclisi"ndə öz 7 dilli qarmonunda bu alətin imkanına uyğun havalar çalardı. Çox güman ki, o, sonralar 16-18 dilli alətlərdə də çalışıb.

XIX əsrin I yarısında Rusiyadan Azərbaycana yarımtongsuz, yalnız ağ dillərdən ibarət qarmonlar gətirilirdi. Şuşalı çəkməçi Hüseyn də Azərbaycanın qarmon ifaçılarından sayılır. O, öz oğlu Lətifə qarmon çalmağı öyrətmişdir. Kərbalayı Lətif (1876-1944) nəinki Qarabağda, bütün Qafqazda, o cümlədən İranda ustad qarmonçalan kimi məşhurlaşır.

Qarmon alətinin onun istehsal olunduğu məkanların adıyla Tula, Boloqoy, Saratov, Vyana, Sibir, Tatar, Gürcü, Azərbaycan qarmonu adlanan növləri vardır.

1870-ci ildə Beloborodov tərəfindən xromatik səsdüzümünə malik qarmonlar (diyezli, bemollu) düzəldilmişdir. Qarmon alətinin Rusiyada inkişafında tatar millətindən olan ustaların da böyük xidməti olmuşdur. Qarmon alətindən Rusiyada yaşayan başqa xalqlar da geniş istifadə edirlər. Alət sonralar Qafqaz xalqları arasında da geniş yayılmış, hər xalq qarmon alətini öz musiqisinə uyğunlaşdırmışdır. Məsələn, "si" (in H) köklü qarmonlardan yalnız Azərbaycanda istifadə edilir. Yəni, Azərbaycan qarmonunun "do" səsi, fortopianoda "si" səslənir.

Məşhur azərbaycanlı alim, tarixçi, ədəbiyyatşünas, şair, nəqqas, xəttat və musiqişünas Mir Möhsün Nəvvab Qarabağı "Vüzuhül-ərqanı" əsərində bir sıra Şərq çalğı alətləri, o cümlədən qarmon haqqında məlumat verir. O, qarmonun təsir qüvvəsindən, dinləyicidə oyatdığı zövqdən danışır.

Azərbaycan qarmonu dedikdə, xarici görkəminə görə fərqlənməsə də, ölçülərinə, köküne (in H, yeni si) sağ və sol əllərin ifa zamanı etdiyi işlərə görə, tirlərin (plankalar) sayına görə digər qarmonlardan fərqlənən, Azərbaycan ərazisində istifadə edilən çalğı aləti nəzərdə tutulur.

XX esrin əvvəllərindən etibarən Bakının özündə peşəkar, təcrübəli qarmon düzəldən ustalar meydana çıxdılar. Onların əksəriyyəti rus millətinin nümayəndələri idi. Bu ustalar içərisində ən mahiri və ən məşhuru malakan Arxip Karpuşkin olmuşdur.

Bələliklə ifaçılar iki oktava yarım xromatik səs düzümünə malik (bəzən də üç oktavalı) qarmon vasitəsilə xalq musiqisi incilərini, oyun havalarını, diringiləri, dəraməd və rəngləri, xalq mahnlarını və muğamlarımızı xüsusi həvəslə, şövqlə ifa etməyə başladılar.

Dövr, zaman dəyişdikcə musiqi mədəniyyətimizin, muğam janrının ayrılmaz hissəsi olan instrumental ifaçılığımızda qarmon özünəməxsus yer tutmağa başladı.

"Azərbaycan qarmonu" adı alan alətlər tədricən Quzey Azərbaycanın da şəhərlərinə yol alır. Ənzəlidə, Astarada, Zəncanda, Ərdəbildə, Təbrizdə, Urmayıyədə, Xoyda, Mərənddə getdikcə qarmonçalanlar meydana gəlir. Çalğı bacaran onu övladına, yaxınlarına öyrədir.

AZƏRBAYCAN QARMON MƏKTƏBİNİN YARANMASI



Kerbələyi Lətif

Kerbələyi Lətif 50 il Azərbaycan milli mədəniyyətinin inkişafına xidmət etmişdir.

Lətif Hüseyn oğlu 1876-cı ildə Şuşa şəhərində anadan olmuşdur. Lətif qarmon çalmağı öz atası çəkməçi Hüseyndən öyrənmişdir. O, sonralar püxtələşərək öz qarmonu ilə neçə-neçə məşhur Qarabağ xanəndələrini müşaiyət etmiş, xalq arasında "Şirin barmaqlar" adı ilə şöhrətlənmişdi.

Artıq 1914-cü ildə Kerbələyi Lətif bütün Qafqaz ərazisində yaxşı qarmonçalan kimi tanınırdı. Həmin ildə ustad sənətkar "Ekstrafon" Aksioner Cəmiyyəti tərəfindən Kiyev şəhərinə dəvət edilir. Onun ifasında "Şur", "Orta Mahur", "Rast", "Bayatı-qacar", "Segah", "Çoban bayatı" muğamları, "Qızıl gül", "Turacı", "Vağzalı", kimi oyun havaları qammafon valına yazılmışdı.

Kerbələyi çalıb-çağırdığı toy-büsət məclislərində, gəzib-dolandığı yerlər də ki çıxışlarında qarmonu musiqi aləti kimi sevdirə bilmış, bu sənətin həqiqi təbliğatçısı kimi fəaliyyət göstərmişdir.

Lətif Hüseyn oğlu Sovet dövründə Şuşada açılan musiqi məktəbində dərs deyərək biliyini gənclərə öyrətmişdir.

1922-ci ildə qarmonçalan Lətif İran, İraq və Ərəbistan ölkələrinə səyahətə çıxaraq orada klassik şərq musiqisi ilə yaxından tanış olur.

Səfərdən vətənə dönen sənətkar bilik və bacarığı ilə doğma xalqına daha həvəslə xidmət etmişdir.

Kərbəlayi Lətif bütün fəaliyyəti boyu doğma Azərbaycanın, hətta Zaqafqaziyanın bir çox şəhər və kəndlərində klassik Azərbaycan müğamlarını ürəkdən, sevə-sevə ifa edərək uğurlar qazanıb dinləyicilərin sevimlisi olmuşdur.

İstedadlı şəxs olan Kərbəlayi Lətif Ağdam, Bərdə teatrlarında uzun illər musiqiçi kimi çalışmışdır. O, Respublika "Baxış-müsabiqə"lərində çıxış edərək dəfələrlə mükafata layiq görülmüşdür. 1935-ci ildə Bakıda keçirilən "I bədii özfəaliyyət olimpiadası"nda qarmonda məharətlə "Bayatı-Qacar" və "Segah" müğamlarını çalaraq birincilik qazanmışdır.

1939-cu ildə Moskvada həm həvəskar, həm də peşəkar musiqiçilərin iştirak etdiyi "Ümumittifaq baxış-müsabiqəsi"ndə Azərbaycan milli musiqi havalarını ifa edən Lətif Əliyev Vətənə tərifname ilə qayıtmışdır. O, müğamlarımızın saysız-hesabsız el nəğmələrinin yaxşı bilicisi kimi tanınırdı. Lətif istər oyun havalarını, istərsə də mahnıları əzber bilir, onların hər birini ayrı-ayrılıqda ustalık və məharətlə ifa edirdi. məşhur bəstəkar R.Qlier "Şahsənəm" operası üzərində işlərkən Qarabağa getmiş və orada Lətif Əliyevin ifasında otuza yaxın el mahnısı nümunəsini öyrənərək nota yazmışdır. Həmçinin bəstəkar Ə.Bədəlbəyli 1936-ci ildə "Qız qalası" baletini yazarkən, məşhur rəqqasə Qəmər Almaszadə ilə Şuşaya gedərək Kərbəlayi Lətiflə görüşüb. Lətif onlara Şusanın məşhur rəqqasələrinin oyun tərzi, ifaçılıq texnikası, milli oyun havaları haqqında məlumat verib.

Ustad musiqiçi özündən sonra sənətə gələn sənətçilərə öz bilik və bacarığını, ifaçılığın sırlarını həvəslə və qayğıkeşliklə öyrətmişdir. Ondan qarmon ifaçılığını öyrənənlər sonralar bu sənətin inkişafına xidmət etmişlər.

Ustad qarmonçu Kərbəlayi Lətif 1944-cü ilin dekabr ayında bərdə şəhərində vəfat etmişdir.



Kerbəlayı Abutalıb

1884-cü ildə Şuşa şəhərində mərsiyəxan, xanəndə Kərbəlayı Muxtar evində dünyaya göz açan Kərbəlayı Abutalıb kiçik yaşılarından musiqiyə həvəs göstərmişdir. O, tar və qarmon çalmağı məharətlə bacarırdı. Oyun havalarını gözəl ifa edən Kərbəlayı Abutalıb muğamlarımızı da qarmonda bacarıqla və şirin çala bilmışdır. O, neçə neçə Qarabağ xanəndəlirini, həmçinin ustad sənətkar Xan Şuşinskini də qarmonda dəyərli muğam ifası ilə müşaiyət etmişdir. Ustad qarmonçalan Kərbəlayı Abutalıb toylarda və konsertlərdə muğamlarımızı solo kimi çalarmış.

Mahir musiqiçi ömrünün son on ilini tar çalmaqla keçirmiştir. Öz qarmonunu kiçik qardaşı Yusifə bağışlayaraq, tar çalmaqla xanəndələri müşaiyət etmişdir.

Kərbəlayı Abutalıb xalq musiqisini gözəl bildiyi üçün çox qarmonçalanlar o cümlədən Kor Əhəd, Kərbəlayı Lətif, Kamrabəyim, Məşədi Əli və Teyyub Dəmirov onun sənətindən çox şey əzx etmişlər.

Bütün Qarabağ bölgəsində və onun ətrafında toy şənliklərində qarmonu ilə sənətini sevdirə bilən və bu peşəyə böyük maraq oyadan Kərbəlayı Abutalıbin dəyərli xidmətləri olmuşdur. Kərbəlayı Abutalıb 1937-ci ildə Ağdamda vəfat etmişdir.



GÖZƏL MUSIQİÇİ, XEYİRXAH İNSAN

İləkbər Cavad oğlu Nəzərli 1882-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan güclü musiqi istedadı, duyumu ilə seçilib. Özü öz bacarığı hesabına, sərbəst olaraq qarmon çalmağı öyrənən Ə.Nəzərli fəallaşaraq 18-20 yaşlarında musiqiçi kimi tanınmağa başlanmışdır. Qeyd dek ki, onun uşaqlıq və gənclik dövründə yalnız yarımtənsuz qarmonlar mövcud olduğu üçün o da belə alətlərdə çalışıb. Lakin sonralar xromatik qarmonlar yaranandan sonra İləkbər bəy də həvəslə öz sənətini bu alət vasitəsilə inkişaf etdirmiş və Bakıda məşhurlaşmışdır. Yaşadığı dövrün mədəniyyət və incəsənət xadimləri tərəifindən tanınan Ə.Nəzərliyə get-gedə diqqət artmış, onunla yaxından əlaqə saxlamağa başlamışlar. Peşəkar ifaçı səviyyəsinə çatan bu insan dövrünün məşhur mədəniyyət ocağı olan Opera və Balet Teatrına gətirilib.

Nəzərlilər ailəsi öz istedad və incəsənətə bağlılığı ilə seçilib. İləkbərin qardaşı Mehdi Nəzərli məhir klarnet ifaçısı kimi məşhurlaşmış və uzun illər Opera və balet Teatrında çalışmışdır. O dövrün sənət adamları, incəsənət xadimləri, xanəndələri və

müğənniləri Nəzərli qardaşları ilə yoldaşlıq etmiş, onların sənət səviyyəsini dəyərləndirmişlər. Bütün istedadlı insanlara qayğı ilə yanaşan Üzeyir bəy bu gənclərə də biganə qala bilməzdi. Elə bu səbəbdən dahi bəstəkarın təşəbbüsüylə Nəzərli qardaşları "Koroğlu" operasının ilk musiqi ifaçıları sırasına gətirilir. Opera və Balet teatrının səhnəsində "Koroğlu" operasının ilk tamaşasında Ələkbər və Mehdi nəzərlilər musiqi müşayiətçiləri olurlar.

Ələkbər Nəzərli qardaşı Mehdi ilə uzun illər Opera və Balet Teatrının ştatlı işçisi olmuşdur. Onların sənət səviyyəsi burada çalışmaqla daha da artmışdı. Ələkbər bəy teatrın konsert tədbirlərində qarmon ilə çıxış etmiş, tamaşaların pərdəarası fasılələrində xalq havalarını çalmışdır.

Bakıda "Musiqiçilər birliyi" varmış. Bu təşkilat tüütün fabriki yaxınlığında yerləşibmiş. Həmin yerde indi böyük həcmli, ən müasir binalar ucalır. Ələkbər nəzərli "Musiqiçilər birliyi"nin rəhbərlərindən idi.

Musiqi, ifaçılıq sənəti Ələkbər Nəzərlininin könül dünyası, həyat eşqi olaraq onu öz ardañca aparırdı. O, gecəsini gündüzünə qatıb hey çalışır, axtarışlar edir, daha da püxtələşirdi. Ələkbər bəy əsl sənət fədaisi olaraq ömrünü buna həsr etmişdi.

1918-1920-ci illərdə indiki "Növbəhar" restoranında sənətkar həm qarmonçu, həm də musiqiçilərin bədii rəhbərin kimi çalışmışdı. Ələkbərin qarmon ifaçılığının vurğunları bu restorana gələrmışlar.

Şəhərlər yüksək sənət enerjisilə məşq edən Ələkbər bəy özünün yaratdığı və sevə-sevə ifa etdiyi melodiyanın sehrlı səslər aləminə qapılaraq özünü unudurmuş. Bu zaman onun yaşadığı evin hər gün yanından keçənlər açıq pəncərələrdən hər sabah eşitdikləri təsirli musiqiyə diqqət kəsilər, ayaq saxlayıb dayanırdılar. Dinləyənlərin özləri ad verdikləri bu "Sabahı" havası səhər iş-gúc ardañca gedənlərə xoş ovqat bəxş edərmiş. "Sabahı" havası Ə.Nəzərlinin elə bil qəlbinin xoş səsi idi. Sanki bu melodiyaya sənətkarın yaşam tərzi, həyata və dünyaya məhəbbəti könül çırıntıları, yüksək sənət eşqi və amalı toplanmışdı. Həzin, lirik "Sabahı" havası Ə.Nəzərli yaradıcılığının şah əsəri idi. o, bu musiqini varlığı qədər sevirdi. Əfsus ki, bu melodiyanın nə qrammofon valı, nə radio lentləri, nə də ki, not yazısı bizi gəlib çatmayıb.

Ömrünün heç bir anını qarmonsuz, musiqisiz təsəvvür etməyən Ələkbər bəy qədim musiqi alətlərini toplamışdır. Müxtəlif dövrlərdə qarmon aləti adı altında mövcud olan, öz kökünü bu musiqi alətindən götürən çalğı alətlərini toplamağa başlayır, qarmonun tarixinə dair

kolleksiya yığır. Misal olaraq, fizi qarmon (ayaqla işləyən), alman istehsalı olan "Şneyder" markalı piano, A. Karpuşkinin ilk əvvəl düzəltdiyi bir cərgəli, sonradan isə sağda iki cərgəli, sol tərəfdə bir sıralı səs düzümü olan alətləri və s. göstərmək. olar.

Xalq arasında nüfuz, hörmət, ad-sən qazanmış Ələkbər Nəzərlinin tələbəsi olmaq özü böyük şərəf sayılırdı. Gələcəyin peşəkar qarmonçuları olmaq istəyən həvəskarlardan neçəsi ondan dərs almış və bununla fəxr etmişlər.

Ə.Nəzərli yalnız istedadlı gənclərlə məşğul olmuş, evində qarmonun tədrisi üçün xüsusi yer ayırmışdır. Qarmon ifaçılığında bir növ Ə.Nəzərli məktəbi yaranmışdır. Təkcə sadə vətəndaşlar deyil, həmçinin dövrün ziyalıları, elm və mədəniyyət xadimləri də övladlarını musiqi tərbiyəsi almaq üçün bu böyük sənətkarın yanına gətirmişlər.

Ömrünü qarmon ifaçılığına həsr edən bir çox gənclər, o cümlədən Teyyub Dəmirov da Ə.Nəzərli ilə yaxınlıq etmişdir. Həmin gənclər özlərinə böyük saydıqları sənətkarın evinə gələr, dərslərində iştirak edər, yaxşı məqam düşən anlarda onu dinlərdilər.

Ə.Nəzərli Azərbaycanın çox rayonlarında sevimli qarmon sənəti ilə çıxışlar etmişdir.

Sənətkar təkcə musiqinin deyil, həmçinin təbiət gözəlliyinin vurğunu idi. O, çox bacarıqlı bağban kimi tanınırdı. Azərbaycanın əksər yerlərində gördüyü gözəllikləri Bakıya köçürmək istəmişdi. Bakının özündə böyük bir sahədə, təxminən 2000 kvadratmetrlik ərazidə gözəl bir bağ salmışdı. Boş vaxtlarında burada bağban kimi özü çalışırdı. Bu gözəlliklər qoynuna gələn hər bir kəs heyran olurdu. Sənətkar əkdiyi qırmızı qərənfillər, ətirli qızılğulların satışından əldə etdiyi vəsaiti bağın abadlaşmasına sərf edirdi. Bağ-bağçanın 3 metr hündürlüyündə hasarı, 1500 barlı ağacı, içərisində balıqlar üzən hovuzu var idi. Bakıda o zamanlar su problemi olsa da, Ə.Nəzərlı böyük çətinliklərə sinə gərərək öz bağına su çəkərək əsrarəngiz gözəllik yarada bilmüşdi. Bu yaradıcı insanın əsl Azərbaycan kişisinin hünəri idi.

Qohumlar, dost-tanışlar, yaxın adamlar tez-tez Ə.Nəzərlinin bağına gələr və yaxşıca dincələrdilər. Gələnlər buranı cənnət bağı adlandırırlılar. Ürəyinin məhəbbəti, qəlbinin hərarəti, əllərinin zəhməti, biləklərinin gücü ilə saldığı bu gözəl məkan Ələkbər bəyin təbirincə "İsa bulağı" idi.

Rəsmi dairələrdə də Şəhər içərisindəki bu bağın haqqında həyrətlə danışırlılar.



1930-cu illərin II yarısında. Nəzərlinin sağlı. Səkildə soldan 1-ci Ə. Nəzərli, 3-cü tarzen M. Balkıxanov, Q. Primov, ortada xanende C. Qaryağdı oğlu, sağdan 3-cü T. Dəmirov, 4-cü Kor Əhəd, Baki və Zaqafqazya müsəlindən bir qrup

1926-cı ildə Bakı şəhəri İcraiyyə Komitəsinin məsul işçisi, deputat, Novikov soyadlı bir şəxs vəzifə sahiblərilə bağlı gəzib görəndən sonra öz xoş təəssüratlarını "Bakinskiy raboçiy" qəzetində bildirmişdir.

Məqalə "Qarmonist-Sadovist" (qarmonçalan-bağban) adlanırdı.

Mahir ifaçı, musiqi müəllimi, əsl bağban, dəyərli insan Ə. Nəzərli həm də xeyriyyəçiliklə məşğul olurdu. Şəxsi qazancından, bağın meyvələrinin satışından gələn gəlirin müəyyən hissəsini əlsiz-ayaqsızlara, kimsəsiz, köməksiz insanlara, ehtiyacı olan ailələrə paylayırdı. O, dövlətə də yardım etmişdir. Belə ki, xeyli miqdarda, tonlarla dəmir-metal toplayıv dövlətə təhvil vermişdir.

1924-cü il "Yeni yol" qəzeti buraxışlarının birində sənətkarın xeyirxah əməlləri haqqında geniş məqalə dərc olunub.

Ələkbər bəyin evi həmişə qonaq-qaralı, süfrəsi bərəkətli, təknəsi çörəkli olub. Azərbaycanımızın çox yerlərindən, əsasən Qarabağdan xanəndə və musiqicilər, o cümlədən musiqi sevərlər, yaxın respublikalardan qonaqlar onun evinə gəlib şirin söz-söhbətini, ifasını dinlər, fikirlərini bölüşərdilər.

Bəzən, bu evdə musiqi gecələri keçirilərdi. İrili-xirdalı belə mərasimlər ifaçıların bir-birini yaxından tanımasına, sənət və fikir mübaditləsinə, bütünlükdə isə musiqi mədəniyyətimizin inkişafına xidmət edirdi.

Tanınmış ziyalılar, görkəmli şəxsiyyətlər də Ələkbər Nəzərlini yaxından tanıyor, ona rəğbət bəslərdilər. Onların arasında sənətkarın çox yaxın adamları var idi.

Bakı Şəhər Mərkəzi Komitəsində təhsil üzrə şöbə müdürü işləyən, coğrafiya elmləri namizədi Abdulla Şahbazov (Tağı Şahbazi Simurqun qardaşı), dramaturq Cəfər Cabbarlı, mərkəzi Komitənin işçisi Şəmsəddin Abbasov Ə. Nəzərli ilə ailə dostluğu edirdilər.

Azərbaycanın o dövrdəki dövlət başçısı Mir Cəfər Bağırov musiqiçi kimi tanıldığı Ə. Nəzərlinin "Cənnət bağlı" adlanan, "İsa bulağı" kimi məşhurlaşan bağının sorağını eşitdiyi üçün şəxsən bir neçə dəfə ora baş çəkmiş, heyrətini gizlətməmiş, sənətkara təşəkkür etmişdir.

"Uzaq sahillərdə" əsərinin müəllifi İmrən Qasımov da məşhur bağın vurğunu, Ələkbərin daimi qonağı olmuşdur. Bundan başqa dahi Ü.Hacıbəyov, tarzən Qurban Pirimov, məşhur xanəndələr Cabbar Qaryağdıcıoğlu, Bülbül və digər sənətkarlar da Nəzərlinin başına gələrmişlər.

Bütün mənalı ömrünü Azərbaycan xanəndəlik sənətinə həsr edən Cabbar Qaryağdıoğlu səs imkanlarını qorusun deyə çox gec, 54 yaşında ailə qurmuşdur. Onun toyunda çalıb-çağıran neçə-neçə musiqiçilər arasında qarmonu Ələkbər Nəzərli calmışdır.

Azərbaycan incəsənətinin, musiqimizin yüksəlməsində misilsiz xidmətləri olan, nadir şəxslərin vaxtılıq toplandıığı, istedadlı, işgüzər, xeyirxah bir insan Ələkbər Nəzərlinin böyük zəhməti hesabına qurub yaratdığı "Cənnət məkanı"nı 1981-ci ilin yanvarında Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə məhv etmiş və yerində çoxmərtəbəli bina ucaltmışlar. Ə.Nəzərliyə aid olan "ev muzeyi"ndə qorunub saxlanan "Koroğlu", "Əsli və Kərəm", "Aşıq Qərib" və s. operaların program və afişaları, arxiv sənədlər, qəzetlərdəki məqalələr, fotosəkillər, dövlət tərəfindən təltiflər, fəxri fərmanlar, rəsmi əsərləri, mülkün qapısına həkk olunmuş, sənətkarın doğulub, yaşayıb-yaratdığı haqqında yazılar olan barelyev söküntü aparıllarkən qalıqlar altında itib məhv olmuşdur.

Nəzərlilər ailəsinin digər üzvləri haqqında da məlumat verməyə borcluyuq. Qardaşlarından fərqli olaraq Nəcəfqulu Nəzərli musiqiçi deyil, rəssam olmuşdur. O, rənglərin musiqisinin ahəngini yaratmışdır. Nəcəfqulu gözəl rəssam olaraq qəlbinin sözünü firçanın dili ilə deməyi bacarmışdır.

Ə.Nəzərlinin qardaşı uşaqları rəssam, Hacıağa Nəzərli, tarix elmləri doktoru Ədalət Nəzərli öz şəcərəsinin başını uca edərək xalqımıza sədaqətlə xidmət etmişlər.

Ələkbər Nəzərli 1951-ci il dekabr ayının 17-də vəfat etmişdir.



Kor Əhəd

Musiqi sənətində Kor Əhəd kimi tanınan mahir qarmonçalan Əhəd Fərzəli oğlu Əliyev 1893-cü ildə Bakı şəhərində yoxsul bir ailədə dünyaya gəlmişdir.

Onun nə ailesində, nə də qohumlarında musiqiçi olmamışdır. Onun musiqiyə gəlişi təsadüfi, özü də faciəli şəkildə olmuşdur. İki yaşlı Əhəd qəfildən göz xəstəliyinə tutulur. Həkimlərin zəhməti bir nəticə vermir. Üç yaşına çatan Əhədin gözləri tamamilə tutulur. Altı yaşa çatanda fikri dağılsın, darixmasın deyə ona 7 dilli balaca qarmon alırlar. Buna hədsiz-hüdüdsuz sevinən balaca Əhəd barmaqlarını qarmonun dillərində hərəkət etdirərək ürəyində səslənənləri orada tapmaq istəyirdi. Qarmon sıkəst uşaq üçün yeganə təsəlli, şirin söhbətli dost-sirdəş, əsl yoldaş idi.

Balaca Əhədin musiqi müəllimi olmamış, qarmon çalmağı sərbəst, tənha özü öyrənmişdir. Yeganə məktəbi yaşadığı məhəllədə el adətili keçirilən toyalar və həm də qrammafondan valları olmuşdu. Qohum-qonşuda toy olanda anası Əhədin əlindən tutub özü ilə qadın toylarına aparırırdı. O dövrde Bakı toylarının musiqiçi dəstələri qarmon-qaval, zurna-balaban, nağara çalandan ibarət olardı. Qadınların əksəriyyəti

qarmonla çalınan havaları oynaması daha çox xoşlardılar. Qarmonun şirin sədasi ilə səslənən "Mirzəyi", "Tərəkəmə", "Vağzalı", "İnnabı", "Qızıl gül", "Uzun dərə" kimi oyun havaları daha çox dəbdə idi. Qəlbində musiqiyə qədərsiz həvəsli balaca Əhəd qaronçalana daha yaxın bir yerdə əyləşər və çalınan bütün havaları həvəslə dinlərdi. Dünya işığına həsrət qalan şikəst uşaqda ətraf mühiti duymaq və musiqi qavramaq qabiliyyəti çox güclü, hissiyatı yüksək idi. Toy məclislərindən evə dönən kimi, Əhəd qarmonu götürər eşitdiyi mahnı və rəqs havalarını öyrənərdi. Onun bir qarmonçu kimi yetişməsində Kərbəlyai Lətifin qrammafon vallarında çaldıqlarının da az-çox təsiri olmuşdur.

Əhəd 13-15 yaşlarında olanda ona 14 dilli qarmon alırlar. O, bu alətlə bir az da mükəmməl çalmağa başlayır. Onu tez-tez qohum-qonşu yiğincaqları və şənliklərinə, ailə şadyanalığına dəvət edirlər. Əhədin oyun havalarını olduqca şux, təsirli, özünəməxsus və sərbəst çalması getdiyi çal-çağır məclislərində onu hamiya sevdirər, tanıtdılar və pərəstişkar toplamasına imkan yaradardı.

Bakı toylarında Seyid Mirbabayevi, Cabbar Qaryagdioglunu, İslam Abdullayevi, Keçəçi oğlu Məhəmmədi dinləyən Əhəd onların müğam ifalarında işlətdikləri şirin boğazları, guşə və xalları qarmonda tapıb çalırdı. Eşidənlərə elə gəlirdi ki, qarmon dil açıb oxuyur. Artıq 16 yaşına çatanda Əhəd peşəkar musiqiçi kimi tanınır və qadın toylarına dəvət olunur.

Bu toylarda onun çalğısını Zeynəb adlı dəf çalan qadın, sonralar isə Teyyub adlı uşaq müşaiyət etmişdir. Onların getdikləri məclislər Bakı və Abşeron toyları olardı. 20 yaşından qarmonçu Əhəd kişi toylarına çağırılırdı. Az vaxt içərisində sənəti ilə çox sevilən Əhəd Şirvan və Muğan toylarına da dəvət edilirdi. O, təkcə qarmonçalan yox, eyni zamanda saz, tar, tütək, balaban, zurna və piano ifasını bacaran istedadlı bir şəxs idi. Bütün alətlərdə çalmağı o, özü öyrənmişdi. Müəllimi olmadan musiqi aləminə gələn Əhəd Əliyev qarmon sənətində mahir ifası ilə tanınmaqla, layiqli peşəsinin təsiri ilə öz ardañca çox qarmonçalanlar gətirmişdi. Onun sənəti əsl məktəb idi.

Əhəd bir saz çalan kimi bütün Azərbaycanda məşhur idi. Bir çox xanəndələr toyulara dəvət olunanda Əhədlə çalıb-oxumağı üstün tutardılar. Əhəd tarda onları müşaiyət edər, sazda bu alətə məxsus havaları, qarmonda isə rəqsləri çalardı. Əhədin bu qabiliyyəti Cabbar Qaryagdioglunun nəzerindən qaçmamış, o, onu özüylə toyara aparmışdır. Əhədin çaldığı "Segah" böyük xanəndəmizi valeh edərmiş. Məşhur sənətkarlar kimi, Əhədin də öz dəstəsi olmuşdur. Onun

musiqiçi heyətində qarmon, tar, nağara, qoşa nağara çalan olardı.

Görkəmli bəstəkar Müslüm Maqamayev onu radioda çalmaq üçün dəvət edir. Əhədin qarmonunun qəlb oxşayan, ecazkar səsi 1927-1933-cü illərdə doğma Azərbaycanımıza yayılır. O, rayonlarımıza konsert səfərlərinə getmiş, mahir ifaçı kimi hər yerdə seçilmişdir.

Onun istedadlı musiqiçi olduğunu nəzərə alan dahi bəstəkar Ü.Hacıbəyov onu 1931-ci ildə Radioda yaratdığı "Notlu Şərq orkestri"nə dəvət edir. Orkestrdə "Şur" muğamının "Bayti-Qacar" şöbəsi, "Cahargah"ın "Bəstənigar", "Rast"ın, "Şikəsteyi-fars" şöbəsi ifa ediləndə solo çalmaq Əhədə həvalə edilərdi. Əhəd bütün muğamları özünəməxsus, zəngin çalarlar və bəzəklərlə çalardı. Əhəd Əliyevin ifasında "Bayatı-qacar" muğamı dolğun, əzəmətli, təsirli və texniki ustalıqla səslənirmiş.

Ə.Əliyev musiqi tarixində, qarmon ifaçılığı meydana gələn dövrədə ilk ən mahir, sanballı, ən peşəkar qarmonçu saymaq olar. Düzdür, onun dövründə az-çox bacarıqlı qarmonçaları olmuşdur. Lakin onların heç biri Əhəd səviyyəsinə gəlib çatmamışdır. Əhəd xalq musiqisine dərindən bələd olmuş və onu layiqincə təbliğ edə bilmüşdir.

Uşaqkən görmə qabiliyyətini itirib dönyanın işığından məhrum olsada, onun daxili aləmində bir qığılçım, işıq yanmışdı. Onun iç dünyasında nurlu, işıqlı aləm var idi. Çalğısı, zəngin sənəti, böyük ifaçılıq qabiliyyəti ilə dinləyicilərin qəlblərini, mənəvi aləmini işığa, nura qərq edirdi. Ə.Əliyev 1932-ci ildə ilk dəfə "Şərq qarmonçular ansanbli" yaratmışdı. Onun 1934-1935-ci illərdə "Əbilov adına klub"da ansanbli olmuşdur. Dövlət Filarmoniyasında təşkil olunan "Sazçı qızlar ansanbli"nın yaradılmasında da Əhədin böyük rolü olmuşdur. O, qızlara həm saz çalmağı öyrədər və həm də solist kimi çıxış edərdi.

1938-ci ildə Azərbaycan musiqiçilərindən bir qrupunun və Əhədin ifası qrammafondan valına yazılır. Valın bir üzündə o, sazda, "Cahargah", digər üzündə isə qarmonda "Segah" yazdırılmışdır.

Əfsus ki, belə qüdrətli və hünərli sənətkarın ifasından bizi yadigar qalan yalnız həmin qrammafondan valıdır. Musiqiçilər bilir ki, sazda "Cahargah", çalmaq sənətkardan yüksək ustalıq tələb edir. Əhəd bunun öhdəsində yüksək peşəkarlıqla gəlmışdır. Görünür, muğama dərindən bələd olması və tar çalmaq bacarığı bu işdə ona kömək etmişdir. Onun vala yazdırıldığı "Segah" muğamı xalqımızın musiqi xəzinəsinin ən nadir, əvəzsiz incilərindəndir. Onun bu ifasının təsirindən qarmon çalmağı öyrənməyə gələnlərin sayı artmışdır.

Xalq artisti, xanəndə Baba Mahmudoğlu (1940-2006) ustad tarzən, xalq artisti Bəhrəm Mansurovdan eşitdiyini belə söyləyirdi:

"M.Maqamayev" "Şah İsmayıł" operasını yazarken Əhədin "Segah"ını döñə-dönə dinləmiş və əsərin bir səhnəsində ondan istifadə etmişdir. Əsərdə Şah İsmayıł ilə Gülzarın görüş səhnəsi vardır. "Segah" sədaları altında Şah İsmayıł Gülzarın etrafında dövrə vurur. Segahi simfonik orkestr çalır. Əhədin təsirli "Segah"ını bəyənərək M. Maqomayev onu nota almış və simfonik orkestrin ifasına gətirmiştir.

Əhədin saz çalmağından aşıqlar da vəcdə gəlirdilər. O, əksər saz havalarını, həm də müğamları sazda məharətlə çalarmış. "Yaniq Kərəmi" saz havası Əhədin çalğısında böyük, zəngin əsərə çevriləmiş. Getdiyi toy məclislərinə və konsertlərə sənətçi özüylə həmişə sazı apararmış. Bilirdi ki, ondan mütləq saz ifası da istəniləcək.

Muğamlarla bərabər Əhədin ifasında oyun havaları, xüsusilə



Ə. Əliyevin toy dəstəsi

"Tərəkəmə" rəqsi ecazkar səslənirmiş. Xalq musiqisini yaxşı bilməsini və virtuoz çalğısını nəzərə alan Üzeyir bəy Əhədi Opera Teatrına işə dəvət edir. "Arşın mal alan" operettasının toy səhnəsində Əhəd "Tərəkəmə" çalırmış.

Əvvallar radioda müntəzəm canlı çıxışlar efirə verilmiş. Ə. Əliyev belə çıxışlara tez-tez dəvət olunur, rəqsləri və müğamları çalırmış.

Xalq arasında və musiqi aləmində böyük hörmət sahibi olan Əhədin evinə Üzeyir bəy, Cabbar Qaryagdıcıoğlu, M. Maqamayev, Qurban

Pirimov, Zülfü Adıgözəlov tez-tez gələrdilər. C.Qaryağdıcıoğlu onun "Bayati-Qacar"ından doymaz, Z.Adıgözəlov "Segah"ından böyük zövq alırımış. Əhəd qarmonda çaldığı "Segah"da vurduğu barmaqları sonra tarda da işlədirmiş. Bu tarzən Qurban Pirimovu təəccübləndirilmiş. O, Əhədin həmin barmaqları bir də vurmasını xahiş edirmiş. Qəribədir ki, Əhəd xanəndə boğazlarını qarmonda və tarda ustalıqla işlədirmiş.

Əhədin müəllimlik fəaliyyətini qeyd etmək xüsusilə yerinə düşər. Mənzilində dərs keçən ustad sənətkar qarmonçalanlar dəstəsi yetişdirmişdir. Məmmədağa Ağayev, Hacıbala Dadaşov, Rza Şıxlarov, Məmmədhüseyn Salamov, Vahab Səmədov, Mirzəağa, Fatma xanım və b. ondan dərs almışlar. Onun tələbələri də peşəkar sənətə qədəm qoyandan sonra ifaçılıqla bərabər müəllimlik də etmişlər. Hacıbala Dadaşovun şagirdi olmuş Səfərəli Vəzirov, Məmmədağa Ağayevin yetirməsi Musa Həsənov sonralar qarmonçalan kimi məşhurlaşmış və musiqi mədəniyyətimizə cəsarətlə töhfələr vermişlər.

Qarmon üzərində islahatlar aparılmasında da Əhədin bitkin, əsaslı fikirləri mühüm rol oynamışdır. Qarmon ustaları, o cümlədən Arxiv Karpuşkin onun fikirlərini həmişə nəzərə almışdır.

A.Karpuşkinin düzəltdiyi üç ədəd qarmon Əhədin əlində olmuş və sənətçi onun hər birindən lazıminca istifadə etmişdir.

Qarmonların biri "si" bemol, biri "do" kökündə, üçüncüüsü isə çetvert tonlu qarmon idi.

Sevimli sənətkarımızın yaradıcılığında ən məhsuldar dövr 1930-1940-ci illər ərzində olmuşdur. Bu illər ərzində o, Azərbaycan Dövlət Filarmoniyasında, Opera teatrında, radioda və digər musiqi məsəsələrində ciddi və yorulmaz fəaliyyətile musiqi dünyamıza böyük xidmət göstərmişdir.

Ə.Əliyev ən mahir musiqiçilərimizlə birlikdə 1938-ci ildə Moskva şəhərində keçirilən "Dekada"da iştirak etmiş və yüksək, səviyyəli çıxışı ilə alqışlar qazanmışdır.

Əhəddən əvvəl bəzi qarmonçalanlar olmuşsa da, qarmon ifaçılıq sənəti onun adıyla bağlanmış, yüksəlmış, vüsət almışdır. Öz misilsiz sənətilə o, əsl Azərbaycan qarmon məktəbi yaratmışdır.

Əhəd Əliyev 1942-ci ildə qəfil xəstəlik keçirərək 49 yaşında dünyasını dəyişmişdir.

«Segah» - Ə.Əliyevin ifasında

Ad libitum

The sheet music consists of eight staves of musical notation for a single instrument. The notation is written in a treble clef staff. The music is marked with the instruction "Ad libitum". The notation includes various note heads, stems, and rests, with some notes having small numbers above them (e.g., 1, 2, 3, 5) and some having small letters (e.g., a, b). There are also several fermatas (dots over notes) and a few grace notes indicated by small vertical strokes before main notes. The music is divided into measures by vertical bar lines.

5




6 6


7 8 9 10

accel.



Moderato





Ə. Əliyevin rəhbərliyi ilə qarmonçalanlar ansamblı. Bakı 1932. Şəkildə sağdan 2-ci T. Dəmirov, 3-cü Ə. Əliyev. Bərpa olunmuş şəkildə 2 ifaçının 2 şəkli düşmeyib

Sənət işığı yandıran insan

Əgər çıraq yana-yana işiq saçırsa, insan da yarada-yarada öz işığını, nurunu ətrafa yayır.

Dünyaya adı insan kimi gələn Teyyubun qəlbiniə kiçik yaşlarından sənət eşqi doldu. Bu eşq onu sənətə gətirdi. O, musiqi sənətində bütövləşdi, bərkidi, cəsarətlə addımlamağa başladı. Yaşayaraq yaratdı. Yarada-yarada öz sənət işığından sənət dünyamıza nur yaydı. Çoxlarına bu nurdan pay düşdü. Könüllər işıqlandı. Özündən sonra gələn qarmon sənətçiləri bu sənət işığıyla addımlayaraq insanlığa və musiqi mədəniyyətimizə xidmət etdilər.

Teyyub Hacı Məmməd oğlu Dəmirov 1908-ci il aprel ayının 25-də Bakının qədim yaşayış məskənlərindən olan Çəmbərəkənddə tacir ailəsində anadan olub. Hacı geniş imkanlı, varlı-dövlətli, sərvətli olmuş, Xəzər dənizində üzən şəxsi gəmiləri vasitəsilə ətraf yerlərlə böyük ticarət əlaqələri qurmuşdu.

Teyyubgil ailədə beş uşaq - üç qardaş, iki bacı idilər. Ailədə uşaqlar ata-ana qayğısı və məhəbbəti ilə şad-xürrəm, xoşbəxt yaşayırdılar.

Tale insana hər şeyi eyni vaxtda vermir, istedadı, adı, şan-şöhrəti, xoşbəxtliyi. İstedad insana əvvəldən verilir, dünyaya gələndə. Onu inkişaf etdirmək üçün isə zəhmət, işgüzarlıq lazımdır.

Şan-şöhrəti, istedadının qiymətini isə yenə yorulmadan çalışmağın hesabına ala bilərsən. Əgər ilahi bunu sənin adına, taleyinə yazıbsa. Bəzən olub ki, böyük istedad sahibi əldə etdiklərinin, yaratdıqlarının, bilik və bacarığının qiymətini almayıb. Dünyaya gəlib, öz işini görüb və sessiz-səmirsiz çıxıb gedib, bir yuxu, bir kölgə kimi.

Teyyub Dəmirov dünyaya kölgə kimi sakit gəlib getmədi. Qaynar bulaq kimi çağladı, dağ çayları kimi coşdu, aşılı-daşdı.

Ailənin üçüncü övladı Teyyuba istedad verilmişdi. 10-11 yaşlarında xoş avazla oxuyar, nəğmə deyərdi. Qavalı qızları arasına qoyaraq çalar, ritmləri səsləndirər, daha da həvəslənərdi. Oxumağı getdikcə daha da yaxşı alınırdı.

Teyyub ele az yaşlarındaca məşhur musiqiçi Əhəd Əliyevin dəf çalanı kimi toyulara gedirdi. O, təxminən 14 yaşına qədər ustad qarmonçuğunun qaval çalanı olub. Teyyub Kor Əhədin saz, qarmon, balaban, tütek çalmağını diqqətlə izlər və öyrənməyə çalışırdı. Özü isə tələb olunan anlarda bildiyi mahnı və təsnifləri, xırda müğam

parçalarını oxuyardı. Onun yaxşı oxumaq bacarığı qarmonçu Əhədi də qane edirdi. Çünkü qarmonçuların dəstəsindəki dəf çalan həm də oxuyan olmalı idi. O zaman təlabat belə idi. Əhədin ustad çalğısı Teyyubun oxuduqlarını bəzəyər, zənginləşdirər və tamamlardı. Onlar birlikdə Bakıda ev şəraitində keçirilən "qız toyları"nda çalıb-çağırar və çox bəyənilərdilər. Bakıda və onun ətrafindakı qəsəbə və kəndlərdə qadın şadlıq məclislərində həmişə qadın sənətçilər (qarmon, qaval çalan) iştirak edərdilər. Əhədlə Teyyubun birlikdə "qız toyları"na dəvət olunmasında bir incə mətləb var idi. Teyyubun uşaq, yaşıının az olması, Əhədin isə gözdən əlilliyi onların qadın şənliklərinə dəvət olunması üçün əsas şərtlərdəndi.

Hər gün toy çaldığı üçün yorğunluq hiss edən qarmonçu Əhəd qadın məclislərinin birində xahiş edir ki, onu həyətə, havaya çıxarsınlar. Bir azdan məclisdəkilərin darıxdığını hiss edən Teyyub ustadın qarmonunu götürüb çalmağa başlayır. Hamının xoşuna gəlir. Əhəd həyətdə əyləşib, çalğını dinləyib məclisə qayıdanda Teyyubun ifasını bəyəndəyini söyləyir və bu işi davam etməsini tövsiyə edir.

Həmin vaxtdan Teyyub yalnız qarmon çalmaqla məşğul olur. 16 yaşından sərbəst olaraq toyılara getməyə başlayır. O, Bakı və Abşeron toyalarına gedirdi. Teyyub saz çalmağı da yaxşı öyrənmişdi. Çox yerlərdə istifadə edirdi. Dəf çalanı ilə birlikdə getdiyi toyılarda Teyyubgili yaxşı qarşılardır və çox bəyənerdilər. Ənənəyə uyğun olaraq Teyyubun da dəf çalanı oxuyurdu.

Teyyub müğamları, dəraməd və rəngləri, oyun havalarını elə məharətlə çalırdı ki, hamı heyran olurdu.

Sənətdə özünü təsdiq edəndən sonra ifasını əvvəl qrammafona valına, sonra isə radionun fonduna yazdırıb daha artıq tanınır.

Xanəndə Hacıbala Hüseynov onun xalası oğludur. Teyyub Dəmirov məşhurlaşandan sonra onu özüyle toyılara nağaraçalan aparıb. Qabiliyyətini duyub tez-tez öz evinə dəvət edərək ona oxumaq yollarını öyrədib. Teyyubun tövsiyələrindən, öyrətdiyi oxuma qaydalarından Hacıbaba xalaoğlu çox əxz edib götürür və onunla birlikdə getdiyi toyılarda nağara çala-çala oxuyub daha da səriştəli olur.

Çox sonralar Hacıbaba sərbəst xanəndə kimi fəaliyyətə başlayır və xeyli müddətdən sonra ustad sənətkara çevrilir və müəllimlik edir.

Ümumiyyətlə neçə-neçə ifaçının musiqiyə gəlib, peşəkar səviyyəyə yüksəlib məşhurlaşmasında T.Dəmirovun xüsusi qayğısı və böyük zəhməti danılmazdı.

T.Dəmirovun musiqi ictimaiyyəti arasında və bütünlükdə cəmiyyətdə dərin nüfuzu olmuşdur. Bütün fəaliyyəti boyu onun sənəti

sevilmiştir. O, "Əhəd məktəbi"nin layiqli davamçısı sayılır. Sənətkarın sənət aləmində yaxın dostları və yoldaşları saysız-hesabsız idi. Misal olaraq bəstəkar Səid Rüstəmov, şair Süleyman Rüstəm, xanəndələr Əbülfət Əliyev, Əlibaba Məmmədov, Mürşid Məmmədov klarnet ifaçısı Nadir Axundov, tarzənlər Məmmədağa Muradov, Həbib Bayramov və başqalarının adlarını çəkə bilərik. Gənclik illərində H.Bayramovun ustad qarmonçu ilə yaxın dostluğu çoxlarına nümunə olmuşdur. Teyyub müəllim cavan tarzəni özüylə konsertlərə və toy məclisinə aparmış və birlikdə əsl sənət nümayiş etdirmişlər.

Məşhur xanəndə Fatma Mehrəliyeva ilə yoldaşlıq edən T.Dəmirov onun sənətdə özünü tapmasına çox kömək etmişdir. Fatma xanımın ifasında səslənən, fonda yazılıan, bu gün də hamı tərəindən sevilən və həqiqi sənət nümunəsi olan "Kəsmə şikəstə"nin hazırlanıb başa gəlməsində ustad qarmoçalanın xidməti olub. T.Dəmirov qarmonda çalaraq və həm də oxuyaraq ulularımızın bizə yadigar qoyduğu, nadir sənət incisi, "Kəsmə şikəstə"ni cümlə-cümlə, bənd-bənd bütün incə nəfəslərinə qədər F.Mehrəliyevaya öyrətmişdir.


T.Dəmirovun musiqimizə dərindən bələd olması onu həmişə sənətçilərə gərəkli etmişdir. Xanəndələr Şövkət Ələkbərova, Sara Qədimova, Rübəbə Muradova, Gülxar Həsənova, Həqiqət Rzayeva, Təhvə Əliyeva və digərləri tez-tez onun evinə gələr, müntəzəm məşqlər edər, çalğısını dinlər, tövsiyə və söhbətlərdən çox şey öyrənərdilər.

Qarmonumuzun bir alət kimi ifasının daha mükəmməl, geniş imkanlı olması üçün T.Dəmirov həmişə düşünmüş və axtarışlar aparmışdır. Bu alətin tembrinin milli musiqimizə daha uyarlı və uyğun olması üçün Bakıda yaşayan, qarmon düzəldən ustaların hamısı ilə tez-tez görüşüb söhbətlər aparır və onlara dəyərli təkliflər verərmiş. Karpuşkin, Juravlev, Flippov, Qorbunov, Zverev, Valentin kimi ustalar Teyyubun əsaslı və dəyərli fikirlərilə hesablaşmış və qarmon düzəldikləri zaman onun dediklərini nəzərə almışlar. Qarmonun səs tembrini daha inca, zərif edən, üstünə dilçəklər düzülmüş tirlərdən (plankalardan) birini, "Skripiçniy planka" adlandırırlar. (Burada "sol" və "do" səslərinin qarmonun içərisindəki dilçəklərin birlikdə səslənməsi üçün köklənməsi nəzərdə tutulur).

Bilirik ki, bəzi simli alətlərin kvarta, kvinta köklənməsi vardır ki, bu ifa zamanı mühüm əhəmiyyət kəsb edir. Teyyub sazda çaldığı, simlərin səslənməsinə yaxşı bələd olduğu üçün görünür belə səs çalarını, həməhəngliyi qarmon tembrinə getirib.



Yevlaxda toy. T. Dəmirov, F. Ələkbərov, V. Məmmədov, V. Əliyev



Radio "Səsyazma evi"ndə. Dəfçalan Ə. Nəcəfzadə, qarmonçu T. Dəmirov, müğənni S. Əlekberova, tarzen Q. Qasimov, kamanzən F. Dadaşov

1938-ci ildə T.Dəmirov Bakıda və onun ətrafında yaşayın ən yaxşı qarmonçaları öz ətrafinə toplayaraq "qarmonçalar ansamblı" təşkil etmişdir. Bu ansanbl Zaqafqaziyada və Şərqdə analoqu olmayan bir kollektiv idi. Teyyub müəllim ciddi məşqlər apararaq, yaxşı səslənməyə nail olmuş, repertuara xalq musiqisi nümunələrini, dəraməd, rəng, diringə və oyun havalarını daxil etmişdir. Bu ansanbl bir sıra Dövlət tədbirlərində və keçirilən müxtəlif konsertlərdə çıxışlar edərdilər. Teyyubun belə bir ansambl yaratması onun yaradıcılıq məhsulu, sənətə sevgisi idisə, digər tərəfdən qarmon ifaçılığının inkişafına və sevilməsinə həqiqi xidmət idi. Ansambl Bakıdan kənarda da konsertlərə getmiş, rayonlarımızın əksəriyyətində, həmçinin Lənkəran, Salyan, Şəki və Gəncə şəhərlərində də olduqca maraqlı çıxışlar etmişdi. Repertuara ansambl şəklində çalğı ilə bərabər ayri-ayrı solo hissələr var idi. Bəzi musiqi əsərlərində unison çalğıdan başqa çoxsəsli əsərlər də vardi. Zərb alətləri iki dəf, bir nağara və bir qoşa nağaradan ibarət olmuşdur. T.Dəmirov ansambla rəqqaslar da dəvət etmişdi. Repertuara "Çobanlar rəqsi", "Tərəkəmə", "Naz eləmə", "Qaytağı" rəqsləri daxil idi. 1941-ci ildə Sovet-Alman müharibəsi başlayana qədər "Qarmonçular ansamblı" fəaliyyət göstərib.

1941-ci ildə böyük bəstəkar Ü.Hacıbəyovun göstərişi və birbaşa nəzarəti ilə ilk dəfə "Xalq çalğı alətləri ansamblı" yaradılır və rəhbərlik tarzən pedaqqoq Əhməd Bakıxanova tapşırılır. Əhəd müəllim özünün yaratdığılarından başqa Teyyubun bəstələdiyi dəraməd və rənglərdən də ansanblın repertuarında istifadə etmişdir.

T.Dəmirov bütün ömrü boyu öz sənətinə və yaradıcılıq işlərinə ciddi yanaşmışdır. İstər anşambolların tərkibində, istərsə də solist kimi ən mühüm dövlət tədbirlərində və müxtəlif səpgili konsertlərdə çıxışlar etmişdir.

Cəmiyyətdə böyük hörməti olan T.Dəmirovun yüksək rütbəli şəxslərin, dövlət xadimlərinin yanında da böyük nüfuzu olmuşdur.

Məşhur, əfsanəvi usta, düzəltdiyi qarmonların bənzəri, əvəzi olmayan Arxip Karpuşkin həbs olunub Bayıl həbsxanasına düşərkən T.Dəmirov onu buraxdırılmışdır. Teyyub Dövlət Filarmoniyasına konsertə gələn Azərbaycanın o dövrəki rəhbəri Mir Cəfər Bağırova cəsarət göstərərək yaxınlaşışib söhbətləşmiş, usta Karpuşkinin həbsdə qalmasının qarmon sənətinə ağır zərbə olacağını söyləmişdir. Beləliklə, A.Karpuşkin həbsdən azad olunaraq ömrünün qalan hissəsində elə nadir, nümunəvi qarmonlar düzəldir ki, həmin alətləri, gözəl, məlahətli dilekləri bu gün də ən yaxşı nümunələr kimi, ən

peşəkar ifaçılar işlədir. Tanınan qarmonçuların əksəriyyəti onun düzəltdiyi alətlərlə öz ifalarını qrammafon vallarına və radionun fonduna yazdırmışlar Karpuşkinin yaşadığı dövrdə də, ondan sonra da işləyən ustaların heç biri onun işini görə bilməmişlər və onun səviyyəsinə çatmamışlar. T.Dəmirovun xeyirxahlığı, müdrikliyi və uzaqgörənliyi nəticəsində Karpuşkin daha yaxşı işlər görmüş, qarmon sənətimizə dəyərli xidmət göstərmişdir.

Teyyub müəllim 1938-ci ildə Moskva şəhərində keçirilən "Dekada"da iştirak etmişdir. O, ansambl tərkibində və solist kimi şəhərin mədəniyyət müəssisələrində, fabrik və zavodlarda konsertlərde olmuş, Kremlə Xalq çalğı alətləri orkestrinin tərkibində çıxış edərək "Üzzal" çalmışdır.

Sənətkar 1959-cu ildə Moskvada keçirilən "Mədəniyyət və incəsənət ongünlüyü"ndə də iştirak edərək əsl sənət göstərmişdir.

Sənət işlətdiyi bütün dövr ərzində Bakının və rayonların ən nüfuzlu şəxslərinin toy məclislərinə dəvət alan sənətkarımız qarmonun ecazkar səsini hamiya sevdirmiş, xalq musiqimizi və özünün bestələdiyi melodiyaları yüksək səviyyədə xalqa çatdırmışdır. O, gözəl xanəndə, ince zövqlü, kövrək və nadir səsli Fatma Mehrəliyeva ilə uzun illər sənət yoldaşlığı edərək onunla konsertlərə getmiş, özü ilə toylara aparmışdır. O dövrlərdə oğlan toylarına qadın müğənnilərin dəvət olunması qəbul olunmurdu. T.Dəmirov qadın müğənnini kişi toyuna aparan ilk musiqiçi idi. Fatma xanım arxayınlıqla, böyük həvəslə Teyyubla birlikdə oğlan toylarına gedirdi. Bu T.Dəmirovun el-obada, xalq arasında olan hörmət-izzətindən irəli gəlirdi.

1941-1945-ci illər, müharibə dövründə T.Dəmirov məşhur müğənnilər Bülbü'l, Gülxar Həsənova, tarzən Hacı Məmmədov və başqa sənətçilərlə əsgərlər qarşısında çıxışlar etmişdi. Zabit və əsgərlər Teyyubdan rəqs havalarını çalmasını xahiş edərkən o, məmnuniyyətlə bunu yerinə yetirər, döyüşçülər onun çaldığı melodiyalarla həvəslə rəqs edib şənlənərdilər. Teyyub "Qızıl əsgər" adlandırdığı rəqsi o dövrdə bestəleyib. Teyyubun üzvü olduğu musiqiçilər heyəti hospitalları gəzərək yaralı əsgərlərə konsertlər vermişlər. Hətta bu heyətin üzvləri hospitallarda yataq xəstəsi olan yaralıların çarpayısı yanında da çalıb-oxumuşlar. Bunlar insanlığa, bəşəriyyətə əsl xidmət idi.

Ağır müharibə illerinin sənət yoldaşlığı SSRİ xalq artisti Bülbü'l ilə Teyyub arasında dostluq yaratmışdı. Sonrakı ilərdə də Konservatoriyanın professoru Bülbü'l tez-tez Teyyubun evinə gələrək xalq mahnılarını məşq edib işləmiş, müəyyən fikirlərini onunla bölüşmüş, daimi yaradıcılıq əlaqələrində olmuşdur.



T. Dəmirovun rəhbərlik etdiyi qarmonçalanlar ansamblı.

Bakı 1939.

1939.



Şəkildə yuxarı sıradə sağdan 1-ci M. Ağayev, 4-cü T. Dəmirov, 3cü sıradə soldan 3-cü Q. Quluyeva (Dadaşova)

Bülbül Teyyubun xalq musiqisinə yaxşı bələd olduğunu bildiyi üçün müğənnilərə onunla əlaqədə olmalarını tövsiyə edərdi.

Doğrudan da ustad sənətkar, şöhrətli müğənni Bülbül xalq musiqimizin nadir inciləri olan mahnıları lətə yazdırılmamışdan öncə tez-tez Teyyubla görüşər və ciddi məşqlər edərmış.

XX əsrin 50-60-cı illərində Teyyubun ifa etdiyi melodiyalar və muğamlar vaxtaşırı səsləndirilmişdir. Onun ifasının vurğunu olub qarmon sənətçiliyinə gələnlər lap çox idi.

Hələ 1941-1945-ci illər ərzindəki müharibədən xeyli əvvəl T.Dəmirovun evində dərs alan Abbas Abbasov, Bədəl Bədəlov, Qızxanım Dadaşova, Kübra Əbilova, Hacıbala Dadaşov, Səttar Hüseynov sonralar peşəkar sənətkar və məşhur qarmonçalan olmuşlar.

Ümumiyyətlə Azərbaycan qarmonunun formalaşib peşəkar sənətdə işlədilməsi səviyyəsinə çatmasında, xalq musiqimizin inkişafında, oyun havalarının artıb çoxalmasında, ifaçılığın milli ruhda səslənməsində T.Dəmirovun xidmətləri bir həqiqətdir. Bir vaxtlar Azərbaycanda işlədilən on iki, on dörd, on altı dilli diatonik qarmonların təkmilləşib on səkkiz dilə çatdırılıb xromatik səs düzümünə gətirilməsi üçün Əhəd Əliyev və Teyyub daim məsləhətlər verib və tövsiyə edib.

T.Dəmirov Dövlət Filarmoniyasının, radionun və sonralar televiziyanız yaranan gündən bu yayım ocağının solisti olmuş, ömrünün axırınadək burada yorulmadan çalışmışdır.

Ustad sənətkar 70-dən artıq oyun havaları, dəraməd və rənglər bəstələmişdir. Sözün həqiqi mənasında o, bəstəkar idi.

Onun böyük ustalıqla bəstələdiyi "Bayatı-Şiraz" dəramədini bəstəkar Rauf Hacıyev "Ürəyim sənsiz yanır" adlı mahniya, "Zabul rəngi" isə bəstəkar-drijor Səid Rüstəmov "Həkim qız" adlanan lirik mahniya çevirmişdir.

Muğamların mahiyyətini, ruhunu, xasiyyətini, ona xoş olan cəhətlərini təsirli şəkildə çatdırmaq ifaçıdan böyük qabiliyyət və həssaslıq tələb edir. Öz muğam ifası ilə qarmonçu Teyyub bu təlabatı həmişə layiqincə yerinə yetirib. O, hər muğamın öz xislətini, ruhunu və xarakterini düzgün duyduğu üçün bu hissələri verə bilib. Muğam ifaçılığı onun yaradıcılıq fəaliyyətinin ayrılmaz hissəsi olmuşdur.

Aşağıda radionun fonduna yazdığı muğamların adları və lətə alınma tarixini göstəririk:

"Bayatı-Şiraz", "Segah", "Rast", "Zabul", "Bayatı-Qacar" (1957), "Şur" (1965).

Teyyubun bəstələdiyi xeyli oyun havaları vardır ki, özünün və başqa qarmonçalanların repertuarını bəzəmiş və bütün toyarda, el şənliklərində çalılmışdır.

Aşağıda onun Azərbaycan radiosunun fonduna yazdırdığı, özü bəstələdiyi rəqs melodiyalarının adlarını və lətə yazılmış tarixini veririk:

"Qızıl Əsgər" (15.03.1957), "Nabat xanım" (01.02.1958), "Məlahət" (04.03.1961), "Aran köçü" (29.03.1961), "Elmira" (04.03.1961), "Solmazı" (08. 03. 1961), "Bülbülü" (16.08.1965), "Şəlalə" (04.02.1966), "Almaz" (09.02.1966), "Qəşəngi" (12.02.1967), "Elnuri" (12.02.1967), "Ayşadı" (12.02.1967).

Sənətkarın bəstələdiyi və lətə yazdırdığı "Cəngi", "Xumari", "Hacıkənd", "Teyyubi", "Qaytağı" adlı melodiyaları da vardır.

Bundan başqa sənətkarımız ayrı-ayrı oyun havalarını da lətə yazdırılmışdır. "Heyvagülü" (26.01.1958), "Şoloxo" (27.02.1958), "Bənövşə" (26.01.1958).

Ü. Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyası əsasında 1956-cı ildə çəkilmiş kinofilmdə səslənən "Qıtgılıda" adlı oyun havası da T.Dəmirovun bəstəsidir.

Məhsuldar yaradıcılıq fəaliyyətində olar böyük sənətkarımızın bəstələdəyi melodiyalardan xalq musiqimizdə və qarmon sənətinin tədrisində istifadə olunmuşdur. Bu melodiyalar xalq ruhundan qopub gəldiyi üçün bu gün də öyrənilir və tədris olunur.

Tarzən-pedaqoq, bəstəkar Adil Gəray 1946-cı ildə T.Dəmirovun bəstələdiyi muğam rənglərindən və rəqslərindən bəzilərini nota almışdır.

Bəstəkar Səid Rüstəmovun oğlu Rafiq Rüstəmov Teyyubun bütün dəramədlərinin və oyun havalarının əksəriyyətini nota yazmışdır.

Bütün bunlar göstərir ki, sənətkarımızın yaradıcılığı işi heç vaxt diqqətdən kənar qalmamışdır.

T.Dəmirov 1933-cü ildə Mina xanımla ailə qurmuş, qız övladları dünyaya gəlmiş, ona Solmaz adı vermişlər. Ata qızının adına "Solmazı" rəqsi bəstələmişdir.

Mina xanım dünyadan köcdüyü üçün Teyyub Minəvvər xanımla evlənmiş, bir oğlu, bir qızı olmuşdur. O, oğluna öz adını, Teyyub adını vermiş, qızını Dilşad adlandırmışdır. Övladlarının şərəfinə "Teyyubi", və "Dilşadı" rəqslərini bəstələmişdir.

Böyük və hünərlü yaradıcılıq yolu keçən Teyyub ümumxalq məhəbbəti qazansa da, dölet nümayəndələri arasında nüfuz sahibi olsa

da, ona heç bir fəxri ad verilməmişdir. Səbəini belə izah edirdilər ki, o, kommunist partiyasının üzvü deyil.

T.Dəmirov sahibkar, tacir oğlu idi. 1920-ci ildə bolşeviklər Azərbaycanı istila edərkən Hacı Məmməd kişinin də varını, sərvətini, gəmilərini əlindən almışdır. Müflisləşən, bundan çox darıxb əsəbileşən Hacı Məmməd 1921-ci ildə vəfat etmişdir.

Teyyub kommunist partiyası və onun ideologiyasına nifret edirdi. Bunu haradasa açıq şəkildə bildirmək faciə olardı. Lakin qəlbindəki qəzəb onu partiyaçı olmağa imkan vermirdi.

Teyyubun sənətindən, bildiklərindən bəhrələnən sənətçilərə müxtəlif vaxtlarda fəxri adlar verilmişdir. Musiqimizin, qarmon ifaçılığının çiçəklənməsində yorulmaq bilmədən, ürəkdən çalışan T.Dəmirov isə bundan məhrum edilmişdi. Bir neçə erməni musiqiçilərə fəxri adlar verilməsi ona pis təsir etdiyi, əsəb sarsıntısı keçirdiyi üçün beyninə qan sızmış, xəstəlik dövrü keçirərək 1970-ci il avqust ayının 9-da 62 yaşında vəfat etmişdir.

B.Vahabzadənin şeirlərinin birində deyilir:

*"Həyat səni güldürəndə gülmüsən,
Hünərin var ağladanda gül, görüm"*

Öz xalqına və onun musiqi mədəniyyətinə sadıqlik nümayiş etdirən ustad bir sənətkar haqsızlığa və etinasızlığa dözə bilməyib vaxtsız dünyani tərk etmişdir.

1994-cü ildə Azərbaycan Televiziyasında T.Dəmirovun yaradıcılığı haqqında hazırlanmış verlişdə xalq artistləri Tofiq Quliyev və Vəsif Adıgözəlov da çıxış edirdilər. Orada T.Quliyevin belə bir fikri səslənir: "Gözümü açandan və musiqiyə gələndən mənimcün iki əlçatmaz işıq var, biri dahi Üzeyir Hacıbəyov, digəri T.Dəmirov. Mən nə qədər sağam, bu fikirdə olacam".

Cəsarətə deməliyik ki, Teyyub Dəmirov "Azərbaycan qarmon ifaçılıq sənəti"ndə klassk yol, üslüb yaratmışdır.

«Segah» - T.Dəmirovun ifasında
«Bərdəşt»

The musical score consists of ten staves of musical notation, likely for a string instrument like a tar or kamancha. The notation is in common time (indicated by 'C') and uses a treble clef. The music features various rhythmic patterns, including sixteenth-note figures and eighth-note groups. Some staves include performance instructions such as '3' under a group of notes and '6' under another. The score is divided into measures by vertical bar lines.

1

2

3

4

5

6

7

8

9

10





Radioda canlı çıkış. Xanəndə Z. Adıgözəlov, kamançaçı F. Dadaşov, qarmonçu T. Dəmirov, tarzənlər Ə. Quluyev və B. Salahov

T. Dəmirov "Bayatı- Şiraz dəramədi"
Nota köçürəni: R.Rüstəmov

Moderato

The sheet music consists of eight staves of musical notation for piano. The tempo is indicated as 'Moderato'. The music is in common time, with a key signature of one flat. The notation includes various note values such as eighth and sixteenth notes, rests, and dynamic markings like 'f' (fortissimo) and 'p' (pianissimo). The piano's right hand is primarily responsible for the melodic line, while the left hand provides harmonic support through chords and bass notes. The music features several measures of continuous eighth-note patterns, particularly in the middle section.

A page of musical notation for two staves, treble and bass, showing six measures of music. The notation includes various note heads, stems, and rests. Measure 1: Treble staff has eighth-note pairs followed by eighth-note pairs. Bass staff has eighth-note pairs. Measure 2: Treble staff has eighth-note pairs followed by eighth-note pairs. Bass staff has eighth-note pairs. Measure 3: Treble staff has eighth-note pairs followed by eighth-note pairs. Bass staff has eighth-note pairs. Measure 4: Treble staff has eighth-note pairs followed by eighth-note pairs. Bass staff has eighth-note pairs. Measure 5: Treble staff has eighth-note pairs followed by eighth-note pairs. Bass staff has eighth-note pairs. Measure 6: Treble staff has eighth-note pairs followed by eighth-note pairs. Bass staff has eighth-note pairs.

T. Dəmirov "Hümayun dəramədi"

Nota köçürəni: Adil Gəray

A handwritten musical score for a solo instrument, likely a bowed string instrument. The score consists of ten staves of music, each with a key signature of one sharp (F#) and a time signature of common time (indicated by 'C'). The tempo is marked as 'Allegro moderato' (Allegro M.) at the beginning of the first staff. The notation includes various note heads (solid black, hollow black, and white), stems, and horizontal dashes. Articulation marks like 'tr' (trill) and 'trem' (tremolo) are placed above certain notes. Fingerings are indicated by small numbers (e.g., '1', '2') above or below the notes. A circled '6' is positioned below the third staff. The score ends with a final staff containing two measures, labeled '1' and '2' under the first measure.

T.Dəmirov "Zabul dəramədi"
Nota köçürəni: R.Rüstəmov

Andante cantabile

A musical score for piano, consisting of six staves of music. The music is written in common time, with a key signature of one sharp (F#). The tempo is indicated as *Andante cantabile*. The score includes dynamic markings such as *f*, *p*, *b*, and *tr*. The piano part features various note values including eighth and sixteenth notes, with some notes beamed together. The music is divided into measures by vertical bar lines.

11

legato

12

12

f f
b b
tr tr
tr tr
tr tr
rit. rit.
rit. rit.

T. Dəmirov "Dilşadı" rəqsi.

Ə. Rəhmanlının ifasında.

Nota köçürəni: G. Mirzəbəyova

Allegretto

ff
ffz
ffz.
ffz.
ffz.
ffz.
ffz.
ffz.
ffz.
ffz.
ffz.

OĞUL TEYYUB

Teyyub Teyyub oğlu 1944-cü il sentyabr ayının 27-də anadan olub. İstedad ona genlə gəlib, qanında yoğrulub. Dünyaya göz açandan musiqi eşidib. Atasının çaldığı qarmonun səsinə yuxuya gedib. "Segah" və "Şur"un sədaları ona layla çalıb. Ayılanda yenə sirli-sehirli səslər eşidib.

Balaca Teyyub 1951-ci ildə Bakı şəhəri 19 sayılı məktəbin birinci sinfinə gedib. (Bu məktəbdə bir zamanlar çox məşhur şəxslər, o cümlədən əfsanəvi qəhrəman Mehdi Hüseynzadə (Mixaylo) təhsil almışdır).

Teyyub sonralar təhsilini "44 sayılı məktəb"də davam etdirmiş və 1960-cı ildə oranı bitirərək Azərbaycan Dövlət İncəsənət Institutuna daxil olmuşdur. Məktəbdə oxuduğu illərdə Teyyub "Bakı şəhəri 12 sayılı musiqi məktəbi"ndə fortepiano sinifində təhsil almışdır. Kiçik yaşlarından qarmon çalmağı öyrənən Teyyub musiqi məktəbini bitirəndən sonra pianonu çox yaxşı çalmışdır.

Ata Teyyub oğul Teyyubdan bir gün soruştur: "Gələcəyin qarşısındır. Hansı sənətə sahib olmaq istərdin?"

Oğul cavabında qarmonçalan olacağını söyləyir. Ustad sənətkar gülümşünərək deyir: - "Peşə seçməkdə sən tam sərbəstsən. "Atam qarmonçalandır" deyə, mən də qarmonçalan olacağam deyib, düşünmə. Mənə görə bu sənətə gəlməyini istəməzdəm. Qəlbində sənətə, musiqiye həvəs varsa, bunu özündə hiss edirsənsə, onda razılaşa bilərəm. Oğul, bu peşənin çətinlikləri ləp çoxdur. Dözə biləcəksənsə buyur, gəl. Mən də bacardığım qədər kömək edərəm. Musiqiçilikdə istedad və həvəs əsas şərt olsa da, dözüm, səbr, nəzakət də böyük rol oynayır".

Teyyub Teyyub oğlu sənətə gəldi. Həqiqi qarmonçalan oldu. Ustad atanın başını uca etdi. Musiqi aləmində yaxşıların sırasında yer aldı; sayıldı; seçildi. "Teyyub bala" kimi tanındı və bu adla çağrıldı.

Teyyub balanın dediklərindən:

- "Mən sənətə atamın hörmət-izzətinə, şan-şöhrətinə görə gəlmişəm". Uşaqlıq və gənclik illərimdə harda olurdumsa, qarmonçalan T.Dəmirovun oğlu olduğum üçün mənə hörmət edər, nəvaziş göstərədilər. Atamın adını hər yerde hörmətlə çekib, sənətindən ürək dolusu danışardılar. Mən atamlı birlikdə cəmiyyət arasına çıxanda onun neçə qarşılığını görüb qürur hissi keçirərək fərəhlənərdim. Düşünürdüm,

gör musiqiçi olmaq necə böyük şərəfli işdir ki, atam Teyyub Dəmirov bir belə nüfuza malikdir. Ona bütün dövlət idarələrində hörmət edərlər.

Az-çox sənətdə möhkəmlənib tanınandan sonra daha çox məsuliyyət hiss etməyə başladım. Axı, mən T.Dəmirovun oğlu, sənətinin davamçısı idim. Mən zəif sənətkar ola bilməzdəm. Elə atam da bunları demişdi".

1964-cü ildə Azərbaycan radiosunda səslənmək üçün ilk dəfə lent yazdırılan Teyyub Teyyub oğlu bir muğam və dörd rəqs melodiyası ifa edir. Ata Teyyub oğlunun çalğısının diqqətlə dinləyib xeyir-dua verməklə bərabər müəyyən tövsiyyələr edir, iradlarını bildirir. O, deyir:

- "Sənin ifanda tələskənlik hiss olunur. Buna mütləq diqqət et. Xüsusilə muğam çalarkən təmkinli ol. Təmkinli çalıb, fikirləri düzgün, aydın, bitkin çatdır. Muğam cümlələrində bitkin fikir olmalıdır. Bütünlükdə götürdükdə sənin lentlərdəki ifalarını bəyənmək də olar. Davam et. Məsuliyyətini, özünə qarşı tələbkarlığını bir də artır. Get gedə daha yaxşı olacaq".

Ümumiyyətlə atası Teyyub balaya həmişə muğamları dərindən öyrənməyi məsləhət görürdü.



Teyyub Teyyub oğlu



Tøy məclisi. Xanəndə N. Ağayev, nağaraçı Baba, klarnetçalan Ə. Əşrəfzadə, dəməkəş F. Nuruyev,
qarmonçu T. Teyyuboğlu



Toy: N. Musayev, Ə. Dadaşov, Ç. Mehdiyev, Ə. Nuruyev, T. Teyyuboğlu

1963-cü ildə T.Teyyub oğlu əməkdar incəsənət xadimi, tarzən-bəstəkar Ağası Məşədibeyovun rəhbərlik etdiyi "Xalq çalğı alətləri ansamblı"na dəvət alır və beş il burada çalışır. Sonralar isə bir il Televiziya və Radionun "Xalq çalğı alətləri ansamblı"nda fəaliyyət göstərib. Bu ansambla xalq artisti, tarzən Baba Salahov rəhbərlik etmişdir.

Sənətə təzə geləndə, gənclik illərində Teyyub bala klarnet ifaçılığı ilə məşğul olmuş və məharətlə bu işin öhdəsindən gəlmişdir. Lakin, qarmondan uzaqlaşmaq ona çətin gəlirdi və ona görə qarmon ifaçısı kimi sənətdə qaldı və məşhurlaşdı.

Teyyub bala atası barədə deyilən yüksək fikir və düşüncələrdən birini xatırlayıb belə deyir: "Ötən əsrin 60-ci illərinin əvvəlləri olardı. Bəstəkar Telman Hacıyev mənzilində öz ad gününü qeyd edərkən müsiqiçi dəstəsində məni, klarnet çalan Vəli Qədimovu, nağaraçalan Ramiz Həsenovu və xanəndə Baba Mirzəyevi dəvət etmişdi. Tanınmış ziyalılardan neçəsi, həm də bəstəkarlarımızın bəziləri orada qonaq idi. məşhur bəstəkar Fikret Əmirov da iştirak edirdi. Məclisi də o idarə edirdi. Mənim T.Dəmirovun oğlu olduğumu əvvəldən ona demişdilər. Musiqiçiləri qonaqlara təqdim edəndə F.Əmirov milli musiqimizin sənətçiləri və atam haqqında danışın onların sənət fəaliyyətlərini çox dəyərləndirdi. Sovet dönenində bütün təhsilini rus dilində alan hörmətli bəstəkarımız o dildə danışındı: - "Oni sozdali muziki toqda, koqda ne bila muziki". Dediğinin dilimizlə izahı təxminən belə alınır ki, hələ milli musiqimiz geniş şəkildə təşəkkül tapmadığı, bir o qədər inkişaf etmədiyi bir zamanda T.Dəmirov və digər xalq musiqiçiləri həqiqi musiqi yaradırdılar".

T.Teyyub oğlu 1965-ci ildə "İncəsənət İnstитutu"nu bitirse də bununla kifayətlənmeyib 1970-ci ildə, "Xalq Təsərrüfatı İnstитutuna" daxil olur və 1975-ci ildə oranı bitirir. O, müsiqiçi fəaliyyətindən uzaqlaşmayaraq ticarətlə də məşğul olur.

1970-ci ildə atasının vaxtsız vəfaından təsirlənən Teyyub oğlu ifaçılıq sənətindən uzaqlaşmaq istəsə də, T.Dəmirovun sənət dostları, onun və özünün pərəstişkarları bunun qarşısını alırlar. Ağilli, səmimi məsləhətləri eşidən Teyyub oğlu öz qəlbinin də səsini dinleyərək sənət aləmində öz işini davam edir.

Teyyub bala tanınmış klarnetçalan Şəmsi İmanovla 1965-1968-ci illər ərzində yoldaşlıq edərək konsertlər və toylara getmişdir.

Məşhur və Bakı toylarında nüfuza malik olan klarnetçalı Əşrəf Əşrəfzadə ilə 1968-1973-cü illər ərzində səmimi dostluq və həqiqi sənət yoldaşlığı edən Teyyub oğlu həmin dəstə ilə birlikdə hər bir məclisdə çox yüksək sənətkarlıq nümayiş etdirmişdir. Bakının və Abşeronun əksər toylarında Əşrəfin dəstəsi çalanda məclislər gur keçər, xalq yığışib gələrdi. O toyların sözü-söhbəti bu gün də dillərdədir. Ə.Əşrəfzadə 1973-cü ildə avtomobil qəzasından ağır yaralanaraq vaxtsız dünyadan köçmüdü. Bakı ağısaqqallarının məsləhətləri ilə həmin dəstəyə Əş-

rəfin tələbəsi olmuş, gənc klarnet ifaçısı Əlirza Orucov dəvət olunmuşdur. Teyyub oğlu düz 25 il Əlirza ilə sənət yoldaşlığı edərək Bakımda və Azərbaycanımızın eksər bölgələrində ən məsuliyyətli, iri ve geniş mağarlarda keçirilən toylardada çalaraq yaddaqalan və sevilən qarmon ifaçısı kimi qarşılanmışdır.

Teyyub oğlu səviyyəli, əxlaqlı, düz, doğru və halal sənət işlətmışdır. Sənət yoldaşlarına qarşı səmimi olmuş, getdiyi toy-mağarda məclisdekilərə nəzakət göstərmiş, mehribanlıq yaratmış, hamı ilə mədəni rəftar etmişdir. Toy sənətçiləri arasında intellekt səviyyəsi, mədəni davranışları, sözü bütövlüyü və öz sənətinə olan hörməti, sevgisilə seçilmiş, çoxlarına örnək olmuşdur.

Onun bəstələdiyi bir neçə rəqs melodiyası vardır ki, onları radiomuzun fonduna yazdırılmışdır. Bəstələdiyinin birini "Dilarə"rəqsi, digərini isə eləcə "Rəqs melodiyası" adlandırmışdır. O, atasının xüsusi ustalıqla bəstələdiyi "Qaytağı" rəqslərini də ləntə aldırib. Fondda onun çaldığı "Şüstər" muğamı da qorunur.

1971-ci ildə Teyyub oğlunun qrammafon valı buraxılıb. Sənətkar orada "Gül dəstəsi" adlanan lirik, həzin melodiyanı, "Qoç Əli", "Tərəkəmə" və "Şoloxo" rəqslərini çalışıb.

Xeyli müddət ifaçılıq sənətindən uzaqlaşsa da, 2006-ci il may ayında ifasını kompakt diskə yazdırılmışdır. O, bu diskə atasından yadigar qalan melodiyaları: -"Xumarı", "Solmazı", "Dilşadı", "Elmira", "Məlahəti" rəqslərini və "Qoç Əli" xalq oyun havasını yazmaqla bərabər, burada atasının yaratdığı dəramədlərlə "Şur", "Zabul" və "Bayati-Şiraz" muğamlarını da böyük məharətlə çalmışdır.

Teyyub oğlu qarmon ifaçılıq sənətinin gələcəyini uğurlu, davamiyyətli və həmişəyaşar görür. Gənc qarmonçalanlara tövsiyyəsi budur ki, onlar klassik formanı və qəbul olunmuş ümumi üslübü saxlasınlar. Müsiqimizin kökü olan muğamlarımıza diqqətlə yanaşınlar, bu sehirlili, zəngin sənəti yaxşı mənimsesinlər. Keçmiş sənətkarların qoyub getdikləri ifaları döne-döne dinləyib öyrənsinlər.

Həqiqəti cəsaretlə söyləməliyik ki, Bakı kəndlərində bir zamanlar keçirilən milli ruhlu toylarımızda T.Teyyub oğlu ustad xanəndələr Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Əlibaba Məmmədov, Alim Qasımov və başqalarını öz qarmon ifası ilə müşaiyət etmiş və belə böyük sənətkarları razı sala bilmüşdür. Bütün bunlar onun yetkin, kamıl bir sənətkar olmasına və muğamlarımızi yaxşı bilməsinə sübutdur.

T.Teyyub oğlu 1966-ci ildə ailə qurmuşdur. İki oğlu, bir qızı vardır. Ocağında nəvələr boy atıb, pərvazlanır.

Ömrünün ən mənalı çağında, 2001-ci ildə Teyyub Teyyub oğlu Məkkə şəhərinə müqəddəs Həcc ziyarətinə gedərək Hacı titulunu qazanmışdır.

T.Teyyuboglu "Dilara" rəqsi

Nota högürən: Nigar Əliyev

ALLEGRETTO



KAMRABƏYİM

Kamrabəyim (Kəmiləbəyim) Həsən qızı Hüseynova 1900-cü ildə sözlü-nəgməli, füsünkar təbiətli, Azərbaycana dahilər bəxş edən Şuşada dünyaya gəlib. Elmin, maarifiin, mədəniyyətin, musiqinin beşiyi olan bu şəhərdə vaxtilə ən peşəkar musiqiçilər, xanəndələr yetişmişdir. Güney Qafqazın Konservatoriyası sayılan Şuşa Azərbaycana Üzeyir bəy, Bülbül, Ə. V. Haqverdiyev, Nətavan, Y. V. Çəmənzəminli, S. Şuşinski, Xan əmi, Rəşid və onlarca dühalar verib.

Kamrabəyim gözəl xanəndə və qarmonçalan idi. Musiqi təhsilini evdə fərdi qaydada almışdı. Pionino, tar, qarmon çalmağı uşaqlıqdan öyrənmişdi. Gur və məlahətli səsə malik olan xanəndə klassik muğam və mahniları xüsusi bir şövqle çalıb-oxumuş, xirdalıqları, gəzişmələri, bədii ifaçılıq məharəti, texniki ustalığı, sənətkarlıq qabiliyyəti başqalarından seçilmişdir. "Rast", "Segah", "Cahargah", "Herati", "Səmayi-şəms", "Qarabağ şikəstəsi" kimi muğamlar oxumasında, "Vağzalı", "Mirzəyi", "İnnabi", "Tərəkəmə", "Uzun dərə", kimi milli rəqs havaları onun qarmon ifasında olduqca orjinal səslənirdi.

Kamrabəyim XX əsrin 20-ci illərində Ağdamda qadınlar klubunun təşkilində fəal iştirak etmişdir. 1930-cu ildə bəstəkar Zülfüqar

Hacıbəyov onu Bakıya dəvət etmiş, filormoniyada, mədəniyyət evlərində, fəhlə klublarında, müxtəlif konsert salonlarında, bir çox rayonlarda çıxışlarını təşkil etmişdir. Az müddətdə o, öz ifaçılığı ilə bütün respublikada məhşurlaşmışdır. Ümumiyyətlə bu ifaçı sənətkar, xüsusilə, Şuşada və Ağdamda o dövrə keçirilən Şərq konsertlərində, ədəbi-bədii gecələrdə, teatr tamaşalarında fəal iştirak etmiş, Qarabağın və bütünlükə respublikanın mədəni həyatının inkişafında mühüm rol oynamışdır.

1944-cu ildə Kamrabəyim Xan Şuşinski ilə birlikdə Tiflisdə keçirilən Zaqafkaziya xalqlarının incəsənət olimpiadasında iştirak etmiş, Zaqafqaziya Mərkəzi İcariyə Komitəsinin Fəxri fermanına layiq görülmüşdür.

Qarabağda Kamrabəyimin qarmon ifaçılığının incəliyi və təsirindən həvəslənib bu sənətə gələnlər çox olmuşdur.

Ağdamın Abdal-Gülablı kəndində olan 73 yaşlı Şirin Allahverdiyevin xatirələrindən: "Atam el- obada, Qarabağda və onun ətrafında olan toy məclislərinə müntəzəm dəvət olunan sənətkar idi. Onun zurna ifası çox toyların səsi-sədası olmuşdu. El arasında Aşıq Qaraş kimi tanınırdı. 1939-40-cı illərdə onun zurnaçı dəstəsində mahir qarmonçu və xanəndə Kamiləbəyim də var idi. Çox səmimi və olduqca halal sənət yoldaşlığı edərdilər. Kamiləbəyimin toylardan əvvəl və sonra bizdə qonaq qalmasından istifadə edib onun çalğısını maraqla dinləyirdi. Kamrabəyimin qarmonunun yaşıl rəngli torbası vardı. Bizə gələndə qarmonu xalçanın üstündəki döşəkcəyə qoyanda həsrətlə o yaşıl torbaya baxırdım. Sanki, o yaşıl örtünün içində sehirli bir şey var idi. Axı o bərli-bəzəkli sehirli səsli alət məni ovsunlamışdı".

Atamın dəstəsi Laçının, Kəlbəcərin bütün dağ kəndlərinə çağrıldı. O, zamanlar kənd toylarının bir ayrı gözəlliyi, dəyəri və xeyir-bərəkəti vardı. Həm də imkanlı adamlarının özü də yay aylarında toy məclislərini dağ kəndlərinin füsünkar qoynunda, gözəl abu-havasında keçirməyi xoşladılar. Kamrabəyim Aşıq Qaqaşın dəstəsinin xanəndəsi və qarmonçalanı idi.

1941-ci ildə müharibə başlayanda atamın dəstəsi fəaliyyətini dayandırdı. Atam müharibəyə getdi.

Kamrabəyimin yaxşı ailəsi olmuş dörd oğul böyütmüşdür. Ramiz, Fəxri, Sabir və Nadir. Fəxri ansamblda qarmon çalmağı öyrənmiş və Qarabağ məclislərində bacarıqlı sənətçi kimi tanınmışdır. Ağcəbədidiə yaşamış, sənət fəaliyyətini orda davam etdirmişdir.

Layiqli sənət ömrü yaşamış Kəmiləbəyim Hüseynova 1964-cü ildə Bakıda dünyasını dəyişmişdir.

Qarmon ifaçılığında təşəkkül tapmasında qadın sənətçilərmizin də mühüm rolu olmuşdur

Kitabımızda qadın ifpçilərimizün bəzilərinin haqqında bacardığımız qədər məlumat versək də, digərlərinin barəsində də söhbət açmağı çox gərəkli bildik. Bu insanlar könül təranələrini incə, zərif barmaqları vasitəsilə musiqiyə, nəgməyə çevirərək öz ailə üzvlərini, qohum-qonşunu, el-obasını sevindirmişlər. Bəziləri dar çərçivədə fəaliyyət göstərib, ev şənliklərində çalmış, öz övladlarına və yaxınlarına sənət öyrətmiş, bəziləri isə geniş imkanda, el şənliklərində çalıb-çağırmışlar. Qadın qarmonçularımız da bu ifaçılıq sənətinin ayaq tutub yeriməsində xidmət göstərmişlər.

Qədim tarixə malik Dərbənd şəhərində dünyaya göz açan Əsbənd xanım Zeynallı məhşur bəstəkar Asəf Zeynallının (1909-1932) anasıdır. Əsbənd xanım gözəl qarmon ifaçısı olsa da, el şənliklərində çıxış etməyib. sevimli qarmonunu sinəsinə sıxaraq ailə üzvlərini sevindirib, uşaqlarının musiqi tərbiyəsi ilə məşğul olub. Asəf Zeynallıya istedad valideyinlərindən, musiqiyə həvəs evlərində çalınan duyğyly qarmon səsindən gəlib.



Əsbənd Zeynallı

Sənəm Səlim qızı

Sənəm xanım XX əsrin 30-60-cı illərində bütün Şirvanda qarmonçu, xanəndə, aşiq- şair kimi tanınırdı.

Bu el sənətkarı barədə məlumatlı Hacı Seyvəddin Qəniyevin 2003-cü ildə Bakıda "Nurlan" nəşiriyyatında nəşr olunmuş "Şirvanlı Aşıq Bilal"adlanan kitabından (səh. 133-134) alırıq.

Müəllif-yazır: "İnstitutu yenicə qurtarmışdım. Təzə-təzə Şamaxı aşiq, şair, xanəndə və balabançalanları haqqındı məlumat toplayırdım. Sənəm xanım haqqında çox eşitmışdım. Onu da bilirdim ki, oğlu Ağamurad xanəndədir. Bir dəfə Quşçu kəndində bir toyda Ağamuradla (el arasında Sənəmoğlu və ya Sənəmoğlu Murad deyirlər) rastlaşdım.

Sənəm haqqında soruştum. Bakıda olduğunu söylədi. Ondan Sənəm xanımın ünvanını öyrəndim.

Bir dəyə Bakıya gələndə yolumu Sənəm xanımgildən saldım. Ağamuradın dediyinə görə, yaşı 80-i ötmüşdü. Qapını döydüm. Qapını üzümə xanım-xatın bir qadın açdı. Heç altmış yaş da vermək olmazdı.

Sənəm xanımla iki saatdan artıq səhbət etdik. Onun yaddaşından çox xatırələri qələmə aldım..." Sənəm xanım demişdi:

"Atam Səlim kişi kasib olsa da, musiqi aşığı idi. O dövrə Şamaxıda yaşayıb-yaradan sənətkarların hamısı atamı tanıyordu. Gözəl səsim olduğunu bilən atam məni qonşumuz qarmonçu Narinc xanımın yanına şagird qoydu. O zamanlar Narinc xanım öz rəfiqələri- Püstə xanım, Zeynəb Abbas qızı, Nisəxanım Bağır qızı ilə Şamaxıda varlıların qız toyunu edərdi. Narinc xanım mənə qarmon sənətini öyrətdiyi kimi, səsimi də yoluna qoydu. 1923-cü ildən qız toylarına getməyə başladım.

Aşıq Bilalın sevgilisi Soltan xanımla bir məhəllədə böyümüşdük. Soltan mənim qız toylarına getdiyimi bilib sevindi. Xahişimi nəzərə alıb məni Aşıq Bilal ilə tanış etdi. Mən bütün dastanları Aşıq Bilaldan



Sənəm Səlim qızı

öyrəndiyim kimi, mügamların da bir çoxunu- "Şur", "Rast", "" Zabul" u yerli-yataqlı o kişidən öyrəndim. 1930-cu illərdə beş dəfə Aşıq Bilalla toya getmişdim. Özü də xanəndə kimi. 1937-ci ildə o kişi tutulandan sonra biz şagirdləri yasa batdıq. Mən sənətdən əl çəkdir. Ta müharibə bitənə kimi. 1946-cı ildə yenə qarmonumla qız toylarına getdim. 50-ci illərdə Kalva kəndində olan, məhşur Əli kişi (zurna, bala-ban, tükək ifaçısı), Aşıq Şamil, Aşıq Abbas, Aşıq Soltanmuradla bir müddət yoldaşlıq etmişəm. Haralarda olmamışam toylarda!"

Məhşur yazıçı Əbdülhəsənin "Dünya qopur" romanında Minayə adlı obraz vardır. Minayə qarmonçalandır. Əyalətlərimizdən birində yaşayır və kənd-kəsəkdə toy-nişan məclislərində, müxtəlif şənliklərdə köhnə, qırçılı qarmonu ilə çalıb-çağırıır. Onun sənət fəaliyyəti 1920-ci illərə təsadüf edir.

Ağdam şəhərində yaşayan Zəriş adlı qadın qarmonçu XX əsrin 50-60-cı illərində Qarabağ toylarında çalarmış. Soloxoy olduğu üçün qarmonu sol əllə çalar və toy dəstəsində sağ tərəfdə, xanəndənin yanında əyləşərmış.

Yeri gəlmışkən qeyd edək ki, "Solaxay" qarmonçalanlar respublikamızda çox az, cəmi 5-6 nəfə olublar. Onlar üçün məxsusi olaraq "Solaxay qarmon" düzəldilməyib. Qarmonun quruluşu və səs düzümü nəçə varsa, o cür də qalmış, qarmonu götürüb, tərsinə çevirib, vərdiş edib çalmışlar.

Deyilənə görə Zəriş "Re" kökündə, zil səslə qarmon düzəltdiribmiş. Onun çaldığı qarmonun səsi zurma səsinə oxşar imiş. Getdiyi toylarda oyun havalarını əsasən o çalırmış. Zil səslə qarmonunun səsi mağardan kənara çıxıb ətrafa yayılmış. Xanəndələr onun çaldığı qarmonun müşayiətli oxumağı ehtiyat edirmişlər.

1950-1960-cı illərdə Alagöz xanım Abakarova Göyçay rayonunda qarmon ifaçısı olaraq fəaliyyət göstərmişdir. Gençlik illərində rayon ərazisindəki qız toylarında çalmış, sonralar isə evində fərdi qaydada və mədəniyyət evində dərs demişdir. Mədəniyyət sahəsində də mühüm işlərdə çalışmışdır.

Böyük vətən müharibəsi (1941-1945)bitəndən sonra Bakının "Sovetski" adlanan məhəlləsində Sona Kubra, Qoca Məriyəm, Tükəzban Nəcəfzadə (mahir dəf çalan Əzizağa Nəcəfzadənin bacısı) və bir-neçə qarmon sənətçisi olan xanımlar öz mənzillərində həvəskarlara bu ifaçılıq sənətinin qaydalarını öyrətmİŞLƏR.

Sadiqova Firuzə (Pürzə) Abdulhəsən qızı 1895-ci ildə Salyan qəzasının Xilli qəsəbəsində (İndi Nefçala ərazisində) anadan olub. 12 yaşında öz istedadı sayəsində qarmon çalmağı öyrənib. 13-14 yaşında

qız toylarına, xinayaxdı məclislərinə getməyə başlayıb. 14 yaşında gəlin köçüb. 1915-ci ildən 1941-ci il müharibə başlananə qədər yaşadığı qəsəbənin qız toylarının çalğıçısı öz dəf çalanı ilə Firuzə xanım olub. El adəti ilə 1910-cu illerin ikinci yarısı və 1920-ci illərdə faytonla Qaramanlı kəndindən Xilliya, Xillidən Bayat (Boyad) kəndinə qarmon-qavalla gəlin aparıb.

Bu qadın, mehribanlığı, xoş rəftarı, sənətinə sonsuz həvəsilə elobada "Qarmonçu Pürzə" kimi çox məhşur olub. Onun, o dövrün qarmon ustalarının düzəltdiyi iki, qarmonu var imiş. Hər iki yarımtənsüz qarmondan istifadə edərmış.

1937-ci ildə, repressiya dövründə həyat yoldasını "qalçomaq" adı ilə həbs edərkən ev əşyalarının müsadirəsi zamanı onun qarmonunun birini götürüb aparmışdır. Firuzə xanım o biri qarmonu ilə toylara gedərək övladlarını böyütmüşdür.

1941-ci ildə böyük oğlu Əlibala müharibəyə gedir və həlak olur. Onun yaxşı tar çalmağı var imiş.

Firuzə xanım 1941-ci ildə qarmonu satmış və ağır müharibə illərində evə-aileyə xərcləmişdir. Sənətdən uzaqlaşmasına səbəb məşəqqətli müharibə dövrü olub.

1910-cu 20-ci, 30-cu illərdə qız toylarında o dövrün tələbitnə uyğun, sadə quruluşlu rəqs havaları, el nəgmələri çalınmış. Bu beş-on havanı Firuzə xanım lazımlıca ifa edib məclisləri yola verərmiş. O, əvvəller bir -neçə dəfçalan qadınla, sənət işlətməsinin son dövründə isə Bəhiyyə xanım Həsən qızı ilə mehriban və səmimi yoldaşlıq etmişdir.

Əslən Bakının Balaxanı kəndindən olan Novruzova Aida Nuğday qızı 1929-cu ildə dünyaya gəlib. İçəri şəhərdə boy-a-başa çatıb. Qarmon sənətinin ifa qaydalarını Bakının köhnə məhəlləsindən biri olan, "Sovetseki" adlanan məhəllədə yaşayan Mirzağa adlı sənətkardan öyrənib. Mirzağa "Pioner və məktəblilər" evində musiqi dərnəyində çalışır, evində həvəskarlara fərdi yolla dərs keçir və toy-mağarda çalışır. O, Əhəd Əliyevdən (Kor Əhəd) muğam dərsi almışdır.

Aida Mirzəağa müəllimin ən istedadlı və sevimli tələbələrindən biri olmuşdur. O, bildiklərinin hamısını Aida xanımı öyrətməyə çalışmışdır. Yaşa dolub, qocalıb xəstə düşəndə Aida xanım öz müəlliminin qayısına, qaydına qalmışdır. O, öz müəlliminə şəfqət göstərmiş, müntəzəm baş çəkmişdir. Əbəs deyil ki, sənətkar vəsiyyət edib demişdir ki, "- Məndən sonra qarmonumu Aidaya verin. Alət yad əllərə düşməsin".

Mirzəağanın qarmonu usta Karpuşkinin düzəltdiyi ən nadir qarmonlardan biri tək ən məşhur qarmonçalanların nəzərində, arzu və isteyin-

də olmuşdur.

Aida Novruzova müəllimindən ona yadigar qalan şirin, məlahətli səsli qarmon vasitəsiylə öz incə könül tellərini dindirərək az ömründə musiqisevərləri sevindirmişdir.

Allah- təala bu xaqıma hər şey, gözəl çöhrə, yar-yarasıq, məhahətli səs bəxş etmişdir. Onun gözəlliyi daxili aləminin saflığında, nəcibliyində və xoş xasiyyətində də özünü bürüzə verirdi. Onu məhşur müğənni Şövkət xanım Ələkbərovaya bənzədirlərmiş.

Aida xanım əvvəl Bakıda, ətrafdakı kənd və qəsəbələrdə kiçik musiqi dəstəsilə qız toylarında çalıb-oxumuşdur. O, əvvəldən müğənni-qarmoncu kimi tanınır. Onun istedadını görüb Azərbaycan Dövlət Filarmoniyasına dəvət edirlər.

Aida xanım Novruzova 1962-ci ildən 1970-ci ilə qədər burada çalışaraq müxtəlif tədbirlərdə, konsertlərdə çıxış etmişdir. O, Filarmoniyada solist-qarmonçu və müğənni kimi fəaliyyət göstərmişdir. İrili-xirdalı müəssisələrdə, rayonlarda kolxoz və sovxozlarda verilən konsertlərdə sevimli qarmonunu sinəsinə sıxıb, çalıb-oxuyub insanlara nəgmələr ərməğan etmişdir.

Qeyd edək ki, onun çaldığı alət say-seçmə qarmonlardan idi. Qeyri-adı səsə, əla tembrə malik bu alətin sorağına çoxları düşmüdü. Hətta bu qarmonu bir dəfə ogurlamışdır. Xoşbəxtlikdən alət tez də tapılıb sahibinə qaytarılmışdı.

Aida xanımın ifasında radionun fondunda "Kolxozu" rəqsi yazılmışdır. Gözəl ifa olduğu üçün tez-tez səsləndirilirdi.

Hələ neçə-neçə xalq havalarını, milli rəqslərimizi və könül oxşayan təranələri çalıb ləntə yazdıracaqdı. Amansız əcəl macal vermədi.

Aida Novruzova həyatının və sənətinin çiçəkləndiyi bir zamanda 1970-ci ildə 41 yaşında dünyasını dəyişmişdir.

Zümrüt xanım Məlik qızı 1895-ci ioldə Bakının balaxanı kəndində anadan olub. 12-13 yaşlarında yarımtənsiz qarmonda sərbəst olaraq



1923-cü il Şərq qadını jurnalı "Azərbaycan musiqiçiləri"

rəqs havalarını çalırmış. 14 yaşı olanda kəndlərirində xinayaxdı məclis-lərində çalmış, 2-3 ildən sonra nəinki Balaxanıda hətta Zabratda, Ma-ştağada, Pirşağı, Kürdəxanı, Məhəmmədi və digər kəndlərdə keçirilən qız toylarına çağrılmışdır.

15 yaşında ailə qurmuş, 2 oğlan, 2 qız böyütmüşdür. Sənətə son-suz həvəslə yanaşan bu qadın ev, ailə qayğılarının öhdəsindən cəsarətlə gələrək, övladlarını böyübərək musiqidən də ayrılmamışdır.

Yazımızda adını çəkdiyimiz kəndlərdə Zümqüm xanımın XX əsrin



1932-ci il 1 may nümayişi zamanı. Zümqüm xanım və dəf çalan Ruqiyə xanı kulubundakı bədii dənəklərə üzv olmuş, müxtəlif tədbirlərdə öz qarmonu ilə xal-qımıza xidmət etmişdir.

1933-cü ildə "Şərq qadını" jurnalında "Zəhmətkeşlərin 1 may nümayişi"ndə (Sovet dövlətinin bayramlarından biri - Ə.R.) çəkilmiş foto şəkildə Zümqüm xanımın (əlində qarmon), onun dəf çalanı Ruqiyə xanımın (əlində dəf) və rəfiqələri Xədicə xanım (çarşaba bürünmüş) sürəti ön sıradə görünür.

Zümqüm xanım oğulları Əfqan və Sənana qarmon sənətini öyrətmişdir. Hər iki oğul analarından öyrəndikləri sənətit bire-beş artıraraq, da-ha da mükəmmələşdirərək, kənd və qəsəbələrdə çalıb-çağırmışlar.

Zümqümün nəvəsi Kəmalə xanım Cabbarova musiqişunasıdır.

Zümqüm Məlik qızı 1975-ci ildə dünyasını dəyişmişdir.

30-cu 40-cı illə-rində çaldığı toy-ların iştirakçısı olmuş, yaşı 75-dən yuxarı olan qadınlar onun xinayaxdı məclisin-də, qız toylarında öz qaval çalanı ilə iştirakını bu gün də xatırlayırlar. Zümqüm xanım XX əsrin 20-ci illərində Bala-

xanı kulubundakı

Bədəl müəllim

Bədəl Hacı Ağa oğlu Bədəlov 1907-ci ildə Bakının Qobu kəndində anadan olub. Hacı Ağa dindar, şəriət qanunlarına əməl edən, imanlı, xeyirxah insan idi. O, övladlarını da xeyirxah xislətdə tərbiyə edib böyütmüşdü.

Bədəlgil dörd qardaş, iki bacı idilər. O biri qardaşlarından fərqlənməyən Bədəl də bütün kənd uşaqları kimi qaçıb yürüyər, uşaqlara aid olan müxtəlif oyunları oynar, ev və çöl işlərində ata-anasına kömək edərdi. Kəndlərində toyalar olanda toyxananadan kənarda və çadırın ağızında dayanıb həvəslə çalıb-oxuyanları dinlərdi. Onda musiqiyə böyük həvəs oyanmışdı. Məktəbdə təhsil aldığı illərdə musiqi ilə məşğul olurdu. Diatonik qarmonu var idi. Vaxt olanda həvəslə çalırdı. Xeyli sonralar onun əsl sənətkar qarmonu olacaqdı.

Gənclik illərində Qobu kəndindən Bakı şəhərinin özünə gələr, musiqicilərlə görüşüb yoldaşlıq edər, böyük sənətkarlarlardan öyrənərdi. Addım-addım, ilmə-ilmə sənətə yiylənərdi.

Bədəl əvvəller qarmon-qaval heyətilə toyulara gedərdi. Tədricən xanəndələrə qoşulub tar-kaman, qaval dəstəsilə çaldı. Xeyli sonralar qarmon-nağara dəstəsilə çıxış etdi. 1960-cı illərin sonlarında "qarmonçu, klarnetçi, nağaraçı" üçlüyü meydana çıxanda Bədəl də belə musiqiçi heyətləriylə toyulara getməye başladı.

Bədəl şəhərin mərkəzində məskunlaşmışdı. Musiqicilər içərisində ad-san, dərin hörmət qaznmişdi. Sənətkar kimi hər yerde qəbul olunurdu. O, dövrünün adlı-sanlı xanəndələri və musiqicilərlə mehriban sənət dostluğu edirdi.

Bədəl Bədəlov Bakı şəhərinə köçəndən, evində müəllimlik edərək, həvəs göstərənlərə qarmon ifaçılıq sənətinin sırlarını öyrətməyə başlayır. Evində xeyli tələbələrlə məşğul olur. Yaxşı məşğul olduğu üçün ona müraciət edənlər çox olurdu. Bədəl müəllimin əsl istedadı elə müəllimliyində cəmləşmişdi. Onun fərdi üslubu, şagirdlərə yanaşma tərzi, xüsusi öyrətmək qabiliyyəti olmuşdur. O, sadədən çətinə doğru





Məryam xanum Məhərrəmova

xalq musiqimizin nümunələrini mərhələ-mərhələ evinə gələn həvəskarlara öyrədirdi. Onun öyrətdiyi tələbələrin əksəriyyəti sonralar musiqiçi kimi çalışmışlar. illər keçdikcə Bədəl adının ardınca müəllim sözünü əsl xidmətilə möhkəmləndirən bu insan doğrudan da əsl qarmon müəllimi idi. Beləcə də hamının yanında Bədəl müəllim kimi tanınırdı.

Səbr, dözüm, mehriban xasiyyət, sənətinə və öyrətdiyinə məhəbbət, hər bir şəxsə fərdi qaydada yanaşma tərzini tapmaq və s. musiqi müəllimi üçün əsas şərtlərdir. Qeyd etdiyimiz cəhətlər hamısı Bədəl müəllimin şəxsiyyətində toplanmışdı.

Hələ musiqi məktəblərində qarmon sinfi açılmamış, Bədəl müəllim kimi bu sənəti sevən insanlar öz mənzillərində bu ifaçılıq sənətinin tədrisini quraraq musiqi mədəniyyətimizə, bütünlükdə millətimizə xidmət edirdilər.

Bədəl müəllim, qarmonçalanlar, M.Ağayev, A.Abbasov, S.Vəzirov, Q.Dadaşova, M.Həsənovla dostluq, xanəndələr Qulu Əsgərov, H.Hüseynov, E.Cəbrayılov, Y.Kələntərli, R.Muradova, S.Qədimova, R.Həsənova ilə sənət yoldaşlığı edirdi. O, bir neçə il "Azərbaycan Dövlət mahnı və rəqs ansanbli"nda müşaiyətçi qarmonçalan işləmişdir.

B.Bədəlov 1934-cü ildə Balaxanımla ailə həyatı qurub və beş övldə dünyaya gəlib. Onlar övladlarını ləyaqətlə böyüdüb cəmiyyət üçün hazırlamışlar.

Qarmon Azərbaycan xalqının sevimli aleti kimi həmişə sevilmişdir. Zaman-zaman bu aleti çalmaq istəyənlərin sayı çox olmuşdur. Belə həvəslilərin arzu-istəyini, təlabatını peşəkarlar yerinə yetirirdi ki, B.Bədəlov belə peşəkarlardan və müəllimlərdən biri idi. o, Azərbaycan gəncliyinə sənət öyrətməkdən zövq alırdı, müəllimliyi özünə həqiqi peşə etmişdi.

1941-1945-ci illər ərzində, ağır müharibə dövründə Bədəl müəllim əsgər kimi ön cəbhələrdə döyüşmüştür. O, əsir düşmüş, əzab-əziyyətlərə dözmüş, bacarıq, göstərərək əsirlilikdən qaçmışdır. Müharibə dövründə dəfələrlə ölümlə üz-üzə gəlsə də Allahın iznile sağ-salamat

Vətənə qayıtmışdır.

Müharibədən sonra Bədəl müəllim yenə də, toy-büsətda çalıb çağırılmış, şəxsi mənzilində sevimli və şərəfli işiylə, tədrislə məşğul olmuşdur.

1960-cı illərin əvvəllerində musiqi məktəblərində qarmon sinfi açılarak B.Bədəlov "Bakı şəhər 12 sayılı uşaq musiqi məktəbi"nə müəllim dəvət olunur. Həmçinin o, Lökbatan qəsəbəsindəki "9 sayılı uşaq musiqi məktəbi"ndə də qarmon dərsi deyir. Ömrünün sonuna qədər o hər iki məktəbdə çalışır, xeyli şagird yetişdirir. Onun dərs dediyi şagirdlərin ən istedadlıları və sənətə vurgunları təhsillərini Musiqi Texnikumlarında davam etdirərək müəllimliklə və ya ifaçılıqla məşğul olmuşlar. Bakı və şəhər ətrafi qəsəbələrdəki "Musiqi məktəblərinin" əksəriyyətində vaxtile Bədəl müəllimin hazırladığı şəxslər musiqi dərsləri aparırlar.

Bədəl müəllim Rusyanın Tula şəhərindəki ən yaxşı ustalarla əlaqə yaradaraq onların düzəltdiyi Azərbaycan qarmonlarının Vətənə gəlməsi üçün şərait yaratmışdır. O, hazırladığı şagird və tələbələrin tədris üçün nəzərdə tutulan, "Kazan" markalı alətlərdən sonra peşəkarların musiqi aləti olan əsl Azərbaycan qarmonuna yiyələnməsi üçün həmişə vasitəçi və yardımçı olmuşdur. Tələbələri peşəkar yola qədəm atdığı dövrə, onların ən yaxşı qarmonları əldə etməsi üçün B.Bədəlov həmçinin bakıdakı qarmon ustaları ilə də mehriban ünsiyyətdə olmuşdur. Əbəs deyil ki, bu gün orta yaşılı qarmonçalanların əksəriyyətinin əlinə dəki alətlər Bədəl müəllimin tövsiyyəsi və vasitəsilə alınan keyfiyyətli qarmonlardır.

Bədəl müəllimin qız tələbələri də çox olmuşdur. Onlar yaxşı sənət öyrəndikdən sonra "Qadın musiqiçilər dəstəsi"nə qoşularaq xalqımızın el şənliklərində, toy-büsətində ləyaqətlə xidmət etmişlər. Belə qarmonçalanların sayı .



Məryam xanım toy zamanı

onlarladır. Məşhur qarmonçalan 2006-cı ildə "Respublikanın əməkdar artisti" fəxri adını almış Gövhər Rzayevanın adını xüsusilə qeyd etməliyik. 1970-ci illərin ortalarından etibarən ifaçılıq sənətimizdə məşhurlaşan bu xanımın ifasında radionun fonduna oyun havaları, xalq mahniları və bəstəkarlarımızın əsərləri yazılmışdır. Televiziya verlişlərində və canlı konsertlərdə Gövhər Rzayeva tez-tez çıxış edir. O, Bədəl müəllimi həmişə hörmətlə xatırlayır.

Son dövrdə müğənni kimi daha çox məşhurlaşan, gözəl qarmon ifa-

çısı Hüseyn Həsənov da "12 sayılı musiqi məktəbi"ndə oxumuşdur. O, bu məktəbə daxil olanda kifayət qədər bacarıqla qarmon çalırdı. Hüseyn beşillik qarmon sinfini üç il müddətinə əla qiymətlərlə bitirmişdir. Musiqi



Bədəl müəllim və xanımı Məryəm

məktəbinin programına uyğun olaraq Bədəl müəllimin tapşırıq və tövsiyyələrindən müəyyən qədər bəhrələnən Hüseyn peşəkar sənətə bu sənət ocağından yol götürmüştür.

Bədəl müəllimin qarmonlarından biri 1/4 (çetvert)tonları olan, şərqi üslübü, iki oktava yarı� səs düzümlü alət olmuşdur. Bir zamanlar yaşlı musiqiçilərdən eşitdiyimizə əsasən, bir də rastlaştığımız, düzəldiyi tarix 70-ildən o yana olan "Karpuşkin qarmonları"nda gördüyüümüz 1/4 tonlar bizə əsas verir ki, bu cür alətlərin XX əsrin 40-50-ci illərində mövcud olmasını söyləyək.

Bədəl müəllimin sevimli və istedadlı tələbələrini çervert tonlu qarmonla tanış etməsi öz bəhrəsini vermişdir. H.Həsənov XX əsrin 80-ci illərində bu cür qarmonu yenidən bərpa etmiş, şirin çalğıları ilə aləti meydana çıxarmışdır.

Gözəl qarmon ifaçısı olmuş Məryəm Məhərrənova da B.Bədəlovdan dərs almışdır. O, sənətə dəf çalan kimi gəlsə də, müəllimindən

qarmon ifaçılığı qaydalarını çox yaxşı öyrənmiş, qadın ifaçılar içsəri-sində yaxşılardan sayılmışdır. Bakı və Abşeron toy-büsətində Qızxanım Dadaşova kimi o, da hörmətlə qarşılanmış, çox məclislərə dəvət olunmuşdur.

Məryəm xanımın dəf çalanları Nəsibə Xıdır qızı, Nəsibə Lənkəranlı, Hörmət Babayeva və başqaları olmuşdur. 40 ilə yaxın bir dövrədə Məryəmlə ən çox sənət yoldaşlığı edən Hörmət xanımı xüsusi qeyd etmək olar. Nağaraçalan Sara Nağıyeva Məryəm xanımın dəstəsində xeyli müddət olmuşdur.

Bakıdan başqa Azərbaycanın şəhər və kəndlərindəki qadın məclis-lərinə dəvət olunan Məryəm Məhərrəmova yaxşı sənətilə hər yerdə ad-san qazanmışdır.

Onun gözəl siması, gülər üzü, müləyim xasiyyəti, yaxşı musiqiçi olması uğurlu sənətilə vəhdət təşkil edirdi. Elə buna görə də məşhur olan və ya istərsə də az tanınan müğənnilər hamısı bu gözəl sənətçi ilə yoldaşlıq etməyə cani-dildən razı idilər. Məryəm xanım vədələşdiyi toy məclislərinə Sara Qədimovanı, Rübabə Muradovani, Validə Mahmudovani, Maxrux və Tahire Muradovaları aparardı. Sonrakı dövrlərdə isə onun müğənniləri Zahidə Məmmədsalahova, Bəsti Sevdiyeva, ən çox isə Nazperi Dostəliyeva və Zöhrə Abdullayeva olmuşlar. Az da olsa müəyyən vaxtlarda Nisə Qasimova və Brilyant Dadaşova da Məryəm Mə-hərəmmova ilə qız toyularına getmişlər.

Məryəm xanımın şöh-rəti uzaqlara da yayılmışdı. O, dəstəsilə Dərbənd, Sə-mərqənd, Bu-xara, Almatı, Sır-dəryə şə-hər və vilay-ətlərinə tez-tez "qız toyu" məc-lislərinə dəvət



Xanəndələr Qulu Əsgərov (tarzən),
Sara xanım Qədimova və Məryəm

olunurdu. O günlər şirin xatirə kimi onun yaddaşında çözələnir. Azərbaycan qarmonu, bütünlükdə isə milli musiqimiz öz sehrini çox yerlərə aparmışdır.

Bədəl müəllim ikinci dəfə ailə qurmuşdu. Onun xanımı su sonası kimi gözəl, gül çöhrəli, nəcib və mehriban Məryəm Məhərrəmova idi. ömürlərinin xoşbəxt anları çox olub. Həm də bu mehriban ailə üzvləri milli musiqimizə, el adətlərimizə xidmət etmişlər. Bu ailənin üç oğlu dünyaya gəlib. Oğlanların ikisi Akif və Namiq istedadlı musiqiçi kimi yetişiblər. Namiq uşaqlıqdan zərb alətlərinin ifasına meyl etmiş və gənclik illərində müğənniliyə başlamışdır. Müğənni kimi tanınmağa başlarkən qəfil ölüm onu aramızdan aparmışdır. Namiq avtomobil qəzasında həlak olmuşdur. İki gənc övlad itirən Məryəm xanım sevimli qarmonu ilə vidalaşmışdır.

Bədəlov Akif Bədəl oğlu 1961-ci il aprelin 24-də anadan olmuşdur. Onu 1968-ci ildə Bülbül adına "orta ixtisas musiqi məktəbi"nin skripka fırfinə qoymuşlar. İlk günlərdən bu uşağın istedadı üzə çıxmışdır. Məşhur musiqiçi Bayandur müəllim onunla çox ciddi məşğul olar, gələcəyinə böyük ümid bəslərdi. Balaca Akif ikinci sinifdən sonra skripka çalmaq istəmir. Qarmon çalmağa hədsiz həvəsi olan, atasının sənətini davam etdirmək arzusuyla yaşay-

an Akifi oxuduğu məktəbdən çıxarmalı olurlar. Bədəl müəllim onu "12 sayılı musiqi məktəbi"nə gətirir. Akif atasının qarmon sinfində həvəslə təhsil alır, evdə də atasının göstərişlərini yerinə yetirir. Musiqi məktəbini bitirən Akif öz üzərində işləyərək inkişaf edir. Bir müddət Zabrat Mədəniyyət evindəki qarmon sinfində dərs deyir. O, uzun illərdir ki, toy anşabllarının tərkibində toy məclislərində çalışıb-çağırıır. Akif istedadlı qarmonçalandır.

Bütün ömrünü qarmonun tədrisinə həsr etmiş təcrübəli müəllim Bədəl Bədəlov 1982-ci il dekabr ayının 5-də dünyadan köçmüştür.



Akif Bədəloğlu

Böyük sənətkar- Saflıq, yaxşılıq nümunəsi

İctimai fikir tariximizdə və ədəbiyyatımızda özünə böyük yer tutan Mirzə Cəlil deyirdi: "Elə yaşayasan ki, öləndən sonra da ölməyəsən".

Öz dövründə ifaçılıq sənətimizdəki misilsiz xidmətilə sayılıb seçilən, qarmon sənətimizdə klassikləşən, bu gün də hörmətlə anılan, həmişə xatırlanan, onu görüb dinləyib, çalğısını eşidib sevənlərin, yaxından tanıyanların qəlbində yaşayır bu insan.

Məmmədağa Əkbər oğlu Ağayev 1919-cu il dekabrın 20-də Bakıda anadan olub. Əkbər Ağayev ticarətçi idi. Evini, ailəsini kifayət qədər yaxşı dolandırırdı. O, tanınmış Seyyid nəslindən olan Seyyid Əhmədin qızı Umuxanımla ailə qurmuşdu. Onların 2 oğlu, bir qızı var idi.

Umuxanım əla qarmon çalırdı. Seyyid ailəsindən olduğu üçün toylara getməmişdi. Boş vaxtlarında uşaqlarını başına toplayıb sevimli qarmonunu həvəslə dilləndirirdi. Məmmədağa kiçik yaşlarından qarmona maraq göstərirdi. O, qarmon çalmağı anasından öyrəndi.

Ata-ana övladlarının gələcək həyatı, xoşbəxtliyi naminə bacardığını əsirgəmir hər birinin savadlanmasına çalışırdı. Məmmədağanı 1927-ci ildə məktəbə qoyurlar. O, bacarığı və qabiliyyəti ilə tay-tuşları arasında seçilirdi. Musiqiyə vurğun Məmmədağa anasından öyrəndiyi bütün havaları yaşına uyğun tərzdə, bacardığı qədər yaxşı çalırdı. Anasının yarımtəsuz, bircərgəli qarmonu onun karına gəlirdi.

Sənəti daha mükəmməl öyrənsin deyə Məmmədağa Əhəd Əliyevdən də müəyyən qədər dərs alıb. Ustad sənətkar Məmmədağanın istedadını duyub onu həmişə təriflərmiş.

Məmmədağa yetkinlik yaşlarından toyılara çağrırlı. Get-gedə tanınmağa başlayır. Sənət aləminə daxil olandan sonra dost-tanışı artıb çıxılır. İfaçılıq dairəsi də genişlənir. Tam peşəkar kimi qəbul olunandan sonra Məmmədağa radionun canlı konsertlərinə dəvət olunur. Oyun ha-



valarını şən, oynaq səpgidə çalan Məmmədağa geniş miqyasda tanınır. Tamlıq və bütövlük Azərbaycan insanı üçün əsas cəhətlərdən sayılır. Ulularımız və böyüklerimiz bütöv və tam insan olmuşlar.

Genindən gələn saflıq, atadan aldığı əxlaq, tərbiyə, anasından eşitdiyi öyünd-nəsihət öz müsbət nəticəsini verdiyi üçün gənclik illərində Məmmədağa artıq bütöv və tam insan idi. Odur ki, dövrünün ən yaxşı və tanınan sənətkarları Məmmədağanın əxlaq və davranışını bəyəndiyi üçün onu öz toy dəstələrinə götürür və müxtəlif yerlərə apararmışlar. Böyük sənətkarlarla oturub-durması, sənət əlaqələri gənc qarmonçunu daha da formalaşdırır. Tez-tez xanəndə dəstələrile toylara çağrılan Məmmədağa tar-kamanı diqqətlə dinlər, oxuyanın muğamda işlətdiyi usta gəzişmələri mənimsər, muğamları yaxşı öyrənməyə çalışardı.



Radionun səyyazma evində.
Məmmədağa Ağayev və mahir

dəfçalan Əzizəğa Nəcəszadə

nətdə pillə-pillə, addım-addım irəliləmiş, peşəkar ifaçılıqda özünə yol açaraq dəsti-xətt yaratmışdır. Onun dəsti-xətti ondan ibarətdir ki, o, qarmon ifaçılığına cəld, çevik, sürətli çalğı, iti barmaqlar gətirmiştir. M.Ağayev xalqımızın cəld rəqs havalalarından "Qazağı", "Şalaxo", "Xançobanı", "Bakı", "Tiflisi" və s. melodiyaları coşğun ruhla, öz ifa tərzi, öz xalları ilə məharətlə çalmışdır. Onun ifaçılıq texnikasını nəzərə alıb 1939-cu ildə Azərbaycan Dövlət Filarmoniyasına, "Mahnı və Rəqs an-sanblı"na müsiqiçi dəvət edirlər. Bir neçə il burada çalışıldıqdan sonra o, Dövlət Filarmoniyasında solist qarmonçalan kimi fəaliyyətini davam

Onun özünün zövqü, musiqi duyumu, fikirləri ilə düzəlttdirdiyi xromatik qarmonlar bir-birindən yaxşı, gözəl səsləri ilə seçilən alətlər olub. Karpuşkinlə və digər ustalarla həmişə fikir mübadiləsi aparan Məmmədağanın əlinə ən güclü səslənən alətlər gəlib çıxardı.

Gənclik illərindən Əhədin, Teyyubun ifasını həmişə dinləyən, Məmmədağa Azərbaycan qarmon ifaçılığı yolunu düz tutaraq istər soloist, istərsə də musiqi heyətləri tərkibində qarmonunu layiqince və ustalıqla səsləndirmişdir.

Böyük sənətkarlar, xanəndələr, tarzənlər, kamançaçalanlar, balaban və klarnet ifaçıları ilə daim sənət ünsiyyətində olan Məmmədağa sə-

nətdə pillə-pillə, addım-addım irəliləmiş, peşəkar ifaçılıqda özünə yol açaraq dəsti-xətt yaratmışdır. Onun dəsti-xətti ondan ibarətdir ki, o, qarmon ifaçılığına cəld, çevik, sürətli çalğı, iti barmaqlar gətirmiştir. M.Ağayev xalqımızın cəld rəqs havalalarından "Qazağı", "Şalaxo", "Xançobanı", "Bakı", "Tiflisi" və s. melodiyaları coşğun ruhla, öz ifa tərzi, öz xalları ilə məharətlə çalmışdır. Onun ifaçılıq texnikasını nəzərə alıb 1939-cu ildə Azərbaycan Dövlət Filarmoniyasına, "Mahnı və Rəqs an-sanblı"na müsiqiçi dəvət edirlər. Bir neçə il burada çalışıldıqdan sonra o, Dövlət Filarmoniyasında solist qarmonçalan kimi fəaliyyətini davam

etdirir. Bununla bərabər 1940-ci illərdə T.Dəmirovdan sonra M.Ağayev Ə.Bakıxanovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansanblında çalır.

Hörmətli sənətkarımız 1978-ci ilə qədər Filarmoniyada solist işləmişdir. Bu dövr ərzində o, bir neçə dəfə yenidən Dövlət mahnı və Rəqs ansanblına qarmonçalan dəvət olunmuş, 1950-1951-ci illərdə və 1956-ci ildə bu kollektivdə çalışmışdır.

1978-ci ildə Azərbaycan Dövlət "Qastrol-Konsert birlüyü" yaranarkən Filarmoniyanın bütün solistlərilə birlikdə M.Ağayev də adı çeki-lən müəssisəyə keçirilmişdir.

1941-1945-ci illər Sovet-Alman müharibəsi zamanı M.Ağayev Konsert briqadalının tərkibində döyüş bölgələrində və hospitalarda say-sız-hesabsız çıxışlar etmişdir. O, dövlət rəhbərləri tərəfindən tərifnamələr və fəxri fərmanlar almışdır.

M.Ağayev 1946-ci ildə Böyükxanım Ağa Həsən qızı ilə ailə qurub hər ikisi seyyid nəslindən olan ər-arvad xoşbəxt ömür sürərək həyata 2 oğul, 2 qız gətirmişlər. Yüksək mədəniyyətə, dərin elm və biliyə sahib olan Böyükxanım həkimdir. Onların dörd nəvəsi, altı nəticəsi vardır.

M.Ağayev 1950-ci ildə Sənaye İnstitutunun energetika fakültəsini bitirmiştir. Həmin ildən başlayaraq müəyyən dövr ərzində Azərbaycan Baş Enerji İdarəsində mühəndis işləmişdir. Yeri gəlmişkən bir məsələni də desək yaxşı olar. 1930-cu illərin sonunda Məmmədağa Bakı Energetika Texnikumunu da bitirmiştir.

İçərişəhərdə ailə üzvləri ilə yaşadığı üçmərtəbəli mülkün birinci mərtəbəsində M.Ağayev özünə xüsusi musiqi otağı ayırmışdı ki, burada tez-tez məşq edər, sənət dostlarını oraya toplardı. Hamı ilə səmimi ünsiyyət yaradan Məmmədağanın evinə bütün sənət dostları, o cümlədən Əbülfət Əliyev, Qulu Əsgərov, Eynulla Cəbrayılov, Əliyar Əmirov, Rübabə Muradova, Şövkət Əlekberova, Sara Qədimova, Bəhram Mənsurov, Hacı Məmmədov, Tələt Bakıxanov, Səfərəli Vəzirov və b. gəlirdilər.

Xalq oyun havalarımızın gözəl ifaçısı olan M.Ağayev özü də neçə-neçə rəqs melodiyalarının bəstəcisi idi.

1960-ci ildə Respublika Xalq Yaradıcılığı evi M.Ağayevin "10 rəqs" adlı monoqrafiyasını "Azərbaycan Dövlət Musiqi Nəşriyyatı" tərəfindən buraxdırılmışdır. Burada toplanan və ustad qarmonçumuzun bəstələdiyi rəqs melodiyalarının 10 ədədi bəstəkar T.Quliyev tərəfindən fortepiano üçün işlənərək nota salınmışdır. Rəqs havalarının adları aşağıdakılardır: "Gənclik rəqsi", "Mahnı-rəqs", "Yeni rəqs", "Qaytağı",



Yevlaxda toy. Soldan Vasif Əliyev, Məmmədağa Ağayev
və Teyyub Dəmirov

"Baharı", "Naz elə", "Rövşəni", "Şamaxı rəqsi", "Ağır rəqs", "Nuxa rəqsi".

Məmmədağanı özlərinə müəllim bilən, ustad sanan neçə qarmonçu, o cümlədən Qızxanım Dadaşova 1940-ci illərdə onun evinə gələrək sənət mübadiləsi edər, fikir və düşüncələrini

bölüşər, ifasını dinlər və muğamları öyrənmiş. Yeri gəlmışkən deməliyik oyun havalarımızın ən mahir ifaçısı sayılan Məmmədağa müəllim muğamlarımızın əsl bilicisi və gözəl ifaçısı olmuşdur.

1946-ci ildə Kübra Əbilova Məmmədağadan dərs almışdır. 1946-1950-ci il ərzində Musa Həsənov, 1950-ci illərdə Həmid haqverdiyev, İsmayıł Dadaşov (Təbrizli), Həsənağa İçərişəhərli və başqaları Məmmədağa müəllimdən sənətin sırlarını öyrənmişlər.

M.Ağayev 1948-1950-ci illərdə Sumqayıt şəhərindəki "Kimyaçılaraın Mədəniyyət Sarayı"nda ansambl rəhbəri işləyib. O, 1956-ci ildən 1964-cü ilə qədər Səttərxan adına (keçmiş adı Leytenant Şmidt) zavodun "Mədəniyyət və Texnika sarayı"ndakı "Coşqun" rəqs ansamblında müşayiətçi qarmonçalan kimi çalışmış, Azərbaycanın hər yerində və Sovet dövlətinin əksər respublikalarında konsertlərdə olmuşdur. 1961-62-ci illərdə qarmonçalanlardan Zakir Mirzəyev, 1963-1964-cü illərdə Aftandil İsrafilov də həmin rəqs kollektivində M.Ağayevlə çiyin-çiyinə çalışaraq ustad sənətkardan rəqs quruluşlarının və kompazisiyaların müşayiətini öyrənmişlər.

Ümümittifaq qarmmafon valları firması ustad qarmonçalanın valını buraxdırmışdır. İfaçı bu vallarda "Şalaxo", "Tiflisi", "Tərəkəmə", "Qaytağı", "Azərbaycan", "Vağzalı" oyun havalarını, "Şur" və "Cahargah" muğamlarını çalmışdır. Sənətkarı nağarada Böyükəga Muradov və Vasif Əliyev müşayiət etmişdir. Yazımızın əvvəllerində söyləmişik ki, qarmon ifaçılığı yarananda ritm müşayiətçisi dəf çalanlar olmuşlar. Elə

M.Ağayev də radioda ilk əvvəl yazdırıldığı lentlərdə oyun havalarını dəf çalan Əzizağa Nəcəfzadənin müşayiətli şalmışdır. Onun dəf çalan Paşa Əlekberovla da yoldaşlığı olmuşdur. Qarmon-nağara çalğısının birlikdə təşəkkül tapmasından başlayaraq B.Muradov və V.Əliyev istər radioda və televiziyada, istərsə də digər konsertlərdə və toy şənliklərində M.Ağayev ifalarını müşayiət etmişlər. Hər iki nağarası Məmmədağanın sadıq dostu olmuşlar. Klarnetçalanlar Adil Bayramov, Əliağa Əliyev də uzun illər M.Ağayevlə yaxın sənət yoldaşlığı etmişlər.

Aşağıda biz M.Ağayevin ifaçında radionun fonduna yazılıan və bugünə qədər qorunan rəqs melodiyalarının və muğamların siyahısını göstəririk: "Vağzalı", "Mirzəyi", "Yüz bir", "Nazbarı", "Azərbaycan", "Dərbəndi", "Beş nömrə", "İnnabi", "6 nömrə", "14 nömrə", "Lətifə", "Brilliant", "Toy rəqsi", (Cahangir Cahangirov), "Sevinc rəqsi", (R.Əfəndiyev), "Tfilisi" (Ə.Tağıyev) "Gözüm səndədir", "Xalabacı", "Bənövşə", "Uzun dərə", "Tərəkəmə", "Bəxtəvəri", "Hüsnyar", "Qars", "Əsgəranı", "Bağdaduri", "Bakı", "Xançobanı", "Tiflisi", "Şoloxo", "Qazağı", "Turacı", "Şəlalə", "Naz eləmə", "Gənclik rəqsi", "Naz elə"

Muğamlar

"Humayun", "Segah", "Cahargah", "Zabul", "Bayatı-Qacar"

Respublikanın xalq artisti, tarzən H.Məmmədovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında 1960-cı illərdə çalışın M.Ağayev keçmiş SSRİ məkanının böyük şəhərlərində, o cümlədən Leminqradda, Riqada, Rumuniya, Polşa, Bolqarıstan kimi xarici dövlətlərdə möhtəşəm konsertlərdə olmuşdur.

Sənətə qədəm qoyandan ta ömrünün sonuna qədər xalqımıza sədəqətlə xidmət edən bu ulu sənətkar Bakıda və Azərbaycanın bütün bölgələrində, Zaqafqaziya respublikalarında toylarda, konsertlərdə çalaraq çox böyük ifaçılıq sənəti göstərmişdir. Böyük sənətkarımızı xüsusilə Qarabağda həmişə səbirsizliklə gözləmiş, toylara gələndə bəzən həftələrlə, aylarla qonaq saxlayaraq, ən böyük məclislərə dəvət edərək sənətindən layiqincə bəhrələnmişlər.

M.Ağayevin toylara çağırıldığı Ağdam, Ağcəbədi, Bərdə rayonlarının yaşlı nümayəndələri və qocaman sənətkarları onun toy çalğılarını bu gün də xatırlayırlar. M.Ağayev Qarabağa tək dəvət olunur, orada yaşayan ən mahir sənətkarlarla çalış-çağırarmış. Çox halda özü ilə dostu, nağara ifaçılığında ən yaxşılardan sayılan B.Muradovu da apararmış ki,



M.Ağayev

muğam dəramədləri-
ni, rəngləri və oyun
havalarını daha də-
qiq və səviyyəli çala
bilsin.

Ağdamlı məşhur
tarzən Xosrov Fə-
recov, Cəlal Əliyev,
Abbas Yusifovun
dəvətilə 1963-1966-
ci illərdə Qarabağa
tez-tez dəvət olunan
M.Ağayev getdiyi
yerlərdə misilsiz pe-

şəkarlıq və yaddaşlara köçən sənətkarlıq göstərmişdir. Abbas Yusifov həm tarzən, həm də qavalçalandır. O, Məmmədağanın yanında qaval çalırmış. Külli Qarabağ müsiqiçiləri nəcib, mehriban, təmiz, pak insan olan M.Ağayevi əzizlər, evlərində qonaq saxlardılar.

Ağdamın özündə, Bərdə və Ağcəbədi şəhərlərində, o cümlədən böyük qəsəbə olan Hindarxda çalınan toyarda M.Ağayevlə birlikdə xanəndələr Əbülfət Əliyev, İldirim Həsənov, Aydın Məmmədov, Barat Fərhadov, Bərdəli Cəlal kişi olarmış.

82 yaşılı tarzən Cəlal Əliyevin dediklərindən: "Məmmədağanın məc-
lislərimizə gəlməsini toyların sahibləri xahiş edirdilər. O da, böyük
məmnunluqla dəvəti qəbul edərdi. Gözütox, əxlaqlı, ağır təbiətli və ol-
duqca səmimi insan idi. Sənəti xasiyətindən, rəftarı, davranışından sənətin-
dən gözəl olaraq bir uyğunluq yaradırdı. Toyarda solo çıxışlarda ən
çox "Cahargah", "Bayatı-qacar", "Segah" muğamlarını xüsusilə təsirli
çalırdı. Ağdamlı qarmonçalanlardan Y.Yusifov, Ə.Quliyev, Y.Zeynalov
və Müzəffər müəllimlə yaxın dostluq edərdi".

Ömrünün hər bir anını, ən mənalı çağlarını Azərbaycan incəsənəti-
nə, müsiqi mədəniyyətinə, ifaçılıq sənətimizin daha da yüksəlməsinə
həsr edən böyük sənətkarımız Məmmədağan Ağayevə fəxri ad verilmə-
mişdir.

Heç bir xəstəlik keçirməyən bu nəcib insan 1982-ci il aprel ayının
1-də qəflətən vəfat etmişdir. Onun adı daim müsiqi tariximizdə yaşay-
acaq və xatirələrdə qalacaqdır.

M. Ağayev "Naz Elə" rəqsi.

Nota yazdı: T.Quluyev

Moderato

The musical score consists of five staves of music. The top staff is for the treble clef instrument, and the bottom staff is for the bass clef instrument. The music is in 2/4 time, with a key signature of one sharp (F#). The notation includes various note heads, stems, and beams. Measure 1 starts with a dynamic 'p'. Measures 2 through 5 show a repeating pattern of eighth-note pairs. Measures 6 through 9 show a more complex rhythmic pattern with sixteenth-note figures. Measures 10 through 13 continue the sixteenth-note patterns. Measures 14 through 17 show a return to the eighth-note pairs from earlier measures. Measures 18 through 21 conclude the section with a final sixteenth-note pattern.



M. Ağayev "Şamaxı" rəqsi.

Allegro

The musical score consists of 12 staves of piano notation. The first staff is treble clef, dynamic f, tempo Allegro. The subsequent staves alternate between treble and bass clefs, with dynamics including f, ff, and ff. The notation features various note values (eighth and sixteenth notes), rests, and grace notes. Measure numbers 1 through 12 are indicated above the staves.



Yarıda qırılmış ömür

Qızxanım Həsən qızı Quliyeva -Dadasova 1925-ci il fevral ayının 23-də Bakıda anadan olub. Həsən həyat yoldaşı Səlimə xanımla məhrəban yaşamış, dünyaya gətirdikləri dörd qız, iki oğlu zəhmətlə və məhəbbətlə böyütülmüşlər. Övladlar hərəsi bir sənətə sahib olaraq cəmiyyətdə özlərinə yer tutmuşlar.

Səlimə xanımın qardaşı Məmmədağa Məmmədov mahir qarmonçalan olmuş və evində oğlan uşaqlarına bu sənətdən dərs demişdir.

Olduqca şən uşaq olan Qızxanım coşub-daşib qaynayar, atılıb -düşər, şən-şən ötüşər, nəğmələr oxuyarmış. Bütün bunları uşaqlıq şıltıqlığı sayan valideynlər əhəmiyyət vermişdilər.

Az sonra Qızxanımın öz dayısının qarmonunu çaldığını görəndə bunu ona qadağan edirlər.

Valideynləri bazar-dükana yollananda, qonaq gedəndə balaca Qızxanım gizlincə dayısı Məmmədağanın qarmonunu götürüb, evdə xəlvət bir guşəyə çekilər və ya bağda ağaclar altında əyləşib, eşitdiyi, az-çox yaddaşında saxzladığı xalq havalarını çalmağı öyrənərmiş. Gizlincə qarmon çalmışa onun 8-9 yaşlarına təsadüf edir.

Bir gün Məmmədağa qarmon səsi eşidir. Astaca yaxınlaşışb Qızxanıma diqqət kəsilih, ifasını dinleyir və həddən artıq təəccübənlər. Qızçıqaz başını qaldırıb dayısını görəndə qorxur, özünü itirir, qarmonu dizi üstündən yerə qoyur. O, tir-tir əsir, elə bilir ki, dayısı onu cəzalandı-

racaq. Axı, bir dəfə Qızxanım sevinə-sevinə dayısından ona qarmon çalmağı öyrətməyi xahiş etse də, rədd cavabı almışdı.

Məmmədağa demişdi: - "Qarmon çalmaq qız peşəsi deyil. Ümumiyyətlə bu çətin işdir. Qız-gəlinin müsiqiçi olması məsləhət deyil".

İndi isə Qızxanımın istedadı və bacarığı dayını ovsunlayıb, bir az da kövrəltmişdi. Məmmədağa qızın alnından öpüb, saçlarını tumarlayıb deyir: - "Bacı qızı, sən çox qoçaq, zirək, qabiliyyətli qızsan. Səni dinlədim. Qarmonu həvəslə, elə qəşəng çalışırsan ki, adam məəttəl qalır. Bu bacarığı Allah özü sənə bəxş edib. Mən onun göstərişinin əleyhinə gedib günaha bata bilmərəm. Sənə qarmon alacağıq. Ata-anandan təvəqqət edəcəyəm ki, sənə bu işlə məşğul olmağa icazə versinlər".

Elə də olur. Balaca Qızxanıma qarmon alınır. Sevinc yerə-göyə sığmayan bu istedadlı qız qarmonundan ayrılmır, hər gün məşğul olur. Bacılanırını, məhəllə qızlarını başına yığıb onları sevindirir.

12 yaşına çatanda onun yaxşı qarmon çalmağını görən qonşular, məhəllə adamları Qızxanımın atasından onun qohum-qonşu toylarında çalması üçün icazə isteyirlər. Beləliklə Qızxanım məhəllələrindəki "Qız toylarında", "Xınayaxdı" məclislərində çıkış etməyə başlayır. Dəf çalanı əvvəller xalası, bacısı, sonralar isə Nəsibə Xıdır qızı, Şəifqə, Rəfiqə, Nəsibə Lənkəranlı və Hörmət xanım olmuşdur. Adəti üzrə təlabata uyğun olaraq dəf çalmaqla bərabər bu qadınlar qız məclislərində həm də oxuyurdular. Qızxanım oxuyanları da gözəl müşayiət edirdi. qız toylarında daha yaxşı çıkış etmək üçün qoşa nağaranı da dəstəyə ilk dəfə o gətirmişdi.

Məhəllə toylarından sənətə ayaq açan Qızxanımın sorağı əvvəl bəkinin hər tərəfinə, sonra isə bütün Abşeronə yayılır. Dəstəsilə çalışır, bəyənilir, sevilir. Qızxanımın sənətə bağlandığı dövrdə qadın qşarmonçalanlar olsa da, heç biri onun səviyyəsinə gəlib çatmamış, xalq tərəfindən onun qədər sevilməmişlər. Qızxanımın çalğısı bənzərsizdi, təsirli idi. Onun sevilən, uğurlu sənəti, bu sənətkara getdikcə daha böyük şöhrət getirirdi.

Qızxanımın Şövkət Ələkbərova, Rübabə Muradova, Fatma Mehrə-





2 yaşılı Brilliant valideynləri ilə ile Azərbaycanın hər yerində tanınır. Üzeyir bəy, özü şəxsən Qızxanımın ifasını çox bəyənirmiş.

Qızxanımın sənətinə sonsuz sevgisi, onu Süleyman Dadaşovla da tanışlığa gətirib çıxardı.

Süleyman olduqca istedadlı bir insan idi. O, Konservatoriyanın bəstəkarlıq fakültəsində təhsil alırdı. Üzeyir bəyin tələbəsi idi. Süleyman Üzeyir bəyi həmişə özünə ideal bir insan saymışdı.

S.Dadaşov gözəl pianoçu kimi tələbə yoldaşları, müsiqiçi dostları və müəllimləri arasında böyük rəğbət qazanmışdı. Onun piano çalğısında xalqımızın zəngin müsiqisinin çalarları hiss olunurdu.

Süleymanın bəstələdiyi neçə-neçə əsərləri bir gün yoxa çıxır. Məlum olur ki, onlar oğurlanıb. Bu əsərlər başqasının adından təbliğ olunarken Süleyman bundan bərk inciyib, küsür. Konservatoriyanın yuxarı kurslarında təhsil alsa da, buranı tərk edir. O, Azərbaycan Dövlət Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olur və əla qiymətlərlə buranı bitirir.

İnstitutda təhsil aldığı illərdə bu təhsil ocağının bütün mədəni-kütləvi tədbirlərində çıkış edir, pianoçu kimi tanınır və hörmət sahibi olur.

Süleyman Dadaşov xeyli müddət radioda çıkış edərək milli müsiqi nümunələrimizi, xüsusilə rəqs melodiyalarını sevə-sevə, böyük ustalıqla ifa etmişdir.

Süleymanın babası Hacı Dadaş Bakının tanınmış insanlarından idi. Məşhur "Fantaziya" hamamını o tikdirmişdi. Hacı Dadaşın oğlu Yusif Neft maqnati olub. Yusifin oğullarının fitri istedadları olmuşdur. Oğlu Məlik Dadaşovun yaxşı oxumaq və gözəl piano çalmaq bacarığı var

liyeva, Sara Qədimova, Tükəzban İsmayılova, Bülbül, Qulu Əsgərov, Əbülfət Əliyev, Qurban Pirimov, Bəhram Mənsurov, Teyyub Dəmirovla sənət dostluğu olub.

Sənətile yaxşı tannan Qızxanım raydioya salist kimi dəvət olunur. Müntəzəm canlı çıkışları

idi. O, aktyor kimi çox məşhurlaşmış, Azərbaycan Dövlət Dramı Teatrındakı tamaşalarda baş rollarda oynamış, "Azərbaycanfilm"in çəkdiyi ekran əsərləri"ndə və Televiziya tamaşalarında bir-birindən maraqlı obrazlar yaratmış, xalq artisti adını almışdır. Məlikin qardaşı Salman Dadaşov vokalçı müğənni olmuş, bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz arkestrində solistlik etmişdir.

Qızxanım və digər qarmonçalanlar tez-tez Süleymangilə gələr, onun piano ifasını dinləməkdən doymaz, çalğı maneasını mənimseməyə çalışır, vurduğu şirin xalları öyrənərdilər.

Ulularımız söylərdilər: "Xeyirxahlıq babalardan qalıb".

Dahilərdən kimsə deyib: "Gözəllik və xeyirxahlıq eyni cürdür".

Süleyman gözəl xasiyyətli, olduqca xeyirxah və şən adam idi.

Bir filosof söyləyib: "Bütün nemətlərdən doymaq olar. Təkcə xeyirxahlıqdan başqa. Xeyirxahlıq ən böyük və qiymətli nemətdir".

Süleyman dosta, yoldaşa, yaxınlarına xeyirxahlıq etməkdən doymadı. Qəlbinin şirin-şirin nəgmələrini şirin çalğısı, qeyri-adi ifası ilə musiqiçilərlə bölüşürdü. Fortepianoda əla qarmon barmaqları vururdu. Qarmonçalanlar heyran olurdu.

Rus şairi A.S.Puşkinin şeirlərindən birindəki fikir, tərcüməmizdə belə alınır.

"Musiqidən üstün yalnız eşqidir,
Yalnız eşq özü də bir təranədir".

Qızxanının ürəyinin incə, həzin nəgmələri var idi. O, təmiz, kövrək qəlbinin sevgisini musiqiyə çevirib insanlara bəxş edirdi. Onun çalğısında doğma xalqın adət-ənənələrinin ətri duyulur, torpağa, vətənə məhəbbət hiss olunurdu.

Qarmonu ilə Süleymangilə gələrkən birlikdə məşq edər, bir-birindən öyrənər, səmimi, mehriban söhbətleşər, sənət və həyat haqqında fikirlərini bölüşərdilər. Musiqi Qızxanımla Süleyman arasında əsl dostluq yaratdı və bu dostluq sevgiyə çevrildi.

Şair Məhzun musiqiyə həsr etdiyi şeirində deyir:

"Bu həyat gülşəninin xoş havası musiqidir,
Məhəbbət aləminin rəhmənəsi musiqidir".

İki insanların könül telleri bir-birinə sevgi nəgməsi çala-çala həyat simfoniyası yaratdı. Süleymanla Qızxanım 1948-ci ildə ailə qurdular.

Onlar çox mehriban yaşıdlar. Həyat fəlsəfələri musiqi idi. Qızxanımın sənəti daha da çıçəklənməyə başladı. Filarmoniyada çalışmaqdan başqa, Qızxanım 1950-ci illərdən etibarən radioda salist olmuş, televiziyyada çıxış etmişdir.

Qızxanımla Süleyman evdə yorulmadan, müntəzəm məşq edər, oyun havalarını yeni bəzəklərlə işlərdilər. Süleymanın pianoda vurduğu şirin xalları, melizmləri Qızxanım qarmon ifaçılığına gətirirdi. Süleyman çaldığı "Tərəkəmə" xalq rəqsini xalq musiqimizin nadir nümunələrindən saymaq olar. Qızxanımın genişləndirib çaldığı "Uzun dərə" rəqsi də nümunəvidir. Qızxanımın ifası ilə Süleymanın çalğısı bir-biri tamamlayırdı. Əbəs deyil ki, onların çalğısından zövq almaq üçün sənət dostları, ən məşhur musiqiçilər onların evinə gələrdilər. Bu qonaq-qaralı evdə bəzən musiqi müsamirəleri keçirərdilər. Onların evlərinə bəstəkarlar, aktyorlar da gələrdilər. Bəstəkar Tofiq Quliyev Süleyman Dadaşovun piano ifasını həmişə tərifləmiş. Cazmen-bəstəkar Vaqif Mustafazadə Süleymanın mili zəminə əsaslanan ifasını dəfələrlə dinləmiş və onları nota yazıb götürmüştür. Sonralar lənt yazılarında onlardan bacarıqla istifadə etmişdir. Tanınmış qarmonçalan Kübra Əbilova və məşhur kino-aktrisa, xalq artisti Nəcibə Məlikova Qızxanımın ən yaxın rəifqələri idilər.

Qızxanımın yaxşı oxumaq qabiliyyəti və gözəl səsi olmuşdur. O, bu qabiliyyətindən yalnız ev, ailə şadyanalığında, qohum-qardaş şənliklərində istifadə etmişdir. Eşidənlər deyirlər ki, o, "Kəsmə şikəstə"ni olduqca təsirli oxuyurmuş.

Q.Dadaşova Radionun fonduna "Şahnaz" muğamını, "Uzun dərə", "Vağzalı", "Lalə", "Bəxtəvəri" oyun havalarını yazdırılmışdır. Bu gözəl ifalarda incə qadın qəlbinin həssas duyğuları hiss olunur. Sual oluna biler ki, belə mahir ifaçının ləntə yazdırdıqları niyə azdır? Birinci səbəb odur ki, onun bu işlə məşğul olmağa vaxtı olmamışdır. Qızxanım öz dəstəsilə müntəzəm olaraq Bakı və Abşeron toylarına dəvət olunmuşdur. Demək olar ki, burada keçirilən eksər "qız toyları"nda o, çalmışdır. Onun sənəti hamı tərəfindən sevilir və qəbul olunurdu. Bakıda bəzən o, bir gündə üç toya getməli olmuşdur. Belə ki, məclislərində Qızxanımı görmək arzusunda olanlar toylarını günün ayrı-ayrı vaxtlarına, müxtəlif saatlara təyin edirdilər ki, o, gəlib iştirak edə bilsin. Qızxanım dəstəsilə Azerbaycanın müxtəlif bölgələrinə də toyaları getmiş, hətta Dərbənd şəhərinə neçə dəfələrlə dəvət olunmuşdur. Bütün bu dediklərimiz, həm də onun ömrünün qısa olması imkan verməmişdir ki, o, böyük həvəslə və yüksək peşəkarlıqla çaldığı oyun havalarını ləntə yazdırırsın.

Qızxanıma bacı qədər əziz olan, onunla sənət dostluğu edib dəstədə dəf çalan, yaşı seksəni keçmiş Nəsibə Xıdır qızının dediklərindən:

-Qızxanım "Tərekəmə" və "Uzun dərə" rəqslərinin ən gözəl ifaçısı sayılıb. Bundan başqa o, "Kolxozu", "İnnabi", "Qoçəli", "Nərgizi", "Heyvagülü", "Brilliant" və başqa havaları da böyük ustalıqla ifa edirdi. Bəzən gecə yarısına qədər, bəzən də sübhədək toylarda çalardı. Camaat tələb edirdi, onun çalğıından, qarmonun səsindən doymurdular axı. O, camaatla yaxşı ünsiyyət saxlayırdı. Sözlərini yerə salmırırdı. Qızxanım xoşxasiyyət, gözü tox insan, əsl xanım idi".

Qızxanım çaldığı "Tərekəmə"də o qədər xirdalıqlar, müxtəlif bəzəklər, çoxlu xallar, təkrarsız cümlələr, melizmlər işlədirmiş ki, ən böyük ifaçılar da bu rəqsi ən böyük əsər sayırmışlar. Süleymanın pianoda çaldığı xallar da bu işdə mühüm rol oynamışdır.

Məhəmməd peyğəmbər (ə.s.s) hikmətli kəlamlarının birində demişdir: "Xeyirxah insanlar qadını daim yüksəldər, bədxahlar isə onu alçalarlar".

Süleyman müəllim öz qadını daim yüksəldir, ona hər işdə kömək edir, sənətinin daha da çiçəklənməsi üçün bacardığını əsirgəmirdi.

Qızxanının da ərinin evə, ailəyə sevgisi, insanlara olan mehriban, xeyirxah münasibətə həmişə fəxr edər, onun musiqiçilik qabiliyyətindən zövq alırırdı. Qızxanım Süleymanın pianoda sol əl ilə etdiyi harmonik akordlardan qarmonun sol tərəfində peşəkarlıqla istifadə edirdi. O dövr üçün belə ifa çox böyük bir iş idi. Teyyub Dəmirov da qarmonun sol tərəfindəki səs düzümündən bir ayrı cür, öz üslubu ilə istifadə etmişdir. O, ailəvi dostları olan Süleymangilə gələr, onları dinlər və bu üç sənətçi bir-birinin sənətindən bəhrələnərmiş. Onların həmişə qarşılıqlı hörməti olmuşdur.

Bu ailənin daha bir yaxın dostu olmuş, vaxtılıqda ən yaxşı qarmonçalarlardan sayılan 83 yaşlı Adil Zərgəroğlu (Hüseynov) söyləyir: - "Qarmon çalmaqdən başqa, piano ifa etmək qabiliyyətim də var. Süleymanın gözəl ifası məndə bu həvəsi oyadıb. O, bütün tonallıqlarda serbest çalırdı. Buna baxmayaraq o, pianosunun birini elə köklədirmişdi ki, bu alətin "do" pərdəsilə qarmonun "do" pərdəsi düz gəlirdi. O, bunu bizə görə etmişdi. Bəzən qarmonu yerə qoyub piano arxasına keçəndə eyni tonallıqlarda çalmaq bizə rahat gəlirdi.

Qızxanının çalığı bir başqa aləm idi. Qəribə barmaqlar işlədirdi. Dinləyicini sehirleyirdi. O, kişi qarmonçalanların çoxusundan yaxşı çalırdı. Çox səhətçi bunu özü etiraf edirdi. Heyf belə sənətkarı ecəl tez apardı".

Q.Dadaşova qədim el havalarının əksəriyyətini ifa edirmiş. Keçmişimizdən gəlib çatan "Uzun dərə" və "Qars" rəqsini hər yerdə işlədirmiş. Onun çaldığı "Qars" indi toyarda çalınan melodiya deyil. Bu hava "Şur" muğamına əsaslanır. "Uzun dərə" rəqsini isə Qızxanım iki variantda çalırmış. Onlardan biri "Köhnə uzun dərə" adlanan və "Mahur" muğamı üstündə, açıq pərdələrdə çalınan melodiyadır, digəri isə bu gün ifaçıların repertuarından düşməyən "Şüstər" muğamına əsaslanan və Ü.Hacıbəyovun "O olmasın, bu olsun" əsərində istifadə etdiyi, Məşədi İbadın oxuduğu melodiyadır.

Qızxanımın dörd qarmonu olub. Onlardan biri "do" kökündə imiş. Digər qarmonların birini A.Karpaşkin düzəldib. O, bu qarmonda çalaraq radioya lentlərini yazdırıb.

Süleymanla Qızxanımın dörd qızı və bir oğlu dünyaya gəlib. Övladların hər biri fitri istedadada malikdir. Qızların dördü də müğənnilik qabiliyyətinə malikdir. İstedad, yüksək müusiqi qabiliyyəti və müğənnilik bacarığı onlara ırsən keçib. Qızların dördü də musiqi təhsili almış, fortepiano sinifini bitirmişlər.

Böyük qız Sədaqət V.Mustafazadənin rəhbərlik etdiyi "Sevil vokal kvarteti"nin üzvü olmuşdur. O, Mədəniyyət və İncəsənət Universitetini bitirmiştir.

İkinci qız Lalə fortepiano, qarmon ifaçısı, aranjemançı, müğənni və bəstəkardır. Mədəniyyət və İncəsənət Universitetini bitirib.

İradə ailənin üçüncü övladıdır. Hind, Ərəb, Əfqan, Fars və s. xalqların mahnlarını məharətlə oxumaqla bərabər, Azərbaycan bəstəkarlarının əsərləri ilə repertuarını daim zənginləşdirir. O, da ali təhsilli dir, Mədəniyyət və İncəsənət Universitetini bitirib.

Brilliant öz ailəsinə və səcərəsinə böyük şöhrət gətirmiştir. O, ölkəmizdə çox sevilən müğənnidir. Onun öz oxuma manerası vardır. Müğənni xalq mahnımızı, bəstəkar əsərlərini, başqa xalqların mahnlarını məharətlə oxuyur. Brilliant Dadaşova ölkəmizin hüdüdlərindən kənarda da tanındığı üçün tez-tez sənət səfərlərinə dəvət olunur və müsiqimizi layiqince təmsil edir.

Brilliant güclü istedadı hesabına səsindən istədiyi kimi istifadə edə bilir. Anası Qızxanımın bir zamanlar qarmonda etdiyi şirinlikləri, bəzək və müxtəlif melizimləri təəccüb yaradacaq dərəcədə boğazında asanlıqla işlədir.

Brilliant Dadaşova Mədəniyyət və İncəsənət Universitetinin "Musiqli komediya fakültəsi"ni bitirmiştir. O, Respublikamızın əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Dörd qızın tək qardaşı Dadaş da istedad sahibidir. Zərb alətlərimi-

zin hamısında xüsusi qabiliyyətlə çala bilir. O, başqa sahədə çalışır. Orta ixtisaslı texniki işçi kimi fəaliyyət göstərir.

Ritm musiqinin əsas ifadə və formalışma üslübündən biridir.

Süleymanın və Qızxanımın dəqiq, güclü ritm qabiliyyətləri gen və sitəsilə övladlarına da sirayət etmişdir. Ritmlərinin güclü, duyumlarının həssas olması müğənni qızlara ən çətin musiqiləri oxumalarına imkan yaradır.

Qızxanım Dadaşovanın ilk dəfə Moskvanın "Melodiya" sonra isə Bakının "Təranə" firması tərəfindən valları buraxılıb.

Sənətçinin ifasında vallara "Zabul" muğamı, "Vağzalı", "Tərəkəmə", "Bəxtəvəri", "Lalə" və "Uzun dərə" rəqsləri yazılmışdır.

Bacarıqlı qarmon ifaçısı Q.Dadaşova 1967-ci il aprelin 24-də avtomobil qəzasında həlak olmuşdur.

Ananın qarmonunu götürən əllər



Лаля Дадашова

Anamın faciəli ölümündən sonra Dadaşovlar ailəsində heç bir şənlik, şadýanalıq keçirilmirdi. Ata övladların qayğısını çəkir, onların təlim-təbiyəsi ilə ciddi məşğul olurdu. Qızlar musiqi təhsili aldıqları üçün evdə dərslərə hazırlananda Süleyman ata onlarla ciddi məşğələlər aparırdı.

Qızxanım anadan yadigar qalan qarmonlara heç kim toxunmurdu. Erkən yaşlarından ana itirən övladların qəlbini qurulmuşdu. Anadan yadigar qalan əşyalar göz bəbəyi kimi qorunurdu. Qarmona tərəf heç kəsin əli uzanmırı, ürək eləmirdilər.

Lalə xanımın dediklərindən: - "Mənim 14 yaşı var idi. Bir gün rəhmətlik anam yuxuma girdi. O, əllərində atamın həmişə evə aldığı iri, dəyirmi çörəklərdən birini tutmuşdu. İki əli ilə çörəyi mənə uzadıb gülümsünərək dedi: "Mənim zirək, Lalə qızım, al bu çörəyi apar evimizə, bacıların və qardaşınla bölüşdürüb yeyin".

Mən dedim ki, - Ay ana, atam hər gün bu çörəklərdən bol-bol alıb evə gətirir".

- "Bunu da apar qızım, qoy çörəyiniz daha bol olsun"- dedi anam.

Yuxudan ayıldım. Çox müteəssir olmuşdum. Səhər yuxumu nənəmə danışdım. Nənəm kövrəlib ağladı. Sonra toxtayıb belə dedi: - "Bala, anan öz sənətini sənə verir. Onun ruhu narahatdır. O, istəyir ki, sənətini sən davam edəsən. Qızxanımın qarmonunu sən çalacaqsan. Götür qarmonu çal".

Dedim ki, ay nənə mən bunu bacarmaram. Ürəyim açılmır, əllərim gəlmir, cürətim çatmır. Mən piano çalıram, qarmon çala bilmərəm.

Nənəmin neçə günlük təkid və nəsihətindən sonra anamın qarmonunu götürdüm. Kövrəlib çalmağa başladım. Ailə üzvlərimiz hamısı evdəydi. Maraqla tamaşa edirdilər. Tədricən daha yaxşı çalmağa başladım. Ürəklənmişdim. Elə bil qarmonun səilə anam mənimlə danışındı. Başımı qaldırıb atamın üzünə baxdım. O, bərk ağlayırdı, gözlərindən yaş sel kimi axırdı. Mən çalğını saxladım. Atam telefonu götürüb ailəmizin dostları, qarmonçu Bədəl Bədəlov və Adil Hüseynova zəng vurub tez bizi gəlmələrini xahiş etdi. Mənə göstəriş verdi ki, ifamı davam edim.

Bir azdan dəvətlilər bize gəldilər. Mənim qarmon çalmağımı görüb

dinləyəndən sonra Bədəl müəllim dilləndi: - "Süleyman, bu qız elə bil Qızxanımın özüdür. Elə onun kimi də çalacaq. Anasının da ruhu şad olar".

Hər iki sənətkar xeyir-dua verib getdilər".

O gündən lalə ciddi məşqlərə başlayır. Anasının lentlərini müntəzəm olaraq dinləyir, onun ifaçılıq yolunu mənimsəməyə çalışır. Anası kimi o da doğma bacılarını yanına alıb sənət öyrədir, onlarla yaxşıca məşq edir. Yavaş-yavaş toyulara yol açılır. Dörd bacıdan ibarət dəstə Bakıda və onun ətraf kəndlərindəki qız toylarında çıxış edərək gündən-günə məşhurlaşırlar.

Dəstədəki qızların hər biri həm də toyda müğənnilik də etmişlər. O cümlədən Lalə Dadaşovanın özünün də qarşısında mikrafon qurulmuş, lazımlı gələn anlarda o da oxumuşdur.

Qızxanımın övladları olduqları üçün dəvət olunduqları meclislərdə onlara daha böyük hüsn-rəğbət göstərilmiş, sənətlərindən daha yaxşı



Adil Hüseynov

qidalanmışlar.

Cox toyarda yaşlı qadınlar Qızxanımın kızı olduğunu bilib, Lalədən vaxitilə anasının toyarda çaldığı havaları ifa etməsini təvəqqə edirdilər. Həmin qadınlar bu oyun havalarına həveslə rəqs eyleyib Laləyə və bacılarına dərin təşəkkür edib deyirdilər: "Gənclik illərimiz, Qızxanımın toyalarımıza gəlməsi yadımıza düşür".

Lalə anasının repertuarından çalanda bu müsiqilərdən Qızxanımın ifasının ətri duyulurdu.

İfaçının söylədiklərindən: "Sənətə başlayandan Süleymanın, Qızxanımın övladı olduğum üçün özümdə həmişə məsuliyyət hiss etmişəm. Toya gəldiyimiz kənd və qəsəbələrin bəzilərində bizi deyirdilər ki, oralarda anam öz dəstəsile çox məclislərdə olub. Hətta bəzi ailələrdə, müxtəlif illərdə o evin iki və ya üç qızının toyunda çalıb.

Ele olub ki, o həyatdə anamgil ele çıxış ediblər ki, yaddaşlara həkk olunub və həmin hörmətə görə bizi dəvət ediblər. Vaxtilə anam hansı gəlinin toyunda çalmışdısa, onun qızının toyuna çağırılırdıq.

Yaşlı qadınların bəziləri deyirdilər: - "Ay qızım, köhnə "Qars"ını, qədim "Uzun dərə"ni çalın. O havalar sümüyümüzə düşür. Onları Qızxanım bizimcün çalardı.

Mən əvvəl "Köhnə uzun dərə"ni, çalıb, sonra modulyasiya edib "Şüştər" muğamı üstdə yaradılan "Uzun dərə"yə keçirdim. Köhnə "Qars" havasını da anam kimi təqdim etməyə çalışırdım.

Adı çəkilən rəqsler anamın ifasında çox yaxşı səslənsə də ləntə alınmayıb. Vaxtının olmaması və qəfil qırılmış ömrü görünür buna imkan verməyib".

Bacılardan ibarət toy ansamblı hər yerdə yaxşı çalıb-oxuduqlarına görə daim sevilmiş, toy mövsümü zamanı ayların əksər günlərini, bəzən isə bütün ay ərzində məclislərdə olmuşlar. Hətta Qızxanımın qızları gələ bilsinlər deyə toy məclisinin gününü, vaxtını dəyişmişlər. Sanki tarix təkrar olunurdu. Axı, bir zamanlar Qızxanımın vədəsini almaq üçün məclislərini sənətçinin vaxtına uyğun təyin edirdilər.

Lalə Dadaşova 1969-cu ildən 1991-ci ilə qədər qız toylarında mahir qarmonçu kimi çıxış etmiş, həm də oxumuşdur. Sonralar isə sərbəst olaraq müğənnilik fəaliyyətinə başlamışdır.

Vaxtilə anasının böyük həveslə, xeyli əlavələrlə çaldığı "Uzun dərə" rəqsini Lalə Dadaşova 1999-cu ildə ləntə yazdırıb. O, bu oyun havasına bəzi əlavələr və dəyişikliklər getirib, melodiyani bir az da gözəlləşdirib. Ümumiyyətlə anasının çaldığı səpkini saxlayıb.

Qızxanım Dadaşovaya həsr olunmuş "Anamın köhnə qarmonu" adlı mahnını lalə kövrək notlarla oxuyaraq 2001-ci ildə diske yazdırıb.



Bu qızçıqazda hunərə baxın!
Babası kimi
pionoçu, nənəsi kimi
qarmonçu olacaq.

monu dilləndirir, yorulanda piano arxasına keçir. Hələlik kiçik arzularla yaşayan Qızxanım bəlkə də gələcəkdə böyük Qızxanımın sənət yolunu davam edəcək.

Musiqiçilər ailəsinin məşhur nümayəndəsi Brilliant xanıma həsr etdiyimiz mahnının mətnini təqdim edirik:

Müğənni tək səsin məffunedici,
Oxuduğun hər bir mahni dürr, inci,
Olmusan estradamızda birinci,
Bənzərin var bülbüllərə Brilliant.

NƏQARƏT:

Yaşa, yarat qəlbimizi sevindir,
Musiqidir həyat yolun Brilliant.
Könüllərin məhəbbəti sənindir,
Ürəyi nəgməylə dolu Birlliant.

Mahnının sözləri İsmayıł Da-daşovun, musiqisi Faiq Kazimovundur. Bir zamanlar nə-nəsinin tövsiyyəsi və xahişi ilə anasının ruhu şad və rahat olsun deyə onun köhnə qarmonunu götürən lalənin kövrək əlləri çalaraq getdikcə cəsarətləndi. O, qadın ifaçılarımızdan biri kimi musiqi mədəniyyətimizə yeni nəfəs, yeni təravət gətirdi.

Süleyman və Qızxanımın şəcərəsindən gələcəkdə qarmon ifaçılığında yaxşı iz qoyanların olacağına heç bir şübhəmiz yoxdur. Gəndən gələn istedad öz bəhrəsini verməkdədir. Oğul Dadaş öz qızına anasının adını vermişdir. 7 yaşılı Qızxanım fitri istedadı ilə ona verilmiş adı doğrultmaqdadır. O, nəgmələr oxuyur, balaca barmaqları ilə qar-

İncəsənət beşiyidir eviniz,
Sənətçidir bu evdə hər biriniz.
Musiqi ritmilə vurur nəbziniz,
O evdən düşdün dillərə Brilliant

NƏQARƏT:

Yaşa, yarat qəlbimizi sevindir,
Musiqidir həyat yolun Brilliant.
Könüllərin məhəbbəti sənindir,
Ürəyi nəğməylə dolu Billiant.

Səsin gəlir dünyanın çox yerindən,
Amerika, Avropa, Türk elindən.
Bitib-tükənməyən nəğmə selindən,
Ərməğan et, dost ellərə Brilliant

Hər yerdə çıxışın alqışlar alsın,
Uca dağlar kim başın ucalsın.
Sənin şaqraq səsin qoy mizrab olsun,
Qəlblərdə incə tellərə Brilliant.

NƏQARƏT:

Yaşa, yarat qəlbimizi sevindir,
Musiqidir həyat yolun Brilliant.
Könüllərin məhəbbəti sənindir,
Ürəyi nəğməylə dolu Billiant.

*"Qars" rəqsi Lala Dadaşovanın ifasında
Nota köçürən: Gülgən Mirzəbəyova*

Moderato

Sona İrzaquluyeva

Sona Sadıq qızı 1927-ci il oktyabr ayının 15-də Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində ziyalı ailəsində anadan olmuşdur.

Dərbənd və ətrafindakı kəndlər qədim Azərbaycan torpaqlarına aiddir. Bu ərazi Sovet hakimiyyəti qurularkən Dağıstan Muxtar Vilayətinin ərazisinə qatılmışdır.

Sona xanımın atası Sadıq Əliyev müəllim idi. Anası Gülizar xanım Dərbənd Məişət Kombinatında çalışıb. Bu ailədə üç qız, bir oğul boy atıb pərvazlanıb. Sona ailənin ilk nübarı idi.

Sona 1935-ci ildə məktəbin birinci sinfinə daxil olur və 1945-ci ildə orta məktəbi bitirir.

Uşaqlıq şıltaqlığı, uşaqlıq sevincinə qarışaraq ən xoşbəxt günlərində, az yaşlarında onun istedadını üzə çıxarıır. Ona istedad ana tərəfdən gəlirdi. Ana nənəsi Məsməxanım (1898-1966) qarmon çalırdı. Nənəmin tar musiqi alətinə böyük həvəsi olduğu üçün Sonanın bu alətdə çalmasını istəyirdi. Odur ki, Məsməxanım nənə Sonanı Dərbənd şəhər pinerlər evinin tar dərnəyinə qoymuşdu. İstedadlı Sona az vaxt içərisində tar çalmağı öyrənmişdi. Qarmon çalmağa isə onun sonsuz istəyi və həvəsi vardı. Nənəsinin bir cərgə səs düzümü olan qarmonun ecəzkar səsi qızçığazı ovsunlamışdı. Qarmonun yaxşı tembri kövrək uşaq qəlbini ehtizaza gətirmişdi. Sona nənəsinin çalığını hər gün dirləyərək öyrənmiş, bir müddətdən sonra ağılli-başlı qarmon çalmağa başlamışdı. O, uşaqlıq dövründə özfəaliyyət ansanbllarında tar və qarmon çalmışdı.

Sonanın atası bütün valideynlər kimi övladlarını çox sevər, əzizlər, tərbiyələri ilə ciddi məşğul olar, gələcək təminatları üçün əzmlə çalışardı. İlk övladı Sonanın gələcəyinə böyük ümid bəslərdi. Onun gələcəkdə elmlı-bilikli bir insan kimi görmək istəyindəndi ki, onun dərsləri ilə ciddi məşğul olardı. Qızının saçlarına sıgal çəkib deyərdi: "Mavi gözlü, şəkər qızım, qoçaq balam, ağılli övladım. Şən xoşbəxt boy atmali, hər arzuna çatmalısan. Sənli, mənli çalışaq ki, yaxşı oxuyub sənət sahibi olasan".



Əfsus ki, Sadıq müəllim övladlarının gələcəyini görə bilmədi. O, 1941-ci ildə Sovet-Alman müharibəsinin əvvəllerində orduya çağrılır. Bir daha geri qayıtmır. Döyüşlərin birində ığidlikdə həlak olur. Ailenin ağırlığı Güluzar ananın üzərinə düşür. O, bütün çətinliklərə sinə gərərək Sadıq müəllimin yadigar qoyub getdiyi balalarını dərin ana məhəbbəti və qayğısı iləböyüdür.

Sona xanım 1945-ci il müharibə qurtarandan sonra özfəaliyyət kollektivlərində fəallıq göstərir, Mahaçqala şəhərində dəfələrlə baxış-müsabiqələrdə çıxışları olub. Onun musiqiyə, qarmon ifaçılığına son-suz sevgisi var idi.

Atalı günlərin xatirələri onu uzun müddət tərk etmir, həmişə yadına düşürdü. Onun yoxluğuna inanmırıdı. Elə bilirdi ki, o, qəfildən qayıdaq. Sona ümidsizliyə qapılanda qarmonu çalar, könlünü musiqiyə verərdi.

Atasının arzusu və məsləhetləri onun hafızəsində qorunurdu. Odur ki, Sona xanım 1954-cü ildə "Dərbənd Pedaqoji Texnikumu"na daxil olur və böyük uğurla 1957-ci ildə oranı bitirir. Həmin il o, Mədəni Məarif Texnikumuna qarmon ixtisası üzrə müəllim dəvət olunur. Onun dərs dediyi "Xalq çalğı alətləri" şöbəsində mədəniyyət müəssisələrində işləmək üçün orkestr rəhbərləri hazırlanır. Sona xanım iş yerində özüne rəğbət qazanır, müəllim kimi özünü təsdiq edir. Həmin günləri xatırlayan Sona xanım deyir: - "Mən Texnikumda diatonik, bircərgəli (yarımtənsiz) qarmonla dərs keçirdim. Alətin peşəkar imkanları olmağığı üçün yüngül, sadə havalar öyrədirdim. Amma həmişə hiss edirdim ki, nə isə çatmır. Öyrətdiyim musiqilər bütöv deyil. Tələbələrə öyrətmək istədiyim elə əsərlər də var idi ki, diatonik qarmonda əməle gəlmirdi.

Etirazımı, narazılığımı Texnikumun rəhbərliyinə bildirirdim.

1956-ci ildə Bakıdan Məhəmməd Hüseyn adlı gözdən əlil qarmonçalan, dəfçalan bir qadınla qonşumuza qız toyuna gəlmişdi. Nənəm və anaqla o toyda iştirak edirdim. Nəzərlərim qarmonun dillerində və onu çalanın barmaqlarında idi. İfa və alətin səsi çox xoşuma gəldi. Qarmonun səsi elə bil ürəyimdən gəlirdi. Toydan sonra nənəmin xahişi ilə Məhəmməd Hüseyn Salamov qarmonu mənə verdi. Çaldıqca hiss edirdim ki, bu qarmonda bütün havalar alınır. Qarmonçalan özü də bu alət haqqında mənə məlumat verdi. Elə o gün evdəkildən xahiş etdim ki, mənə belə bir qarmon alsınlar. Tula şəhərinə gedən tanışlardan təvəq-qə edib orada mənimçün qarmon sıfariş verdilər. Qarmon gətiriləndən sonra çox rahat çalmağa başladım.

Texnikumda bir müddət işləyəndən sonra rəhbərliklə danışdım, qar-

monumun şəklini çəkdilər. Rəsmi sənəd hazırlayıb Tatarıstanın Kazan şəhərindəki "Musiqi fabriki"nə göndərdilər. Kazan şəhərindən məktubumuza cavab olaraq tədris üçün işlətdiyimiz xromatik qarmon yolladılar. Rahat və daha səviyyəli dərs keçməyə başladım". Sona xanım Dərbənd Texnikumunda işini davam etdirərək qiyabi yolla Moskva Xalq Yaradıcılığı evində təhsil almağa başlayır. Burada oxuduğu üç il ərzində yaxşı musiqi savadı alır.

1960-ci ildə o, Moskva İncəsənət İnstitutuna imtahan verərək qiyabi şöbəyə daxil olur və bayan musiqi aləti üzrə ixtisas da yiyələnir. 1962-ci ildə Sona bacarıqlı, savadlı, ixtisaslı kadr kimi Dərbənd Mədəni-Maarif texnikumunda şöbə müdürü vəzifəsinə irəli çekilir. İşlədiyi bütün dövr ərzində Sona xanımın tələbələrə yanaşması, müəllimlərlə səmimi münasibəti ilə və kollektivdə qazandığı dərin hörmətilə sayılır seçilir.

Tanrı Sona xanıma boy-buxun, gözəllik bəxş etmişdir. Mavi gözlü bu xanımın qəlbinin nuru gül çöhrəsini də işiqländirirdi. Onun daxili aləminin gözəlliyi ilə xarici görünüşü vəhdət təşkil edərək harmoniya yaradırdı. Bu Sona xanımın qismətinə düşmüş istedadın, bəxtinə çıxmış gözəlliyyin, seçdiyi sənətin, həyata baxışının, mənəvi aləminin harmoniyası idi. Onun daxilində yüksək mədəniyyət, mənəvi dünyasında parlaqlıq var idi. Sənənin daim gülümser üzündə, çöhrəsində və insanlarla davranışında cazibədarlıq hiss olunurdu.

Sona adını layiqlə daşıyan, su sonası kimi gözəl olan bu qızın ömrünün şirin nağılı vardı. Bu nağılı gündəlik həyatı ilə, insanlara olan doğma, mehriban münasibətilə yaxşı iş və əməllerlə o, özü bəzəyir, düzüb-qoşur, özü yazırıdı.

Onun xəmiri istedadla, xanımlıqla, musiqi ilə bir də işgüzarlıqla yığrulmuşdur. Xanımlığı rəftarında, danışığında, gözlərində, baxışlarında hiss olunur və aydın bilinirdi.

Sona xanım elə bil ki, qarmonla əhd-peyman bağlamış, könlünü ona vermiş, ömürlük məhəbbət yaratmışdı. O, dərs deməklə bərabər müntəzəm olaraq öz üzərində çalışır və həmişə də qarmonun ixtisas kimi gələcək tədrisi barədə düşünürdü.

1947-ci ildə ailə həyatı quran Sona xanım İrzaquliyeva soyadını qəbul edir. Yeni yaranan ailə Bakı şəhərinə köçür. Sona xanım "161 sayılı orta məktəb"də müəllim işləməyə başlayır. Öz təşəbbüsü ilə burada qarmon dərnəyi açır, həmçinin şagirdlərindən ibarət "qarmonçalar ansamblı" yaradır. Bu ansamblda çalanların bəziləri, o cümlədən Nisə Qasımovaya sonralar məşhur sənətçi olurlar.

1965-ci ildə Sona müəllimə Yuri Qaqarın adına "Mərkəzi pionerlər



Sona xanım məşgələ zamanı

evinə" qarmon tədrisini aparmaq üçün dəvət olunur. Uşaq və gənclərimizin sevimli ocağı olan bu müəsисə hal-hazırda Tofiq İsmayılov adına "Uşaq və Gənclər yaradıcılıq mərkəzi" adlanır.

Ömrünü pedaqoji fəaliyyə-

tə həsr edən bu cəsur qadın 44 ildir burada çalışır. Hazırladığı şagirdlərin sayı-hesabı yoxdur. Hər bir şagirdə həssas ana hissi ilə yanaşan, uşaqların zərif, kövrək barmaqlarından tutub onlara qarmonun dilləri üzərində hərəkət qaydalarını öyrədən bu böyük ürəkli, geniş qəlbli qadından bir zamanlar sənət öyrənənlərin əksəriyyəti musiqi müəllimləri və ifaçıdır.

S.Rzaquliyeva 1970-ci ildən "3 sayılı uşaq musiqi məktəbində" də dərs deyir. O, Azərbaycan qarmonunun notla tədris olunmasının ilk təşəbbüsçülərindən sayılır.

Sona xanım təcrübəli müəllim kimi tanınandan sonra həmişə Bakı şəhərində və əyalətlərimizdəki musiqi məktəbləri, mədəniyyət evləri və mədəniyyət saraylarına göndərilmişdir.

O, göndərildiyi yerlərdə mhzirələr oxumuş, açıq dərslər keçirərək göstərişlər vermiş, təcrübəsini yaymışdır. Müxtəlif seminarlarda Sona müəllimənin çıxışları maraqla qarşılanmış, dinləyicilər ondan çox şey öyrənmiş, müəllimlər təcrübə qazanmışlar.

S.İ.Rzaquliyeva əsl pedaqoqdur. O, Azərbaycan respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət təhsili üzrə "Respublika Elmi metodik Mərkəzi"nin ştatdankənar işçisidir.

Respublika Həmkarlar İttifaqının keçirdiyi "Bədii özfəaliyyət klaktivlərinə baxış müsabiqə" lərdə S.Rzaquliyeva münsiflər heyətinin üzvü kimi iştirak etmişdir. Onun pedaqoji fəaliyyəti haqqında neçə dəfələrlə respublikamızda çıxan müxtəlif qəzetlərdə məqalələr, Fuad Əzimliyinin 2002-ci ildə nəşr olunmuş "Bakı musiqiçiləri" adlı kitabında məlumat verilmişdir.

Bu işgüzar, zəhmətkeş, bacarıqlı qadın bütöv fəaliyyəti boyu müxtəlif qurumlar, ayrı-ayrı təşkilatlar tərəfindən diplomlar, təşəkkürlər və fəxri fərmanlar almışdır.

Respublikamızın bütün əyalətlərində qarmon ixtisası üzrə təcrübəli müəllim kimi tanınan Sona xanımın iş yerinə qarmon üzrə dərs deyənlər tez-tez gəlib bilmədiklərini şoruşub öyrənirlər. Sona müəllimə onlara vaxt ayırır, hər birinə həvəslə tövsiyyələr verir.

X.Şirvaninin belə bir şeri vardır:

**"İstəsən Ayna tək saf olsun ürək,
Ürəkdən on şeyi siləsən gərək.
Haram, qeybət, giley, paxılıq, tamah,
Kibr, riyal, həsəd, ədavət, kələk".**



Doğrudan da Sona xanımın ürəyi ayna tək saf, əməlləri xeyirxah, həyat yolu doğru, düzgün, hər məsləhəti dəyərli və gərəklidir. O, qarmonun ixtisas kimi notla öyrədilməsi, qam-malar, etüdlər, pyeslər, müxtəlif səpgili əsərlərin keçilməsi üçün uzun illər yaradıcılıq işləri və axtarışlar aparmış, ətrafında olan bütün gənc müəllimlərə bunları təbliğ etmiş, tövsiyyələrini, zəngin biliyini vermişdir.

Yüzlərlə Azərbaycan Xalq rəqslerini, dəraməd və rəngləri, xalq mahnlarını hafizəsində qoruyub saxlayan müziqici qadın canlı bir sənət xəzinəsidir. O, "Tərəkəmə", "Qazaxı", "İnnabi", "Qıqtılıda", "Dərbəndi" və onlarla müxtəlif səpgili rəqs melodiyalarına öz sənətkar bəzəyini, əlavəsini, şirin xallarını əlavə edərək daha da yaxşı səslənmə ala bilir.

Sona xanım muğam sahəsində də çoxlu təqdirəlayiq işlər görmüşdür. O, böyük pedaqoji ustalıqla bir sıra muğamları qarmon ifaçıları üçün münasib şəkildə uyğunlaşdırılmışdır.

UZUN illər təcrübə toplayaraq S.Rzaquliyeva musiqi məktəbləri üçün "Qarmon məktəbi" adlı program və dərslik tərtib etmişdir. 1976-ci ildə yazılmasına və Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilməsinə baxmayaraq kitab yalnız 1999-cu ildə nəşr olunmuşdur. O gündən bu kitab qarmon ixtisası üçün gərəkli vəsait kimi istifadə olunur. Sona xanım hələ 1976-ci, ildə uşaq musiqi məktəblərinin qarmon sinfi üçün program yazmışdı ki, öz dövrü üçün böyük əhəmiyyət kəsb etmiş, dəyərli vəsait kimi istifadə olunmuşdur.



Sona xanım T.İsmayılov adına Uşaq ve Gençlerin
yaratıcılıq mərkəzində 1968

Vaxtilə Sona xanımdan təlim-tərbiyə, musiqi təhsili alıb zövqlü insan kimi yetişən yüzlərlə Azərbaycan vətəndaşı elmin, iqtisadiyyatın, maarifin, mədəniyyətin, incəsənətin müxtəlif sahələrində çalışanların arasındadırlar. Musiqi sahəsində çalışanlar da çoxdur. Onlardan bəzilərinin adlarını çəkmək istərdik. Sabir Rəcəbov, Nizami Əsgərov ifaçı, Sevil Şabanzadə, Sədaqət Behbudova, Reyhan Pənahova və başqaları musiqi məktəblərində müəllimdirler.

Nizami Əsgərov dünya şöhrətli müğənni, xalq artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi Xalq çalğı alətləri ansanblının qarmonçalanıdır.

Sona xanımda müsbət enerji, müsbət biotoklar var ki, o bunlar və sitəsilə şagirdlərilə tez ünsiyyət tapmış, öyrətdiklərini onlara tez aşılampışdır.

Qarmon ixtisasının tədrisində Sona Rzaquliyeva üsulu, Sona xanım uğuru, zirvəsi vardır.

Bu cəfakes, yorulmaz qadın ürəyinin odunu, qəlbinin istisini, dərin ana hissələrini, sonsuz ana məhəbbətini iki övladına həsr edərək onları qayıçı ilə böyütmüştür.

*Göydə günəş, yerdə od,
Əlacdır hər dərdə od.
Ömür puçdur, olmasa,
Əgər ürəklərdə od.*

Sona xanım bir zaman sənətə gələndə qəlbinin odunu, ürəyinin hərarətini musiqiyə vermişdir. Övladlarının ağlı kəsəndə bu odlu, hərərətli, sevgi dolu sənətini ürəyinin məhəbbətılıq onlara da öyrətdi. Oğlu Müqabil və qızı Fatimə anadan öyrəndikləri sənəti yaxşı mənimşəmiş, həm ifaçı, həm də qarmon sinfinin müəllimi kimi fəaliyyət göstərmışdır.

Sona xanım həyat yoldaşı Rzanı və oğlu Müqabili vaxtsız itirmişdir. Lakin bu ağır itkilərə cəsarətlə sinə gərmiş, öz məgrur həyat səlnaməsini yaza-yaza davam etmişdir.

*Ana qəlbə anandır,
Hər dərdinə yanandır.
Oğul evin sütunu,
Qız qaydına qalandır.*

Fatimə xanım bir övlad kimi ananın qeydinə qalır, əzizləyir, hər bi qayığını çəkir, nəvələr isə pərvanə kimi Sona xanımın başına dolanıtlar.

Səfərəli Vəzirov

Deyirlər gözəlliklər qoynunda, təbiətin mənzərəli yerlərində dünyaya gələn, gəzib-dolanıb boy atan kəslərin xisləti xeyirli, xasiyyəti gözəl olur.

Uşaqlıq çağlarından xoş rəftarı, mehribanlığı, xeyirxahlığı ilə seçilən Səfərəli öz kökü üstündə boy ataraq yaxşı insan kimi ad çıxarıb, şərəfli bir ömür sürüb öz şəcərəsinə baş ucalığı gətirdi.

Səfərəli Ağarza oğlu Vəzirov 1929-cu il aprelin 28-də Xızı mahalının Dizəvər kəndində dünyaya gəlib. O, 1936-cı ildə Dizəvər kənd məktəbinin 1-ci sinfinə gedir. İbtidai təhsili başa vurduqdan sonra onların ailəsi Bakıya köçür. Ağarza kəndinin varlı, imkanlı şəxslərindən biri kimi sayılıb-seçilirdi. O, həvəskar qarmonçu idi. Boş vaxtlarında ailə üzvləri, qohum-əqrəbasi, dost-tanışı üçün çalardı. Kənddə yaşıadığı idövrədə oğlu Səfərəlinin həvəsini görüb ona çalmaq öyrətmişdi.

Səfərəli ibtidai təhsilini Bakıda 25 sayılı orta məktəbdə davam etdirir.

Atası Səfərəlini 1941-ci ildə ustad qarmonçu Əhəd Əliyevin yanına aparır. 1942-ci ildə kor Əhəd dünyasını dəyişəndən sonra o dövrdə yaxşı qarmonçu kimi tanınan Teyyub Dəmirovdan dərs almağa başlayan Səfərəli musiqi sənətini mükəmməl bilmək, qarmon ifaçılığına həqiqi sənətkar kimi sahib olmaq üçün real qüvvəsini sərf edir. Öz çalışqanlığı hesabına sonralar kamil bir sənətkar kimi yetişir, el arasında tanınır, musiqicilər arasında dəsti-xətti ilə seçilir. O, həm də yüksək mədəniyyəti, alicənablılığı ilə də musiqi aləmində sayılıb seçilmiş, onu tanıyanların qəlbində özünə məskən salmışdı.

S.Vəzirov orta məktəbi bitirdikdən sonra Xalq Təsərrüfatı İnstitutuna daxil olur. Burada yaxşı, intizamlı tələbə kimi tanınmaqla bərabər ictimai işlərdə fəallıq göstərənlərdən biri kimi hörmət qazanır. İnstitutda xalq çalğı alətləri ansamblı yaradır və kollektivə yaxşı rəhbərlik edərək rəngarəng repertuar hazırlayır. İnstitut rəhbərliyi tərəfindən təşəkkürlər alan Səfərəli müəllimlər və tələbələrin dərin hörmətini qazanır. S.Vəzirovun rəhbərlik etdiyi kollektiv doğma təhsil ocağında və başqa institidlarda da konsertlər verir.

1951-ci ildə Polşada keçirilən Beynəlxalq Festivalın qalibi olan



équipes nun ansamblu" n
S. Vəzirov "Aile



S.Vəzirov doğma vətənə üzüağ döñərək doğmalarına, müsiqiçi dostlarına, oxuduğu ali təhsil ocağına bol-bol sevinc bəxş edir.

S.Vəzirov İnstitutu bitirib iqtisadçı kimi bu sahədə fəaliyyətə başlayır.

Sənətkarımız 1949-cu ildən 1953-cü ilə qədər peşəkar sənətdə çalışıb. Konsertlərdə və toy şənliklərində məşhur xanəndələr və sayılan ifaçılarla çalışıb.

O, 1953-cü ildə radionun fonduna "Cahargah", "Zabul" muğamını, "Qazaxı", "Kolxozu", "Azərbaycan", "14 nömrə", "Qaytağı", "Tərəkəmə", "Vağzalı" rəqslərini və musiqisi özünün olan "Pambıq çöllərin-də" kompazisiyاسını yazdırılmışdır.

Beş oğul, bir qız atası olan S.Vəzirov övladlarını ləyaqətlə böyütmüşdür. Özü ifaçılıqdan uzaqlaşıb başqa sahədə çalışsa da, oğullarının musiqi təhsili almalarına xüsusi diqqət və qayğı göstərmiş, bir sənətkar kimi yetişmələrinə yaxından kömək etmişdir. İstedadlı bir nəslin nümayəndələri olan bu övladların hər biri ən yaxşı ifaçılara cəvrilərək musiqi mədəniyyətimizə həqiqi xidmət göstərmiş, incəsənəti-mizin xarici ölkələrdə təbliğ olunmasında iştirak etmişlər.

Böyük oğul Kamil simli alətlərin və qarmonun ən yaxşı ifaçılarından olaraq, dünya şöhrətli müğənni Rəşid Behbudovla Mahnı Teatrında çalışaraq milli musiqimizi dünyanın hər yerində təmsil etmişdir.

Kaman ustası Hacı Ədalət öz sənətinin peşəkarlarından sayılaraq müşaiyətçi və solist kimi ölkəmizdə və onun hüdudlarından kənarda incəsənət ustalarımızla birlikdə ən müvəffəqiyətli konsertlərdə, festivallarda və ən böyük tədbirlərdə çıxış etmişdir. Əcəl onu vaxtsız əlimizdən almış, Hacı Ədalət 52 yaşında dünyasını dəyişmişdir.

Ramiz çox gözəl piano ifaçısı idi. Xalq çalğı alətləri ansanbllarında çalışırdı. Ulu Tanrı bu gənc ifaçını öz dərgahına apardı.

Babək və Qalib də müsiqiçi kimi yaxşılardan sayılırdı. Babək (Ağarza) klarnetin və digər nəfəsli alətlərin mahir ifaçılarındanandır.

Qarmon ifaçılığında klassik sənətçilərdən sayılan S.Vəzirov 1982-ci il noyabr ayının 9-da vəfat etmişdir.



Bir əsri adlamış ömür

Türrə Vahid qızı Hüseynova 1906-cı il aprel ayının 2-də Bakıda anadan olub və məşhur "Sovetski" məhəlləsində boyabaşa çatıb. Onların ailəsi sonralar Mərdəkan qəsəbəsinə köçüb.

Türrə 10-12 yaşlarından başlayaraq incə musiqi duyumu nəticəsində qarmon çalmağa başlayıb. Bu işdə qohumlarının qarmonu onun kərına gəlib. Atası Türrənin böyük həvəsini və ifa bacarığını görüb ona qarmon alıb.

16 yaşından toylara gedən bu qızın çalğı qabiliyyəti çox bəyənilir, tədricən tanınmağa başlayır və rəğbət qazanır. Hətta ustad qarmonçu Əhəd Əliyev və digər məharətli sənətçilər də Türrəni dinləyib razı qalmış, hər yerdə müsbət fikir söyləmişlər.

Bakıda yaşayan əksər qadın müğənnilər və musiqiçilərlə sənət yoldaşlığı etməyi bacaran Türrə Hüseynova səmimiyyəti və düzlüyü ilə çox hörmət qazanıb. Onunçü də həmin qadın sənətçilərimiz Türrə ilə toy şənliklərinə getmişlər. Sənətindən, özündən, sözündən razı qalmışlar. Türrə xanım 16 yaşında ailə qurub, dünyaya övladlar gətirərək boyabaşa çatdırıb. Böyük ana məhəbbətılı böyüdüyü dörd qız və dörd oğulun musiqi tərbiyəsi ilə də məşğul olmuşdur. Övladlarından

bəziləri əvvəllər qarmon çalmağa həvəs göstərsələr də sonralar başqa peşələrə sahib olmuşlar. Nəvelerdən də biri bir müddət yaxşı qarmon çalsa da, öz taleyini digər sənətə bağlayıb.

1941-1945-ci illər mühəribəsi zamanı Türrə xanım hospitala gəlib yaralılara xidmət məqsədilə həkimlər və tibb bacılarına yaxından kömək edib. Bəzən də yaralıları ovundurmaq üçün sevimli qarmonunu hospitala aparıb çalırmış. Onun bu qabiliyyətini görən hospital rəisi Türrədən musiqi qrupu ilə tez-tez konsertə gəlməsini xahiş edir. T.Hüseynova çalıb-oxuyan dostlarını ətrafına toplayaraq Bakıdakı hospitalların hamısına konsertlərə getmişdir.

Mühəribədən sonra konsert briqadalarının tərkibində Türrə xanım Azərbaycan rayonlarındakı kolxoz və sovxozlara gedərək onlara göstərilən mədəni xidmətin iştirakçısı olmuşdur.

O, 1960-ci illərdə Mərdəkan qəsəbəsindəki 221 sayılı "Uşaq bağçası və körpələr evi"ndə musiqi rəhbəri işləmişdir.

T.Hüseynova 65 yaşına qədər yüksək sənət enerjisilə Bakının hər bir kənd və qəsəbəsində el adəti ilə keçirilən qız toylarında öz dəstəsilə çalıb-çağırılmışdır.

Qadın qarmonçularımızın ən mahir ifaçısı Q.Dadaşova Türrənin sənətini çox bəyənər, xətrini çox istəmiş. Qızxanım macal tapıb gedə bilməyəcəyi toyun sahiblərinə öz məclislərinə Türrə xanımı dəvət etmələrini arxayınlıqla məsləhət görmüş.

T.Hüseynova ömrünün müdrik çağlarında, təxminən 75 yaşa qədər yüngül məclislərə, "xınayaxdı" adlanan tədbirlərə getmişdir. Belə yaşda toy sənətçiliyinə xidmət etmək hər adama məxsus deyil. Bu yalnız sənətə yüksək sevgidən və ifaçılıq tərzini saxlamaq bacarığından irəli gəlir.

Övlad, ailə qayğıları, toy-büsət məclislərinə ardıcıl dəvətlər belə gözəl sənətkarımıza könül nəgmələrini, xalq havalarını öz ifasında ləntə yazdırmağa imkan verməmişdir.

Zəhmət, hünər dolu, zəngin və mənalı bir ömür yolu keçən Türrə nənənin yüzdən artıq nəvə-nəticəsi vardır.

2006-ci il aprel ayının 4-də Əzizbəyov rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbəsindəki Mədəniyyət Sarayında T.Hüseynovanın 100 illik yubileyi ilə bağlı keçirdiyi təntənəli tədbir hələ çoxlarının xatırından silinməyəcək. Tədbirdə rayonun rəhbər işçiləri, görkəmli ziyalılar, o cümlədən tanınan sənətçilər Zakir Mirzə, Gövhər Rzayeva, Adil Hüseynov, Baxışəli Əliyev və başqaları iştirak edib ürək sözlərini söyləmişlər.

Türrə nənə 2007-ci il fevral ayının 1-də dünyasını dəyişmişdir.

Nəcib nəslin nümayəndələri

Ziba xanım Kərbəlayi Əliheydər qızı 1903-cü il fevralın 14-də Bakının Bülbülə qəsəbəsində anadan olub. Burada boy-a-başa çəib, gəlin köçüb. Kiçik yaşlarından qarmon çalmağı öyrənən Zibaxanım getdikcə daha yaxşı ifaya yiyələnir, əvvəllər evdəkiləri, sonra məhəllələrindəki rəfiqələrini, qız-gəlinləri, ağbirçək ana və nənələri sevindirir.

Böyüküb başa çatdığı ailə müsəlman dini ayinlərinin düzgün icraçısı olduğu üçün Ziba xanım kiçik yaşlarından bu qaydalarla tərbiyə almış və onlara tam əməl etmişdir. Kərbəlayi Əliheydərin qəsəbədə yüksək nüfuzu olmuşdur. Onun tərbiyə edib, böyüdüyü övladlar, o cümlədən Ziba xanım ədəb-ərkəni, yüksək əxlaqi, abır-isməti, geyimilə nümunəvi sayılmış, rəğbətlə qarşılanmışdır.

Ziba xanım XX əsrin 30-cu illərinin ikinci yarısından peşəkar sənətə gəlmış, yaşadığı Bülbülədə və ona yaxın qəsəbələrdə qız toylarına getmişdir. O, 1962-ci ilə qədər bu işi davam etmişdir. Ziba xanım öz övladlarına da qarmon çalmağı öyrətmişdir. Onun oğullarının hamısı qarmon çalmaq qabiliyyətinə malik olmuşlar. Lakin onlardan birinin, Hacıağa Məhərrəmovun adını xüsusiylə qeyd edirik. Anasından öyrəndiyi peşəni işlədərək o, həm də tütək balaban və klarnet ifaçısı kimi də tanınmış və toylarda uzun illər çalışmışdır. O, gənclik illərində A.Zeynalı adına Musiqi Texnikumunun balaban sinfini bitirmiş, və Bakının Bakıxanov qəsəbəsindəki "4 sayılı musiqi məktəbi"ndə müəllim işləməyə başlamışdır. Hacıağa bu məktəbə balaban müəllimi kimi gəlsə də, sonralar qarmon ixtisasının not və muğam tədrisilə də məşğul olmuşdur. Hacıağa müəllim ömrünün sonuna qədər "4 sayılı musiqi məktəbi"ndə çalışmışdır.

H.Məhərrəmovun tütəkdə çaldığı oyun havaları XX yüzilin 50-60-70-ci illərində tez-tez səsləndirilirdi. Həmin rəqs musiqiləri və digər havacatlar Azərbaycan radiosunun fondunda bu gün də qorunur.

Ömürlərini və istedadlarını ifaçılıq sənətinə həsr etmiş, toy-mağarda sevimli xalqımıza xidmet göstərmiş sənətçilərimiz bu gün dünyada olmasalar da izləri qalmaqdə və görünməkdədir. O adları tarixə köçürmək isə bizim öhdəmizə düşür.

Kitabımızda adını çəkdiyimiz Məryəm Hüseynbala qızı Məhərrəmovanın ifaçılıq sənətinə gəlməsində də Ziba xanım Kərbəlayi Əliheydə qızının müəyyən rolü olmuşdur.

Tutu Şeyx Yusif qızı

Tutu Yusif qızı 1910-cu ildə Lənkəran şəhərində anadan olub. Şeyx Yusif əslən Şuşalıdır. Məşhur tarzən Sadıqcanın qardaşıdır. Yusifin məlahətli, gözəl səsi olmuşdur. O, Şuşada yaşadığı və gənclik illərində Lənkərana gəldiyi dövrə məsciddə minacat çekmişdir. İrana getmək arzusu ilə gəlib Lənkərandan keçərkən bir müddət burada qalmalı olur. Qismət, tale onu bu gözəl məkana bağlayır. Qönçə adlı bir qızla ailə qurur. Lənkəranın şeyxi kimi nüfuz sahibi olan bu insan dünyasını dəyişəndən sonra da daim hörmətlə anılmışdır.

Şeyx Yusiflə Qönçə xanımın doqquz övladı dünyaya gəlib. Həq-qında söhbət açacağımız Tutu ailənin doqquzuncu övladıdır. Bütün uşaqlar kimi Tutu da atılıb-düşüb, şənlənib, gizlənpaç oynayıb, qaçıb-yürüyüb. Şən uşaq avazıyla oxuyub. Evlərində divardan asılan tara maraqla tamaşa edən Tutu bu alətin kimə məxsus olduğunu soruşduqda atası belə cavab verir.

- "Bu sənin əmin ustad tarzən, böyük sənətkar Sadıqcanındır. Mən də uşaqlıqda tar çalmağı öyrənmişdim. Müqəddəs islam dinimiz məni öz qoynuna aldı. Mən din əhliyəm, məscid adamıyam. Bu mənim tale yolumdur".

10-12 yaşlarında Tutu tar çalmaq arzusuna düşür. Çalışsa da bir şey alınmır. Görünür tarın sinədə tutulmaq qaydası, köklənməsi və s. qızçığaza onu yaxşı öyrənməyə imkan vermir.

Tutu 13 yaşında olarkən İsgəndər Abdullayevə ərə verirlər. Deməliyik ki, keçmişdə bütün şərq aləmində, o cümlədən Azərbaycanda azyaşlı qızları ərə vermək şəriət qanunlarına əsasən məqbul sayılırdı.

İsgəndər Abdullayev Lənkəran bölgəsində tanınan qarmonçalan olub. (O son dövrlər Azərbaycanda nəfəsli alətlər balaban, tütək və



klarnetin ən mahir ifaçılarından biri sayılan Hakim Abdullayevin başındır).

İsgəndərin evinə gələndən sonra tez-tez qarmon səsi eşidən Tutunun musiqiyə olan həvəsi yenidən oyanır. O, həyat yoldaşından ona da qarmon çalmağı öyrətməsini xahiş etse də əri buna razı olmur. İsgəndər evdə olmayanda 13 yaşılı Tutu gizlincə qarmonu çalmağa başlayır, və gündən-günə neçə-neçə xalq havalarını öyrənir. Bir müddətdən sonra İsgəndər arvadının qarmon çalğısını eşidəndə təəccübünü gizlədə bilmir, gülümsünərək evə daxil olub deyir: - "Bəh-bəh, mən səni öyrətmədim ki, sən yalnız ev işlərilə məşğul olasın. Sən isə vaxtından qarmon çalmağa da həsr elədin. Yaxşıca da öyrənmisən ki".

İsgəndər Abdullayev arabir Tutu xanıma yeni-yeni havalar öyrədir, qarmon ifaçılığının sırlarını başa salır. Get-gedə Tutu xanım daha mükəmməl qarmonçalan olur.

Tutu xanım Lənkəranın özündə və ətraf kəndlərində qız toylarında, "paltarkəsdi" (bəzi yerlərdə paltar biçdi də deyirlər), "Xınayaxdı" məclislərində dəstəsile çalaraq məşhurlaşmış, dərin nüfuz qazanmışdır.

Getdiyi yerlərdə onu təxəllüsü ilə, Nənəbacı adıyla çağırılmışlar.

İsgəndər Abdullayevlə Tutu xanımın həyat yolları ayrılmalı olur.

İkinci dəfə ailə həyatı quran Tutu Heybət Şərifova əra gedir. Onların hər ikisi 1941-ci il, müharibə başlayana qədər Yardımlı və Lerik rayonlarında ibtidai və yeddiillik məktəblərdə müəllimlik edirlər. Əsgərliyə çağrılan Heybət müəllim dağ raoynlarında həyat yoldaşının işləməsinin çətin olacağını bildiyi üçün Tutu xanımı Lənkərana gətirir.

1945-ci il müharibə bitəndən sonra H.Şərifov sağ-salamat vətənə dönür. Həyat yoldaşının qayıması Tutu xanımda böyük toy-bayram əhval-ruhiyyəsi yaradır. O, sevimli qarmonuna sarılaraq daha şən, daha şəqraq nəgmələr çalıb el şənliklərinə qovuşur. Lənkəranın qız toyları, qadın şadyana məclisləri onu qoynuna alır. Ailəsinə sonsuz sədaqət göstərərək, övladlarını əzmkar qayğıyla böyüdərək, xalq musiqimizə xidmət edərək Tutu xanım (Nənəbacı) ifaçılıq sənətimizi bölgələrdə inkişaf etdirən qadın sənətkarlarımızın nümayəndəsi və nümunəsi kimi xalqımıza şadyanalıq bəxş edənlərdən biri kimi hörmətlə xatırlanmalıdır. O, öz sənətini oğlanlarına da öyrətmişdir. Övladlarından neçəsi xalq musiqimizə xidmət etmişlər.

Tutu xanım ömrünün sonuna qədər sevimli sənəti, qarmon ifası ilə insanlara sevinc bağışlamışdır. O, 1968-ci ildə Lənkəranda dünyasını dəyişmişdir.

İki zirvə



XX yüzulin ikinci yarısında instrumental ifaçılıq sənətində yüksəlş dövrü başlandı. Bu qarmon ifaçılığında da özünü göstərdi.

1960-cı illərdə yeni ifaçı kimi meydana çıxan və daha sonra tanınmağa başlayan iki sənətçi, Aftandil İsrafilov və Zakir Mirzəyev öz dəst-xətlərini yaradaraq yüksəlşə doğru irəliləyirdilər.

Aftandil Eynulla oğlu İsrafilov 1941-ci, Zakir Qulam oğlu Mirzəyev 1943-cü ildə anadan olub. Hər iki vətəndaşımız Bakıda dünyaya göz açıb, burada boy-a-başa çatıblar.

Zakir Mirzə 1960-cı illərin əvvəllərində, Aftandil İsrafilov həmin illərin sonlarında məşhurlaşdılar. Hər iki qarmonçu özlərinin bəstələdiyi rəqs melodiyalarını radionun fonduna yazaraq tezliklə ad-sən qazandılar.

Xalq çalğı alətləri ansambllarında çalışan, toy-büsət şənliklərində çalıb-çağıran, öz sənətləri üzərində müntəzəm işləyən hər iki sənətkar XX əsrin 70-ci illərində qarmon ifaçılığı sənətinin zirvəsini fəth etdilər.

Xalqın yaradıcılıq çeşməsindən qidalanan Ə.Əliyev, T.Dəmirov, A.Abbasov, M. Ağayevin ifaçılıq üslübündən bacarıqla bəhrələnən

Z.Mirzə və A.İsrafilov əsasən həmin ənənəvi saxlayaraq müasir ifaçılıq sənətinə xas cəhetləri qarmon ifaçılığına gətirmişlər.

Eyni dövrdə parlayıb, sənətdə seçilən Zakirin və Aftandilin hər birinin öz izi, öz ifaçılıq üslubü, çalğı maneraları vardır. Onların ifa xüsusiyyətləri, hətta qarmonlarının səs çalarlığı, tembr zənginliyi də başqa başqdır. Onların hər birinin qarmonun körüyündən istifadə etmə qaydaları da fərqlidir.

XX əsrin ikinci yarısında qarmon sənətçiliyinin inkişafında hər iki sənətkarın misilsiz xidmətləri olmuşdur. Doğrudan da hər iki nəhəngin ifaçılıq məktəbi vardır ki, biz cəsarətlə "Zakir məktəbi", "Aftandil məktəbi" deyə bilirik. Onlar ifaçılıq sənətimizdə məşəl kimi yanaşı yarınlar, yanaşı dayanan qoşa zirvə üstündə şölələnən məşəldirlər.

Müasir qarmon ifaçılığında yaxşı, ustad sənətkarlar vardır. Onların hamısı Z.Mirzə və Aftandilin sənət yollarından bəhrələnənlərdir. Z.Mirzə və A.İsrafilov sənətimizdə qoşa qanad, yaxşılardın yaxşısıdır-lar. Onların adı musiqi tariximizdə yazılmalı, haqlarında ən mötəbər məclislərdə hörmətlə danışılmalıdır. Hər iki sənətkar fenomendir.

Aftandilə qədər milli qarmon ifaçılığımız xüsusilə Azərbaycan mühitində sevilib dərk edilirdi, onun lentləri geniş yayıldıqdan, özü məşhurlaşdıqdan sonra bu sənət Vətənimizin sərhədlərini aşaraq ətraf respublikalara yayıldı. Onun ifalarını Qafqazda yaşayan bütün millətlər, Orta Asiya xalqları və keçmiş Sovet dövləti ərazisində yaşayan əksər xalqlar qəbul edib sevdilər.

SSRİ Xalqlarının akkardeon və qarmon ifaçılarının ən papulyar olanları belə Aftandilin ifasından razı qalaraq fikir söyləyir, onun qarmonundakı tembrdən danışır, bu səsin sehrinə düşdüklerini bildirirdilər.

A.İsrafilov öz ansanbli ilə İrvana, Tbilisi, Şimali Qafqazın əksər şəhərlərinə, Orta Asiya Respublikalarına konsertlərə və toy məclislərinə dəvət olunurdu. Bu dediklərimiz XX əsrin 70-ci illərinin ikinci yarısından başlayaraq 1990-cı ilə qədər davam etmişdir.

A. İsrafilov milli qarmon ifaçılığımızın bayraqdarı, Z.Mirzə başqanıdır.

Aftandil milli qarmon ifaçılığımıza daha çox xırdalıqlı barmaqlarla çalğı, tremolalı yol gətirib. O, bu incəlikləri, zəriflikləri, xırdalıqları həm muğam fikirlərində həm də rəqs melodiyalarının cümlələrində



Həmid Haqverdiyev (1947-1980)

ölçülərə dəqiq tətbiq edərək işlədir. Bütün bunlar böyük ustalıq tələb edir ki, bu da onun unikal sənətində özünü biruzə verir.

1970-ci illərin əvvəllərindən sənətə gələnlərin və 1980-ci illərdə qarmon ifaçılığına başayanların çoxusunda "Aftandil ifaçılıq məktəbi"nə meyl güclü olmuşdur.

Aftandil sənətində dərin lirizm, həzinlik vardır. Sənətkarın ifasında ümumi-bəşər hissələr və fikirlər daha çoxdur.

Şərqiin böyük dühəsi Sədi Şirazinin bəxt haqqında belə bir beyti var:

**"Başının hər tükündə yüz hünər olsa, əgər,
Bəxtin yoxsa, bu hünər bir iş görməz tük qədər"**

Öz zəhməti, istedadı, çalışqanlığı, əzmi səbəbinə zəngin sənət qazanan Aftandilin əsas köməkçisi Ulu Yaradanın ona verdiyi bəxtdir ki, özündən yeddi addım qabaqda gedərək sahibini öz arınca xoşbəxtliyə aparmışdır. Bəxti bütün ömrü boyu onu izləmiş, müşayiət etmişdir. Sadıq dostu qədər sevdiyi sevimli qarmonu qisməti, bəxti hesabına ona nəsib olmuş, sehirli səsilə sənətkarımıza şöhrət gətirmişdir. Bu alət Rusiyanın Vyatsk (Kirov) şəhərində hazırlanan ən keyfiyyətli alətlərdəndir. 1960-ci illərin sonlarında bu qarmonu yenidən böyük uğurla bərpa edən Bakılı usta Vəlçev Valentin Aftandilə qeyri-adi bir alət təqdim etmiş və gələcək müvəffəqiyyətlərinə təminat vermişdir.

Veklçev Valentin bütün ömrünü Azərbaycan qarmonlarının hazırlanmasına həsr edərək bir-birindən keyfiyyətli alətlər düzəltmişdir ki, ən yaxşı qarmon çalanlarımız bu gün onun yadigarı ilə əsl sənət göstərə bilirlər.

Aftandilin qarmonu isə bu alətlərin içərisində ən yaxşılardandır. O cümlədən Z.Mirzənin istifadə etdiyi qarmonun da ustası V.Valentindir. Valentinin düzəltdiyi qarmonlar özünün yaşadığı zamanda da, bu gün də nümunə olaraq öz qiymətini almış, bütün ustaların diqqətini özünə cəlb etmişdir. Müasir dövrümüzdə Azərbaycanda yaşayan qarmon ustalarının hamısı Valentinin əl işlərindən öyrənir, onun yaratdığılarından bəhrələnirlər.

Xalq çalğı alətləri ansanbllarında Aftandilin fəaliyyəti onun yaradıcılığının məhsuldar dövrünə təsadüf edir. Onun ansanbl tərkibində çalmağının özünün də böyük dəyəri, özünəməxsusluğunu olmuşdur.

Aftandil İsrafilov 1967-ci ildən 1978-ci ilə qədər Televiziya və Radioda Baba Salahovun rəhbərlik etdiyi ansamblda çalarkən daha çox tanınaraq rəğbat qazandı. İnstumental meodiyalarda solo hissələri çalması, müğəm oxuyan müğənniləri müşayiət etməsi onun istedadlı musiqi-

çi olmasından xəbər verirdi. O, 1983-cü ildən 1991-ci ilə qədər Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansanblda çalmış. Azərbaycanın hər yerində, SSRİ məkanında və xarici ölkələrdə böyük-böyük konsertlərdə olmuşdur. Ümumiyyətlə Aftandil 30-dan çox xarici dövlətdə konsertlərdə çıxış etmişdir.

Aftandilin repertuarında xalq oyun havaları, lirik melodiyalar, öz bəstələri və bestəkar əsərləri özünə yer tutur. Sənətkarın bəstələdiyi rəqs havaları bir-birindən gözəldir. Onların ən populyarı "Kəmale", "Zemfira", "Nazilə", "Simrani", "Dağlar oğlu" rəqs melodiyalarıdır.

Zakir Mirzə XXI əsrдə milli qarmon ifaçılığımızın möhürüdür. O, xaqın qəlbine naxış-naxış möhürlənib.

Zakir Mirzə sənətini daim püskürən, sönməyən vulkana bənzətmək olar. Bu Azərbaycan vulkanıdır. Bu gün o, qarmon ifaçılığında övliyyaya, müqəddəliyə çevrilir. Onun çalğısının canı, ruhu var. Sanki qarmon ifaçılığı sənəti Zakir sənətile qidalanır.

Zakir Mirzə şəxsiyyətdir, gənc və qocaman şəxsiyyət. 64 yaşlı sənətkar Azərbaycanda olanlar, siyasi dəyişmələr Zakirin ruhuna toxunmayıb, onu dəyişməyib.

Olduqca həssas, incə və geniş musiqili, duyumlu ürəyi olan Zakirin geniş imkanlı ifası insanların qəlbini tez yol tapır.

Zakir müəllim özü gözəl rəqs melodiyaları bəstəkarıdır. Bu melodiyalarda onun incə duyumu, öz dəsti-xətti və ifaçılıq tərzi açıq-aydın sezilir. Bununla belə o, bestəkar əsərlərini çalarkən həmin melodiyaları dərindən tuyaraq, oradakı məntiqə vararaq çalır.

Coşqun təb, yüksək bədii enerji, geniş ifaçılıq texnikası, çalğı zamanı səsləri özünə ram etmək, qəlbindəki duygularla beynindəki fikirləri birləşdirmək, böyük yaradıcı təfəkkür və təsirli məzmun Z.Mirzə sənətinin əsas cəhətləridir.

İfa zamanı o, özünü unudur, ürəyinin diktəsini, hökmünü icra edir. Onun rəqs melodiyalarındaki coşqunluq, parlaqlıq dinləyicinin hiss və duygularına tez sirayət edir, onları musiqinin ritminə qoşur, melodiyanın ahənginə cəlb edir.

Zakir müəllimin muğam ifası isə bir özgə aləmdir. Başqa ifaçılarından fərqli olaraq onun muğam ifaçılığında da coşqunluq, aşıl-daşan dağ çaylarının çağlaması, dənizin şahə qalxıb kükrəməsi, yanmış tonqların göylərə tərəf uzanan dilleri, döyüşə gedən igidlərin nərəsi, Ko-roğlunun Qıratının kişnərtisi, dağlar üzərində qızı vuran qartalların səsi vardır.

Onun özünün mənəvi zənginliklərlə dolu muğam dünyası vardır.



Ə.Bakıxanov ad. X.Ç.A ansamblının televiziya çıxışı
Qarmonçu Zakir Mirzəyev, klarinet ifaçısı Elxan Səmədزادə



Türk müğənnisi Yesin Əfşar Xalq artistları Z.Xanlarova,
H.Bayramov, V.Qədimov, F.Dadaşov, A.İsrafilov , əməkdar artist B.Muradov,
xalq artistı İ.Rzayev, C.Aslanoglu

Muğam ifa edən Zakir Mirzə dinləyicini müxtəlif işıqlı rəngləri özündə birləşdirən zəngin bir aləmə, sırılsızlı muğam dünyasına aparır. Onu dinləyənlər muğam bitənə qədər ifaçının hiss və duyğularından qopub gələn sehirlərin təsiri altında olur.

Zakir muğamında sərbəstlik, dəniz qədər genişlik və səma kimi aydınlıq hiss edir. İfasında yurda, torpağa, xalqa və müqəddəs Vətənə bağlılıq vardır. Bütün çalğılarında nikbin duyğular, coşqun notlar seslənir. Onun yaradıcılığında ulularımızdan bizə gələn genetik kodlar hiss olunur. Sənətkarımızın "Segah"ında ülvi məhəbbət, yüksək eşq özüne yuva tapıb.

Z.Mirzadə "yaşama sənəti", obraz vardır. O, canlı klassikdir.

İki əsri qucaqlayan odlu, alovlu, qaynar qəlbli bu insan sağlığında canlı klassiklər səviyyəsinə yüksəlib. Zakir sənətində Kərəm ateşi, Məcnun yanğısı, bəşəri yanğı var.

Zakir cəsarətli insan sözü deməyi bacaran şəxsdir. O, musiqimizin milliliyini, saflığını qoruyanların sırasında dayananlardandır.

Zakir sənətindəki ruh onun vətəndaşlıq qayəsindən gəlir. O, bu gün qarmon ifaçılığının zirvəsi, öyrətdiyi tələbələrin ustası, başqalarının isə mənəvi müəllimidir.

Maestro Niyazi Z. Mirzəni "qarmonun Paqaninisi" adlandırmışdır.

Zakir müəllimin 100-dən çox bəstələdiyi melodiya var. Onlardan yalnız əllisini ləntə yazdırı bilib.

Z.Mirzə bəstəkarlarımızdan T.Quliyev, S.Ələsgərov, A.Məlikov, S.Rüstəmov, V.Adıgözəlov, T. Bakıxanovun əsərlərini televiziyyada, radioda və açıq konsertlərdə ifa edir.

Onun yaradıcılığının şah əsəri sayılan "Muğam və rəqs" həsrəti qəlbərin məhrəmi, sınıq könüllərin məlhəmidir. Zəngin, təsirli və məzmunlu olan bu ifa əsl sənət əsəri olaraq həssas bir ürəyin piçiltiləri, yüksək insani keyfiyyətlərə, bəşəri məhəbbətə malik bir sənətkarın könül təranələridir. Bu ifanı diniñədikcə doymursan, vəcdə gəlirsən. Buradakı bütün musiqi cümlələri bədahətən yaranaraq ürəkdən süzülüb gəlmüşdir.

1947-ci ildə Bakıda anadan olmuş, Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş məşhur bəstəkar Firəngiz Əlizadə mahir kamancacılan Habil Əliyevin ifası əsasında yazdığı "Habilsayağı" adlanan əsər ilə Avropa və Amerika səhnələrini fəth etmişdir. Firəngiz xanım Almaniyada yaşayıb fealiyyət göstərmişdir. 2007-ci ildə vətənə dönüb. O, həmin ildə Bəstəkarlar İttifaqının sədri seçilib.

Z.Mirzə "Muğam və rəqs" adlı həmişəyaşar əsərində ilk dəfə Segah muğamı ilə rəqs melodiyasını böyük ustalıkla sintez etmişdir. Zənimcə gənc bəstəkarlarımı Z.Mirzənin "Muğam və rəqs" inə nəzər ye-

tirsələr gələcək uğurlarını təmin edəcək materialı oradan ala biləcəklər. Adını çəkdiyimiz zəngin mövzu üzərində dünya səhnələrini səyahət edə biləcək böyük əsər yazmağı bəstəkarlarımızın öhdəsinə buraxırıq.

Z.Mirzənin radionun fonduna yazdırıldığı rəqs melodiyalarından bəzi lərinin adlarını çəkirkək. "Azəri", "Oynaq rəqs", Cəld rəqs - "Bəxtəvəri", "Şənlik", "Dağıstan", "Səidə", "Təbriz lövhələri", "Həzin rəqs", "Səadəti", "Səbuhi", "Firiduni", "Qızıl gül", "Xəyalə".

A.İsrafilova xalq artisti, Z. Mirzəyə əməkdar artist fəxri adı verilmişdir. Z.Mirzə ən yüksək fəxri adlara layiqdir. Hər iki sənətçi xalqımızın əzizi, sevimli sənətkarı olmaları ilə iftixar hissi keçirib fəxrlənə bilərlər.

Zaman-zaman Z.Mirzəyə şairlerimiz şeirlər həsr eləmiş, müxtəlif sənət adamları və ziyanlılarımız xoş sözər söyləmişlər.

Şair Nəriman Qəhrəmanının sənətkara həsr etdiyi şerini veririk:

Aləmin sırrını yiğib qarmona,
Qəmin ürəyindən sixib qarmona,
Bir aləm dərd necə siğib qarmona?
Yanıb barmağından töküür Zakir,
Ahın barmağından hönkürür Zakir.

Barmaqlar dilməndi, sinə dəftərdi,
Pərdə-pərdə açdı, oxudu dərdi,
Qınadı fələyi, bu oldu dərdi,
Yanıb barmağından töküür Zakir,
Ahın barmağından hönkürür Zakir.

Bəxtin dar ayaqda, dar məqamı var,
Hər dilin öz sözü, öz əyyamı var.
Hər səsin öz dərdi, öz qiyamı var,
Baxın, barmağından hönkürür Zakir,
Yanıb barmağundan töküür, Zakir.

Canavar ağızından qoparır qəmi,
Tanrı dərgahına aparır qəmi.
Yiğib sinəsinə qaytarır qəmi,
Sixib barmağından hönkürür Zakir,
Ahın barmağından hönkürür Zakir.

Zəmanə düz sözü yazır tərsinə,
Alına dərd yazır, düzür tərsinə,
Çevirib qarmonu özü tərsinə,
Yanıb barmağından töküür Zakir.
Ahın barmağından hönkürür Zakir.



Salyanlı Əflatun

Salyan qədim el, qədim mahaldır. Bu torpaq Mir Bağır Ağazadə, Əli bəy Hüseynzadə, Əlövsət Quliyev kimi ziyalı və ictimai-siyasi xadimlər, Böyükəga Talibli kimi yazıçı, Əliağa Kürçaylı, Xəlil Rza Ulutürk kimi nəhəng şairlər, Ağadadaş Qurbanov, Əli Zeynalov, Həsən Məmmədov kimi sevilən aktyorlar, Aşıq Pənah, Aşıq Qurbanxan kimi məşhur aşiqlər, Qulu Əsgərov kimi əvəzolunmaz xanəndə, Rza Şıxlarov, Aslan İlyasov kimi qarmon ifaçıları qeyri-adi, nadir istedadlı malik Həsənağa Sadıqov kimi müsiqiçilər yetirmişdir.

Salyan neçə-neçə alımların, ziyalıların, istedadlı insanların, sənət adamlarının yurdudur. Dünya şöhrətli bəstəkar Arif Məlikov da əslen, ata tərəfdən Salyanlıdır. Şair Oqtay Rza bu torpağın yetirməsidir.

Ağayev Əflatun Miryaqub oğlu 1928-ci il aprel ayının 28-də Salyanın Ərəbqardaşbəyli kəndində anadan olub.

Miryaqub kişi Salyan rayon xəstəxanasının təsərrüfat işləri üzrə müdürü işləyib. O, Sovet-Alman müharibəsinin iştirakçısı olmuşdur. Miryaqub həyat yoldaşı Zəhrə xanımla beş övladı Azərbaycanlı ürəyi-lə, həvəs-həvəsə, nəfəs-nəfəsə, məhəbbətlə-zəhmətlə, qayğıyla-sevgi saygıyla böyütmüşdür. Əflatun dörd bacının bir qardaşı olduğu üçün. Əziz-giramı idi. 8 yaşı olanda atası ona qarmon almışdı. Əflatun 9-10 yaşlarında qarmon çalmağa başlamışdı. Bu onda çox yaxşı alındı. Əflatunun musiqiyə gəlişi barədə 30 iyun 1940-cı il tarixli "Azərbaycan pioneri" qəzetində məlumatla birlikdə şəkli də verilmişdir.

Bu istedadlı uşaq qarmon çalmağa başlayanda Salyanda artıq Rza Şıxalarov kimi gənc qarmon ifaçısı konsenrlərdə və toylarda çıxış edərək elin sevimlisinə çevrilmişdi. Əflatun onu dinlər, öyrənər, musiqiyə olan həvəsi daha da artardı.

Yazıcı-jurnalist Vaqif Yusiflinin Bakıda "Şur" nəşriyyatı tərəfindən nəşr olunan "Yolun düşsə Şirvana" adlı kitabda Rza Şıxalarovun yetirmələri sırasında Əflatun Ağayevində adı çəkilir.

Haşıyə: - Rza Abdulhüseyn oğlu Şıxlarov 1919-cu ilin fevralında Salyanda anadan olub. 7 yaşında qarmon çırılışını öyrənib. İlk dəfə 13 yaşında Muğan-Gəncəli kəndində toyda çalğıçı kimi məharət göstərib.



Rza Şıxlarov və nəvə Bəybala



Əflatun müəllim şagirdləri ilə

Məhşur qarmonçı Kor Əhəd 1934-cü ildə İrana gedərkən Biləsuvarda tutulur və Salyana sürgün olunur. Rza ustad qarmonçu üçün Salyanda ev tutur və ona şagirdlik edir. O, Əhəddən bilmədiyi el havalarının eksəriyyətini və bəzi muğamları öyrənir.

Rza Şıxlarov 1942-ci ildə müharibəyə yollanır, bir il sonra yaralanır və ordudan təxris olunur. Qalan ömrünü ürəkdən bağlandığı sənətinə həsr edərək ən yaxşı qarmonçalarlardan biri kimi el-obasında tanınır. O, Şirvan Aşıq dəstəsinə qoşulan ilk qarmonçalan sayıla bilər. Uzun illər Aşıq Qurbanxan, Aşıq Pənah və Aşıq Bəylərlə yoldaşlıq edərək toyulara gedir. 1950-ci illərin əvvəllərindən aşıqlarla toyulara gedən Rza həmçinin yerli xanəndələrlə, o cümlədən tez-tez doğma elinə toyulara çağrılan xanəndə Qulu Əsgərovla da məclislərə gedirmiş.

R. Şıxlarovun çalğısında klassik yol, peşəkarlıq, ustalıq həmişə özünü göstərib. Onun ifası Əhədin çalğısına daha çox oxşayıb. Rza qrifdə sərbəst gəzişər, sol gövdədəki səslərdən məharətlə istifadə edərmiş. O, həmçinin klassik muğamlarımızı yaxşı mənimsəyərək qarmonunda yüksək qabiliyyətlə səsləndirirmiş. Ustad sənətkar "Segah"ı çox təsirli çalırmış. Rza muğam biliçilərindən sayılırdı.

Rza Şıxlarova həsr olunan şer:

Tofiq Kərim

Ürəyimin odunu qarmonda dilə verdim,
Mən öz məhəbbətimi həm bəmə, zilə verdim,
Xalqımın sənətini bu yurda, elə verdim,
Bilirəm el içində məhəbbətim qalaçaq,
Xoş niyyətim qalacaq.
Şah sənətim qalacaq!

Kişi kimi yaşadım öz müdrik həyatımı,
Bəxş etdim Salyanıma qaynar istedadımı,
Musiqi aləmində ucaltdım öz adımı,
Muğamat dünyasında qüdsiyyətim qalacaq,
Səadətim qalacaq,
Şah sənətim qalacaq.

Salyanda XX yüzilliyin ikinci yarısında qarmonçaların çox olsa da onlardan yalnız ikisi, Rza Şıxlarov və Əflatun Ağayev daha çox peşə-

karlıq qazanmış, dəsti-xətti ilə ayrılmış, el -obada və musiqiçilər arasında yüksək səviyyəli sənətkar kimi qəbul olunmuşlar.

Əflatun gənclik illərində Salyanda keçirilən konsert-tamaşalarda Qulu Əsgərovu, Rübəbə Muradovanı çox müşayiət etmişdir. Onun olduqca təsirlə muğam ifası var idi ki, adı çəkilən xanəndələri razı salardı. Əflatunun Aşıq Pənahla da sənət yoldaşlığı və yaxın dostluğu olmuşdur.

Sənətdə yaxşı tanınandan sonra Ə. Ağayev Salyanda ən say-seçmə məclislərə dəvət olunmuş və şirin çalğısı ilə könülləri fəth etmişdir. Onun səsi, sorağı ətraf bölgələrə yayıldığı və Bakıya gəlib çatdığı üçün yaxşı tanınmış və Salyanlı Əflatun kimi məhşurlaşmışdır.

Əflatun xalq oyun havalarının, muğamların mahir ifaçısı idi. Sənəti heç kəsin ifasına bənzəməzdii. Onun çalğısının öz ətri, öz üslubu vardı. Sağ ayağını sol ayağının üstünə aşırar, qarmonu dizinin üstündə öz üsulu ilə saxlar, aləti köksünə sıxıb baxışları ilə məclisdəkiləri seyr edib temas yaradaraq ürəklə çalardı.

Əflatunun muğam ifasının böyük təmkini, sambal, güclü təsiri var idi. O, sanki, ürəyinin səsini eşidirdi, qəlbinin ən gözəl söz-söhbətini məclisdəkilərə danışındı. Onun qarmonunun səsinin sehri var idi. Xüsusi silə "Çahargah" və "Segah" muğamlarını məhəbbətlə çalırdı.

Uşaq çağlarından könlünü musiqiyə verən Əflatun qarmonla munis, səmimi yoldaş, həmsöhbət olmuşdu. Qarmonla dostluq ona hələ neçəneçə, saya gəlməyən dostlar gətirəcəkdi. O, böyük nüfuz sahibi idi. Salyanda və ondan kənardə çoxlu pərəstişkarları və dostları var idi ki, saya-hesaba sığmırıldı. Məhşur şairlər Əliağa Kürçaylı, Ağacavad Əlizadə, xanəndə Qulu Əsgərov onun ən yaxın dostları arasında idilər.

Yerli xanəndə, radionun fondunda səsi yazılmış lentləri qorunan Teymur Hüseynovla uzun illər yoldaşlıq edərək Əflatun Salyanda, Nefçalada və ətraflardakı konsertlərdə və toy şənliklərində çalıb-çağırmışdır.

Ə. Ağayevin radiomuzun fonduna "Kolxoz" və "Salyani" oyun havalarını yazdırmışdır. Sonuncu Əflatunun özünün bəstəsidir.

Sove-Alman müharibəsi Ə. Ağayevin uşaqlıq, gənclik dövrünü düşür. Müharibə illərində Əflatun Salyan Mədəniyyət Evində çalışmış, qəsəbə və kəndlərə konsertlərə gedərək, zəhmətkeşlərə xidmət edib onların qələbə ümidiini yüksəltmişdir.

Ə. Ağayev 1946-ci ildə Səfərli Yaxşixanımla ailə hayatı qurmuşdur. 1947-ci ildə qızı Əfruzə, 1951-ci ildə oğlu Əfsaləddin dünyaya gəlmişdir.

Gənclik illərində əvəzsiz usta A. Karpuşkinə qarmon düzəldirən Əflatun sənət işlədiyi bütün dövr ərzində yalnız bu alətlə çıxış etmiş-

dir.

Ə. Ağayevin sənətinin davamçıları da çoxdur. 1961-ci ildən Salyan musiqi məktəbində ilk qarmon sinfinin müəllimi kimi işe başlamış və ömrünün sonuna qədər burada çalışmışdır. Əflatun müəllim rayonun Mədəniyyət Evində də uzun ilər qarmon tədrisilə ciddi məşğul olmuşdur.

Hörmətli sənətkarımız XX əsrin 66-67-ci illərində şagirdlərindən ibarət "qarmonçalanlar ansambl"ı yaratmışdır.

Onun sevimli və istedadlı tələbələrindən Təvəkkül Tağıyev, Balakinski Qafarov, Səxafət Bəşirov, Əliş Məmmədov, Yaşar Haqverdiyev, Rəhim Məmmədov, Alim Abbasov və digərləri bu gün musiqi mədəniyyətimizə xidmət edirlər.

Əflatun Ağayev 1984-cü il sentyabrın 25-də dünyasını dəyişmişdir.

Respublika miqyasında tanınmış qarmonçalan Aslan İlyasovu da Ə. Ağayevin davamçısı saymaq olar. Aslanın müəllimi Saleh Nəsirov olسا da o, uşaqlıq və gənclik illərində Salyanda keçirilən konsert və toyılarda Əflatun müəllimi dinləyərək onun çalğı üslubunu və şirin xallarını mənimseməmişdir. Aslanın aramlı, təmkinli, olduqca şirin səs çalarları ilə səslənən "Segah"ında usta Əflatun sənətinin ətri və nefəsi tam aydınlığı ilə təzahür edir. Onun radioda yazdığı oyun havaları və "Segah" muğamında milli üslub, xalq ruhu, milli kolorit xeyli cəhdardır. Aslanın ifasında Rza Şıxlarovun sənət çalarları da var.

Toy-büsətümizdən daim səsi, sorağı gələn A. İlyasovun Azərbaycan Dövlət Filarmoniyasında solo konsertləri olmuşdur.

Aşağıda Aslana həsr etdiyimiz şəri veririk:

Dünyaya gəldim Salyan mahalında,
Məğrurluq rəmzi var Aslan adında,
Yaxşı oğul elin adın ucaldar,
Yurdunu ucaldın öz timsalında.

Vardır qarmon ifası çoxları,
Sənin öz ifan var yoxdur oxşarı,
El sənətçisi adı qazanmışan,
Səni sevir Azərbaycan diyarı.

Barmaqların toxunduqca dillərə,
İlham verir oxuyan bülbüllərə,
Efirdə qarmonun səsi gələndə
Aslan sənəti bəxşidir elərə.

Hatəm səxavəti vardır qanında,
Xeyirxahlıq xislətində, canında
Yaş ötdükcə sənətin ululaşır,
Sənə halaldır bu adın, sanın da.

Toylar bəzəyidir şüx rəqslərin,
Nəğməkarısan sehirli səslərin,
Şənliklərdə sevimişli olursan,
Sevən könüllərin, duyan kəslərin.

Məşədisən, var dinə etiramın,
Təmizdir niyyətin, xoşdur məramın,
Evində gül balaların boy atır,
Kaş gül açsın sənin hər arzu-kamın.

Əhsən ister bu hörmətdə qalasan,
Bu həvəsdə, bu istəkdə olasan,
“Aslan segahı” qəlbləri oxşasın,
Qarmonunla aləmə səs salasan.

Ustad davamçılarından biri

Tağıyev Təvəkkül Əhmədağa oğlu 1961-ci ildə Salyan şəhərində anadan olmuşdur. 1969-cu ildə zəngin ənənələrə malik olan, Azərbaycanımıza neçə-neçə elm adamları və böyük sənətkarlar bəxş edən 2 sayılı orta məktəbin birinci sinfinə daxil olmuşdur. Valideyinləri uşaqlıqdan onun kövrək, incə və zərif duyğularını hiss etmişdilər. 1972-ci ildə onu Salyan şəhər musiqi məktəbinin qarmon sinfinə qoyurlar. Az vaxtda bu uşağın musiqi duyumu və sonsuz həvəsini hiss edən Əflatun müəllim onunla daha ciddi məşğul olmağa başlayır. Müəllim şagird anlaşması son dərəcə gözəl bəhrə verir. Təvəkkül musiqi məktəbində bacarıqlı şagird kimi seçilir, təhsil ocağının konsertlərində və rayon tədbirlərində öz istedadını nümayiş etdirir.

Ustad Əflatun Ağayev öz qayğısını və məhəbbətini nizam-intizam və sevimli şagirdlərindən əsirgəməmişdir. Təvəkkül 1977-ci ildə musiqi məktəbini yüksək göstəricilərlə bitirir. Musiqiyə sonsuz həvəs gənc Təvəkkülü televiziya və radio konsertlərindən, moqintafon lentlərindən ayrılmışa qoymur. O, hey dinləyir, məşq edir, öyrənir və sənətdə özünə yol açırı.

T. Tağıyev 1980-ci ildən Salyan və onun ətraf rayonlarına konsertlərə və toylara getməyə başlayıb. O, 1989-cu ildən Salyan rayonundakı Yenikənd musiqi məktəbinin qarmon sinfində dərs deyir. Təvəkkül müəllim rayonun mədəni-kütləvi tədbirlərində, bayram konsertlərində musiqiçi kimi iştirak edərək öz bacarığını əsirgəmir. O, dəfələrlə xarici ölkələrdə milli musiqimizi təmsil etmiş. Ukrayna Respublikasında konsertlərdə çıxış etmişdir. Təvəkkül Tağıyev Mədəniyyət Nazirliyinin xəttile 1993-cü ildə İran İslam Respublikasına sənət səfərinə getmişdir. Sonrakı illərdə o həmin ölkədə konsertlərdə olmuşdur.

Təvəkkül müəllim radiomuzun fonduna "Zabul" muğamı və beş rəqs havası yazmışdır.



Tağıyev Təvəkkül

Allahın sevimli bəndəsi

Allah ondan heç nəyi əsirgəməmişdir.

Uşaqlıqdan qeyri-adi istedadı, məlahətli səsi olmuş, gözəl bənizi və hüsn-yarasığı ilə tay-tuşlarından seçilmişdir. Böyük qəddi-qaməti, boy-buxunu, yar-yarasığı, misilsiz sənət qabiliyyəti, möcüzəli ifaçılığı ilə böyük şöhrət qazanmışdı.

Həsənağa Bilal oğlu Sadıqov 1948-ci ildə Salyanda dünyaya göz açıb. Babası Aşıq Qurbanxan Şirvan Aşıq məktəbinin ən layiqli və məhşur nümayəndələrindən biridir. Həsənağanın atası Bilal həm aşiq,

həm də xanəndə olmuşdur. Məhşur aşiq ocağında həyata qədəm qoyan Həsən şən, firəvan uşaqlıq hayatı yaşamış, genindən gələn istedada pərvazlanıb, qol-qanad açmışdır. O, babası ustad Aşıq Qurbanın saz çalmağı, rəqs etməyi, atası Bilaldan oxumağı və qaval çalmağı öyrənmişdir. Lap kiçik yaşlarından başlayaraq qoşa nağara çalmağa alışan Həsən sonralar bu alətin ən ustad ifaçılarından biri olmuşdur.

İstedadı ilə daşdan, dəmirdən, müxtəlif məişət əşyalarından, qab-qacaqdan, nəlbəkidən, qoşa-nağaradan musiqi səsləri almağı bacaran Həsənağa əksər musiqi alətini böyük ustalıqla çalır. O, bu alətləri heç kəsdən dərs almadan, sərbəst olaraq öyrənib. Sazı, baş tacı, balalaykanı, gitaranı, mandalinanı, dəfi, nağarani, tütəyi, balabanı və qarmonu yüksək qabiliyyətlə çalıb.

Həsənağa kiçik yaşlarından Salyan toylarında və konsertlərdə mahir qarmonçalanlardan Rza Şıxlarovu və Əflatun Ağayevi çox dinləmişdir. Onların şirin çalğısı balaca Həsənin hafızasının həkk olunmuş, qanına-iliyinə hopmuşdur. Həmçinin Rzanın və müxtəlif qarmonçalanların Aşıq Qurbanın dəstəsində çalması Həsənin bu sənəti ürəkdən sevməsi və əxz etməsinə zəmin yaratmışdır. O zamanlar Z. Mirzəyevin, A. İsrafilovun Aşıq Qurbanın dəstəsinə tez-tez davət olunması da Həsənağanın mahir qarmonçalan kimi yetişməsinə ciddi təsir etmişdir. O xüsusilə Z. Mirzədən ona bəzi ifa üslublarını, incəlikləri öyrənməsini istəmişdir. Beləliklə Həsənağa Sadıqov 1970-ci illərdə nəinki Salyan bölgəsində, hətta Azərbaycanın bütün rayonlarında, Qərbi Azərbaycanda, Dağıstan və Gürcüstan torpağında ən yaxşı qarmonçalanlardan biri kimi qəbul olundur. Həsənağa bütün cəhətləri və ifa bacarığı ilə tam peşəkar qarmonçalan səviyyəsində olanda bu işdən ayrılmalı oldu.

Belə bir deyim var: "Xəta bir anın işidir, lakin əzabını ömrün boyu çəkməli olursan". Xırda xəta, ehtiyatsızlıq nəticəsində Həsənin sağ əlinin iki barmağı zədə alaraq fəaliyyətini itirmişdir.

Bu zədə onun qarmon sənətindən uzaqlaşdırdı. Lakin, digər milli alətlərimizin ən mahir ifaçısı kimi dünyayı gəzdi, uğurlu sənət nümayiş etdirdi, tanındı, şöhrət qazandı. O, "Əməkdar Mədəniyyət İşçisi" fəxri adını almışdır. Həsənağa Sadıqov Respublikamızda incəsənət sahəsi üçün ən yüksək fəxri adlara layiqdir. Bir var sənət göstərmək, bir də var sənətin möcüzəsini nümayiş etdirmək. Həsənağa hər yerdə ifaçılıq sənətinin möcüzəsini göstərir.

Ustad sənətçimiz var Həsənağa,
Özü musiqidir başdan ayağa,
Mahir ifaçıdır hər bir alətdə,
Beləsi yoxdur ayrı vilayətdə.
Sənətdə zərgərdir zövq ilə çalır,

Yaddaşlara köçür, qəlblerdə qalır.
Doğulubdur musiqi ocağında,
Musiqini sevib uşaq çağında,
Ustادı babası Aşıq Qurbanxanı,
Yurdu musiqi məkanı Salyandır.
Atası Bilal aşiq, həm xanəndə,
Musiqi bu nəsilin ruhu, genində,
Balaca Həsən saz çalıb oxuyub
Könül nəgməsindən çələng toxuyub,
Bəxş edərdi xalqa toy şənliyində,
Aşıq Qurbanxanla deyişdiyində.
“Deyişmə” lər xalqa maraq verərdi,
Həsən belə boy atıb yüksəldərdi.
Hər aləti öyrənibdi həvəslə,
Musiqini duyub canla, nəfəslə.
Sonra qardaşları gəlib sənətə,
Hərəsi sahib olub bir alətə,
Toyda, şənlikdə, çalıb-çağırdılar,
Sənətdə əfsanə bir nağıldılar.
Peşəkar oldu hər bir işində,
Sanki yanıldılar sənət cəsqində,
Həsənin oğlu Elşən də böyüdü,
Aldı atasından sənət öyüdü.
“Mahirlər” adlı ansambl yarandı,
Hər biri içmişdir sənətkar andı.
Ölkəmizdə, vətəndən də kənarda,
Konsertlər verirdi neçə diyarda.
Böyük ölkələrdən dəvət aldılar,
Uzaq ölkələrdə məhşur oldular.
Həsənin möcüzəli çıxışları,
Qoparırdı salonda alqışları.
Zurna, saz, dəf, tütəkdə, balabanda,
Nəlbəkilərdə musiqi çalanda,
Qoşa nağaranın ritimlərində,
Qarmon, gitaranın pərdələrində,
Həsənağa möcüzə yaradırdı,
Tamaşaçı ruhunu oyadırdı.
Fitri istedad, vergi var Həsəndə,
Sayılır o Allaha yaxın bəndə.
Tanrı hər şey hədiyyə edib ona,

Bəxş eyləyib seçdiyi bu insana.
Həsənağa yurda bağlı insandı,
Salyan ona ən mötəbər məkandı.
Çıxış etdiyi çox ölkə Həsəni,
İstəyib oranı etsin vətəni.

- "Hər cür imkan, şərait düzələcək,
Konsertlərdən yaxşı qazanc gələcək",
Təklifləri Həsən qəbul etməyib,
Ürəyinin hökmünə zidd getməyib.
Hara getsə qayıdıbdı Salyana,
Hər yerdən çox ona doğma olana.
Oğlu Elşənlə el şənliklərində,
Yaxşı çalırlar toyun hər birində.
Öz elində sevilən hər bir insan,
Başı uca gəzə bilər har zaman.
Bu şeri söylədi Rəhmanlı Əhsən
Həsən, səni verən Tanrıya əhsən!

Ustad sənətkar Hacı Abutalib



İncəsənət hər bir xalqı özünü ifadəsidir. İncəsənət xalqın mənəviyyatının, şüurunun aynasıdır. Hər bir xalqın incəsənətini xalq özü yaradıb, yaşadıb və yaşadacaq.

Hər bir xalqın yaradıcı dühləsini ifadə edən, təcəssüm etdirən, vəsf və tərənnüm edən fəndlər, şəxslər var. İstedad təşnəsindən çıxan həmin dühlələr xalqın özü ustad adı verib.

Seçdiyi, sevdiyi sənətə olan son-suz məhəbbətilə, bu yoldakı fədakarlığı, toy-büsətimizdə xalqımıza göstərdiyi xidmətləri müqabilində sənətkar adının qarşısında ustad adı qazanan Hacı Abutalibin ömür səlnaməsinə işıq salaq.

Sadiqov Abutalib Balakişi oğlu 1945-ci il fevral ayının 22-də Məsallı şəhərində anadan olub. Balakişi musiqiyə bağlı bir şəxs idi. O,

tütək və klarnet alətlərində ifa etməyi bacarırdı. Lakin bunlarla həvəskar kimi məşğul olurdu. Məsul işlərdə çalışırıdı. Həyat yoldaşı yeddi uşaq anası Məşədi Əfruz xanım ömür-gün yoldaşına sədaqətlə xidmət edər, övladlarının zəhmət və qayğılarını çekərdi.

Abutalıb ailədə ən böyük uşaq idi. 1951-ci ildə çanta götürərək birinci sinfə gedib və 1962-ci ildə orta məktəbi bitirib.

1958-ci ildə Balakişi ailəsinin böyüklüyünü nəzərə alıb yeni ev tikintisinə başlayır. Pəncərələri sıfariş vermək üçün gedəndə xarratın çalışdığı emalatxananın yanındakı dükanda qarmon görür. Pəncərələrin pulunu verib 12 dilli diotonik (yarım pərdəsiz) qarmonu alıb evə gətirir. Atası Abutalıbin istedadını və həvəsini bildiyi üçün onun müsiqiçi olmasını istəyirdi. Abutalıb səkkizinci sinfə qədər nağara çalmış, altı ay Mirzə Salam adlı müsiqiçinin yanında tar dərnəyinə getmişdi. Deməli Abutalıbin evə qarmon gələnə qədər müsiqidən anlayışı var idi. O, həvəslə qarmon çalmaqla məşğul olurdu. Əvvəl "Çiçək" mahnısını çalmağa başladı. Sonra Ədil bəy adlı ibtidai sınıf müəllimindən "Kəsmə şikəstəni", tarzən Kamil müəllimdən bəstəkar Q. Hüseynlinin "Kəndimiz" mahnısını öyrənir.

1961-ci ildə Abutalıb üçün xromatik (yarımtonlu) "Kazan" qarmon alınır. Bu alətdə o daha yaxşı çalmağa başlayır. Masallı şəhər "Pionerlər evi"nə müsiqi dərnəklərinə gedən bu istedadlı uşaq burada xeyli inkişaf edir. Hətta burada özünə yaxın dost, sənət yoldaşı da tapır. Bu qaval çalan Əlişşəf Niftiyev idi. Onlar tez-tez birlilikdə məşq edirlər.

**Günləri bir-bir sana,
Mən deyim bir-bir sana,
Bir elim, birdə sənət
Xəzinədir insana.**

Atası Abutalıba həmişə tövsiyə edərdi:

- "Bala sənətini yaxşı öyrən, çalış yaxşılardan ol. Sənət çörəkdir. Sənətdə pərgar olsan elə bil ki, xəzinənin açarı cibindədir".

Abutalıb günlərin bir günü adəti üzrə müsiqi dərnəyinə məşqə gedir. Əlişşəf ilə ciddi məşq elədikləri vaxt qapı açılır və bir kişi gülümüşərək onlara yaxınlaşır və deyir: - "Bayaqdan qapı arxasında dinləyirəm. Yaxşı çalışsınız. İstəyirəm sizi toya aparam. Nə fikirləşirsiniz? Toyun öhtəsindən gələ bilərsinizmi?"

Uşaqlar bir az tərəddüd edəndən sonra razılışırlar. Gəlib evdə valideyinlərinə məlumal verirlər. Abutalıbin valideyinləri bu xəbərdən

həm təəccübənləirlər, həm də çox sevinirlər. Təəccüb və sevinc ondan irəli gəlirdi ki, övladları az vaxt müddətində sənətə yiyələnmişdi. Həmçinin deməli onun çalğısı xoşa gələndir, xeyir işlərə çağrılır.

Həzərti Əbu Bəkir deyir: "Övladlarının qismətinə düşmüş ilk nemət valideyin sevgisi və məhəbbətidir".

Ata-ana hər əzaba qatlaşaraq, qayğı və zəhmətlə sevə-sevə böyüdükləri uşağın birdən-birə zəhmətə qatlaşmasına və məsuliyyətli işin altına girməsini də istəmirdilər. Odur ki, hər ikisi Abutalıb dilə tutub deyirdi:- "Bala hələ bir az da boy-a-başa çat, bərkə-boşa düş, çalmağı daha mükəmməl öyrən. Lap yaxşı çalandan sonra toylara gedərsən".

Abutalıb dilləndi:

- "Axı mən söz vermişəm. Toy sahibi mənə arxayı olub gedib. Sözümüz neçə danım? Axı kişinin sözü bir olar".

Bu sözlər atanın çox xoşuna gəldi. Abutalıbin ilk toya getməsi üçün ata-ana xeyir-dua verdi.

Abutalıb qaval çalan yoldaşı Əliəşrəflə ən təzə paltarını geyinib Şərəfə kəndinə "qız toyu"na getdilər. Çalıb-çağırdılar. Kənddə hamının xoşuna gəldi. Onları çox təriflədilər. Toydan sonra bir ağsaqqal həyatdə camaatı başına toplayıb dedi:

- "Ay Şərəf camaatı. Bu uşaqlar yaxşı çalırlar. Toyumuzu yaxşı yola verdilər. Özləri də ədəbli- ərkanlı uşaqlardı. Bundan sonra qız toylarına, xinayaxdıya elə bunları gətirək. Qoy gələcəkdə yaxşı səkətkar olsunlar. Yaxşı sənətkara ehtiyacımız var".

Bələliklə o gündən etibarən Şərəfə kəndinin "qız toyları"na Abutalıb və dəfçalan dostu gəlməyə başladı. Bələ məclislərə getməsi Abutalıbı sənətdə fəallaşdıraraq kamilləşdirdi.

1963-cü ildə Balakişi oğluna əsl Azərbaycan qarmonu aldı. Gənc qarmonçu "usta qarmon"da daha həvəslə çalaraq xeyli inkişaf edir. O, artıq peşəkar toy dəstələrinin tərkibində Masallı rayonunda tanınmış, qarmonçalan kimi toylara çağrılır, o dövrə keçirilən ənənəvi "məhsul bayramları"nda və digər konsertlərdə çıxış edir.

1964-cü ildə Masallı rayon "Mədəniyyət evi"ndə ictimai əsaslarla birilik "Musiqi Universiteti" açılır. A. Sadıqov oraya daxil olur və bitirəndən sonra "Səyyar avto-klub"a müdir təyin olunur. Bununla yanaşı Masallı şəhər 3 sayılı orta məktəbdə musiqi-nəğmə müəllimi işləyir.

Bələ bir məsəl var: "Evinə bax fikir elə, uşağına bax şükür elə".

Balakişi Sadıqov ailənin dolanışıığı üçün yorulmadan çalışmaqla bərabər onların təlim tərbiyəsinə xüsusi diqqətlə yanaşırıdı. Balakişini Masallıda xeyirxah insan və əsl "Allah adımı" kimi tanıydılar. O, Al-

lahın yetirdiyinə həmişə şükür edən bir insan idi. Övladları ilə də fəxr edirdi. Xüsusilə də onun böyük oğlu, "Böyük güvənc yeri, sonsuz ümidi olan" Abutalıbla nəfəs alırıdı. Allaha çox şükr edirdi ki, ona belə oğul qismət olub.

İngilis dramaturuqu V. Şekspirin belə bir fikri vardır:

"Versən öz ömrünü övladına sən,
Onun varlığıyla ömr eyləyərsən".



Abutalib Sadıqov məşhur sənət adamları arasında

Balakişi ata əxlaqlı, tərbiyeli, cəmiyyət üçün gərəkli övladlar böyüdərək Allahın ona bəxş etdiyi davamlı ömrü yaşamaqda idi.

Ulu yaradanın hikməti böyükdür. O, yaratdığı insanları çox sevir, naümid qoymur, ruzisini yetirir.

Balakişinin ailəsi böyük olduğu üçün müəyyən çətinliklər olurdu. Əvvəller işləyən, qazanc gətirən təkcə özü idi. Təkbaşına yeddi uşağı böyüdüb ərsəyə çatdırmaq asan olmayıacaqdı.

O böyük Allah ailənin böyük övladı Abutaliba bacarıq, qabiləyyət,

istedad bəxş etmişdi ki, ona əta olunmuş ağıl və fərasət müqabilində erkən yaşlarından evə, ocağa qazanc ruzi gətirsin. Tanrıının izni ilə bu oğul ailənin dikilib durmasına, daha yaxşı dolanmasına kömək oldu. Sözün əsl mənamında Abutalıb ata-anasına təkcə böyük övlad, böyük oğul yox, həmçinin ailəyə dirək, arxa-dayaq idi. Ata-anasına, ailə üzvlərinə sonsuz, dərəcəsiz məhəbbət bəslədiyindəndir ki, Tanrı onun gələcək yollarını işiqli etdi. Abutalıb özündən kiçik olan qardaş-bacılarının təhsil almasına və ailə qurmasına köməyini əsirgəməmişdi.

Abutalıbin yaxşı qarmon çalmağından razı qalan elliləri, dostları, musiqi yoldaşları məsləhət gördülər ki, o, Bakıya gəlsin. Çünkü əsl sənət, həqiqi sənətkarlıq, inkişaf həmişə ölkənin mərkəzində öz yerini tapır və qiymətini alır. Odur ki, A. Sadıqov Bakıya gələrək Filarmoniyaya yollanır. Onu yaxşı dinlədikdən sonra Azərbaycan Dövlət Filarmoniyasının "Mahnı və Rəqs ansanbl"na işə götürürlər. Bir müddət o, burada çalışır. Atasının çağırışı ilə yenilən doğma Masallıya qayıdır. Balakişi ata çox güvənib arxalandığı oğlunu gözündən uzağa qoymaq istəmirdi. Axı atanın nə dərdi-səri, çətinliyi var idisə onunla bölüşürdü. Burada bir incə mətləb də var idi ki, ata oğlunu elinə, obasına çağırıb tanıldıqlarından evləndirmək isteyirdi. Beləliklə 1966-cu il av-



Professor Fərahim Sadıqov qust ayının 7-də Abutalıba toy vuruldu. Ona Masallının tanınmış ailələrindən, seyid nəslindən qız aldılar. Seyid qızının ayağı sayalı oldu. Ailə quran Abutalıbin işləri rəvan gedir, hər addımında xeyir tapır, hər biri işi uğurlu gəlirdi. O, şəhər məktəblərinin birində musiqi-nəğmə müəllimi işləməklə bərabər Masallının və oraya yaxın olan rayonların ən hörmətli toylarına çağrılır. Toybüsatda uğurlu sənətlə şan-şöhrət qazanır. Qeyd etməyimiz yerinə düşər ki, deyək, onların ailəsində Abutalıbdan başqa da istedadlı övladlar var idi. Fərahim kiçik yaşlarından qardaşını dinləyərək, əlinə baxaraq çalğı öyrənmişdi. O, məktəbdə əla qiymətlərlə oxuyurdu.

Fərahim 1964-cü ildə müvəffəqiyyətlə Pedaqoji Universitetə qəbul olmuşdu.

1965-ci ildə Fərahinin 18 yaşı tamam olanda, evdə, ailə çərçivəsində şadýanalıq qurulur. Abutalıb xüsusi həvəslə, yüksək təblə qarmon

çalıb qardaşının ad gününü təbrik edir və öz qarmonunu ona bağışlayır. Fərahim oxuduğu ali təhsil ocağının xalq çalğı alətləri ansanblının fəal üzvlərindən idi. Bütün tədbirlərdə çıxış edirdi. Ali təhsil alaraq o, elmi işlərlə məşğul olmaqla bərabər universitetlərdə dərs deyir. F. Sadıqov o dövrlərdə müsiqiçi kimi də fəaliyyət göstərir və bir sənətkar kimi tanınır. Onun ifasında radionun fonduna muğam və oyun havaları yazılmışdı. Fərahimin pedaqoji fəaliyyətinin müəyyən hissəsi qarmon ixtisasının tədrisi ilə bağlıdır. Bu ixtisasın tədrisine aid ilk vəsait hazırlayanlardan biri də Fərahim müəllim olmuşdur. Bu vəsait 1986-ci ildə hazırlanmışdır.

F. Sadıqov Pedaqoji elmlər doktoru, professordur. Hal-hazırda Azərbaycan Universitetinin rektorudur.

Abutalib Sadıqov 1970-ci ildə Bakıya gelir. O, "Ədəbiyyat və İncəsənət" qəzetində bir elana rast gəlmişdi. Elandan məlum olur ki, Bakı Mədəni Maarif texnikomunda qarmon ixtisası üzrə dərs demək üçün müsabiqə keçirilir. Abutalib müsabiqədə iştirak edir və 32 nəfər iştirakçının içərsindən seçilərək işə qəbul olunur. O, əvvəller qiyabi şöbədə, sonra isə həm də əyani şöbədə dərs deyir. 1975-ci ilə qədər burada çalışır. Həmin illərdə Abutalib müəllim tanınmış müsiqiçilər və xanəndələrlə yoldaş olaraq Azərbaycanın bütün bölgəsinə konsertlərə və toylara gedir.

Məhşur yazıçılarından biri deyir: "Ona görə yazmağa başladım ki, yazmaya bilməzdim". Abutalib ona görə qarmon çalmağa başladı ki, çalmaya bilməzdi. Onun daxilində aşılı-daşan təlatüm, vulkan var idi. Onun istedadı qaynayıb daşan, çağlayan bulağa benzeyirdi. Bir də ki, qismətinə düşən, bu istedad taleyinə yazılaraq onun həyat fəaliyyəti ni tənzimləyib sənətə istiqamətləndirirdi.

Respublikamızın xalq artisti, misilsiz sənəti olan, tarzən Hacı Məmmədov bir məclisdə Abutalib müəllimin ifasını diqqətlə dinləyib yeni yaratdığı xalq çalğı alətləri ansanblına dəvət edir. Ansambl Azərbaycan Dövlət Filarmoniyasında çalışırıdı.

Azərbaycan Dövlət "Qostrol-Konsert birlüyü" yaranana qədər bu ansambl Filarmoniyada fəaliyyət göstərir. Ansamblın müşayiəti ilə xalq artistləri Ş. Ələkbərova, Ə. Əliyev, S. Qədimova, F. Mehreliyeva, R. Həsənova tanınan xanəndələrdən S. Mirzəçayev, S. Abdullayev, N. Musayev və b. oxuyurdular. Abutalib bu ansamblın tərkibində Filarmoniyada, Bakının en böyük mədəniyyət ocaqlarında, rayon mərkəzlərində, kendlerimizdə, keçmiş Sovet birliliyinin neçə-neçə ırı şəhərlərində

konsertlərdə olmuşdur. Bütün bunların hamısı A. Sadıqovun kamil bir sənətkar kimi formalaşmasında əhəmiyyətli dərəcədə rol oynamışdır. Həmçinin həmin zamanlarda Abutalib Azərbaycanın bölgələrini gəzərək toylarda çalıb- çağırmış, yaxşı iz qoymuş, ən yaxşı qarmonçalanlardan biri kimi tanınaraq sevilmişdir. Belə bir kəlam var: "Ev doğulmaq və ölmək üçündür, əsl həyat isə yollardadır".



Hacı Abutalib şirin-şəkər nəvələri ilə

Abutalib müqəddəs vətən torpağı üzərində cəsarətlə addımlayaraq, gəzib dolandığı yollarda yaxşı iz qoymuş, toy-büsətimizdə yaxşı üz görmüş və taleyinə düşmüş əsl həyatını yaşamışdır. Getdiyi, gəzdiyi yerlərdə təzə nə isə əxz edir, məclislərdən nə isə yeni bir şey götürürdü. El məsəli var: "Soruşan dağ aşar, soruşmayan düzdə çəşar". A. Sadıqov Hacı Məmmədovun kollektivində çalışarkən elə ustad tarzənin özündən, ansamblın müşayiətli oxuyan ustad xanəndələrdən, ondan da qabaqkı zamanlar birlikdə çalıb-çağırdığı sənətkarlardan, oturub durduğu müxtəlif sənət adamlarından çox şey öyrənmişdi. Özü həmişə etiraf edib deyir ki, "Mən yaxşı sənətkarlardan həmişə öyrənmişəm. Bilmədiyimi soruşanda utanmamışam. Bu gün səninlə oturub duran sənətkarlar sabah yoxdur. Dünyasını dəyişəndə bildiklərini də özü ilə aparır. Gərək hər şey vaxtında soruşub öyrənəsən ki, sonra əli boş qalmayasan. Səndən soruşana da bildiyini verəsən".

Abutalib müəllim sonralar Azərbaycan Dövtəl "Qastrol- Konsert

Birliyi"nə sosist qarmonçalan dəvət olunur. "Zaqafqaziya festival"ında çıxış edir. O dövrün Azərbaycanın bütün bölgələrində və ətraf Respublikalarda müntəzəm konsertlərdə olur.

A. Sadıqov 1986 -ci ildə xalq artisti Səkinə İsmayılova, Rusif Məmmədov, Ruhəngiz Allahverdiyeva, tarzən Tofiq Məmmədov, kamancı ifaçısı Qabil, nağaraçalan Əli Rzayev və pionoçu Çingiz Sadıqovla Vyetnam ölkəsində sənət səfərlərində çıxış etmişdir.

Bir müddət sonra Konqa, Anqola ölkələrinə göndərilən Abutalib müəllim konsertlərdə solo çıxışları ilə çox böyük alqışlar qazanır.

1987-ci ildə Azərbaycanda bir qrup müsiqiçi Macarıstana göndərilir. Sevenc şəhərində yüksək səviyyədə konsert keçirilir. Müğənnilər, xalq artisti Qəndəb Quliyeva, Zöhrə Abdullayeva, Süleyman Zeynalov idi. Heyyətin rəhbəri dünya şöhrətli bəstəkar, SSRİ xalq artisti Arif Məlikov olmuşdur. Orada da Abutalibin milli musiqi nümunələrimizi solo kimi təqdim etməsi Macarıstan tamaşaçıları tərəfindən hərarətlə alqışlanır. Arif Məlikov onun çıxışından çox razı qalır, konsertdən sonra tərif edir, əlini sıxıb ürək sözlərini bildirir.

Yazımızın bu yerində bir az arxa illərə dönək. A. Sadıqov 1972-1977-ci illər ərzində Azərbaycan Dövlət İncəsənət Universitetində qiyabi təhsil almışdır.

Xüsusi olaraq qeyd olunmalıdır ki, A. Sadıqov toy məclislərində adı qarmonçalan olmamış, hər yerdə aparıcı, əsas müsiqiçi kimi özünü göstərə bilmişdir. Sözün həqiqi mənasında o toylarımızda can qoymuşdur. Tənbəllik, yorulmaq, dincəlmək nə olduğunu bilməyən Abutalibin ifasında həmişə çeviklik, cəldlik və dinamika olmuşdur. Əbəs deyil ki, zəhməti, işgüzarlığı, yorulmazlığı enerjisi hesabına özünə pərəstişkarlar qazanmış və uzun illər toy məclislərində dəbdə, hörmətdə olmuş, çox yerlərə öz dəstəsi, öz müğənniləri ilə dəvət olunmuşdur.

Ustad sənətkar kimi Abutalib 1980-1990-ci illərdə Qobustan, Ələt, Nəvahi, Hacıqabul, Əlibayramlı, həmçinin Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcəbədi, Kürdəmir, Yevlax və Bərdə rayonlarında müntəzəm olaraq toy şənliklərinə dəvət olunmuş, dəstəsilə əlib-çağırmış yaxşı ad qazanmışdır.

1995-1996-ci illər ərzində A. Sadıqov Azərbaycan Dövlət Muğam Teatrında solist-qarmonçu kimi çalışmışdır. Bir müsiqiçi kimi solistlər Elza Qaybaliyeva, Zeynəb Behbudova, Famil Nəcəfov, Aygün Bayramova və Mehman Səmədovu açıq konsertlərdə, televiziya və radioda müşayiət etmişdir. Teatrın kollektivi ilə Abutalib İsrail dövlətinə də konsert səfərinə getmişdir.

Özünün bəstələdiyi "Aybəniz" və "Təranə" rəqslərini sənətçi 1970-ci ildə radionun fonduna yazdırılmışdır. Həmin vaxt onun ifasında "Səməni", "Qaytağı" xalq melodiyaları da ləntə alınıb. Abutalibin ifasında "Segah" muğamı tez-tez səsləndirilir.

Sənətkar 1975-ci ildə "Qars", "Məlahəti", 1977-ci ildə "Xalabacı", "Vahidi", "Rahimi" oyun havalarını (sonuncu iki hava Abutalibin öz bəstələdiyidir), 1998-ci ildə "Nabat xanım", "Ayşadi", "Brilliant", "Zərifə" rəqs melodiyalarını çalıb ləntə köçürmüştür. Sonuncu dörd melodiya xalq artisti, müğənni M. Tağıyevin təkidi və səs rejissorluğu ilə ləntə yazılib. Sanki görkəmli müğənnimiz öncədən hiss etmişdir ki, sonralar Abutalibin səhhətində müşküllər olacaq və xəstəlik onun ifasına son qoyacəq.

A. Sadıqov sənətkar kimi tanınandan televiziya və radio ilə əməktaşlıq etmişdir.

1977-ci ildə ustad sənətçi Azərbaycan Tele-Radio şirkətinə solist dəvət olunur.

A. Sadıqov 1999-cu ildən ona çox doğma olan Bakı Mədəni-Maarrif Texnikomunun xalq çalğı alətləri şöbəsində və Milli Konservatoriya tərkibində Musiqi Kollecində qarmonun muğam ixtisası üzrə dərs deyir. Onun hazırladığı tələbələr qarmonun muğam ifaçılığında sayılıb-seçilən tələbələrdir. Hacı Abutalib tələbənin hər birinə qayğı ilə yanaşır və bildiklərinin hamisini onlara öyrədir.

Musiqi müəllimi kimi o, özünü həmişə doğruldub. Muğamın tədrisinə həvəslə, ciddi və qayğı ilə yanaşan Abutalib müəllim bu sənətin milli sənət kimi keşiyində duranlardandır.

O, bütün ifaçılığı boyu dərin təfəkkür tərzi, yeni boyalarla, xüsusi yaradıcılığ fərdiyyətilə müğamlarımızı emosional tərzdə tamaşaçılara çatdırmışdır.

A. Sadıqov müğamlar, xalq mahnılarından başqa repertuarında bir neçə bəstəkar mahnıları da səsləndirmiştir.

Xalq artisti, kaman ustası Habil Əliyevin dediklərindən: "Bəstəkar Oqtay Kazımının "İnanmaram" mahnısının melodiyasını Hacı Abutalib elə çalıb ki, onu həmin əsərin ikinci müəllifi saymaq olar".

Sənətdə ad-sən qazanmış ustad adı almış sənətçilərimizin hansı dindirilsə Hacı Abutalibin dərin məzmunlu çalğılarından, milli koloritli ifasından danışırlar.

Ustad xanəndəmiz, xalq artisti Hacıbaba Hüseynov bütün sənəti boyu hər bir tədbirdə, hər toy məclislərində tar-kamanla oxuyub. Bir dəfə o, restoranda keçirilən toya çağırılıb. Ona məlumat verilir ki, hə-

min məclisdə müasir toy ansamblı çalacaq. Hacıbaba müəllim etiraz edir: "Mən yalnız tar-kamançanın müşaiəti ilə oxuyuram". Məclis sahibi bildirir ki, "- Orada qarmonçalan Abutalib olacaq". Onda H. Hüseynov gülümsəyərək deyir: "Hə Abutalibin müşayiəti ilə oxuyaram. O muğama bələddir, xalq ruhunda çalır".

Abutalib müəllimin həyatı və yaradıcılığı ilə bağlı o qədər maraqlı hadisələr var ki, ayrıca yazılıacaq kitaba sığmaz.

Deyirlər ki, xatirə danışmağı bacaran xeyirxah olur. Abutalib müəllimin o qədər maraqlı xatirələri var ki, danışdılqca dinləməkdən doymaq olmur. Xatirələrin şirin olduğu qədər də, lətifələri bir-birindən duzlu-məzəlidir; xoş əhval yaratandır. O, çox yaxşı həmsöhbətdir. Onun üçündür ki, onu yaxından tanıyanların hamısı onu çox istəyir və əziz tutur.

Bəzən insan zərbəni gözlənməyən yerdən, qəfildən alır. 1999-cu ildə Abutalib müəllim iflīc xəstəliyinə tutulur. O ifaçılıq bacarığını tam itirib. Ömrünün barlı-bəhərli, yaradıcılığının çiçəkləndiyi bir zamanda bu ağır zərbəni bir faciə kimi qarşılamır. Allahın məsləhətinə şükür edir. O, bir an da ibadətindən qalmır, bütün dini ayinləri icə edir. O, ən böyük arzularından birinə yetişmiş, 2005-ci ilin yanvar ayında müqəddəs Həcc ziyarətinə getmişdir. Ziyarətə yola düşməzdən əvvəl Masallıya gedib doğmalarından, qohum-əqrabadan, xüsusilə ömrünün son illərini yaşıyan qoca atasından halallıq alır. Ata oğluna fikirini bələ bildirir: - "Sən məndən halallıq istəyirsən. Əslində məndə səndən halallıq almalıyam. Ağlın kəsəndən, əlin qazanc tutandan böyük külfətə kömək olmusan. Uşaqlarımın böyüyüb ərsəyə çatmasında, yer-yurd olmasında nə boyda çalışmışan. Xoş əməlinlə, sənətinlə, halal zəhmətinlə, həm məni sevindirmişən, həm də yaxşı ad-san qazanmışan. Bütün bu işlərin mənim ömrümü uzadıb. Get oğul, Allah köməyin olsun. Sağ-salamat qayıdasan. O böyük yaradan ziyarətini qəbul etsin".

Hacı Abutalibin üç qızı, bir oğlu ata-ana tərbiyəsilə layiqincə böyüküblər. Hamısı təhsilli, ixtisası gənclərdir. Oğul Ağasadiq atasının sənətini öyrənmişdir. O, musiqiçi kimi fəaliyyətdə olmasa da ailə şənliklərdə qarmon çalıb doğmalarını və atasını sevindirir. İki ali təhsil ocağında oxuyub, İqtisad Universitetini və Naxçıvan özəl Universitetini bitirib.

Hacı Abutalib ağıl-kamal, düzgün fikir sahibi olan övladları və əvəzsiz, şirin nemət olan nəvəleri ilə nəfəs alır.

Vulkanın gücү төпсіндөдір
Дөнізинң үлкенінде

Bülbülün gücü nəgməsindədir.
Xanəndə gücü öz səsindədir
Baharın gücü tövhəsindədir
Başların gücü bəhrəsindədir
Ananın gücü körpəsindədir
Ərəbin gücü dəvəsindədir
Aşığın gücü eşq həvəsindədir
İdmançı gücü nəfəsindədir
Babanın gücü nəvəsindədir



**Kim bilir, bəlkə də nəvə Abutalıb gələcəkdə baba
Abutalıbin sənət yolunu davam edəcək**

Söz- söhbətinin əvvəli-axırı, dilinin şirinliyi, dizinin taqəti olan nəvələr Hacı Abutalıbin həyatına şirinlik qatır, təravət və rövnəq verirlər. "Babadan hikmət, nəvədən xidmət"-deyib babalarımız.

Hacı Abutalıb bu gün ətir saçan nəvələrini başına yiğib hikimət söyləyir, nəvələr isə onun böyrünə qışılıb dinləyir, lazımlı olanda çox sevdikləri babalarının xidmətində olurlar.

Ustad sənətkar oğlu Ağasadiqın övladına öz adını verib və qarmonunu ona bağışlayıb. Kim bilir bəlkə də nəvə Abutalıb böyüyüb gələcəkdə baba Abutalıbin sənət yolunu davam edəcək.

Biz isə xeyir-dua verib uğur arzulayırıq.

İlkin rəqsi

Abşalib Sadiqov
not yazılı: Ə.Bayramovdur

Allegro moderato

G

C

C

D C G C

G

G

C

G

G

C

G

C

G

Öz elinə qarmonu sevdirənlər

*Mən ağ sular kimi axıb gətmərəm,
Şimşəkəm havayı çaxıb getmərəm,
Dünyamı pəncərə saydı babalır,
Mən ondan mənasız baxıb getmərəm.*

Bu mənalı fikri şeri vasitəsilə bizə yadigar qoyub gedən böyük şair Məmməd Rahimdir.

Haqqında səmimi fikirlərimizi bildirəcəyimiz, sözün əsl mənasında mənalı sənət ömrü yaşayan, həyatını işi, əməlilə mənalandıran Firuz müəllim ata-babalarımızın yolunu getmişdir.

Firuz İmran oğlu Babaşov Neftçala rayonunun Mirqurbanlı kəndində anadan olmuşdur. O, ailənin ilk övladıdır. Atası İmrak kişi neft mədənlərində fəhlə işləmişdir. Halal, zəhmətkeş insan ömrü sürən bu kişi kənd-kəsəkdə nüfuz sahibi olmuşdur. Ömür-gün yoldaşı Məhbubə xanımla beş oğul, iki qız böyüdərək, onları oxutmuş və sənət sahibi etmişlər.

Firuz kiçik yaşlarından qarmon çalmağa başlamışdı. Boş vaxtlarında soyuq aylarda evdə, yaz-yay zamanı həyətlərində həmişə qarmon çalar, evdəkiləri və qonşuları sevindirərdi. Onun istedadı üzə çıxandan sonra atası ona sənətkar qarmonu alır. Firuz oxuduğu məktəbin özfəaliyyət kollektivində iştirak edir və daha də inkişafa doğru gedir. Məktəbin bütün tədbirlərində onun qarmonunun səsi gəlir, müəllimlərin və şagirdlərin hörmətini qazanır. Bu sakit, təvazökar oğlan dost-yoldaşlarının ev yığıncaqlarında, ad günlərində təmənnasız çıxış edərdi. Az sonralar rayon mərkəzi Neftçala şəhərindəki Mədəniyyət Evinin özfəaliyyət ansanblına çağrılır və müntəzəm məşqlərə gedir. Bayram tədbirlərində ansanbl tərkibində çıxış etməsi, rayon ərazisində müxtəlif



Firuz Babaşov

tedbirlerdə çalması onu püxtələşdirir və tanınmağına səbəb olur.

Firuz orta məktəbin yuxarı sinflarında oxuyarkən ondan yaşça böyük olan qavalçalan Sabir Quluyev və Vəli Mürvətov ilə xırda məclislərə, "xınayaxdı", "paltarkəsdi" (qız evində keçirilən toy məclisi), şirni məclisinə dəvət olunur. (Vəli sonradan Firuzun nağaraçalanı olmuş, nəhayət rayonda tanınmış xanəndə kimi toylara getmişdir).

Firuz radiodan eşitdiyi rəqs melodiyalarını dəqiq öyrənər, sonralar televiziya konsertlərini izlər, bəstəkar mahnlarını, muğam rənglərini, təsnifləri həvəslə dinlər, güclü-yaddaşına köçürər və toylarda çalardı. Çox sonralar maqintafon onun köməyinə çatmış, lentlərə köçürüyü qədim rəqs havalarını, müasir melodiyaları bacarıqla öyrənib xüsusi şövqlə çalmışdır. Orta məktəbin 10-cu 11-ci siniflərində oxuyarkən onun yaxşı qarmon çalmağını görüb həvəslənən və özündən bir neçə yaş kiçik olan həmkəndlilərinin neçəsinə müəllimlik etmiş, çalğı öyrətmışdır.

Firuz 1965-ci ildə orta məktəbi bitirib. Yeri galmışkən qeyd edək ki, Firuz orta məktəbdə dərslərini yaxşı oxumuşdur. Kiçik yaşlarından sənət çeşməsindən su içməsi onun taleyini musiqiyə bağlamış, o ali məktəblərə sənəd verməmiş, gənc ömrünü musiqiyə həsr edərək doğma el-obasında toy-büsətədə çalıb-çağırmış, evə qazanc gətirərək atasının böyük külfətinin dolanışığına kömək etmişdir.

Musiqiyə sonsuz həvəs gənc qarmonçalan 1967-ci ilin yayında Bakı Mədəni-Maarif Texnikumuna gətirir. O, "Klub işçisi- özfəaliyyət xor kollektivi rəhbəri" ixtisası üzrə təhsil alaraq 1970-ci ildə Texnikumu bitirir.

Oxuduğu illərdə o, öz sənətilə ciddi məşğul olmuş, notla çalıb-oxumağı, nəzəri dərsləri yaxşı mənimseməmiş, nümunəvi tələbə kimi tanınmışdır. Texnikumunun xalq çalğı alətləri ansamblının fəal üzvü, solisti olmuş, doğma tədris ocağının bütün mədəni-kütləvi tədbirlərində, müxtəlif konsertlərdə yaxşı sənət nümayiş etdirmişdir. Ansənlərin rəhbəri, nəfəsli alətlər ifaçısı, məhşur sənətkar Elşad Cabbarovun dediklərində: "Firuz Texnikuma peşəkar musiqiçi kimi gəlmişdi. Təhsil illəri onu daha da ustalaşdırıldı. Ansənlərin məşqlərində seçilirdi, öyrədi-lən melodiyaları hamidan tez mənimseməyər, sonra xüsusi bəzəklər, incəliklər, qarmona məxsus imkanlarla çalardı. O, əsl istedad idi".

Firuzla bir krusda təhsil alan tarzən Vamiq Məmmədəliyev, müğənni Zaur Rzayev, nağaraçalan Heybət Babayevlə dostluğu və işgüzər sənət yoldaşlığı da onların hər birinin gələcək uğuruna və inkişafına geniş yol açmışdır. Onlar birlikdə Texnikum müəllimlərinin və onların dəst-qohumlarının şənliklərində, ad günləri, yubileyrlər, nişan və toy

məclislərinə dəvət olunur və çıxışları ilə bəyənilərdilər. Zaurun gənclik illərində oxuduğu muğam, təsnif və mahnıları müşayiət edərək üç müsiqiçi elə bir bil ansambl, orkestr idi. Sonralar H.Babayev "Dövlət Mahnı və rəqs ansanblı"nda, bəstəkar-tarzən A.Məşədibəyovun rəhbərlik etdiyi "Azərbaycan təرانələri" ansanblında çalmış, uzun illər kaman ustası H. Əliyevi müşayiət etmişdir. 30 ildir nağaradan dərs verir.

V. Məmmədəliyev ali təhsil almış tarzən kimi fəaliyyətini artırılmış, muğamlarımızı dərindən öyrənmiş ustalaranı yolunu davam etdirmişdir. O, əməkdar artist adını almış (2006), uzun illər ali təhsil müəssisələrində müəllimlik etmiş, Mədəniyyət və İncəsənət Universitetində dekan vəzifəsinə qədər yüksəlmışdır.

Z. Rzayev Mədəni-Maarif Texnikumunu bitirmiş sonra, A.Zeynalı adına Musiqi Texnikumunu və Ü. Hacıbəyov adına Konservatoriyanın vokal fakultəsini başa vurmuşdur. O, xalq artisti fəxri adını almışdır. Müdafiə Nazirliyinin "Mahnı və rəqs ansanbl"ının bədii rəhbəridir.

Firuz Babaşov Mədəni-Maarif Texnikumunda oxuduğu illərdə məşhur qarmonçalan, həmçinin o dövr üçün müasir sənətçi olan Z. Mirzə, A. İsrafilov, H. Haqverdiyevin lənt yazılarından çox şey öyrənmişdi. Onların çaldıqları oyun havalarını Firuz elə çalırdı ki, elə bil adı çəki-lən sənətkarların öz ifalarını eşidirsən.

Firuz tələbəlik illərində Nərimanov rayonu "Pionerlər evi"ndəki, Bakının bir neçə Mədəniyyət Saraylarındakı rəqs kollektivlərində dostu, nağaraçı Heybəltə müşayiətçi müsiqiçi işləmişdir. Bundan başqa kirayədə qaldığı evlərdə fərdi qaydada tələbələrə dərs keçmişdir.

Firuz yay tətili zamanı doğma rayonu Nefçalaya gələr və toylarda gənc sənətkar eşqilə çalardı.

Neftçalada ondan əvvəller də çox qarmonçalanlar olmuşdur. Buna misal olaraq Kor Nəcəf, Adil Nəcəf oğlu, Kor Niftulla, Əliağa Rəhimov, Həqiqət Qurbanov, Əlidəmir Kərimov, Əzizəga Əzizov, Nəriman Dadaşovun adını çəkə bilərik.

Firuz sənətə gələndə onun tayı-tuşlarından Davud Etibar, Qəhrəman, Rahim də qarmon çalırdı. Lakin, öz peşəkar sənəti, yüksək ifası və məraqlı çalğı manerası ilə Neftçala əhalisinə qarmonu aparıcı, geniş ifa imkanları olan alət kimi Firuz Babaşov sevdirmişdir. O, Aşıq Qurban-xan, Aşıq Qulam və digərlərinin dəstələrinin tərkibində Neftçala, Salyan, Əlibayramlı, Sabirabad və ətraf rayonlarda toylarda çalmışdır.

Məşhur el sənətkarı, zurna-balaban ifaçısı, "Cəngi" zurnaçılardan ansamblının solisti Əliməmməd kişini 1970-ci ildə dediyi söz indi də yadımdadır. "Firuz çox yaxşı qarmon çalır. İti, güclü, cəld barmaqları var. Qrifdə olduqca sərbəst gəzişir. Qarmon havalarını əla bilir, müasir

mahnıları da düzgün çalır".

1970-ci illərdə əyalət musiqiçiləri Bakıda məskunlaşmış fəaliyyət göstərən sənətçilərdən xeyli zəif idilər. Çünkü, Bakıda musiqi məktəblərinin sayı çox idi. Təhsil yüksək səviyyədə aparılırdı. Rayonlardakı məktəblərdə isə qarmon sinifləri 5-10 il idi ki, açılmışdı. Bakıda evlərdə də ən ustad sənətkarlar tələbələr hazırlayırdı. Təbii ki, o zamanlar ən yaxşı qarmonçalanlar Bakıda yetişirdi.

Belə bir dövrdə Firuz Babaşov əyalətlərimizdən yetişmiş ən yaxşı qarmonçalanlardan biri sayılırdı. Hətta Zakir Mirzə, Vaqif Şixiyev, Teyyub oğlu, Afdandil İsrafilov, Həmid Haqverdiyev və bir neçə qarmonçalanlardan sonra çəkinmədən, haqlı olaraq Firuz Babaşovun adı çəkilirdi.

Haşıyə: "Yuxarıda qeyd etdiyimiz dövrlərdə əyalətlərimizdə püxtələşmiş, peşəkar sənətə cəsarətlə gəlmış elə qarmonçalanlarımız olmuşdur ki, onların adlarını deməsək, insafsızlıq olar. Məsələn, Ağstafa şəhərində iki qarmonçu, Əsgər Həsənov və İslam Süleymanov meydana çıxmışdı ki, hər iki sənətçi çox güclü musiqiçi idilər. Həm rayonda tanınır, fəaliyyət göstərirdilər, həmçinin Bakıda ali təhsil alıqdan sonra burada da çalıb-çağırıblar".



Əsgər Həsənov

Ə. Həsənov radionun fonduna və qrammofon valına oyun havalar və "Segah" yazdırılmışdır. O, klarnet ifaçılarından Ə. Əsgərov, A. Bayramov, M. Zeynalov və K. Axundovun radioda yazdıqları oyun havalarını onlarla birlikdə ifa etmişdir.

İslam və Əsgər müxtəlif peşəkar anşabllarda çalmışlar. Ə. Həsənov 1980-ci illərdə Həmkarlar İttifaqının Mədəniyyət sarayında musiqi müəllimi işləyib.

Əsgər həmişəlik Bakıda məskunlaşmış fəaliyyət göstərmiş, İslam isə Ağstafaya qayıdış orada çalışmışdır. O, öz yurdundakı və ətraf rayonlardakı qarmonçalanların ustadı sayılır. İslam qarmonun təmiri, bərpası və köklənməsi işi ilə uzun illərdir ki, məşğul olur, doğma rayonundakı, o cümlədən qonşu rayonlardakı qarmonçuların alətlərini düzəldib. İ. Süleymanov rayon musiqi məktəbində müəyyən dövrdə müəllimlik etmişdir.



İslam Süleymanov

Hacıqabul qəsəbəsində Sabir Bağırov əsl sənətkar kimi ad-sən qazanmış, doğma el-obasında, ətraf kənd və qəsəbələrdə toy şənliklərinin ən nümunəvi qarmonçalanlarından biri olmuşdur. Onun yetirmələrindən biri Sahib Haqverdiyev isə Bakı Mədəni-Maarif Texnikumunu 1972-ci ildə bitirərək doğma elinə qayıdır Hacıqabul və Əlibayramlı musiqi məktəblərində müəllimlik etmiş, həmin bölgə toylarındakı çalçağırdə dərin nüfuz sahibi olmuşdur.



Teymur Mustafayev, Aşıq Xanlar, İslam Süleymanov
və Şirzad Həsənov

Cəbrayıl rayonlarında boy verib artan, sənətdə çıraq yandıran Elman Həsənov Füzuli, Cəbrayıl rayonlarında və ətrafda toy-büsətin ən yaxşı qarmoncusuna çevrilmiş, məhşur xanəndə Ağabala Abdullayevlə el şənliklərinə getmişdir. O, Bakıda ali təhsil alaraq burada öz xoşbəxtliyini tapmış, peşəkar ansanbillarda çalmış, əksər xanəndələrlə toy-lara getmiş, xüsusilə Z. Rzayevlə uzun illər sənət yoldaşlığı etmişdir.



Əhliman Zabitoğlu

Şirvanın gözəl məkanı Göyçayın ən məşhur qarmonçalını Əhliman Zabitoğlu 1970-1980-ci illərdə böyük şöhrət qazanaraq Azərbaycanın hər yerində məclislərdə olmuşdur. O, 1970-ci illərdə Göyçayda yaşayanda Rayon Mədəniyyət Evində qarmon sinfinin müəllimi kimi fəaliyyət göstərmişdir. Onun dərs deməsi Göyçayda bu sənəti inkişaf etdirmişdir. 1973-cü ildə Əhliman Bakıya gələrək "Şənlik" ansamblına üzv olur və sonra həmin

kollektivin solistinə çevrilir. Həmin ildən başlayaraq Dövlət Filarmoniyasında Ə. Zabitoğlunun dəfələrdə solo konsertləri olmuş və həmişə alqışlar qazanmışdır. Onun radiomuzun fonduna yazdırdığı xalq havaları, bəstəkar mahniları, rəqs melodiyaları və "Segah" müğamı böyük rəğbətlə qarşılanmışdır. Ə. Zabitoğlu 30 ildən çoxdur ki, "Araz" ansamblında çalışır.

Bələ layiqli ifaçılarımızdan biri də Sumqayıt şəhərində yaşayıb-yaratmış İlyas İlyasov olmuşdur. O, da dövrünün ən peşəkar qarmonçularından sayılmış, məşhur sənətkarın, o cümlədən A.İsrafilovun diqqətini cəlb etmişdir.

Əyalətlərimizin neçə-neçə qarmon ifaçılarından söz aça bilərik. Doğma yurdumuzun hər yerində istedadlı insanların olması hamimizə bəllidir. Odur ki, fikirmizi yekunlaşdırıb diqqətimizi Firuz Babaşovun fəaliyyətinə yönəldək.



F.Babaşov musiqi məktəbi şagirdi ilə dərs zamanı

Firuz Babaşov 1970-ci ildə Mədəni-Maarif Texnikumunu bitirib. Neftçala rayon Musiqi Məktəbinə işə düzəlir. Həmin dövrdən indiyə qədər ixtisaslı müəllim kimi qarmon sənətindən dərs deyir. Çalışdığı Musiqi Məktəbində qarmonun notla tədrisini Firuz müəllim başlamışdır.

Bir yolluq rayona qayıdan F. Babaşov dostu xanəndə V. Mürvətova dəstə düzəltmiş və 10 il yoldaşlıq edərək el-obasının əksər toyalarında birlikdə çalışmışdır. Daha sonra Firuz müəllim müstərilərinin tələ-

binə uyğun olaraq müntəzəm Bakıdan xanəndələr aparmışdır. Xüsusi-lə Vidadi Bərdəli uzun illər Neftçalada toy şənliklərində olmuşdur.

Firuzun güclü, coşqun çalğıından həvəsə gələn neçə-neçə yerli gənc qarmon ifaçılığına qədəm qoymuş və rayonda fəaliyyətə başlamışdır.

Firuz qardaşı Gülağa və Vahidin musiqi qabiliyyətini nəzərə alıb onları bu sahəyə həvəsləndirmiş, sənətə gətirmişdir. Gülağa klarnet ifaçılığına yiylənmiş, uşaqlıqdan kamança, saz, tütək və balaban ifa etməyi bacaran Vahid isə elektro-gitara çalmağa yönəlmüşdi. Beləliklə evdə müntəzəm məşq edən üç qardaş əlavə musiqiçiləri də cəlb edərək yaxşı dəstə düzəltmiş və ad çıxarmışlar. Onlar məhşurlaşaraq uzun illər Neftçala ərazisində bayram şənliklərinin, toyların, konsertlərin əsas musiqiçisinə çevrilmişlər.

Ağabəy Manafov bu dəstənin xanəndəsi kimi çox tanınmışdır. Neftçala Mədəniyyət Evində bir zamanlar on beş ildən yuxarı fəaliyyət göstərən "Bahar" Mahnı və Rəqs ansamblının tərkibində Firuz müəllimin olması kollektivə böyük təkan idi. Ansambl Pri-baltika Respublikasında və Rusyanın böyük şəhərlərində maraqlı proqramlarla çıxış etmişdir.

Vahid Babaşov və Əhsən Rəhmanlı

Həmin konsertlərə F. Babaşovun solo çıxışları xüsusi marağa səbəb olurdu.

Musiqi məktəbində Firuzun pedaqoji fəaliyyəti hərtərəfli, geniş və uğurlu olmuşdur. O, öz işinə ciddi, vicdanla yanaşaraq neçə-neçə güclü qarmonçalanlar yetişdirmişdir. Təkcə Tahir Zakirov kimi uğurlu bir sənətçini, əsl qarmonçunu, həqiqi bir musiqicini hazırlayıb Azərbaycan incəsənətinə təqdim etməsi bəs edir ki, Firuz peşəkar sənətkar və təcrübəli müəllim kimi tanıyaq, adını uca tutub fəxrli sayaq və bol-bol təşəkkürlər edək. Tahirin qarmon ifaçılığına gəlməsində Firuz müəllimin çox böyük zəhmət və misilsiz xidməti olmuşdur. Balaca Tahirin böyük is-



tedadını əvvəldən duyan F. Babaşov müsiqi məktəbindəki məşğələlərindən əlavə onunla fərdi qaydada evdə məşğul olmuş, xüsusi çalışmalar, əlavə tapşırıqlar vermişdir. Onu sonralar daha fəallaşdırmaq üçün öz yanında toylara aparmış, rəyonda tanıtmışdır. Tahiri Mədəni Maarif Texnikumuna gətirmiş, onu savadlı, diplomlu, hərtərəfli sənət sahibi olması qayğısına qalmışdır. Tahir Zakirov Texnikumda oxuduğu illərdə Bakının müsiqi ictimayyəti arasında tanıtmış, konsertlərə aparmış, toylara dəvət olunmuşdur. Texnikumun direktoru T. Məmmədov təhsili başa vuran Tahiri Ə. Bakıxanov adına xalq çalğı alətləri ansamblına gətirmişdi.

Özünəməxsus ifası, xüsusi qaydada qarmon çalması ilə seçilən Tahir bu ansamblın tərkibində uzun illər çalmışdır. Ansambl üçün hazırlanmış əsərlərin solo hissəsini ifa etməsi, lent yazılılarında və canlı çıxışlarda məşhur xanəndələləri müşayiət etməsi onun əsl sənətkar kimi yetişməsini daha da tezləşdirirdi.

Tahirin kompakt disk və audio-kasseti işiq üzü görmüşdür.

T. Zakirov bir zamanlar "Humayum" xalq çalğı alətləri ansamblında da çalmışdır.

O. Öz zəngin çalarlı ifası ilə xalq mahnıları "Uca dağlar başında", "Getmə yar", "Cütbacı" rəqslərini və s. melodiyaları radionun fonu üçün yazmışdır. Tahir neçə-neçə müğənnilərin, o cümlədən xalq artisti Teymur Mustafayevin radio, televiziya lentlərində, kompakt disklərində gözəl sənətilə fərqlənmişdir.

Bu ifaçı "Segah" muğamını böyük ürəklə, dərin sevgi və hissiyatla, yanğılı, təsirli, xüsusi bozəklərlə və bənzərsiz xallarla çalır. Bu "Segah" heç bir sənətçinin ifasına oxşamır. Onun sənətdə tanındığı dövr-dən ifaçılığa gələn gənclərin əksəriyyəti onun çalğı yolunu tutub, izi ilə getmək istoyırlar. Qarmon ifaçılığında necə ki, "Zakir Mirzə məktəbi", "Aftandıl məktəbi", "Xanlar Ənvər yolu" möcuddur, eləcə də gənc ifaçıların xeylisi üçün "Neftçalalı Tahir yolu" vardır. Deməliyik ki, bəzi qarmançalanları bir neçə dəfə dinlədikdən sonra doyursan. Neftçalalı Tahirin ifasını isə dinlədikcə daha xoş gəlir, doymaqla mümkün olmur. Doğrudan da onun çalğısı zəngin bir aləmdir, heç bir



Tahir Zakirov

ifaçının sənətinə benzəmir. Qarmon onun əlində tamam başqa cür dil-lənir, özgə cür səslənir, alət əlində sanki dil açıb danışır. Bu sənətkarın tamam ayrı yolu, öz desti-xətti, təsirli və şirin çalğısı vardır. Tahirin sənətini ən böyük musiqiçilər, tanınmış bəstəkarlar da bəyənir.

Neftçalada müəllimliyi dövründə Firuz müəllim yüzlərlə şagird hazırlamışdır. Onların əksəriyyəti öz müəlliminin məsləhəti ilə Bakı Mədəni-Maarif Texnikumuna, Musiqi Kollecinə, Sumqayıt Musiqi Texnikumuna və başqa sənət ocaqlarına daxil olurlar. Təhsili başa vurub, doğma rayona qayıdib, Musiqi Məktəbində Firuz müəllimlə ciyin-ciyanə çalışanlar da vardır. Onun peşəkar musiqiçi kimi fəaliyyətdə olan tələbələrindən Əlirza Rzayev, Əlizamin Xankişiyyev, Səyavuş Hüseynov, Səyavuş Talıbov, Ramil Nağıyev, Seymour Babaşov, Samid Hüseynov, Ramil Abbasov, Xaqani Quliyev və b. göstərmək olar.

Sözün həqiqi mənasında Nefiçalada Firuz müəllim öz "Qarmon məktəbini" yaratmış, bu sənət ifaçılığına geniş yol açmışdır. Qarmon ifaçılığının bu rayonda sevilməsi və geniş təkamül tapması bilavasitə Firuz Babaşovun adı ilə bağlıdır. Yetişdiriyi tələbələrdən biri Əlisahib Əsgərov Bakı Mədəni-Maarif Texnikumunu, Mədəniyyət və İncəsənət Universitetini bitirmiş, rayonda musiqi məktəbində dərs demiş, mədəniyyət müəssisələrində rəhbər işlərində çalışmışdır. O, musiqi məktəbinin müdürüdür.

F. Babaşov yüz il ərzində yaradılmış, ifa olunaraq yaddaşlardan yaddaşlara köçmüş, sonradan T. Dəmirov, A. Abbasov, S. Hüseynov, M. Ağayev, S. Vəzirov, R. Şıxlarov, Ə. Ağayev və başqa sənətkarlar tərəfindən ifa olunan rəqslərin əksəriyyətinin hafızəsində hifz edə bılıb. Firuz müəllim Musiqi məktəbinin direktoru olmuş tarzən Vilayət Kərimovla birlikdə qədim melodiyaları ifa edib maqnitafon lentlərinə yazaraq tədris ocağı üçün fond yaratmışdır ki, onu bu günə qədər qoruyub saxlamışlar. Tələb olunan anlarda, tədris zamanı və s. müəllimlər və şagirdlər bu lent yazılarından vəsait kimi istifadə edə bilirlər. Onun sevimli yetirmələrindən biri Ramil Nağıyev Sumqayıt Musiqi Texnikumu bitirib. Oxuduğu illərdə özünü nümunəvi tələbə kimi göstərə bilib. Baxış müsabiqələrdə nailiyyət eldə edib. Ramil Bakı Mədəni-Maarif Texnikumunda müəllimdir.

F. Babaşov mənalı ömrünü davam edərək, bu dünyada yaxşı iz qoymaq əzmilə ona çox doğma olan iş yerində bu gün də yorulmadan çalışır və gələcək musiqiçilərin hazırlanması işinə xidmət edir.

Firuz müəllim 1973-cü ilde ailə qurub. İki qızı, bir oğlu var. Bir ata kimi övladlarına düzgün tərbiyə verib, təhsil almaları yolunda çalışıb.

Oğlu Seymour atası kimi qarmon ifaçısıdır. Milli Konservatoriya tərkibində Musiqi Kollecini bitirib. Bakıda musiqi məktəblərinin birində

müəllim işləyir.


Firuz müəllim dərs dediyi şagirdlərdən ibarət yaratdığı "Qarmonçalanlar ansamblı" ilə də həvəslə işləyir. Ansamblın rəngarəng repertuarı var. Rayonda keçirilən tədbirlərdə, açıq havada meydan və parklarda təşkil olunan konsertlərdə qarmonçular ansamblının çıxışı böyük əhəmiyyət kəsb edir. Bu uşaqların tərbiyəsi, bədii zövqü formalaşır, tamaşaçılarla onların canlı ünsiyyəti yaranır. Həmçinin uşaqlar səhnəyə alışır, sənət mədəniyyətinə yiyələnirlər. Tədbirlərdəki konsertlər onların musiqiçi kimi yetişməsinə bilavasitə şərait yaradır. Ən əsası odur ki, gənc musiqiçilər erkən çağlarından xalqa xidmət edir və bu işin şərəfli olduğunu anlayırlar.



Rəqqas, qarmonçu və müğənni

İstedadlı insanlarda qeyri-adilik və qəribəliklər olur. Onun qəribəliklərini vaxtında başa düşməyən, dərk etməyənlər çox olur. O isə öz fikirlərini və düşüncələri ilə yaşayaraq ömür səlnaməsini yaza-yaza gəlir.

İnsan dünyaya gəlir, ona ad verilir. Lakin hər adam öz adını doğrultmur.



Vaqif Əsəsən Azərbaycanın məşhur tənes adamları ilə
xarici ölkəyə səfər ərafəsində

Vaqif isə ona verilmiş adı keçdiyi şərəfli sənət ömrü ilə təstiqləmişdir. Doğrudan da o, qismətinə düşmüş sənətə, musiqi elminə vaqifdir. Xalqımızın yaradıcılıq çeşməsindən qidalanan, müqtədir sənət nümunələrinə sədaqət göstərən bu insan musiqidə axtardığı səsin sehriyə düşərək şirin xatirəli bir yola gəlib. Onun başqa şəhərlərdə və müxtəlif ölkələrdə pərəstişkarları vardır.

O, Bakıdakı 25 sayılı orta məktəbdə təhsil alıb. Dərslərini yaxşı oxuyurmuş.

Vaqifgulin ailəsi musiqi sevər idi. Evlərində olan tarı öyrənmək istədikdə onun 10 yaşı var idi. Tarın sinədə tutulma qaydası, xüsusi köklənməsi Vaqifə çətinlik törətdiyi üçün o, bu aləti çalmaq istəmir. Evdəki diatonik qarmona meyl edir və onda bir-neçə havanı sərbəst olaraq çalır.

Vaqifin atası Təbrizli, anası isə Şuşalıdır. Ana babası Möhsün kişi məhşur xanəndə Şuşalı İslam Abdullayevlə yaxın dostluq edərdi. O, "Segah İsləm" təxəllüsü ilə tanınır. İ. Abdullayev Bakıda olarkən Möhsümgilə gəldi. Balaca Vaqif yarımtənzə qarmonu ilə çalarkən ustad xanəndənin diqqətini cəlb etmişdi. Hətta bir neçə dəfə Vaqif İsləmin oxuduğu "Segaha" dəm tutmuşdu. Məşhur xanəndə öz dostuna tövsiyə edib deyir: "Sənin bu nəvənin incə musiqi duyumu var. Ona yaxşı qarmon alın".

Vaqif diatonik qarmonda xalq havalarının düzgün alınmadığını duyurdu, ustad qarmonçu Adil Hüseynov uşağın qarmonunu usta yana apararaq, səslərin köklərində dəyişiklik etdirərək Azərbaycan musiqisinə uyğunlaşdırılmışdı.

Dostunun məsləhətilə Möhsün kişi nəvəsinə xromatik səs düzümlü "Kazan" qarmon alır. Vaqifin istedadı aşılıb-daşırdı. O qarmon çalırdı, rəqs edirdi, mahnı oxuyurdu. Kiçik yaşlarında olanda Əbilov adına Mədəniyyət evindəki rəqs kollektivində, sonralar şəhərin mərkəzindəki böyük Mədəniyyət Sarayındakı (keçmiş adı "26-lar") rəqs ansamblında oynayırdı. Rəqs sənəti sanki, onun qabiliyyətinə və boy-buxununa bircilmişdi. Allah Vaqifə gözəllik, yar-yaraşlıq, qəddi-qamət bəxş edəndə istedadı da ona uyğun vermişdi.

Vaqif oynadığı rəqs ansambllarında xüsusi istedadı ilə seçilirdi. Hər iki kollektivin rəhbəri rəqqas-baletmeyster Adil Rəhimov idi. O, Vaqiflə xüsusi işləyər, qurduğu rəqslerin solo yerlerini ona həvalə edərdi.

Vaqif Əsədov 1960-cı illərin birinci yarısında Azərbaycan Dövlət Televiziyası və Radiosu "Uşaq xoru"nun solisti olmuşdur. Xalqımızın məşhur müğənnilərinin eksəriyyəti böyük sənətə buradan boy atıb gəlmişlər.

V. Əsgərov "Uşaq xoru"nun televizya çıkışlarında "Vətənim" bəstəkar mahnisını "Şuşanın dağları" xalq mahnisını oxuyurdu.

1965-ci ildə Mədəniyyət Sarayında üzvü olduğu rəqs kollektivindən seçim edərək Vaqif Azərbaycan Dövlət Filarmoniyasına, "Mahnı və Rəqs ansambl"ına işə qəbul etdilər. Gənc rəqqas 10 gün sonra həmin ansanblın tərkibində Moskvaya yola düşür, burada keçirilən Mədəniyyət və İncəsənət ongönlüyündə iştirak edir.

Azərbaycan televiziyasında 1967-ci ildə ləntə alınmış "Şur" adlanan filmdə çəkilmiş dörd rəqqas arasında V. Əsgərov da vardır. Filmin rejissoru Arif Qaziyevdir.

Artıq 1968-ci ildə Mahnı və Rəqs ansamblında bəzi kompozisiyalar da Vaqif solist kimi çıxış edirdi. O, məşqlərdə bəzən oxuyur, bəzən isə qarmon çalır. Məşhur baletmeyster, xalq artisti Əlibaba Abdulayev Vaqifin hərtərəfli qabiliyyətinə malik olduğunu görüb quruluş verdiyi rəqslərdə bunu nəzərə alır. O, bəstəkar, xalq artisti C. Cahangirovun musiqisi əsasında qurduğu kompazisiyada Vaqifi qarmonçu-rəqqas kimi səhnəyə çıxarıır. Bundan başqa "Bulaq başında" adlanan tərtibatda V. Əsədov müğənni-rəqqas olur.

1968-ci ildə Naxçıvan Muxtar Respublikasına gedən Vaqif bir il yarım burada çalışır. O, Naxçıvan Filarmoniyasının əsas, aparıcı rəqqaslarından biri olur. V. Əsgərov 1969-1973-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil almışdır. Həmin dövrdə o, qarmon ifaçılığına daha önəm verir və Respublikamızın bütün şəhər və kəndlərində toy şəhərlərində olur. Yaxşı qarmonçalanlardan biri kimi tanınan Vaqif X. Şuşinski, Ş. Ələkbərova, S. Qədimova, Ə. Əliyev, R. Muradov, bir sözlə bütün məşhurlarla konsertlərə gedir. Həmçinin tanınan xanəndələrin hamısı ilə, o cümlədən Q. Əsgərov, S. Mirzəyev, S. Abdullayev, M. Mütəllimov, Y. Məmmədov, H. Hüseynov, M. Abbasov, İ. Həsənov, R. Şükürov, A. Babayevlə toylarında fəaliyyət göstərmişdir.

V. Əsgərovun qarmon ifaçılığı milli üslüba istiqamət olaraq həmişə bu ruhda davam etmişdir. Onun çalğısı çox şirin, həddən ziyadə təsirlidir. Vaqifin sənət yolunu mübariqəsiz klassik formadan qaynaqlanan, xalq musiqisi intonasiyasından güc alan və düzgün istiqamətə yönələn yol saymaq olar.

Hörmətli sənətkar 1970-1980-ci illər ərzində "Bakı orkestr musiqiciləri birliyində" çalışmışdır.

Vaqif 1980-1986-ci illər ərzində xalq artisti, xanəndə Ə. Məmmədovun rəhbərlik etdiyi "Humayum" xalq çalğı alətləri ansamblında çalmışdır. 1980-ci ildə bu ansanblın tərkibində Özbəkistanın Daşkənd şəhərində konsertlərdə olmuşdur. O, "Azkonsert"də çalışdığı illərdə "Hu-

"mayun" ansamblının tərkibində müğənni-qarmonçu kimi çalışmış və müxtəlif yerlərdə konsertlərdə çıxış etmişdir. V. Əsədovun milli ruha köklənmiş çalğısı xanəndə Səxavət Məmmədovun diqqətini cəlb etdiyi üçün onu özü ilə toyrlara aparmışdır.



Ansamblın rəhbəri, müğənni Vaqif Əsədov çıxış edərkən

V. Əsədov Bakı İcraiyyə Komitəsi rəhbərliyinin və Mədəniyyət Nazirliyi İşlər İdarəsinin rəhbərinin göstərişi ilə ilk dəfə 1986-cı ildə restoranlarda xalq musiqisi sənətçilərinin çalışması üçün ansamblların yaradılması barədə tapşırıq alır. Məqsəd xarici ölkələrdən gələn qonaqların restoranlarda yalnız estrada mahnlarını deyil, o cümlədən xalq musiqimizi dinləməsi, rəqslərimizə tamaşa etməsi üçün şərait yaratmaq idi. Vaqif ona verilən tapşırığın öhtəsindən bacarıqla gəlir. Bədii rəhbər kimi V. Əsədov "Karvansaray", "Abşeron" və "Moskva" mehmanxanalarındaki restoranlarda işləmək üçün ansambllar yaradır. O, bu ansamblara milli musiqiçilər, rəqqaslar və müğənnilər cəlb edir və maraqlı proqramlar hazırlayırlar.

V. Əsədov xarici ölkələrə sənət səfərini getməsi 1989-1993-cü illəri əhatə edir. O, "Vətən Cəmiyyəti"nin xəttılı 1989-cu ildə xanəndə C. Əkbərov, tarzən V. Məmmədəliyev, kamançaçı E. Bədəlov və Aşıq Aydınlı İsveç ölkəsinə konsertlərə gedir. Həmin ildə xanəndə A. Ba-

bayeva, tarzən A. Abdullayev, kamançaçı E. Bədəlov nağaraçı Xanlar Hüseynov və rəqqaslarla Danimarkaya səfər edir.

Dəfələrdə müğənni B. Dadaşova ilə xarici ölkələrdə olan Vaqif, başqa sənətçilərimizlə, o cümlədən kaman ustası H. Əliyevlə, xanəndə B. Əliyevlə, S. İsmayılova, tarzən F. Verdiyevlə, kamançaçalan Ş. Eyvazova ilə müxtəlif dövlətlərdə çıxışlarda olmuşdur.

Ümumiyyətlə qarmonçu-müğənni 20-dən artıq ölkəyə sənət səfərlərinə yollanmışdır. Bu ölkələrin bəzilərində o, 2-3 dəfə olmuşdur.

V. Əsədov 1995-ci ildə yaşamaq üçün ailəsilə birlikdə Almaniyaya köçmüdü.

Vaqif 2001-ci ilə qədər Fransada yaşamışdır. Bu müddət ərzində Avropadakı Türk, Azərbaycan cəmiyyətləri və Kültür dərnəklərinə müntəzəm əlaqədə olaraq onların tədbirlərində yaxından kömək etmiş, əlib-oxuması ilə hamını sevindirmişdir. Azərbaycanlıq ideyalarının və milli mədəniyyətimizin təbliği üçün Azərbaycan diasporunun yaxın köməkçisi olmuşdur. Vaqif Fransada yaşayaraq Almaniya, Belçika, Hollandiya ölkələrində soydaşlarımızın mədəni-kütləvi tədbirlərinə dəvət almışdır. Sənətçimizin oğularının üçü də ailələrlə Avropa ölkələrində yaşıdları üçün ata öz övladlarının və nəvələrini görmək üçün hər il dəfələrlə onların məskən saldıqları şəhərlərə gedir.

2005-ci ildən hörmətli sənətkarımız öz vətənimizdə daimi yaşamaqdə və fəaliyyətdədir.

Vaqif bəy ANS- Müstəqil Yayım və Mediya Şirkətinin 2004-cu ildə "Əməkdar artisi" adı ilə keçirdiyi müsabiqənin diplomati olmuşdur. O


Vaqifin Fransada çıxan diskindən görünüş

vaxtdan qarmonçu-müğənni kimi məşhurlaşmışdır. V. Əsədov toyrlara, konsertlərə, şou-proqramlara tez-tez dəvət olunur.

Müğənni kimi səsini lentlərə yazdıraraq V. Əsədov 2002-ci ildən başlayaraq 8 xalq mahnısı, 8 bəstəkar əsəri, muğam hissələri oxumaqla xeyli qədim təsnifləri radiomuzun qızıl fonduna təqdim etmişdir.

Vaqif bəyin həyat və yaradıcıq yolu haqqında çəkilən filmi "Space" telekanalı "Sənətkarın emalatxanası" verlişində 2001-ci ildə nümayiş etdirmiş və sonralar bunu dəfələrlə təkrar göstərmişdir. Bu verlişdə onun çəkildiyi "Mahur təsnifi" klipi də xüsusi maraqlı oyatmışdır.





Türkiyənin Antalya şəhəri. Dünyaya Azərbaycanlılarını Kongresi.
İyun 2006-cı il. Şəkildə soldan 2-ci V.Əsədov

V. Əsədovun haqqında AZTV-nin 2005-ci ildə Vüqar Tapdığın re-jissorluğu ilə çəkdiyi "Tənhalıqdan sonra" sənədli filmi mənalı və tə-sirlidir.

Sənətkar jurnalist Təranə xanımın 13-15 avqust tarixli "Kaspi" qə-zeti üçün götürdüyü müsahibə "Mənim Bakımı sökdülər" adlanır.

Vaqif 1991-1993-cü illər ərzində mərhələlərlə İran İslam Respublikasına səfər etmiş, Təbriz və Tehran şəhərlərində ayrı-ayrı fəndlərə və musiqi məktəbində oxuyanlara qarmon ifaçılığının incəliklərini və düzgün qaydalarını öyrətmişdir. Sənətkar ev konsertlərinə, toy şənlik-lərinə də gedərək ifaçılıq sənətimizi təbliğ etmişdir.

Bir məsələni də xüsusilə qeyd edər ki, Vaqif bəyin 2003-cü ildə Fransanın Lil şəhərində diskı çıxıb. O, qarmonda xalq mahnlarını çalaraq oxuyub.

Vaqif bəy qarmon ifaçılığına başlayandan axtarışdadır. 30 il qarmon düzəldən ustalarla söhbətlər aparmış, qarmonlarımızın səs çalarlığı, səs düzümü, zilin, bəmin əlaqəsi və s. barədə fikirlərini söyləmiş sehrinə düşüb axtardığı səsi tapmalarını istəmişdir. O, uzun illərdir ki, sıradan çıxmış qədim qarmonlarımızı bərpa etdirərək ifaçılarımıza qaytarır.

Bir məsələni də yeri gəlmışkən söyləyək ki, vaxtilə ustad sənətkarlarımızda, Kərbəlayi Yusif, Kərbəlayi Abutalıb, Ələkbər Nəzərli, Kor Əhəd və digərləridə olan diatonik qarmondakı səs düzümü bizim qə-dim musiqi adlarıımıza, xalq musiqimizə uyğun nizamlamışdı. Belə ol-masayıdı sənətkarlar klassik muğamlarımızı ifa edə bilməzdirlər.

V. Əsədov XIX əsrin 90-cı illərinə aid olan 18 dilli, yarımpərdəsiz qarmonu bərpa etdirərək özünə çox maraqlı gələn səs düzümünün şahidi olmuşdur. Bu alətdə 18 ağı dil (klaviş) olsa da, burada qeyri-bəra-bər temperasiyalı səs düzümü vardır. Qarmonda qədim ladlarmıza uyğun səs düzümü diqqəti cəlb edir. 18 dillin özündə yarıntonlara uyğun səslər köklənib. Həmin qarmonda yuxarıdan 1-ci səs "lya be-mol", aşağıdan sonuncu səs "do diyezdir". Qeyd etdiyimiz məsafədə qeyri-bərabər temperasiyalı səs düzümü, qədim ladımız var.

Vaqif bəy qarmon alətinin düzəldilməsi və onun ifaçılığı yolunda ömür sərf etmiş bir fədakardır. Qarmon tembrimin axtarışında zaman sərf edən, alətin səs çalarlığının daha da zənginləşməsinə çalışan bu iş-ləri özünün tədqiqat obyektinə çevirən Vaqif Əsədov milli musiqimizi qoruyanlardan biri kimi tarixdə qalmalıdır.

Musiqimizi dünya xalqlarına sevdirən ifaçı



Vəzirov Kamil Səfərəli oğlu 1949-cu il sentyabrın 2-də Bakı şəhərində anadan olmuşdur. Səcərəsindən sözülərək saflaşış gələn istedad az yaşlarından üzə çıxdığı üçün musiqi ilə məşğul olmuş, qarmon çalmaya başlamışdır. Atasının ustalıqla, şirin-şirin çaldığı qarmon səsi ballaca Kamili ovsunlamışdı. Bu səs onu hər yerdə müşayiət edirdi. Və gələcəkdə Kamili öz arda aparacaqdı.

Səfərəli Vəzirov qarmon ifaçılığında öz izini qoyan, sözünü deyən əsl sənətkarlarımızdan olmuşdu.

Kamil 1959-1964-cü illərdə 31 sayılı orta ümumtəhsil məktəbdə təhsil alıb. O, 1958-1963-cü illərdə 6 sayılı musiqi məktəbində oxuyaraq tar sinfini bitirib.

1964-1968-ci illərdə A. Zeynallı adına Musiqi Texnikumunda bəstəkar-tarzən, pedoqoq Adil Gərayın sinfində oxuyan Kamil Vəzirov musiqi sənətini elmi şəkildə qavrayır, ifaçılığın sırlarını öyrənir və əsl tarzən kimi yetişir.

Dərsdən kənar, evdə atasının nəzarəti və tövsiyyəsilə müntəzəm məşq edən Kamil tar, qarmon, fortepiononu böyük heveslə çalaraq getgedə hərtərəfli musiqiçi kimi daha da kamilleşir.

Səfərəli müəllim ev məşqlərində xüsusilə muğamları çox çaldırdı. Az sonra ikinci oğlu Ədalətin kamançasının səsini vurğunluqla dinləyən ata, hər ikisinin tar-kamanla, birlikdə klassik ifa üslubu ilə çalmalarını tələb edərdi.

Kamil atasından qarmonun muğam ifaçılığının sırlarını əzx edirdi. Ata bütün övladlarını ali təhsilli görmək istəyirdi. Elə Kamilin də arzusu var idi. O, 1972-1977-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almış, orası yüksək ixtisaslı mədəni-maarif işçisi ixtisası üzrə bitirmişdir.

A. Zeynallı adına Musiqi Texnikumunun yuxarı kurslarında istedadlı tələbə kimi tanınan K. Vəzirov 1967-ci ildə Opera və Balet Teatrının simfonik orkestrinə tarçalan götürürlər. Baş dirijor Ə.Bədəlbəyli idi. Gənc musiqiçi qaynar təbi, coşqun ilhamı, çalğı məharətində böyük sənət ocağında özünü doğruldur. Böyük bir yaradıcı kollektivdə çalışması cavan sənətçinin gələcək nailiyyətləri üçün zəmin yaratmaqla bərabər, həmçinin onun öz peşəsinə olan həvəsini və məsuliyyətini artırmışdı. Vəzirovlar ailəsi "musiqiçilər ailəsi" kimi tanınır. Səbr, təmkin, əla zövq, yüksək mədəniyyət sahibi olan Səfərəli öz evində uşaqları üçün xüsusi otaq ayırmış, həftənin müəyyən günləri və saatlarında məşq vaxtı təyin etmişdi. Övladlar alətləri köklədikdən, səslənməni sazladıqdan sonra ata otağa daxil olar və məşq başlardı. Onların olduqca səliqə-sahmanlı otaqlarında bütün milli alətlərimizlə bərabar yüksək səviyyəli fortepiano da var idi.

Bu musiqi ocağında pərvazlanan, ailə ansanblında fəallaşıb peşəkar ifaçılığa yol açan Vəzirovlar səcərəsinin nümayəndələri hər yerdə musiqimizi cəsarətlə yüksəklərə qaldırdılar.

Əvəz olunmaz sənətkar, böyük müğənni Rəşid Behbidov Mahnı Teatrı yaradarkən çox ifaçıların sorağına düşmüş, onların bacarıq və qabiliyyətini həssaslıqla yoxlamış, sonra kollektivə işə gətirmişdir. O, Kamilin hərtərəfli musiqiçi olduğunu, dörd-beş musiqi alətini məharətlə ifa etdiyini nəzərə alıb məmnunluqla teatra götürmüdü. R.Behbədov kimi fenomen bir sənətçi ilə bir yerdə çalışması, cazmen-bəstəkar, məhşur pionoçu R. Babayev və digər yüksək professionallıq nümayiş etdirən sənət adamları ilə daim birlikdə olması Kamilin tam yetkin bir sənətçi kimi formalaşmasına böyük kömək etdi.

K. Vəzirov müxtəlif illərdə ayrı-ayrı adlar altında keçirilən Beynəlxalq Dünya Festivalları laureatı olmuşdu. Misal olaraq 1993-94-95-ci illər Əsveçdə, 1996-1997-ci illərdə Avstriyada, 2003-cü ildə Ankarada keçirilən festivalları göstərmək olar. Kamil müəllimin sənət səfərlərindəki çıxışları, tarı, sazi, udu, elektrgitaranı ustalıqla çalması, qarmonu

ecazkar səsləndirməsi tamaşaçıları heyretləndirərək öz sehrinə salmışdır. Bütün bunlar Rəşid Behbudov tam qane edirdi. 1978-ci ildə R. Behbudovun göstərişilə Kamil "Folklor ansambl"ı yaratdı.

K. Vəzirovun dünya görüşü zəngin, düşüncəleri aydın, mədəni səviyyəsi çox yüksəkdir.

O, 1960-ci illərin sonlarında qarmon ifaçılığına qədəm qoyan ən uğurlu sənətkarlarımızdan sayılır. Milli üslub onda çox güclüdür. Kamil klassik qarmon ifaçılığı yolunu davam etdirənlərdəndir. Milli alətlərimizlə bərabər Kamil müəllim Azərbaycan qarmonunu, bərli-bəzəkli,



**SSRİ Xalq artisti Rəşid Behbudov və
Kamil Vəzirov konser zamanı**

incənaxışlı, sədəf düzümlü, möcüzəli səsli bu aləti dönyanın 60-dan çox ölkəsində sevdirə bilmışdır.

Ümumiyyətlə qarmon ifaçılılarının repertaurı əsasən muğamların şöbələri, xalq mahnı və rəqslerindən, özlərinin bəstələdiyi oyun havalarından ibarətdir. Repertuara bəstəkarlarımızın mahnlarını da əlavə edilir.

K. Vəzirovun Dövlət Mahnı Teatrının tərkibində dünya səhnələrində ustad sənətkar R. Behbudovun incə zövqlə, zərgər dəqiqliyilə, hərtərəfli və zəngin formada hazırladığı programla qarmonu səsləndirməsi xüsusi məharət tələb etmişdir. Bu ifalarda sənətin qüruru, vüqarı,

əzəməti, milli ətri, rayihəsi, milli ruhu olmalıdır ki, Rəşid müəllim də bunları tələb edirdi. Cəsarətlə deyirik ki, qeyd etdiyimizi Kamil müəllim səhnələrdə təqdim edə bilib. Bu sənətkarımızın canı-qanı, ruhu, vücudu tamam musiqidir. Kamil sənəti çox möhtəşəmdir. Bu sənətin elə bil canı-cöhrəsi vardır.

O, 1973-cü ildən indiyə qədər R. Behbudov adına Mahnı Teatrı ansamblının bədi rəhbəri olaraq misilsiz xidmətlər göstərmiş və bu işdə özünü doğrultmuşdur.

R. Behbudovun ölməndən sonra (1989) Mahnı Teatrı öz ənənələri ni və yaradıcılıq yolunu əzmlə davam etdirmişdir. Bu işdə Kamil müəllimin zəhməti çox böyükdür.

Aşağıdakı siyahıda K. Vəzirovun xarici ölkələrdəki səfərlərini qeyd edirik:

1973-Birləşmiş Ərəb Əmirliyi, 1977-İngiltərə, 1978-İsveç, 1981-İsveçrə, 1982-Hindistan, 1983-Belçika, Fransa, 1991-Skandinaviya, 1993-94-95-96-97-Avstraliya, 2000-Türkiyə, Almaniya, 2001-Rusiya Federasiyası, Türkiyə: İstanbul, Ankara, 2002-Fransa, Strassburq, Avstriya, Vena, Moskva, Ukrayna, Kiyev, 2003-Almaniya-Mayns, 2004-Yekatirinburq. Bəzi ölkələrdə Kamil 4-5 dəfə olmuşdur.

2000-ci ildə K. Vəzirov Respublikanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Kamil müəllim də bəzi qarmon ifaçılarımız kimi bu alətin səs tem bri və təkmilləşməsi barədə daim düşünmüşdür. Hələ atasının sağlığında onların evində müxtəlif ölçülü, müxtəlif rəngli ayrı-ayrı səs tembrili, bərbəzəkli və ya sədəfsiz qarmon var idi. Kamil bu alətlərin hər birini çalar və tembrləri müqayisə edərdi. Çox vaxt qarmonların Karpuşkinin düzəldiyi, atasının bir zamanlar çaldığı qarmonla nə kimi fərqi olduğunu arayırdı. Bu alətin səsi onu sehrlər aləminə aparırdı.

Sənətçi 1974-cü ildə ilk dəfə qarmonun içərisinə mikrafon tətbiq etmiş və alətin geniş auditoriyalarda, böyük konsertlərdə daha yaxşı eşi dilməsinə şərait yaratmışdır.

Azərbaycan müstəqillik qazandığı zamandan İran İslam Respublikasına konsertlərə dəvət olunan sənətkarlarımızın heyəti əsasən müğənni və tar-kaiman ifaçılarından ibarət olurdu. Ayrı-ayrı vaxtlarda təkcə Zakir Mirzə və Habil Əliyev solo konsertlər vermişlər.

İranın o zamanki prezidenti Rəşəfəncaının razlığı ilə ilk dəfə 1995-ci ildə Tehranda R. Behbudov adına Mahnı Teatrının ansamblının bütün heyəti və müğənniləri daxil olmaqla çox möhtəşəm konsertləri olmuşdur. Müğənnilər Bilal Əliyev, Elçin Cəlilov və Əbülfət Oğuzun çıxışları İran Dövlət Xadimlərinin və tamaşaçıların çox xoşuna gəlmişdir. Bütün bunlar K. Vəzirovun səyi nəticəsində öz uğurunu tapmışdır.

Yazımızın bu yerində qeyd etməyimiz yerinə düşər ki, Kamil müəll-



Əməkdar artist Kamil Vəzirov

ilanın Kamil müəllimə xas olan cəhətlərdir. O, ansambl işində həqiqətən ustadir. Kamil öz adını doğruldur. O, öz peşəsində kamildir.

Sənətçimiz radiomuzun fonduna borclu qalmamış, öz ifaları yazılmış diskləri ora təqdim etmişdir. Buraya qarmonla çaldığı "Zabul" muğamı, "Qıqtıldıda", özünün bəstəsi olan "Nurtacı", "Rəqs suitası", "Azərbaycan təranələri", "Bayram rəqsi", "Abşeron ritimləri" melodiyaları, akkordeonda ifa etdiyi "Sənə də qalmaz" (bəstəkar R. Hacıyev), tarda səsləndirdiyi "Arzu" (Niyazi), "Ana", (C. Cahangirov) mahnılar daxildir.

Sənətkar yüksək vurğunluqla və ürək yanğısı ilə Ə. Tağıyevin "Söylə yadındamı" mahnısını ifa etmişdir. Kamil "Sənə də qalmaz" adlanan mahnını ustası R. Behbudovun şərəfinə ifa etmişdir.

K. Vəzirov dünyani gəzə-gəzə Azərbaycan adlı bir diyarı vəsf etmiş, sevə-sevə ifa etdiyi musiqimizi dünya xalqlarına sevdirmişdir.

Görkəmli sənətkar K. Vəzirov 1973-cü ildə ailə qurmuşdur onun dörd övladı və iki nəvəsi vardır.

Sənətçimizin şərəfli ömür və sənət yolu gənc musiqicilərimizə örnək ola bilər.

lim ansambla qəbul etdiyi müğənnilər, Gülyaz və Gülyanaq Məmmədovalarla, Vəqif Şixəliyevlə həmçinin çoxdan teatrda çalışan Bilal Əliyev və Əbülfət Oğuzla könül oxşayan, ruha hopan, yüksək səviyyəli repertuar hazırlamışdı. Buraya muğamlarımız, saf, inci kimi qorunan xalq mahnılarıımız, ən böyük bəstəkarımızın yaratdığı, həmişəyaşar mahnılar daxildir.

Ansambl yaradıcılığı hər musiqiçiyə nəsib olmur. Bu olduqca çətin bir işdir. Burada hər alətin spesifik xüsusiyyətlərini bilmək, hansı alətin bir-birilə necə uyuşmasını hiss etmək, bunların səs çalarlarını, sintezini tapmaq və ümumi səslənməni yaratmaq qabiliyyəti tələb olunur. Bütünlükdə bu sad-

İfaçı- pedaqoq



Sevimli şairimiz Mikayıl Müşviqin belə bir şeri var:

*İstər bəstəkar ol, istər rəqqas ol,
Şair ol, rəssam ol, heykəltəraş ol!
Yaratığın şeyi sevərək yarat
Hamıdan yüksək ol! Hamıdan baş ol!*

Haqqında söhbət açacağımız insan öz işini sevən, əməllərindən zövq alan, yazıb-yaratdıqlarını əziz tutan, yorulmadan işləyən, olduqca təvazökar, təhsil verdiyi tələbələrin xoşbəxtliyinə çalışan, onları əsl sənət adımı kimi görmək istəyən, öz peşəsində həmişə yüksəkdə duran bir şəxsdir.

Dadaşov Xeyrulla İsləm oğlu 1947-ci il may ayının 6-da Bakı şəhə-

rində anadan olub. Atası sadə, zəhmətkeş bir insan idi. O, elektrik montyoru işləyirdi. Həyata gətirdiyi yeddi övladı ömür-gün yoldaşı Zivər xanımla mir bir zəhmətlə, əzizləyərək, sevə-sevə böyüdürdülər. Ata dörd oğlunu və üç qızını təhsilli, sənədli, müxtəlif peşə sahibi kimi görmək arzusu ilə yaşayırıdı. Bu nəsildə heç vaxt musiqiçi olmayıb. İslam kişi Xeyrullanın musiqiçi yox, ali təhsilli başqa peşə sahibi olmasına istəyirdi.

Xeyrulla uşaqlıqdan musiqinin vurğunu idı. Radioda Teyyub Dəmirovun, Məmmədağa Ağayevin qarmonda çaldıqları muğam və rəqs havalarını dinləyən xeyrullanın qəlbində qarmon çalmaq arzusu baş qaldırır. O radionu dinləyərək evdəki kətili (stul) qızları üstünə alıb diz üstə ora-bura çekir, barmaqlarını onun üzərində gəzdirərək özündə elə bir hal yaradırdı ki, güya qarmon çalır. Ata onun fitri istedadına diqqət yetirməsə də, ana bu işə laqeyt qalmadı. Zivər xanım ərindən xahiş edib dedi:

- "Xeyri balam özünü musiqidən kənar qoya bilmir. A, kişi bu uşaq radio konsertlərindən əl çəkmir. Deyəsən qarmonçalan olacaq. Ona qarmon al".

İslam kişi günlərin birində Bakının bir zamanlar çox məşhur olan, "Kubinka" adlanan məhəlləsinə bazarlığa gedir və orada qarmon satıldığığini görür. Qiymətləşib 18 dilli yarimtonsuz "Kazan" (tatar) qarmonu alıb evə gətirir. Bu 1957-ci ilə təsadüf edir.

Xeyrulla ona qarmon alımımasına hədsiz sevindi. Fərəhindən gözləri yaşardı. Zivər xanım kövrəldi, oğlunun boynunu qucaqlayıb öpdü və xeyir dua verdi:

- Əziz balam, bir arzun yerinə yetdi. Kaş bütün arzuların belə çin olsun. Sən mənim qarmonçalan balam olacaqsan.

Xeyrulla bütün günü qarmondan ayrılmırıldı. Elə hey dartsıdırdı nəsə öyrənmək istədi. Bu iş hər gün davam etdi. Uşaq artıq xeyli xalq havaları və rəqs melodiyaları öyrənmişdi.

Az vaxt içərisində Xeyrullanın istedadı ailəsində, qonşular və taytuşları arasında üzə çıxdı. Atası onun qarmonçalan olmasını istəməsədə oğlunun uşaq arzusunun və istedadının da əlehinə çıxmadı. İslam kişi bir gün Xeyrullanın əlindən tutub qarmon düzəldən məşhur usta Səşa Zverevin emalatxanasına gəldi. Xeyrulla sevincində özünə yer tapa bilmirdi. Axı atası onun üçün ustaya əsl sənətkar aləti, Azərbaycan qaromonunu sifariş vermişdi.

Belə bir deyim var: "Həyat ötən günlər deyil, yadda qadan günlərdir". Atasının usta Zverevin emalatxanasından qarmonu götürüb evə getirməsi Xeyrullanın ömrünə yazılan, həmişə yaddaşında qalan gün ol-

du. Böyük istedad sahibi olan bu uşaq az müddət ərzində çoxlu musiqi nümunələri, xalq mahnıları, dəramədlər, rənglər oyun havaları öyrəndi, tay-tuşları, qohum-əqrəbəsi arasında sayılıb-seçilməyə başladı. O, evdə yorulmadan həmişə məşq edirdi. Onu "Neft -Yağ Zavodu"nun 8-ci km qəsəbəsində yerləşən Mədəniyyət Sarayına gətirdilər. Xeyrulla orada çalaraq daha da püstələşir. Həmin illərdə Xeyrulla həmçinin Mədəniyyət Sarayındakı rəqs kollektivində də çalışır. Rəqs üçün çalması onun iti barmaqla ifa etməsinə, cəld, çevik çalğı manerasına yiyələnməsinə çox böyük kömək edir.

Xeyrulla orta məktəbdə yaxşı qiymətlərlə oxumuşdur. Müəllimləri həmişə ona Ali Məktəbə daxil olmasını tövsiyyə edirdilər.

1965-ci ildə orta məktəbi bitirən Xeyrulla "Qara Şəhər"dəki Mədəniyyət Sarayında fəaliyyət göstərən "Xalq Konservatoriyası"nın "Xor dirijorluq" şöbəsinə daxil olur. Burada o zaman Azərbaycanın tanınmış bəstəkarları, dirijorları, musiqi nəzəriyəçilərinin bəziləri dərs deyirdi. Burada cəmi bir il təhsil alan Xeyrulla musiqi nəzəriyəsinə aid çox şey öyrəndi. Çünkü özü də sərbəst olaraq mütaliə edir, əlavə ədəbiyyat oxuyurdu. Xalq konservatoriyasında o, notu övrəndi. Sərbəst olaraq notla çalmağı və oxumağı bacardı.

1966-ci ildə Xalq Konservatoriyasında təhsilini yarımcıq qoyaraq Xeyrulla sənədlərini M. F. Axundov adına Pedoqoji Dillər İnstytutuna verir və uğurla oraya daxil olur və 1971-ci ildə buranı bitirir. Burada oxuduğu illərdə müntəzəm musiqi ilə məşgul olur. İnstytutun xalq çalğı alətləri ansamblında fəal üzvlərdən biri kimi tanınmışdır. Ansamblın rəhbəri Tahir Əliyev idi. Sonrakı illərdə bu ansambla Xalq artisti, məşhur tarzən Əliağa Quliyev, Əbdülağa Nəcəfov, Adil Bağırov rəhbərlik etmişdir. Adı çəkilən məşhur tarzənlərin rəhbərliyi altında ansamblda çalışması Xeyrullanın bir sənətkar kimi yetişməsində əhəmiyyətli dərəcədə rol oynamışdır. Onu da qeyd etməliyik ki, Xeyrullanın qarmon ifaçılığı İnstytut rəhbərliyinin nəzərindən yayınmamışdı.

Onu həm də rəqs kollektivliyinə cəlb etmişdilər. O dövrdə İnstytutda Azərbaycan Xalq artisti, görkəmli baletmeyster, yaradıcı insan Əlibaba Abdullayevin rəhbərliyi ilə "Rəqs ansamblı" fəaliyyətdə idi. Əlibaba Abdullayev Xeyrullanın çalmasını çox bəyənirdi. Rəqs ansamblında çalmaq çox çətin işdir. Belə ki, burada musiqiciyə çevik, cəld barmaqlar gərək olur. Həmçinin musiqicidən dəqiq, diqqətli, nizamlı çalğı tələb olunur. Rəqs üçün lazımlı olan musiqinin ritmi, ölçüsü, bütünlükdə hər bir musiqi cümləsinin nizamı rəqqasın edəcəyi hərəketlərə hesablanır. Bütün bunlar Xeyrullanın ifaçılığında cəmlənmişdi.

Xeyrulla Dadaşov Pedoqoji Dillər İnstitutunda x.c.a. ansamblı və rəqs kollektivinin tərkibində Azərbaycanın şəhər və rayonlarında, keçmiş SSRİ məkanındakı böyük-böyük şəhərlərdə konsert səfərlərində olur. Bütün bunlar hamısı Xeyrullanın gələcəkdə yaxşı, peşəkar müsiqiçi olmasına öz müsbət təsirini göstərmişdir.

Bir dəfə PDİ -da Ə. Abdullayev olduqca çətin, səviyyəti, çox gözəl bir rəqs kompozisiyası qurmuşdu. Məşhur bəstəkar C.Cahangirov müsiqi tərtibatı üçün dəvət olunmuşdu. Rəqsin kompozisiyasının quruluşu zamanı Xeyrullanın müsiqini hamıdan tez öyrənməsi və olduqca dəqiq çalması böyük sənət adamları olan C. Cahangirovu və Ə. Abdullayevi valeh etmişdi. Onlar hər yerde, həmişə bu gənc qarmonçalanı tərif edərdilər. Ə. Abdullayev həmişə təklif edib Xeyrullanı Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblına müsiqiçi aparmaq istəmişdir. Lakin, Xeyrulla buna razı olmamışdır. Belə ki, onun meyli həmişə müəllimlik etməyə olub.

Elə sonrakı illərdə belə də oldu. O, ifaçılıqda bərabər əsasən pedoqoji fəaliyyətə üstünlük verdi.

PDİ-nin rəqs ansamblı 1967-ci ildə Moskvada, Kremelin Qurultaylar Sarayında keçirilən böyük bir festivala dəvət olunur. Xeyrulla da ansamblın tərkibində idi. Rəqs ansamblı festifalın laureati olur. İnstitutun rəqs kollektivi Moskva festivalında 10 gün çıxış edir. Hər bir çıxış uğurlu keçir və alqışlarla qarşılanır. İştirakçılara diplomlar, medallar, fəxri fərmanlar da verilir. Həmçinin Xeyrulla da yaxşı müsiqiçi kimi medal və diploma layiq görülür.

Burada bir az geridəki illərə qayıdaq. Xeyrulla İnstitutun ikinci kursuna keçərkən "13 sayılı şəhər müsiqi məktəbi"nə qəbul olunur. Çünkü müsiqi təhsili almaq fikiri onu bir an da rahat buraxmırıdı. Gözəl müsiqi qabiliyyətini, çalğısını, savadını nəzərə alıb onu müsiqi məktəbinin dördüncü sinfinə götürürler. Xeyrulla burada yaxşı təhsil alır, nəzəri biliklərə yiyələnir. Məktəb konsertlərində, müsabiqlərdə müntəzəm çıxış edib özünün və oxuduğu tədris ocağının başını həmişə uca edir. İmtahanlarda həmişə təriflənir. O, 1969-cu ildə müsiqi məktəbini müvəffəqiyyətlə bitirir. Buraxlış imtahanında çalğısı, suallara aydın, düzgün, dolğun cavab verməsi münsiflər heyyəti tərəfindən böyük rəğbetlə qarşılanır. Həm də ali təhsil ocağında oxuyan 22 yaşlı bir gəncin müsiqi təhsili almağa maraq göstərməsi özü də xüsusi maraq doğurdu.



Ə.Bakıxanov ad. XÇA-ansamblının televiziya çıxışı.
Qarmonçu Xeyrulla Dadaşov

Axi 20 yaşında musiqi məktəbinə daxil olanda Xeyrulla əsl qarmonçalan idi. O, özü musiqi məktəbində oxuyanda, həmçinin sonrakı İnsti-tut illərində artıq orta məktəbin nəzdindəki, mədəniyyət sarayındakı musiqi kurslarında və dərnəklərdə qarmon müəllimi işləyirdi. Bundan əlavə o musiqiçi həyyətlərimizin tərkibində, toylarımızda sənət nümay-iş etdirirdi. Təhsil illərinə, musiqicilik fəaliyyətinə, müəllimlik peşəsinə yiyələnməsinə və bu yolda əzmlə çalışmasına diqqət yetirsək onun sənətə sonsuz həvəs, sevgi göstərməsinin şahidi olarıq. Allah! İnsanda neçə böyük səbr, dözüm, enerji olmuş!

Məhəmməd peyğəmbərin belə bir kəlamı var: "Tapanlar axtaranlardır". Xeyrulla uşaqlıq və gənclik illərindən həmişə axtarışda idi. O, axtardığını müqəddəs peşə olan müəllimlikdə tapdı.

Azərbaycan mətbuatının əsasını qoyan, böyük maarifçi, əsl ziyalı H.V. Zərdabi demişdir: "Əgər məndən soruştalar ki, ən şərəfli sənət hansıdır, çəkinmədən iftixarla deyərdim, müəllim".

Xeyrulla 1962-ci ildə "Neft-Yağ Zavodu"nun Mədəniyyət Sarayındakı rəqs ansamblında qarmançalan kimi əmək fəaliyyətinə başladı. 1969-cu ildə "13 sayılı şəhər musiqi məktəbi"ni bitirən kimi onu burada müəllim saxladılar. Onun yaşı, savadı, biliyi, musiqicilik qabiliyyəti buna tam imkan verirdi.

Ali təhsil aldığı və sonrakı illərdə Xeyrulla Dadaşov məşhur musiqicilər Habil Əliyev, Əliəkbər Əsgərov, Adil Bayramov, Vəli Qədimov, Həbib Bayramov, xanəndələr Əlibaba Məmmədov, İslam Rzayev, Teymur Mustafayev, Sabir Mirzəyev, Süleyman Abdullayev, Hacıbaba Hüseynov, Zaur Rzayev, Səxavət Məmmədov və başqaları ilə sənət yoldaşlığı edərək müntəzəm toy şənliklərində olmuşdur.

Məşhur tarzən, xalq artisti Həbib Bayramov Xeyrullanın əxlaqını, tərbiyəsini, istedadını, əsl musiqiçi olmasını nəzərə alıb onu rəhbərlik etdiyi Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblına dəvət edir.

1974-75-ci illər ərzində Xeyrulla bu ansamblda çalışır. Radio və televiziyyadaki canlı çıxışlarında, lənt yazılarında ansamblın tərkibində fəaliyyət göstərir. O, İlhamə Quliyeva, Canəli Əkbərov, Nəzakət Məmmədova, Zaur Rzayevin səsini qrammafon valına yazarkən ansambl tərkibində çalmış, həmçinin solo hissələri də ifa etmişdir.

Bu ansamblda rəhbərlik edən xalq artisti Möhəlet Müslümov Xeyrulanı 2002-ci ildə yenidən kollektivə dəvət etmişdir. O, burada bir ildə fəaliyyətdə olmuş, Mələkxanım Əyyubova, Bəsti Sevdiiyeva, Arif Babayev, Gülüstan Əliyevanın ifasında ləntə alınan muğam-dəsgahların yazılışında çalmışdır.

Xeyrulla Dadaşov 1983-cü ildən müğənni Səməd Səmədovla bir

musiqi heyətində çalışır. Bu ansamblın adı "Qismət"dir. Dəstəyə cəmləşən musiqiçilər burada bəlkə də öz sənət yoldaşlığını, səmimi dostluq qismətlərini tapıblar ki, uzun müddət ərzində birlikdə əlib-çağırlırlar. Başda S. Səmədov olmaqla ansamblın üzvlərinin bir neçəsi elə kollektiv yaranan gündən bu günədək bir yerde çalışınlardır. S. Səmədov bəlkə də yeganə müğənnidir ki, dəstə üzvlərini tez-tez dəyişməyi xoşlamır, sənət dostlarına sadıq qalır.

Xeyrulla müəllim "Qismət" ansamblının tərkibində Rusyanın iri şəhərlərində, həmçinin Moskvada, Sankt-Peterburqda uğurlu konsertlərde olmuşdur. Həmçinin Gürcüstanın Tbilisi şəhərində bu anmamblın çıxışları maraqla qarşılanıb.

1991-ci ildə S. Səmədrov İsrail dövlətinə dəvət olunur. Xeyrulla müəllimin daxil olduğu heyət bu ölkədə 70 gün qalaraq müxtəlif şəhərlərdə konsert verirlər.

Xeyrulla müəllimin pedaqoji fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Yazımızın bu hissəsində yalnız bu barədə danışacaqıq. O, 13 sayılı şəhər musiqi məktəbində 26 il müəllim işləmişdir. İstər burada, istərsə də ondan qabaq musiqi kurslarında müəllimlik fəaliyyəti dövründə X. Dadaşov saysız-hesabsız şagirdlər yetişdirmişdilər ki, onların əksəriyyəti ifaçı və musiqi müəllimidirlər.

Xeyrulla müəllim öz peşəsini ürəkdən sevən bir insandır. O, tələbələrinə həmişə mehribanlıqla, qayğı və məhəbbətlə yanaşır. Onları həmişə bilikli görmək istəyir. Öz bildiklərinin hamısını onlara öyrətmək istəyir. O, əsl pedaqoqdur. Hər bir şagirdə, tələbəyə fərdi yanaşmayı bacarır.

"Musiqi məktəbində dərs dediyi dövrə həmişə bacarıqlı, savadlı, işgüzər, öz üzərində çalışan şəxs kimi tanınıb, nümunəvi qarmon müəllimi kimi qəbul olunub". Bu sözləri Milli Konservavtoriya tərkibində Musiqi Kollecinin müdürü, sənətşünaslıq namizədi, dosent Nazim Kazımov deyir. O, əlavə olaraq söyləyir: "Tanıdigım 30 il müddətində onu həmişə eyni həvəsdə, eyni çalışqanlıqda, pedaqoji işinə sadıqlikde görmüşəm. Bü gün də bizim kollecdə qarmon üzrə əsas, aparıcı ixtisas müəllimi, fərqlənən işcidir. Onun pedaqoji fəaliyyəti çoxlarına örnəkdir".

X. Dadaşov 13 sayılı şəhər musiqi məktəbində çalışdığı zamanlar "Metodik Seminar"larda iştirakçı olaraq həmişə maraqlı fikirlər, təkliflərlə çıxış edib. Onun dəyərli və öz dövrü üçün aktual, çox gərəkli olan çıxışları hamı tərəfindən həmişə maraqla qarşılanıb. Qarmon ixtisası müəllimlərinin təkmilləşməsi kurslarında Xeyrulla müəllimin mühəzziroları, praktik nəzəri sesminarlar və s. bu sahədə çalışınlарın bilikli,

məlumatlı olmasına çox kömək etmişdir. Hətta musiqi məktəblərində dərs deyən tanınmış qarmonçaların elə bu seminarlarda məmənuniyyətlə iştirak edər və çox şey öyrənərdilər.

1995-ci ildə A. Zeynallı adına Musiqi Texnikumunun qarmon sinfi açıllarkən X. Dadaşov bura ixtisas-not üzrə ilk müəllim olaraq dəvət olunur və az vaxt içərisində özünü bacarıqlı ixtisas müəllimi kimi göstərir.



Xeyrulla müəllim Musiqi Kollecində məşgələ zamanı

Kollecə müəllim gəldiyi ildən bu vaxta qədər 150-dən çox tələbə yetişdirmişdir ki, onların əksəriyyəti Bakıda və rayonlarımızdakı musiqi məktəblərində çalışırlar. Musiqi məktəbində yetişdirdiyi şagirdlərin, Kollecde təhsil verdiyi tələbələrin ümumi sayını nəzərə alsaq çox böyük say əmələ gələr ki, bu doğrudan da çox böyük göstəricidir.

Xeyrulla müəllim ömründə xoş anlarının çox olduğunu deyir və söyləyir ki, "Ömrümün ən xoşbəxt çağları elə pedaqoji fəaliyyətimlə bağlıdır. Məni yaşadan bu işdir. Bu işdən ayrılsam yaşaya bilmərəm".

Qarmon tədrisi ilə bağlı məqalələr yazmağa o, 1970-ci illərin sonundan etibarən başlayıb. Mədəniyyət Nazirliyi Metod-Kabinetinin rəhbərliyi X. Dadaşovun çalışdığı sahə üzrə elmi-metodiki fəaliyyətini

nəzərə alaraq ona program yazmayı tövsiyə edir. Xeyrulla müəllimin qarmon tədrisi ilə bağlı ilk programı 1984-cü ildə işq üzü görür. Müsiqi ictimayıeti tərəfindən bu program maraqla və rəğbətlə qarşılanır. Tədrisdə bu programdan uzun illər istifadə olunur.

Bu uğurunu görən Metod-Kabinetin rəhbərliyi X. Dadaşova qarmon kitabı yazmayı təklif edir. Beləliklə o, 1984-cü ildən kitab yazmağa başlayır və bu iş 1986-ci ildə başa gəlir.

Qarmon kitabı 1988-ci ildə çapdan çıxmış idi. Lakin məlum hadisələr Respublikamızda hər sahəyə təsir etdiyi kimi, kitab nəşrindən də yan keçmədi. Düşmən qoşularımızın ərazi, torpaq iddiaları, Qərbi Azərbaycandan xalqımızın deportasiyası, müharibə təhlükəsi, bütün bunlarla əlaqədar Respublikamızda Xalq Hərəkatının geniş vüsət almاسı elmə, incəsənətə, maarifə, iqtisadiyyata təsir göstərməyə bilməzdi. Bütün diqqət və istiqamət xalqın azadlığına və ölkənin müstəqilliyinə yönəlmışdı.

X. Dadaşovun "Qarmon məktəbi" kitabı 1999-cu ildə, avqust ayının 30-da hazır olur. Nəşr olunmuş 500 nüxsə kitab az vaxt içərisində Bakı şəhərindəki musiqi məktəblərinə paylanır. Rayon yerlərindəki, çoxsaylı müraciətlərə əsasən, əlavə nəşrlər oldu və əyalətlərə yönəldildi. Bu günün özündə də tələbata uyğun olaraq həmin kitablardan əlavə olaraq nəşr edilir və musiqi sənəti ilə bağlı fəaliyyət göstərən dükanlara verilir.

Xeyrulla müəllim 1995-ci ildə Musiqi Kolleci və Texnikumları üçün program hazırlamışdır. Bundan əlavə o dönyanın və Azərbaycanın böyük bəstəkarlarının ən populyar və sevilən əsərlərini qarmon tədrisi üçün hazırlayıb nota köçürmüştür. Belə hazırlamalarda o, fortepiano partiyasını olduğu kimi saxlayır. İri həcmli konsertlər, rapsodiyalar, fantaziyalar və s. toplayaraq qarmonun tədrisinə yönəldir və bütün bunları Kollecdə yüksək səviyyədə tələbələrinə öyrədir.

Xeyrulla müəllim hazırladığı qarmon üçün etüdlər və "Pyeslər məcmuəsi"nin çapını gözləyir. O, ümumiyyətlə qarmon tədrisinin və ifaçılığının gələcəyini uğurlu görür. Çünkü Xeyrulla müəllim bu sahədə 40 ildir ki, müəllimdir. Onun ifası və təcrübəsi bunu deməyə əsas verir.

Rus yazıçısı Lev Tolstoy yazmışdır: "Xoşbəxt o kəsdir ki, o, ailədə xoşbəxtidir". Sanki, bu sözlər Xeyrulla müəllim üçün deyilib. O, 1972-ci ildə ailə qurub. Həyat yoldaşı da musiqidən dərs deyir. Çox xoşbəxt yaşıyırlar. İki övlad böyüyürlər. Qızı elmi işçi, oğlu hüquqşunasdır. Xeyrulla müəllim ailəsində nəvelər böyüdür.

Ağdamdan başlayan sənət yolu



Çingiz Nida oğlu Əliyev 1946-cı ildə Ağdam şəhərində dünyaya gəlib, Əslən Şuşalıdır. Kiçik yaşlarından müsiqiyə bağlıdır. Erkən yaşlarından Ağdamın musiqi həyatına qoşulub. Ustadlarla ciyin-ciyinə çalışaraq onlardan öyrənib. Qarabağ qarmonçuları Yusif Əmi, Yelmar Əmi, Əli dayı, Asif Qasımov və neçə-neçə peşəkarları özünə müəlliim sayır.

Ağdam məktəblilər evində və mədəniyyət evindəki, özfəaliyyət ansanblında çalaraq sənətdə addım-addım irəlleyib.

1968-ci ildə orta məktəbi bitirib. Həmin ildə Ü. Hacıbəyov adına Musiqi Texnikomunun xor dirijorluğu şöbəsinə daxil olub. Bəstəkar X. Cəfərovun sinfində oxuyaraq. Buranı 1972-ci ildə bitirib. Təyinatla Ağdam rayon 1 sayılı Uşaq Musiqi məktəbinə gəlib. İxtisas-not müəllimi kimi öz qabiliyyət və bacarığını göstərərək istedadlı şagirdlərin sənətə çığır açmasına nail olub.

Çingiz Əliyev Ağdamın ən məşhur xanəndələrlə külli Qarabağı və Azərbaycanı gəzərək elimizin toy carçası kimi fəaliyyətdə olmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, Çingiz müəllim 1968-ci ildən başlayaraq 15 il ərzində Ağdamın "Şur" ansanblında çalışaraq xanəndələr Hafiz Sədrizadə, Aydın Məmmədov, Barat Fərhadoğlu, Paşa Əsədov, Əlisəfa Hüseynov, Aydın Niftəli oğlu, Ramiz Bəşirov və b. yüksək peşəkarlıqla müşayiət etmişdir. "Şur" ansamblı Azərbaycandakı dövlət tədbirlərində, məhsul bayramlarında və keçmiş SSRİ-nin neçə-neçə böyük şəhərlərində konsertlərdə uğurla çıxış etmişdir.

Çingiz Əliyev 1980-ci ildə Ağdam Musiqi Texnikumunda qarmon ixtisası-not tədrisi müəllimi işləmişdir.

O, xeyli müddət ərzində xanəndə Qədir Rüstəmovu Qarabağ bölgələrindəki konsertlərdə və toylarda müşayiət etmişdir.

Çingiz müəllimin yaxşı pioano ifaçılığı da vardır.

O, 1996-1998-ci illərdə İran İslam Respublikasında səfərlərdə olaraq Azərbaycan musiqisini ustalıqla təbliğ etmişdir. Çingiz 1996-ci ildə B.Mahmudoğlu ilə Tehran yaxınlığındakı Kərəc şəhərinə, 1997-ci ildə Y. Məmmədovla Tehranın "Talar-Vəhdət" Rudəki salonunda, həmin ildə T. Mustafayevlə Azadlıq meydanındaki konsert zalında möhtəşəm konsertlərdə olmuşdur.

Həmin illərdə Tehrandakı özəl musiqi məktəblərinə dəvət alaraq qarmonun muğam və not tədrisini aparmışdır.

Çingiz əslən Miyanə şəhərindən olan və Tehranda yaşayan Nadir Cavadinin heyətilə "Sədayi-Sima" "Tele-radio Şirkətinə" dəvət olunaraq musiqilərin lenta yazılımasında iştirak etmişdir.

C. Əliyev həyatının çətin, qaçqınlıq dövrünü yaşasa da, doğma torpaqlarına qayıdacağına və oralarda elimizin ən möhtəşəm şənliklərində çalış-çağıracığına ümidiidir. O, köckünlük ucbatından Bakıda məskunlaşan Şuşa Musiqi Texnitumunda və Ağdamın 1 sayılı Uşaq musiqi məktəbində sonsuz həvəslə dərs deyərək, bilik və bacarığını gənc nəsilə öyrədərək onların musiqiçi kimi yetişməsində fəallıq göstərir.

Çingiz Əliyev 1985-ci ildə ailə qurub. Həyat yoldaşı musiqi müəllimidir. İki övladı var.

Yenilikçi ifaçı



İstedad doğulanın özü ilə dünyaya gelir.

Həyata istedadla gələn və ona uğurlu yol açan bu qabiliyyətdən layiqince və bacarıqla istifadə edən, özünü sənətdə yaxşı bir ifaçı kim təstiqləyən daha bir sənətkarımızdan söz açaq.

Həsənoğlu Hüseyin Həsənəli oğlu 1950-ci il (Pələng ili) aprel ayının 7-də (qoç bürcü) Bakıda anadan olub. Həsənəli müəllim inzibati işlərde çalışıb. Üç uşağın, iki qız və bir oğlanın anası Gülsüm xanım balalarını məhəbbətlə böyütmüş, cəmiyyətə layiqli övladlar bəxş etmişdir.

Hüseyin ailənin ikinci övladıdır. Hüseyin 1957-ci ildə Bakıdakı 12 sayılı orta məktəbin birinci sinfinə daxil olmuşdur. Dörd il burada təhsil alaraq diplom almışdır. Lakin bu sahədə çalışmamışdır. Çünkü uşaqlıqdan onun musiqiyə hədsiz həvəsi olmuşdur. Hüseyinin istedadı kiçik yaşılarından üzə çıxmışdır. O, uşaq ikən bir dəfə şəhərdə küçə ilə gedərkən dükanın vitrinində qarmon görür. Evə gələn kimi atasından xahiş edir və həmin qarmonu aldırır. Həmin alət 12 dilli yarımtonzuz qarmon idi. Bu 1959-cu ilə təsadüf edir. Hüseyin istedadı, musiqi yaddaşı hesabına "Darçını" rəqsini, Q. Hüseyinlinin "Cüçələrim" mahnisini, "Heyvagülü", "Tərəkəmə" oyun havalarını və neçə -neçə melodiyaları sərbəst olaraq öyrənir. O, bir ilə yaxın bir müddətdə bu qarmonda çalır. Həsənəli ata oğlunun istedadına bələd idi. Üstəlik də onun qarmon çalmağa sonsuz həvəsi olduğunu görüb Hüseyin üçün yarımtonlu "Kazan" qarmon alır. Ata oğlunun yaxşı musiqiçi olması arzusu ilə yaşayırırdı. Onun özünün də musiqiyə sonsuz həvəsi, bu işdə müəyyən bacarıq və qabiliyyəti var idi. Həsənəli simli alət mandalinanı yüksək bacarıqla çalırdı. Həsənəli mandalinada çaldığı, özünün çox xoşuna gəldiyi melodiyaları oğluna həvəslə öyrədirdi. Evdə ata-oğul kiçik ansanbıl yaratmışdılar. Dinləyiciləri isə ailə üzvləri idi. Gülüstan xanım belə ailə konsertlərindən sonra Hüseyinini boynunu qucaqlar, saçını tumarlayıb, üzündən öpüb onu təriflər və xeyir-dua verərdi. Ana oğlunu daha da həvəsləndirmək üçün hər dəfə deyərdi: "Oğlum, bu dəfə lap yaxşı çaldın. Maşallah gündən -günə inkişaf edirsən. Lap radiodakılar kimi çalırsan. O gün olsun ölməyim görüüm ki, televiziyyada konsert verirsən".

Ananın xeyir-duasını, arzu və istəklərini Ulu Yaradan eşitdi.

Sonralar həqiqətən Hüseyin əsl sənətçi olacaqdı. Televizya və radio-da çıkışlar edəcəkdi.

Əmisi ustاد xanəndə Hacıbaba Hüseynov da bir neçə dəfə Hüseyni dinlədikdən sonra onun gələcəkdə yaxşı musiqiçi olacağına zəmanət vermişdi.

1962-ci ildə Latviya Respublikasının Riga şəhərində keçirilən "Məktəblilərin Ümumdünya festival"ında Azərbaycandan iki uşaq, Firuz Eyvazov və Hüseyin Həsənov iştirak edib. Hüseyinin bu möhtəşəm tədbirdə həm müğənni, həm də qarmonçalan kimi çıxışları olub. O "Ögey ana" kinofilmindən "İsmayılin mahnisi"ni ("Kəndimiz") tədbir üçün xüsusi hazırlanmış kompozisiya daxilində oxuyaraq alqışlar qazanmışdır. Riqada çıxan qəzetlərdə Hüseyin gənc müğənni kimi təqdim olunmuş, şəkli verilmiş, haqqında maraqlı yazılar getmişdir.

Hüseyinin musiqiyə olan hədsiz-hüdudsuz marağı onu Bakının mərkəzində yerləşən Respublika Müəllimlər Evinin "Arzu" xalq çalğı alətləri ansamblına gətirir.



“Hümayun” XCA ansamblının konseri. Səhnə önünde
xalq artisti-xanəndə E. Məmmədov və qarmonçu H.Həsənov

O burada 1965-ci ilin əvvəlindən 1966-cı ilin sonuna kimi məşgül olur. Bədii rəhbər əvvəl tarzən Əbdülağa Nəcəfov, sonra isə xalq artisti Baba Salahov olmuşdur. Onlar Hüseynin çalğısından həmişə razı qalmış, konsertlərdə ona müntəzəm solo çıxışlar vermişlər. Ansamblın o zamanki üzvlərindən kamança çalan Fəxrəddin Dadaşov və başqaları bu ansamblda yetişərək sonradan məşhur müsiqiçi olmuşlar.

Baba Salahov həm də televiziya və radionun xalq çalğı alətləri ansamblının rəhbəri idi. Ansamblın solisti, məşhur qarmonçu A. İsrafilov xarici ölkələrdə səfərdə olarkən televiziyadakı canlı çıxışa B. Salahov gənc müsiqiçi Hüseyni gətirir. Bu konsertdə Hüseyn xalq artisti, muğam ustası Sara Qədimovanı "Segah" muğamı ilə müşayiət edir. Çalğı çox uğurlu və təsirli alınır. Xalq artisti, məşhur və ustad sənətkar Əlibaba Məmmədov evində bu konserti televizya vasitəsiylə seyr etmişdir. Bu zaman o gənc Hüseynin çalğısını bəyənir və 1968-ci ildə yaratdığı "Humayum" xalq çalğı alətləri ansamblına dəvət edir. Beləliklə bu ansambla ilk qarmonçu kimi dəvət olunan H. Həsənov burada 12 il fəaliyyət göstərir. Televiziya və radiodakı çıxışları zamanı ansambl tərkibində Hüseynin çıxışları onu az vaxt ərzində məşhurlaşdırılar. Hüseynin dediklərindən: "Mən bu kollektivdə işləməkdən böyük zövq alırdım. Burada püxtələşmiş, əsl sənət yoluna burada cığır açmışam. Əlibaba Məmmədov özü bir məktəbdir. Ansamblın üzvü tarzən T. Məmmədov, klarnetçi Ə. Əsgərov, nağaraçı Zöhrab Məmmədovun əhatəsində, təsir dairəsində sənət işlətmək özü böyük məsuliyyət tələb edirdi. Elə ciyinimə düşən bu məsuliyyət məni həqiqi peşəkar sənət üçün hazırladı. Ansamblın məşqlərindən gələndən sonra evdə də çoxlu məşq edirdim. "Humayun" ansamblının solistləri, uzun illər müğənni Novruz Feyzullayev, Validə Mahmudova, Məmmədbağır Bağırzadə, Zümrüd Məmmədova, Təhmiras Şirinov, Səxavət Məmmədov olmuşlar. Ansambl müntəzəm olaraq Bakıda, Azərbaycanın bütün bölgələrində, keçmiş SSRİ Birliyinin ən böyük şəhərlərində müntəzəm konsertlər vermişdir". H. Həsənov Moskvanın "Sütunlu salonu"ndakı böyük müvəffəqiyyətlə keçən konsertlərini həqiqi sənət imtahanı sayır.

Hüseyn Azərbaycanın ən məşhur xanəndələri və müğənniləri ilə toylara getmiş, öz sənəti ilə hər yerdə sevilmiş, əsl qarmon sənəti nümayiş etdirmişdir.

Ustad sənətkar Əlekber Əsgərov və Zöhrab Məmmədovla birlikdə "musiqi üçlüyü"ndəki toy büsatda çalıb-çağırmalarını Hüseyn həmişə böyük fərəh hissi ilə xatırlayır. Ümumiyyətlə Hüseyn müəllim xalqın şənliklərində, toylarda çalıb-oxumağı doğma millətə əsl xidmət sayır

və bundan şərəf duyur.

1978-ci ildə "Humayum" ansanbli Dövlət Filarmoniyasında "Azərbaycan Konsert Birliyi"nə keçdiyi üçün Hüseyin bu müəssisədə işini davam etdirir. Bu idarədə o, 1980-ci ildən 1995-ci ilədək, "solist-qarmonçalan" vəzifəsində çalışır.

Məsəl var: "Kimə niyyət, kimə qismət" Hüseyin qismətindən çox razıdır. Niyyət etdiklərinin əksəriyyətini qismətində görüb.

H. Həsənov öz sənətinin həqiqi vurğunu olub. Öz işinə çox ciddi və məsuliyyətli yanaşlığındandır ki, əsl sənətdə özünə yol açıb. Özündən əvvəlki ustad qarmonçalanlardan öyrəndiklərini öz yaradıcılıq sücgəcindən keçirərək püxtələşmiş sənətkar kimi meydana çıxarkən XX əsrin 80-ci illərində qarmon ifaçılığına Hüseyin Həsənov bir növ yeni üslub, yeni çalğı manerası gətirdi.

1977-ci il radionun fondu üçün yazdığı "Pərvanə" rəqsində qarmon ifaçılığına yeni yanaşma, təzə keçidlər, başqa cür səslənmənin olması daha nəzərə çarpırdı.

"Bayatı-Şiraz" muğamı əsasında bəstələdiyi, 1978-ci ildə radionun fonduna yazdırdığı "Nuranə" rəqsi zövqü oxşayan, könüllərə tez yol tapan, sümüyə düşən oynaq bir melodiyadır. Lent yazısında rəqsin əvvəllində Hüseyin cəld, çevik olduqca maraqlı, ustavari gəzişmələr etmişdir. Bu lentlərdə Hüseyin Həsənovu nağarada Rafiq Balabəyov, qoşa nağarada İlqar Sail, balabanda Baba Ağayev, fortepiyano da Həsənağa Qurbanov (1955-2007) müşayiət etmişdir.

Sənətkar 1973-cü ildə xalq artisti, tanınmış tarzən Həbib Bayramovun musiqi qrupu ilə Saxalın şəhərində keçirilən "Zaqafqaziya ongönlüyü"ndə çıxışlar etmişdir. Bu qrupun tərkibində seçmə musiqicilər olmuşdur. Heyyətin hər birinin, həmçinin Hüseyinin ayrılıqda solo çıxışları xüsusi marağa səbəb olmuşdur.

1989-cu ildə Azərbaycanın görkəmli nümayəndələri, millət vəkili-ridən bir neçəsi və musiqicilər heyəti Almanyada səfərdə olarkən Hüseyin müəllim də bu tərkibdə idi. Bu heyyətin üzvü olan xalq artisti, bəstəkar Vasif Adgözəlov, aktyor Həsən Turabov, pionoçu Fərhad Bədəlbəyli, Fidan və Xuraman Qasımovalar, xalq yazıçısı Anar və sayılıb-seçilən musiqicilərmiz H. Həsənovun çaldığın musiqi nümunəlindən razı qalmış və ona təşəkkür etmişlər.

Burada bir məsələni də qeyd etmək yerinə düşər ki, Hüseyinin könlünün nəğmələri olmuşdur ki, o bunları yalnız səsile, oxumağı ilə təqdim edərək qəlbinin atəşini söndürə bilmışdır. Qarmon sənətində püxtələşdikcə, usaqlıqda onda olan oxumaq qabiliyyəti get-gedə gü-

lənərək üzə çıxmış, oxuduqca səsi daha da çilalanmış getdiyi toyarda özünün səs çalarlarına uyğun mahnılar oxumuşdur. 1980-ci illərdə öz dəstəsi ilə Bakı toylarında tanınmış, çox yerlərə dəvət olunmuşdur. Belə toyarda Hüseyn qarşısında qurulmuş mikrafonla özünəməxsus tərzdə oxumuş, ən yaxşı qarmonçalan kimi özünü göstərə bilmışdır.

Hüseyn həmişə təhsilinin qayğısına qalmış, bu barədə düşündüyü üçün bu arzusu onu 1981-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına gətirir. O, müvəffəqiyyətlə imtahan verib vokal fakultəsinə daxil olur və burada professor Kamal Kərimovun sinfində oxuyur. Oxuduğu müddətdə vokal sənətinin sırlarınə yiyələnir, həm də ixtisasından və bütün fənnlərdən əla qiymətlər alır. 31 yaşındadır ali təhsil ocağına gələn Hüseynin qarşısına müəyyən maneələr çıxmışdır. Belə ki, o dövrə Sovet dövləti qanunları bu yaşda ali təhsil müəssisələrində əyani şöbədə təhsil almaq üçün qadağalar yaratmışdır. Professor Kamal Kərimov H. Həsənovun istedadını, vokal oxumaq bacarığını, təhsilə sonsuz həvəs və arzusunu nəzərə alaraq rektor Elmira xanım Nəzirovaya məktub yazır.

Qəbul komisiyasının üzvləri və rektor məktubda K. Kərimovun Hüseyn haqqında yazdığı müsbət fikirləri, dəlilləri nəzərə alaraq, Hüseynin oxuduğu klassik əsərləri yüksək səviyyədə təqdimini əsas götürərək istisna etməli olur. Beləliklə H. Həsənov Konservatoriaya götürülür.

H. Həsənov uğurlu qarmonçalan kimi musiqi ictimaiyətinin nəzər diqqətində olmuşdur. Cazmen, bəstəkar, xalq artisti Rafiq Babayev rəhbərlik etdiyi "Cəngi" ansamblına Hüseyni dəvət etmişdir. Bu musiqi qrupu 1989-cu ildə yaranmışdır. Yaranan gündən və Rafiq Babayevin faciəli həlakı dövrünə qədər Hüseyn bu kollektivdə xalq artistləri Mübariz Tağıyev, Brilliant Dadaşova, əməkdar incəsənət xadimi, bəstəkar Səyavuş Kərimi, müğənni Firəngiz Rəhimbəyova ilə birlikdə çiçin-çiyinə çalışmışdır.

Bir zamanlar Azərbaycan televiziyasında çox populyar olan, "Səhər görüşləri" adlanan veriliş vardı. Xalq artisti Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Səyavuş Aslan və başqalarının iştirak etdiyi bu verilişdə musiqi tərtibatı və müşayiətçi kimi qarınon ifaləri Hüseyn müəllimin clurdu.

Hacıbaba Bağırovun baş rolda oynadığı, məzhəkəli, yumorlu televizya tamaşaları olan "Sonqulunun sərgüzəştləri", "Bildirçinin bəyliyi", "Sonuncu məhəbbət" dəki tərtibatı da Hüseyn tərəfindən işlənmişdir.

O, burada oxunan mahnıları qarmon ilə müşayiət etmiş, rəqs melodiyalarını çalmışdır. Bütün bu işləri istedadlı musiqiçimiz heç bir mad-


di yardım, qonorar almadan, təmənnasız edirdi. O, belə yaradıcılıq əla-qələrindən yüksək zövq alır və bunu da doğma xalqına müəyyən xid-mət sayırdı.

H. Həsənov bəstəkar Ə. Tağıyevin yaratdığı və rəhbərlik etdiyi "Ar-zu" ansamblında da bir müddət fəaliyyət göstərmişdir. Sosistlər, xalq artistləri N.Qasımovə, M. B.Bağırzadə idi. Sonralar sənətçimiz qarmonunu SSRİ Xalq Artisti Z.Xanlarovannın rəhbərliyi və solist olduğu an-samblın tərkibində sesləndirmiş, solo çıxışlarını təqdim etmiş bu an-sambl ilə birlikdə xeyli Dövlət tədbirlərində çıxış etmişdir. Hüseyn bu an-sambl ilə birlikdə Moskvada, İsvetdə, Norveçdə, Çində və s. yerlər-də konsertlərdə olaraq öz dünya görmüşünü və sənətini daha da artır-mışdır.

Məşhur və lirik səsli müğənni Hüseynağa Hadiyev XX əsrin 80-ci illərində Bakının restoran və şadlıq evlərində keçirilən toyların əsas müğənnisi idi. H. Həsənov onun toy ansamblında 12 il çalmışdır. On-ların çox səmimi sənət dostluğu olub.

H. Həsənovun repertuarı çox genişdir. Rus, Ərəb, Fars, İspan, Mol-dav, Bolqar, Kuba musiqisindən seçmə nümunələri məharətlə çalır. Onun Azərbaycan kinofilmlərinin çəkilişində də xidmətləri olmuşdur. Çəkilən filimlərə yazılmış musiqilərin həm müğənni, həm də musiqi-çi kimi ifası üçün H. Həsənova bir neçə dəfə müraciət olunmuşdur. Bunlara misal olaraq "Bağlı qapı arxasında" kinofilmində E.Sabitoğlunun bəstələdiyi "Payız gəldi" mahnisını, "Kişi sözü" filminde Vasif Adığö-zəlovin yazdığı musiqiləri göstərmək olar. Sonuncu adı çəkilən filim-də Hüseyn həm mahniları oxumuş, ayrı-ayrı musiqiləri isə qarmonda çalmışdır. Burada həmçinin ağızla çalının qarmonanda istifadə olunub. Eldar Mansurovun "Bəxt üzüyü", Cavanşir Quliyevin "Zovodilo" filmi-nə yazdıqları musiqilərin neçəsini qarmonda H. Həsənov çalmışdır.

Hüseyn müəllim Azərbaycan qarmon ifaçılığında öz misilsiz xidmə-lərini göstərməklə bərabar, bu alətin təkmilləşməsi barədə islahatlar üzərində də düşünmüştür. O, böyük bəstəkarlarımızdan musiqimizdə vaxtilə 1/4 səslərin, həmçinin onların not işarələrinin olması barədə fi-kirlər etmişdir. Həm də 1/4 səslərin tarımızda, kamanımızda, ud, balab-an və s. alətlərimizdə istifadə olunmasını, gözəl və təsirli səslənmə-sini eşitmış və çox xoşlanmışdı. 1/4 tonlu şərq səs düzümlü qarmonla-rının bizim ifaçılarımızın bəzilərində XX yüzilliyin 40-50 -ci illərində olması barədə məlumatlar var. O, cümlədən çetvert tonlu qarmor B. Bədelov və bir neçə ifaçida olmuşdur. Onlar bu aletləri bəzi məclislə-rində çalsalar da, belə qarmonla lent yazmamış, geniş təbliğ etməmiş-lər. H. Həsənov belə səsdüzümlü qarmonu yenidən bərpa edib ortaya çıxarmış və həmin aletin vasitəsilə "Zəmin-xarə" və "Şur" müğamları



1/4 (çetvert) tonlu, sol gövdədə
akkord sistemli qarmon

əsasında yaranan melodiyaları lente yazdırılmışdır. Bu çalğının və bu səslənmənin də özünə məxsus gözəlliyi vardır. Sənətkarlarımız bu gün də bu qarmondan istifadə edir. Bundan başqa Hüseyn müəllim sağ və sol klaviaturada eyni səs düzümü olan üç oktavalı, xromatik qarmon da düzəltdirib istifadə etmişdir. Hal-hazırda bu alətdən Musiqi Kollecində tədrisdə istifadə olunur. Hüseyn müəllim 1/4 səslər düzdürdüyü qarmonun sol gövdəsini eyni ölçüdə iki ədəd düzəltmişdir. Onların biri adı, hər kəs tərəfindən istifadə olunan iki oktova yarım səsə malik, xromatik səs düzümlü, düymələr vasitəsilə çalınan gövdədir. Digəri isə ak-

kordeon və bayan musiqi alətlərinin sol tərəfindəki səs düzümüne uyğun, akkordla, düyməcik vasitəsilə ifa olunan sol gövdədir (korpusdur).

Sənətkarlarımız hansı musiqi əsərlərini çalacağından asılı olaraq sol gövdənin (korpusun) birini çıxarıb, digərini onun yerinə birləşdirir. Bu özü də maraq doğuran bir iş, sənətkar təxəyyülünün müsbət nəticəsidir.

Hüseyn Həsənov qarmonumuz üzərində apardığı bir çox islahatlara görə, yenilikçi musiqi kimi qəbul olunur və tanınır.

Sevimli sənətkarımızın sənət səfərlərində olduğu ölkələrin adlarını və tarixi aşağıda göstəririk:

1. Hindistan- 1981, Nepal-1983, Yaponiya- 1985, Almaniya- 1989, 1990, 1993, Macaristan- 1989, Türkiyə- 1991, 1992, 1995, İsveç- 1998, Norveç- 1998, Çin- 1996, Kipir-1999.

1995-ci ildə Musiqi Kollecində ilk dəfə qarmon ixtisası tədris olunmağa başlayarkən dəvət olunan ilk müəllimlərdən biri olaraq H.Həsənov not və muğam müəllimi kimi işə başlayır. İslədiyi dövrə nümunəvi müəllim kimi tanınmışdır. Hazırladığı tələbələr imtahan sessiyalarında, Respublika baxış-müsabiqəsində özlerini layiqince göstərmişdir.

H. Həsənovun yenilikçi fikirlerindən biri də zurna nəfəsli alətinde səslənən havaları qarmonda gözəl səsləndirməsidir. O, məşhur zurna-

çalan, ustad sənətkar Əliefsər Şəkilinin çaldığı "Şəki" yallısını və "Cütcü" rəqsini ardıcılıqla çalaraq lətə almışdır.

Qeyd edək ki, "Cütcü" rəqsinin melodiyası XIX əsrin sonları, XX əsrin birinci yarısında yaşayıb yaranan zurna, tütək, balabanın misilsiz ifaçısı Əli Kərimovundur.

Hüseyn "Naxçıvan yallısı"nın ("Şərur yallısı") qarmon ifasına gətirərək, gözəl səslənmə yaradaraq lətə yazdırıb. Radioda onun ifasında səslənən "Rast" muğamı da qorunur.

H. Həsənov 2000-2004-cü illər ərzində Xalq artisti, müğənni Ağadadaş Ağayevin rəhbərlik etdiyi instrumental ansamblda aparıcı müsiqiçi və müğənni kimi çıxış etmiş, toylarda, konsertlərdə və lətə yazılarında yaxşı sənət göstərmişdir. 2005-ci ildə Hüseyn müəllimin sərbəst müğənnilik fəaliyyəti başlanmışdır. Bu dövrdən başlayaraq H. Həsənov səsini lətlərə yazdırılmış, kassetləri və diskləri çıxmışdır. O, artıq toyların və konsertlərin sevimli və populyar müğənnilərindən bıdır.

Hüseyn müəllim 1975-ci ildə ailə qurub. Onun halal ocağında qızı Pərvanə, oğlu Pərvin xoş gün görərək, xoşbəxt boy atıblar. Oğlu Pərvin Bülbül adına orta ixtisas musiqi məktəbini, Mədəniyyət və İncəsənat Univerisitetini bitirib.

O, atasının sənətini davam etdirir, mahir qarmonçalandır.

Sənətçi özü haqqında



1950-ci il (Pələng ili) oktyabr ayının 5-də (Tərəzi bürcü) Neftçala rayonunun Xılli qəsəbəsində sadə yaşayış tərzi olan, zəhmətkeş ailədə anadan olmuşam. Ailənin sonbeşiyi, səkkizinci övladıyam. Yeddi qardaş, bir bacı idik, lap nağıldakı kimi. Atam Mikayıl kişi neft mədənlərində fəhlə işləmişdir. El arasında şəxsi keyfiyyətləri, xeyrixAhlığı və

mərdliyi ilə seçilmişdir. O, təqaüdə çıxandan sonra şəxsi təsərrüfatı, bağçılıq və heyvandarlıqla məşğul olar, əldə etdiyi gəlirdən müəyyən qədər əlsiz-ayaqsızlara, imkansız ailələrə kömək edərdi. El ağsaqqalı adı qazanmışdı.

Mikayıl kişi səkkiz övladını xeyirxah, humanist ruhda tərbiyə etmiş, hamisini səxavətli olmağa səsləmişdi.

Anam Mənsurə Kərbəlayi Cavad qızı olduqca cəfakes, zəhmətkeş, övladlarını xüsusi qayğı və məhəbbətlə böyüdən, əsl azərbaycanlılara məxsus evdar qadın idi. Savadsız olsa da, çoxlu bayatılar söylər, nağıllar danışardı. Yaxşı musiqi duyumu olduğu üçün uşaqlıqdan yadında qalan qədim nəğmələri iş-güt zamanı astadan, aşağı səsle oxuyardı.

Yadımdadır mənim 5-6 yaşım olanda anam böyük qardaşının övladlarına layla çalanda mən həmişə kövrəlib ağlayardım. Onun ahəstəcə oxuduqları mənim kövrək uşaq qəlbimi titrədirdi. Görünür anamın söylədiyi həzin, təsirlə nəğmələr mənim musiqi duyumuma köçür, qan yaddaşımı hopurmuş. Sonralar başa düşdüm ki, saf, təsirli, qəmli ana nəğmələri mənim gələcək musiqi dünyamı yaradırmış.

Valideyinlərim xalaoğlu, xalaqızı idilər. Atam 1903-cu, anam 1910-cu ildə anadan olublar. Onlar öz ömrlerində üç dövlət qruluşu görmüş, Çar Rusiyası Hakimiyyəti, Azərbaycan Xalq Cumhuriyyəti və Sovet dövləti dövründə yaşamışlar. Anam 1991-ci ildə bərpa olunan Müstəqil Azərbaycan Respublikası dövründə də ömr etdi. Dayılarım savadlı, istedadlı, musiqi duyumlu olmuşlar. Abdul Qafar və Abdul Manaf dayım tar çalmış, rəssamlıq qabiliyyətləri olmuş, foto işlərini yaxşı bacarmışlar. Onlar yüksək elm, bilik və təşkilatlılıq qabiliyyətinə malik olduqları üçün vəzifədə çalışmışlar.

Qədim yaşayış məskənlərindən biri olan Xillı savadlı, elmlı və istedadlı adamların məskənidir.

Xillı qəsəbəsində muğam biliciləri, sənətə xiridar olan şəxslər, həmçinin ömürlerinin müəyyən dövrlərində musiqiçiliklə məşğul olan bacarıqlı adamlar var idi.

Kənd kəsəkdə toyalar olanda bütün uşaqlar kimi musiqi səsi eşidəndə oraya qaçır və maraqla çalğıçılara tamaşa edərdik. Qonşuluqda zur-naçalan var idi. Yaz-yay aylarında öz evlərinin eyvanında məşq edib toya hazırlanışında çaldığı zurnanın səsi ətrafa yalılırdı. O zaman mən də ağac budaqlarından kəsib hazırladığım qoşa nağara çubuqlarını götürüb kətili qarşıma qoyar və nağara kimi çalardım. Eşitdiyim musiqilərin ritmini düz tuturdum. Beləliklə ilk istedadım üzə çıxdı. Böyük qardaşlarımdan biri istedadımı və musiqiyə olan həvəsimi görüb mənə qoşa nağara düzəltdi. Radioda oyun havaları eşidən kimi ritmi tutar,

qoşa nağara çalardım.

Evimizdə qaval var idi. Onu qızclarımın arasına qoyub çalmağı öyrəndim. Bir neçə ildən sonra aletin əldə tutmaq qaydasını vərdiş etdim.

Böyük dayım oğlanları Cavad və Sənan yaxşı tar çalmışlar. Xüsusi-lə Sənan peşəkar tarzən olmuş, ömrünün müəyyən hissəsini musiqiyə həsr etmişdir.

Ailəmizin üçüncü övladı İsrafilə Allah qeyri-adi yaddaş, güc-qüvvət, yüksək enerji, bədii keyfiyyətlər və istedad bəxş etmişdir. O, gənclik illərində tar çalmış, aydın, şaqraq, saf, gözəl səslə oxumuşdur. Neft və Kimya İnstitutunda təhsil alarkən buranın öz fəaliyyət kollektivində, həmçinin Bakının bir neçə iri mədəniyyət saraylarındakı xalq çalğı alətləri ansanblının üzvü olmuş, uzun illər irlə-xirdalı tədbirlərdə çıxış etmişdir.

1961-ci ildə Bakıda Azərbaycan Dövlət Filormoniyasına solistlər seçmək məqsədilə keçirilən baxış müsabiqənin qalibi olmuşdur. İsrafil münsiflər heyyətinin üzvü olmuş bəstəkar C.Cahangirov, xormeyster H. Həsənov, muğənni Ş. Ələkbərova tərəfindən bəyənilir. İsrafil mahnı və rəqs ansamblına solist götürürülər. O, isə öz peşəsinə mühəndisliyə üstünlük verir. .

Mən 1958-ci ildə Xılı məktəbinin birinci sinfinə getmişəm. Yaxşı oxuyurdum. Üçüncü sınıfə keçəndə atam məni daha yüksək təhsil alım deyə Nefçala Şəhər İnternat məktəbinə apardı. O, məni savadlı, təhsili görmək üçün həmişə tövsiyyə edib deyirdi: "Dərslərinə ciddi fikir ver, yaxşı çalış. Çalış təhsil alıb ya müəllim, ya həkim, ya da mühəndis olasan. Bunlar yaxşı sənətdir". Adları çəkilən peşələri atam çox bəyənir və önem verirdi.

İnternat məktəbin 6-cı sinfində oxuyarkən burada "Nəfəsli alətlər orkestri" yaradıldı. Rayondakı hərbi hissələrin birindəki "musiqi rotası"nın tranbonçalanı, moldav millətinin nümayəndəsi Anastas Kuzmiç orkestrə rəhbər dəvət olunmuşdu. O sınıfları gəzib oğlanların istedadını yoxlayarkən məni də bəyəni. 2-3 il məktəbimizin orkestrində "Solo tenor" alətini çaldım. Mənim "Nəfəsli alətlər orkestri"ndəki fəaliyyətmə nəinki sınıf yoldaşlarım, tanışlar, qohumlar, hətta doğmalarım da təəccüb qalmışdır.

Qarmon çalmağı öyrənməyimin qəribə tarixcəsi var. Məndən dörd yaş böyük olan qardaşım Rəhman ən böyük qardaşımız Əhəl müəllimin ilk övladı Qalibin ad gününə 14 dilli yarımtənsüz qarmon almışdı. Bu 1964-cü ilə təsadüf edir. Qalib 9, mənimse 14 yaşım var idi. Yaxşı yadimdadır. İlk öyrəndiyim musiqi Q. Hüseyinlinin məşhur

"Cüçələrim mahnısı oldu. Sonralar isə Ə. Tağıyevin "Bülbül", "Ya bir olar, ya iki", "Tarla bülbülü", kinofilmindən mahnı, muğam rəngləri, "Qatar" təsnifi, "On dörd nömrə", "Darçını" rəqslerini və s. melodiyaları öyrənib çalmağa başladım. Deməli 14 yaşım olanda 14 dilli qarmonda çalğı öyrəndim. Bu ya təsadüfdür, ya da burada bir uyğunluq var.

Əslində 14 yaşında milli musiqi alətlərində çalmağı öyrənmək çox gecdir. Bu yaşda xalq musiqisilə məşğul olanlar heç vaxt gəlib sənətin zirvəsinə çata bilməzlər. Görünür mənim taleyimə belə yazılıbmış.

İnternat məktəbin özünün ciddi tədrisi və təlim təbiyə rejimi olduğu üçün orada sərbəst olaraq musiqi ilə məşğul olmaq mümkün deyildi. Şənbə günü dərsddən evə gəlib, bazar ertəsi qayıdırıdım. Yalnız bir gün qarmonla məşğul ola bilirdim.

Atam istedadımı və həvəsimi görüb mənim üçün 18 dilli, yarımtongsuz qarmon aldı. O zaman nə mən, nə də o bilmirdik ki, əsl qarmonun yarım pərdəsi olur. Xeyli sonralar qardaşım Rəhman mənim üçün Rusiya istehsalı olan, peşəkar musiqiçi üçün nəzərdə tutulan, bütöv akkardeon aldı. Bu alətdə xeyli havalar öyrəndim. Sol əlin ifasında müəyyən çətinlik yaransa da öhtəsindən gəlirdim. Musiqi ilə əsasən yay tətili ayalarında məşğul olurdum. Ailenin sonbeşiyi olduğum üçün qardaşlarım və bacım məni əzizlər və həmişə qayğıma qalardılar. Böyük qardaşım Əhəd müəllim mənim musiqi ilə məşğul olmayı bəyənir və daha da həvəsləndirirdi. Həvəsim daha da artsın deyə oğlu Qalibə nağara aldı ki, bir yerdə məşğul olaq, ritmlə çala bilim. Yay aylarında Qalib ilə qarmon-nağara məşq edərdik. Bir müddətdən sonra isə dost-qohumlarda olan xırda məclislərə və "xınayaxdı"lara dəvət olunduq. Qalib orta məktəbi bitirib elm ardınca getdi.

1968-ci ildə Bakı Mədəni-Maarif Texnikumuna daxil oldum. Təhsil illərində musiqiyə olan həvəsim və bacarığım daha da artdı. "İnşaatçılar" Mədəniyyət Sarayının xalq çalğı alətləri ansanblına üzv oldum. Buradakı bir neçə illik fəaliyyətim dövründə xeyli konsertlərə getdim.

Evdə müntəzəm olaraq məşhur qarmonçalanlar Məmmədağa Ağayev, Abbas Abbasov və İsfəndiyar Coşqunun lentlərini dinleyirdim. Həmçinin Zakir Mirzə, Teyyub oğlu, Vaqif Şixiyev, Aftandil İsrafilovun və Həmid Haqverdiyévin ifalarını eşitməkdən doymazdım. Onlardan çox şey öyrəndim. Bu sənətçilər mənim üçün sehirlə aləm idi. Onları əlçatmadı zirvə sanırdım. Artıq sənət məni öz aləminə qovuşdurmuşdu. Ayrılmaq mümkün deyildi. Bəzən yüngülvari toylara da gedirdim. Əsl alətim, toy qarmonum isə yox idi. Texnikumda tələbə yoldaşım, xeyirxah, alicənab gənc olan Tahir Məmmədovun qarmonu ilə əv-

vəllər neçə toylarda da çaldım. Sonralar atam mənim taleyimi musiqiye, incəsənətə bağlılığımı, bu sahədə təhsil aldığımı nəzərə alaraq mənim üçün əsl sənətkar qarmonu aldı və bu işlə məşğul olmağım üçün xeyir-dua verdi.

Texnikumda yay tətilinə çıxarkən hər yay Neftçalaya gedərdim. Evdə məşq edəndə anam məni həvəslə dinləyər və çox sevinərdi. Qonşumuz, uşaqlıq dostum Soltan dəf çalırdı. Bizə məşqə gələrdi. Qardaşım Abdurrahman bizə qoşulub oxuyurdu. O, M. M. Seyidzadə, Ə. Vahidin qəzellərini "Rast", "Cahargah", "Şur", "Segah" muğamları üstə oxuyar və sonra təsniflərlə tamamlardı. Yeri gəlmışkən qeyd edim ki, onun ifasını tez-tez müşayiət etməyim mənim xalq musiqimizə, muğamlara, təsniflərə bir az da yaxınlaşdırıcı. Sənətimdə irəliləyiş yarandı. Bu işi Abdurrahman davam etsəydi xanəndə də ola bilərdi. Lakin peşəsinə müəllimliyə bağlandı, ömrünü orta məktəbdə dərs deməyə həsr etdi.

Mənim musiqiçi kimi yetişməyimdə qardaşım İsrafil müəlliminin çox böyük zəhməti olmuşdur. Sənət eşqi, istedadı coşub çağlayan bu insan musiqiyə xırıdardır. Şerə-qəzələ, ədəbiyyata yaxından bələddir. Onun həm də gözəl, aydın diksiyası vardır. İstər Bakıdakı, istərsə də rayondakı evimizdə olan ailə şənliklərində o, həmişə qarmon çalar, oxuyardı. Sonra qarmonu mənə verər, mən də onun oxumalarını müşayiət edərdim. Onun daxilində güclü, bədii enerji var. Görünür bədii enerji onu tərpətdiyi, narahat etdiyi üçün boş vaxtlarımızda həmişə qarmonu qutusundan çıxarıb mənə verər, özü isə şövqlə muğam, təsnif və mahnilar oxuyub məni də həvəsə getirərdi.

Xıllıdakı evimizdə tamaşaçılarımız qohum-qardaş, ailə ühzvlərimiz, Bakıdakı mənzilimizdəki məşqimiz zamanı dinləyicilərimiz isə həyət-də gəzib-dincələn qonşularımız və pəncərələrimizin altından keçib gedərkən musiqi səsi eşidib ayaq saxlayıb dayananlar olardı. Məşqimiz bitəndən sonra pəncərələrə yaxınlaşdıqda gördük ki, aşağıda xeyli dinləyicimiz toplanıb. Bütün bunlar mənim sənət eşqimi daha da yüksəldirdi. Qardaşım İsrafil müəllimlə arabir toy məclislərinə də dəvət alırdıq. İsrafil müəllim elmin, maarifin, mədəniyyətin müxtəlif sahəsinə bələd olan kamil şəxsdir. Həmçinin bədii söz ustasıdır.

Bizim nəslin nümayəndələrinin keçdikləri ömr yoluna nəzər salaraq bu qənaətə gəlmışım ki, istedad bizə gəndən, nəsildən, kökdən gəlir. Böyük qardaşım Əhəd müəllim, Rafiq bəy və İsrafil müəllimin şairlik təbləri vardır. Hər üçü təqaüdə çıxıblar. Təblərinə uyğun şerlər yazırlar. Raqib 2006-ci ilin noyabr ayında dünyasını dəyişib. Əhəd müəllimin 2001-2006-ci illərdə şerlər kitabı çapdan çıxmışdır.

Mən Texnikumun sonuncu kursunda oxuyarkən Bakının Əhmədli qəsəbəsinin (Kənd Əhmədli adlanır) "Mədəniyyət evi"ndəki qarmon kursunda dərs demək üçün dəvət olundum. Buranın müdürü İmran müəllim məni həvəslə işə götürdü. Əmək fəaliyyətimə ilk dəfə burada başladım.

1970-ci ildə Mədəni-Maarif Texnikumunu bitirdim. Bakıdakı "8 sayılı musiqi məktəbi"ndə də dərs deməyə başladım. Burada az işlədim. Az sonra "Bakı Şəhəri Xalq Yaradıcılığı Evi"nə işə qəbul olundum. Buradakı "Qaravəlli" Xalq Teatrında quruluş hissə müdürü işlədim və musiqiçi kimi çalışdım. "Yaradıcılıq Evi"nin müdürü Əhməd Mirzəyev çox mehriban insan olduğu üçün hamımıza hörmətlə yanaşırdı. Burada yaxşı kollektiv, isti münasibət var idi. "Qaravəlli" teatrının rejissoru Ələsgər (Fərəc) Nağıyev idi. O, məşhur milyonçu Musa Nağıyevin nəvəsidir. Fərəc müəllim təqaüdə çıxandan sonra məşhur aktyor, xalq artisti Məlik Dadaşov rejissor dəvət olundu. Buradakı işçiləri, Zenfira xanım, Bilqeyis xanım, Əliağa Mövsüm, İbrahim Əliyev, pionoçu Gülsən Mirzəbəyova, nağaraçalan Tahir Hüseynovu hörmətlə xalırlayıram. Gülsən Mirzəbəyova məşhur pionoçu Rüxsarə Mirzəbəyovanın (1910-1977) qızı və onun sənətinin həqiqi davamçısıdır. Gülsən xanım da tanınmış sənətçidir. Müxtəlif dövrlərdə ansamblarda, orkestrda çalmış və uzun illər xalq artisti Baba Salahovun rəhbərlik etdiyi xalq çalığı alətləri ansamblında pianoçu kimi çalışmışdır. Gözəl bəstəkardır. Xeyli mahnları, muğam dəramədi və rəngləri vardır. O, ali təhsil müəssisələrində uzun illərdir dərs deyir. Gülsən xanım hal-hazırda bədii rəhbər, Xalq artisti, xanəndə Baba Mahmudoğlu dan yadigar qalan, musiqi rəhbəri Əhsən Rəhmanlının olduğu "Misri" ansamblında pianoçu kimi öz yaradıcılıq töhvəsini verir.

Mən Texnikumda oxuduğum illərdə qardaşım Rəhman klarnet musiqi aləti aldı. Onun əvvəldən musiqiyə böyük həvəsi olub. Əsgərlikdə olarkən hərbi-hissənin özfəaliyyət dərnəyində bir az musiqiyle məşğul olmuşdur. O, 1970-ci ildə 24 yaşı olarkən musiqi təhsili almaq üçün Bakı Mədəni-Maarif Texnikumuna daxil oldu. Məşhur musiqiçi Elşad Cabbarovun balaban sinfində təhsil aldı və klarnet ifaçılığını öyrəndi. Təbii ki, 24 yaşında ifaçılıq sənəti ilə məşğul olmaq çox çətindir. Amma ondakı həvəs, dözüm, səbr sənət öyrənməsinə imkan verdi. Onunla evimizdə müntəzəm məşq etməyimiz hər ikimizin inkişafına xidmət edirdi. Yaxşı dəstə düzəldik və qardaşımla 20 ildən artıq sənət yoldaşlığı etdik. Toy ifaçılığının çox ince mətbəbləri, meziyyətləri, həm də irli-xirdalı çətinlikləri vardır ki, uzun illər birlikdə yoldaşlıq etmək mümkün olmur.

Bir filosofdan soruşurlar: "Dost yaxşıdır, yoxsa qardaş?". Cəvab verir ki, "Qardaş da dəst olsa yaxşıdır". Mən qardaşlıqdan başqa Rəhmanla həqiqi dəst və əsl sənət yoldaşı idim. Onunla Bakıda və əyalətlərdə çoxlu konsertlərde və toylarda olduq. Xanəndə Bakır Haşimov, Canəli Əkbərov, Baba Mahmudoğlu, Niyaməddin Musayev, Sabir Mirzəyev, Zaur Rzayev, Eyvaz Həsənov, Səxavət Məmmədov, Səfa Qəhrəmanov, Qara İsmayılov, Səxavət Babayev, Təhmiraz Şirinov, Məhəbbət Kazımov, Əvəzzan Xankişiyyev, İlkəga Şahbazov, Şamil Quluyev, Bayram Musayev, Tahir Xəlilov, Məzahir Kuhı Sücaət Kərimov və başqları ilə mehriban, səmimi sənət yoldaşlığımız olub. Bir neçə dəfə xanəndələrimiz Hacıbaba Hüseynov, Alim Qasımov və Zahid Quliyevlə də birlikdə yüksək toy məclisləri yola vermişik.

"Könül" adlanan bizim toy ansamblı Azərbaycanı qarış-qarış gəzmış, Qərbi Azərbaycanda, Borçalı, Qarayazı, Başkeçid ellərində, həmçinin Tiflis şəhərində çox-çox toy məclislərində olmuşdur.

1992-ci ildə may ayının 13-də Qarabağ savaşının qaynar vaxtında Rəhmanın ilk övladı 19 yaşlı Elman Rəhmanlı Ağdamın Xramort kəndində erməni hərbi birləşmələrinin mühasirəsini yarib keçmək istəyərkən döyüş yoldaşları ilə son nəfəsə qədər döyüşərək şəhid olmuşdur. O, Bakının "Şəhidlər Xiyabanı"nda uyuyur. Ruhu şad olsun!

Həmin dövrdən Rəhman Rəhmanlı sənətdən uzaqlaşmış, ibadətlə məşğul olmağa başlamışdır. "Quran" oxuyaraq Ulu Tanrıdan xalqımıza kömək olmasını diləyir. Bir də səhər, axşam bütün şəhidlərimizin ruhuna dualar oxuyur.

2003-cü ildə həyat yoldaşı Hacı Kamilə ilə müqəddəs Həcc ziyarətinə gedərək Hacı titulunu qazanmışdır.

Mən 1972-ci ilin yanvar ayından Bakı Elektirik Maşınqayırma Zavodunun "Mədəniyyət və Texnika Sarayı" na dəvət olundum. Burada qarmon kursunda dərs deməklə bərabər, həm də orada Rəhmanın rəhbərlik etdiyi "Könül" xalq çalğı alətləri ansamblında çalışdım. Müntəzəm olaraq konsertlərə gedirdik. 1974-1976-ci illər ərzində Ukraynada hərbi xidmətdə olmuşam. Evdən mənim üçün "Kazan" qarmon göndərmişdilər. Boş vaxtlarda çalışdım. Bəstəkarlıq qabiliyyətim 1975-ci ildə meyana çıxdı. İlk bəstələdiyim "Segah rəngi", "Əsgər anaları" mahnısı və "Şur təsnifi" oldu. Mahnı və təsnifin sözlərini də özüm yazmışdım.

1974-cü ildə əsgərliyə gedəndən 2-3 ay sonra artıq şer yazmaq qabiliyyətim meydana çıxmışdı. İlk yazdığım şerlərim öz doğmalarıma həsr edib məktub vasitəsilə evdəkilərə, qohum-qardaşa göndərirdim. Deyilənə görə pis alınmındı.

1975-ci ildə Ukraynanın İzyaslov şəhərində hərbi hissədə eza-

miyyətdə olduğum zaman həm yerlilərimizdən ibarət "Mahnı və rəqs ansamblı" təklif edərək bu kollektivə çəçenləri, gürcüleri, Dağıstan xalqlarının bir-neçə nümayəndəsini də cəlb etdim. Az vaxt içərsində iş görə bildik. Hərbi hissələrdə, ətrafdakı kolxoz və sovxorzlarda konsertlər verdik. Hərbi hissənin rəhbərliyi tərefindən təşəkkürlər aldım.

1976-cı ildə hərbi xidməti başa vurub Bakıya döndüm. Əvvəlki iş yerində çalışmağa başladım. Mənə çox doğma olan BEMZ -nin "Mədəniyyət və Texnika Sarayı"nda 12 il işləmişəm. Burada mənimlə çalışan, yaxından bir-birimizə bələd olduğumuz, sevdiyim qızla, fortepiano müəlliməsi ilə ailə qurmuşam. 1978-ci il iyun ayında toyumuz olub.

1986-ci il "İnşaatçıların Mədəniyyət Sarayı"na gəldim və burada qarmon kursunda əmək fəaliyyətim davam etdim. Burada təhsil alan şagirdlərdən ibarət "Qarmonçalanlar ansamblı" yaratdım.

1980-ci ildə Mədəniyyət və İncəsənət Universitetinə daxil olub qiyabi yolla təhsil alaraq 1985-ci ildə buranı bitirdim.

Bütün əmək fəaliyyətim dövründə yaradıcılıq işlərim bir an da dayanmayıb. Sözlər yazıb, mahnılar bəstələmişəm. Bəzən də şairlərin şerlərinə mahnılar qoşmuşam. Muğam dəramadları və rənglərim var.

1977-ci ildən başlayaraq müxtəlif müğənnilərlə yaradıcılıq əlaqələri qurmuş, onların ifasında mənim mahnılarımdan ibarət audio-kassetlər buraxmışam. Misal olaraq Şücaət Kərimov (Az. Konsertin solisti), Tahir Xəlilov, Şahməddin Salahov (vaxtile ADF-nin solisti olub), Qara İsmayılov, Vəliağa Tağıyev ("Az. Konsert"in solisti) göstərə bilərəm. Bu lent yazılarında "Könül"instrumental ansamblı çalışıb.

Adları çəkilən müğənnilərlə toylara da bir zamanlar bir yerdə getmişik.

1999-cu ildə Azərbaycan Televiziyası və Radiosu Xorunun solisti Bayram Musayevin albomu işıq üzü görüb. O, bu albomda mənim dörd mahnımı oxumuşdur. Mahnıları mənim musiqi qrupum müşayiət etmişdir.

2001-ci ildə xanəndə Qəhraman Rəhimovun səsi yazılmış albom nəşr olunarkən oraya mənim dörd mahnim daxil edilib. Q.Rəhimov uzun illər "Azərbaycan Qostrol-Konsert Birliyi"nin solisti olub.

Respublikanın xalq artisti İlqar Muradovun toy repertuarında sözləri və musiqisi mənim olan "Məlahət", "İnadkar əzizim" adlı mahnim var. Müğənni Nizami İsmayılov sözləri şair Fəxrinin, musiqisi mənim olan, estrada janrına aid "Qızlar qəribə olub" adlı mahnını 90-cı illərdə televiziya çıkışlarında dəfələrlə təqdim edib. Opera və Balet teatrının solisti olarkən mənimlə yaradıcılıq ilişgiləri quran müğənni Məzahir Ku-

hi 1994-cü il Novruz bayramı ərefəsində mənim "Salam Novruz bayramı" mahnımı Televiziya konsertlərində oxuyub. Mahnının sözləri Hikmət Ziyanındır. Həmçinin bu mövzuda digər mahnımı xanəndə Bayram Musayev televiziyyada nümayiş etdirilən "Bayram şənliyi"ndə oxumuşdur. Bu mahnının sözləri şair İsmayıllı Dadaşovundur.

2006-cı il avqust ayında müğənni Dünyamalı Saraclının kompakt diskini və albomu buraxılıb. Oxunan mahnıların bəzilərinin yeni səpgidə işləmələrin və şair Əflatun Saraclının sözlərinə bəstələnən "Borçlı", Taryer Qəribliyə aid olan "Sarachi" mahnılarının musiqisi mənimdir.

Mən 1990-1993-cü illər ərzində Bülbülə qəsəbəsindəki "Mədəniyyət Evi"nin müdürü işləmişəm. Burada çalışdığını müddət ərzində bir-birindən maraqlı tədbirlər təşkil etmiş, Azərbaycanın tanınmış şair-ləri, yazıçıları, ictimai-siyasi xadimləri ilə görüşlər keçirmişəm. Bütün bunlar qəsəbə sakinlərinin xatırasında indi də qalmaqdadır. Həmçinin burada müxtəlif səviyyəli konsertlər də olub. Hansı işdə çalışmağımdan aslı olmayaraq sevimli peşəmdən, qarmon ifaçılığından ayrılmamış, həm də müəllimlik işimi davam etdirmişəm.

1989-cu il sentyabr ayında xalq artisti, xanəndə Baba Mahmudoğlu məni, musiqiçi yoldaşlarımla birlikdə "Dastan" folklor ansamblına dəvət etdi. Ansamblın birinci heyvəti dağılmışdı. Bizim toplanmağımız ikinci heyvəti yaratdı. Yaradıcı şəxs olduğum üçün B.Mahmudoğlu məni musiqi rəhbəri təyin etdi. Həmçinin inzibati işləri mənə tapşırıdı. Qarqaşım Rəhman da bu ansamblda nəfəslə alətlər ifa edirdi. Neçə-neçə qədim xalq mahnılarını yeni səpgidə işlədim və B.Mahmudoğlu-nun ifasında radionun fonduna yazdırıldığ. Bunlara misal olaraq "Azərbaycan maralı", "Sarı bülbül" və s. xalq mahnılarını göstərə bilərəm. "Dastan" ansamblının televiziyyada və radiodakı çıxışları sevgi ilə qarşılanırdı. Xalq artisti Səfa Qəhramanov, Xalidə Yaqubova da ansamblın solistləri idilər. Respublika Sarayında bayram konsertlərində çıxışımız, Dövlət Filarmoniyasında konsertlərimiz, bölgələrə səfərimiz olmuşdu. Dəramədlərim, rənglərim ansamblın repertuarını zənginləşdirir, rəngarəng edirdi. Bestələdiyim "Şur ahəng" 1991-ci ilde "Dastan" ansamblının müşayiətli mənim qarmon solo ifamda radionun fondu üçün yazılıb. O, dövrdən müntəzəm olaraq radioda seslənir.

Hemin ildə xanəndə Səfa Qəhramanovun ifasında "Cahargah" muğam-dəstgahı Azərbaycan televiziyasında ləntə alınıb və dəfələrlə müşayiət etdirilib. Bu muğam dəsgahında seslənən dəreməd və rənglər mənim bestələrim idi.

İçəri şəhərdəki "Xalça Muzeyi"ndəki "Dastan" folklor ansamblının üç konsertini çekdiler. Hər konsertdə bir müğənni, Baba Mahmudoğlu,

Səfa Qəhrəmanov, Xalidə Yaqubova oxuyurdu.

Bundan başqa müxtəlif bayram günlərile əlaqədar televiziya çəkilişlərimiz olurdu.

Baba Mahmuoğlu özü yaradıcı şəxs olduğu üçün musiqidə həmişə yenilikci işləri və fikirlərilə seçilib. O əksər musiqi əsərlərinə yeni fikirlər əlavə edər, solo hissəsində əsasən saz, zurna, tütek, balaban ney alətlərindən istifadə edərdi. Həmişə mənim təklif və fikirlərimi öyrənər, əksər hallarda bunlarla razılaşardı. O zamanlar onunla birgə yaradıcılığımız, lent yazılarımızda etdiyimiz yenilik və s. bəzən etirazla qarşılanar, təzyiqlərə məruz qalardı. Hətta oranjiman etdiyimiz neçə neçə xalq mahnıları, bədii şura tərəfindən pozulmuşdur. Çox heyif ki, o cür yaradıcılıq işlərimizi köçürüb özümüzdə saxlamamışq.

XXI əsrde Azərbaycanda yeni yaranan ansambolların əksəriyyəti bizim o zamankı ansambl səpgimizdən, yaradıcılıq qaydalarımızdan, bəzi məqamlarda xor səslərindən istifadə edərək və s. işlərimizdə bəhrələnərək işləyirlər.

Mən, qardaşım və bizimlə uzun illər sənət yoldaşlığı edən musiqicilər 1992-ci ilin sonuna qədər "Dastan" ansamblında olduq.

1990-93-cü illər ərzində o zaman Bakı restoran toylarında çox populyar olan müğənni Nizami İsmayılovla toy məclislərində çalış-çağırdıq.

1994-95-ci illərdə İran İslam Respublikasının bəzi şəhərlərində, əsasən Tehranda çalışdım. Orada Azərbaycandan gedən sənət adamları ilə, əsasən isə, Azərbaycan Konsert-Qastrol Birliyinin solisti, şair xanəndə Bahadur Həkəri ilə yoldaşlıq edirdim. Bahadurla toy məclislərində, müxtəlif ev tədbirlərində, ev konsertlərində müntəzəm çıxışlarımı olurdu. Bundan başqa sənətdə mənə ən yaxın yoldaş, sirdəş olan Bahadur Həkəri ilə Tehranda "Əlliillər və Qocalar" evində, müxtəlif xeyriyyə tədbirlərində çıxışlarımı olub. Bahadur Həkəri milli üslublu, xoş səsli xanəndə, yaradıcı insan, gözəl şair idi. Həkəri onun təxəllüsüdür. Növbəti Tehran səfərinə getmə ərəfəsində o, 44 yaşında dünyadan köcdü. Heyf belə sadıq dostu, istedadlı insanı tez itirdik. Onun vəfatından sonra mən İranda çalışmağa son qoydum. Çünkü, onun kimi etibarlı və sadıq sənət yoldaşı tapmaq çətin işdir.

Baba Mahmudoğlu ilə də Tehranda müəyyən tədbirlərdə çıxışlarımız olub.

Mən 1995-ci il noyabr ayında Bakı Bələdiyyə Teatrının yaradıcı həyətində Naxçıvan Muxtar Respublikasının bütün bölgələrində konsertlərde olmuşam. Dövlət səviyyəsində oradan Türkiyə Respublikasına sənət səfərinə göndərildik, 12 gün bu ölkədə olaraq Ərzurum, Qars, Van,

Ağrı şəhərlərində çıxışlar etdik. Oynanılan teatr tamaşaları, verilən konsertlər seyirçiləri heyran etmişdi. Konsertlərin açılışında mənim bəstəm olan "Vətən təranəsi" səslənirdi. Konsertlərdə solo ifam da olurdu. Türk tamaşaçıları qarmonun ecəzkar səsini və bizim milli üslubu çox bəyənirdilər. Musiqi qrupumuzun üzvləri virtuoz sənətçi gitaranın, sazin, zurna, balabanın, tütəyin mahir ifaçısı Vahid Babaşov, nəğaraçı Niyaz Hüseynzadə, sintezatorda Səftər, müğənnilər isə Bələdiyyə teatrının gənc aktyorları idilər. Vahidin, Niyazın solo ifası gözəl alınırdı.



**X. Şuşinski ad. Muğam - Musiqi məktəbi 1997 -ci il
Ə. Rəhmanlı şagirdləri ilə**

1996-ci ildən 2000-ci ilə qədər Bakı Xoreoqrafiya Məktəbində konsermeyeyster- qarmonçalan işlədim.

2000-ci ildə "Bakı Mədəni Maarif Texnikumu"nun rəhbərliyi məni işə dəvət etdi. O zamandan burada qarmon ixtisasının muğam tədrisi ilə məşğulam. Bundan əlavə burada hal-hazırda "muğam tarixi" fənni üzrə də dərs deyirəm. 2003-cü ildə "Muğam tarixi" fənni üzrə proqramım çapdan çıxb. Musiqi kollecləri və texnikumları üçün adı çəkilən fənn üzrə ilk program mənim tərəfimdən yazılıb. Elə bu fənnin tədrisi özü də bu dövr üçün yeni hadisə idi. Bize qədər isə "Muğam tarixi" kursu milli konservatoriyada tədris olunurdu və bu iş bu gün də davam edir.

2002-ci ilin ortalarında Baba Mahmudoğlu məni yenidən rəhbərlik etdiyi ansambla dəvət etdi.

“Misri” ansamblı. Azərbaycan televiziyyasında canlı çıxışdan sonra. 2004-cü il. Xalq artisti xanəndə B.Mahmudoğlu və ansamblın üzvləri



Bu "Günəş" adlanan instrumental ansambl, "Dastan" və "Xəzinə" folklor ansambllarının davamçısı idi. Baba müəllim "Günəş" ansamblına məni musiqi rəhbəri təyin edərək heyəti toplamağı mənə həvalə etdi. Az vaxt içərisində xeyli iş gördük və ansamblı "Misri" adlandırdıq. Baba müəllimin bəstələdiyi neçə-neçə mahnıları mənim oranjimanımda radioya fonda yazdırıldıq. Televiziya çıxışlarımız oldu. Bəzi çəkilişlərimiz televiziya fondunda qorunur.



X.Şuşinski ad. Muğam-musiqi məktəbi (köçkün məktəb)
Əhsən müəllim şagirdləri ilə məşq zamanı. 2005-ci il



Ə.Rəhiməli Cavanşir Qədirovla
məşgələ zamanı. 2005

Fransa dövlətinin musiqi təbliğatı ilə məşğul olan böyük şirkətlərindən biri Bakıya gələrək bizim ansamblı dinlədi, bəyəndi və yaradıcılıq ilişgiləri qurmaq üçün müqavilə bağladı. İlk səfərimiz 2004-cü il noyabr ayının 4-də Şimali Afrika ölkəsi Tunis oldu. Hazırladığımız konsert programı, Baba Mahmudoğlu sənəti orada çox bəyənildi. İki uğurlu konsert verdik.

İkinci səfərimiz 2004-cü ilin dekabrın 5-i ilə 10-u arasında Türkiyənin Konya şəhərinə oldu.



Pianogu - bestekar Gülsen Mirzabeyova ve Ehsan Rahmantlı
xalq melodiyalarını nota köçürürkən. 2006

Burada çox böyük bir tədbir "dini musiqi festivalı" keçirilirdi.

2005-ci il mart ayının 2-də Fransa dövlətinin Marselli şəhərində bu ölkədə ilk dəfə keçirilən çox möhtəşəm "Musiqi sənəti sərgisində" çıxışımız böyük uğura və nailiyətə səbəb oldu. Dünyanın 800 musiqi kollektivlərinin lət yazıları dinlənilmiş, video-kasetlərinə baxılmış və 300-nün çıxışları bəyənilmişdi. Münsiflər heyəti 32 ölkənin folklor ansamblını "musiqi sərgisində" buraxmışdı. Bu böyük tədbirdə Azərbaycanımızın möhtəşəm və zəngin musiqisi bir daha özünü təsdiq etdi və qələbə qazandı. Birinci



Məşhur klarnet ustası
Hacı Hacıağa və Əhsən Rəhmanlı
məşq zamanı



Mədəniyyət və İncəsənət Universitetinin studiyası.
Rejissor Faiq Babayev və Əhsən Rəhmanlı

yer Baba Mahmudoğlunun səsinə və onun kiçik tərkibli heyətinə verildi. Müğənnini üç müsiqiçilə müşayiət edirdik. Dörd sənətçi ilə o boyda sənəti və rəngarəng, zəngin programı əhatə etməyimiz münsiflər heyətini, Fransa tamaşaçılarını və dünyanın çox ölkəsindən sərgini gör-



Xalq artisti B.Mahmudoğlunun qrupu
Fransada çıxan disk. 2004

məyə gələnləri heyran qoymuşdu. Səfərdə bizimlə olan məşhur müsiqiçi, nəfəslə alətlər ifaçısı, Hacı Həmidoglu, zərb alətlərini məharətlə çalan Heybat Babayevin program daxilindəki solo çıxışları, mənim qarmon ifam B.Mahmudoğlunun olduqca coşgun, çılgın, rəngarəng oxumalarını və bütünlükə konsertimizin əhvalını və ruhunu tamamlayırdı.

Bu çıxışımız dünyanın çox ölkələrinə müntəzəm konsertlərə getməyimiz üçün geniş yol açmışdı.

2005-ci il iyun ayının 21-də İsveçrəyə sənət səfərinə getdik. İyunun 23-də İsveçrənin Martini şəhərində konsertimiz oldu. Bizi bu ölkəyə dəvət edən Fransa şirkəti növbəti konsertimizi öz ölkələrinə təyin etmişdi. İyunun 25-də Fransanın Cülfə şəhərində konserṭ verdik. Ecazkar Azərbaycan müsiqisi hər iki ölkə tamaşaçılarına möcüzəli gəlirdi. Deyim ki, getdiyimiz səfərlərimizin hamısında Azərbaycan qanınuna maraq, onun səsinə aludəlik hiss etdim. Bu özü-özlüyündə qarmon ifaçılıq sənətinin uğuru sayılmalıdır. Konsertlərdən sonra səhnə arxasına gələn müsiqi biliciləri, ifaçılar, jurnalistlər qarmonla maraqlanır, səs düzümünə diqqət yetirir, yaxından səsini eşitmək istəyir və foto şəklini çəkirdilər.

Böyük sənətkarımız, sənət fədaisi, özünün fəlsəfi fikirləri ilə seçilən, elm, bilik, mərifət sahibi, xalq artisti, xanəndə Baba Mahmudoğlu ömrünün ən müdrik və məhsuldar çağında 2005-ci il noyabr ayının 9-da qəflətən iflic xəstəliyinə tutuldu. Noyabrın 7-də onun 65 yaşıını məşq zamanı ansamblın üzvləri ilə qeyd etmişdik.

Baba müəllimin xəstələnməsi ilə müxtəlif ölkələrə olacaq səfərlərimizə son qoyuldu. O, 2006-ci il dekabrın 6-da dünyasını dəyişdi.

Mən 1998-2005-ci illər ərzində Bakıda köçkün həyatı yaşayan Ağdamın X.Şuşinski adına muğam-müsiqi məktəbində müəllim işləmişəm. 2002-ci il sentyabr ayında Milli Konservatoriya tərkibində Müsi-

qi Kollecinə qarmon ixtisasının muğam tədrisi müəllimi dəvət olunmuşam. Bakıda məskunlaşan Şuşa Musiqi Texnikumunda 2006-cı ilin sentyabr ayından dərs deyirəm.

İndiyə qədər müəllim işlədiyim dövr ərzində yüzlərlə tələbə yetişdirmişəm. Onların çoxu qarmon ifaçısı və musiqi müəllimidirlər.



Tehran şəhəri 1994. Xanəndə-şair
Bahadur Həkəri və Əhsən Rəhmanlı

Sevinirəm ki, musiqi mədəniyyətimiz üçün az da olsa, iş görə bilmışəm. Neçə illərdir ki, Milli Konservatoriyanın, texnikum və musiqi məktəblərinin müəllimləri ilə bərabər, Mədəniyyət və İncəsənat Universitetinin, Musiqi Kolleci və Texnikumlarının tələbələrindən neçələrini "Misri" ansamblının tərkibinə gətirərək gənclərimizin musiqi sənətində püxtələşməsinə kömək etmişəm.

Ailəmdə məndən başqa da musiqicilər vardır. Həyat yoldaşım Fəridə Mədət qızı Musiqi Texnikumunun fortepiano şöbəsini bitirib, musiqi müəlliməsi işləyir.

Böyük oğlum Anar istedadlıdır. Zərb alətlərində məharətlə çalışır. Lakin başqa sahədə çalışır.

Kiçik oğlum Mikayıl qarmon çalmağı məndən öyrənsə də, Ənvər Sadıqovu özünə ustad sayır. Mikayıl qarmonçalan kimi fəaliyyətdədir.

Qızım Nurayı Allah-təala mənim ad günümə hədiyyə verib. O həddən artıq istedadlıdır. Güclü musiqi duyumu olsa da, bu sahədə təhsil almasını məsləhət bilməmişik. Türk Litseyində təhsil alır.



Sənətlə əxlaqın vəhdəti

Ruzbeh demişdir: “Əxlaq və şərəf həyatın ən böyük sərvətidir”.

Yüksək əxlaq, tərbiyə, abır-ismət, səmimiyyət sahibi olan, şərəfli bir ömür yolu gələn sənət adamlarımızdan biri haqqında ürəklə söhbət açaq.

Əliyev Baxışəli Həbib oğlu 1954-cü il (at ilində) oktyabr ayının 22-də (tərəzi bürcündə) Bakının Balaxını qəsəbəsində anadan olmuşdur. Bu həyata bir oğul, üç qız gətirən Həbib kişi həyat yoldaşı Fatimə xanımla sadə ömür-gün sürürdü. O, sürücü işləyirdi. Fatimə xanım evdar qadın idi. Həbib ata ilk arzusu, ümidi olan ilk övladı Baxışəlini 1961-ci ildə Balaxanıdakı 204 sayılı məktəbə qoyur. Baxışəli 1971-ci ildə orta məktəbi bitirir.

Bayatımızın birində deyilir:

*Göydə ıldızı naşıdı,
Kim balamın yaşıdı?
Qız gözümün qarası,
Oğlan ürək başıdı.*

Sadə peşə adamı olan Həbib ata ürəyinin başı, gözünün nuru, dizi-nin taqəti saydığı oğlu Baxışəlinin ali təhsil almasını, hüquqçu, iqtisadçı, həkim və mühəndis olmasını istəyirdi. Neçə dəfə oğluna məsləhət edib demişdi:

-"Bala məktəbdə dərsələrini yaxşı oxu, gələcəyini fikirləş, instituta gedərsən. Qarmon çalmaqdan bir qşey çıxmaz, Mən də gənclik illərin-də musiqiyə həvəskar idim. Tar dərsinə gedirdim, kifayət qədər çalmağı öyrənmişdim. Müəllimin rəhmətə gedəndən sonra, həvəsdən düşdüm, tar çalmağı atdım".

Ata oğlunun istedadını nəzərə almaq istəmirdi.

Şair Zəlimxan Yaqubun fikri burada yerinə düşür

*"İstedad gür yanın çırąq kimidir,
İstedad çağlayan bulaq kimidir."*

Uşaq çağlarında Baxışəlinin qarmon çalmağa olan həvəsi və istedadı aşılı-daşındı. Bu istedad və maraq onun gələcəkdə peşəkar sənətkar olması üçün zəmin yaratdı.

Baxışəli tez-tez əmisigilə gedər, qarmonu götürüb gizlincə çalardı. Əmisinin yarımtənsuz, "Kazan" qarmonu var idi və həvəskar kimi çalmağı da bacarırdı. Bu zaman Baxışəlinin 9 yaşı olardı. Artıq əmisinin qarmonu ilə müəyyən qədər havalar çalırdı. Əmisi bunu biləndən sonra az-çox çala bildiklərindən bir qədər də qardaşı oğluna öyrətdi.

Baxışəlinin anası Fatimə xanım oğlunun gizlincə qarmon çalmaq öyrənməsinə, hədsiz həvəsinə və istedadına ürəkdən sevinərək qarmon almaq qərarına gəldi.

Ana bir gün oğluna dedi:-"Baxış balam, ömrümə naxış balam. Pul toplamışam. Sabuncuda qarmon görmüşəm. Dur gedək onu alaq. Öyrənib soruşmuşam, o qarmonlar musiqi dərsi oxuyanlar üçündür. Səni qarmon dərsinə qoyarıq, gedib yaxşı öyrənərsən"

Baxışəlinin qanadı olsayıdı, sevincindən uçardı. Yarımtənlu qarmon alınıb evə gətirildi. O gündən evdən hər gün qarmon səsi gəldi.

Anası hərdən deyirdi- "Baxış bəsdir, yorulub əldən düşdün, bir az da dincəl də!" Lakin həvəs və qabiliyyət bu uşaqa qarmonu yerə qoyma-

mağa imkan vermirdi.

1968-ci ildə Baxışəlini Sabunçu qəsəbəsində Mədəniyyət Sarayındakı "musiqi kursu"na gətirdilər.

O zaman burada mövcud olan qarmon kursu üç illik idi. Uşaqın qabiliyyətini yoxlayıb, sərbəst olaraq qarmon çalmaq bacarığını görüb onu ikinci sinifə qəbul etdirilər. O, burada daha yaxşı çalmaq öyrəndi. Müəllimi Əyyub Babayev Baxışəlinin qavrama qabiliyyətini görüb onu daim nəzarətdə saxlayırdı və deyirdi: - "Bu uşaq gələcəkdə çox yaxşı qarmonçalan olacaq". Zaman göstərdi ki, o, fikrində yanılmayıb.

Haşıya: Əyyub Babayev Bakı Mədəni- Maarif Texnikumunda, Sabunçudakı və Suraxanıdakı mədəniyyət sarayında, həmçinin öz evində fərdi qaydada dərs deyrək çox qarmonçalanlar hazırlamışdır ki, onların əksəriyyəti sonralar yaxşı ifaçı, bəziləri isə müəllim kimi fəaliyyətdə olmuşlar.



Əyyub Babayev

Baxışəli nüümənvi şagird kimi üç illik təhsili iki ilə uğurla bitirib vəsiqə alır. Onun bacarığını görüb həmin Mədəniyyət evində qarmon ixtisası üzrə müəllim saxlayırlar. Bir müddətdən sonra Baxışəli özünü müəllim kimi təsdiq edir. Bundan əlavə o, həmin Mədəniyyət Sarayındaki xalq çalğı alətləri ansamblında çalmağa başlayaraq tez-tez konsertlərə gedir. Mədəniyyət

Evində qarmon dərsi deyən, tarzən Bağır müəllimlə yaxşı tanışlıq Baxışəlinin toyulara getməsi üçün imkan yaratdır. Bağır müəllim həm də klarnet ifaçısı idi. Onların yaratdıqları dəstə Bakı və onun ətrafindakı qəsəbə və kəndlərdə toyulara çalırdılar. Toyulara çalmaq musiqiçilər üçün əsl sınaq, təcrübə və peşəkarlığa açılan geniş yoldur. Bu yol Baxışəlini də peşəkarlığıga aparırdı.

Hələ bundan da əvvəl 13 yaşında ikən Baxışəli doğma kəndi Balaxanıda Roza xala deyə çağırılan dəvçalanla sənət yoldaşlığı edərək "xinayaxdı" məclislərində iştirak edirdi. Roza xalanın həm də oxumağı var idi. Onlar birlikdə bir müddət Balaxanıda xırda məclislərdə çalıb-oxudular. Uşaq yaşlarından Baxışəlinin beləcə kiçik yiğincaqlarda çalması onun gələcəkdə daha böyük və yüksək səviyyəli yerlərdə çıxış eleməsi üçün bir astana idi.

Baxışəli 1974-cü ildə ordu sırialarına çağrılır. Başqırdıstan Muxtar Respublikasının Ufa şəhərindəki hərbi hissədə 6 ay qulluq edəndən

sonra Gürcüstanın Tbilisi şəhərindəki hərbi hissələrdən birinə göndərilir və xidməti burada başa vurur və 1976-cı ildə vətənə döñür. Həmin dövrdən doğma iş yerinə qayıdaraq müəllim kimi işini davam etdirir və toy-büsətda çalıb-çağırrı. Məşhur xanəndə Məmmədbağır Bağırzadə ilə bir dəsdədə yoldaş olur. Burada bir məsələni qeyd etmək lazımdır ki, onların birgə fəaliyyəti hələ 1970-ci illərin əvvəllərinə təsadüf edir. Onlar tez-tez toy məclislərində bir yerde olurdular. O vaxtlar Məmmədbağır bir xanəndə kimi ad-sən qazanmamışdı. Ancaq Bakıda və onun ətraf kəndlərində yavaş-yavaş tanınmağa başlamışdı.

Əsgərlikdən yeni həvəslə, enerji ilə qayıdan Baxışəli Məmmədbağırın toy dəstəsinə daxil olur və əsasən onunla yoldaşlıq etməyə başlayır. Onun çalğı üslubu, muğamları yaxşı çalması, xüsusilə müğənnini müşayət etməsi M.Bağırzadəni tam qane edirdi. Üstəlik də Baxışəlinin sözündə, işində düzlüğünün, səliqəsi, ciddiliyi və yüksək tərbiyə sahibi olması M.Bağırzadəni neçə-neçə qarmonçalanların içərisindən məhz onu seçməsinə əsas yaratmışdı. Onların birlikdə yaratdıqları dəstə Bakı və onun qəsəbələrində toyların əsl carçısı, sevimliyi, yaraşığı və bəzəyi oldu. Belə bir dəstənin toylarda uğurlu çıxış etmələri haqqında xalq arasında olduqca maraqlı söhbətlər və şirin xatirələr vardır.

Çox olub ki, bu dəstənin çalıb-oxuduğu toylarda məşhur xanəndələr Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Arif Babayev, Qulu Əsgərov, Zaur Rzayev, Ağaxan Abdullayev, Alim Qasımov və başqaları öz sazəndə dəstəsi ilə iştirak etmişdir.

Belə ustadların çıxışlarını dinləməsi, bəzi hallarda onları müşayiət etməsi Baxışəlini muğarn ifaçılığına yönəldirdi.

Bütün bu müddət ərzində Baxışəli Sabunçu Mədəniyyət Sarayında musiqi müəllimi işləyir.

Artıq M.Bağırzadə məşhur müğənni olduğu üçün onlar Azərbaycanın bölgələrində, Qərbi Azərbaycanda və Borçalı elində, Tıblisi şəhərində çox böyük məclislərdə olmuşdular.

Bakı toyları üçün Şəmsi İmanov, Ələkbər Əsgərov, Vəli Qədimov kimi mahir klarnetçalanların M.Bağırzadənin dəstəsinə tez-tez dəvət olunması Baxışəlinin bir musiqiçi kimi formalaşmasına daha da kömək etdi.

1981-ci ildə M.Bağırzadənin rəhbəri və solisti olduğu "Dilkəş" ansamblı Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinə işə dəvət olunur. Baxışəli həmin ilin iyun ayından bu təşkilatda işləyir. "Dilkəş" ansamblının tərkibində o, Bakının Mədəniyyət ocaqlarında, Respublikamızın kənd rayonlarında, xırda və iri şəhərlərdə, vətənimizdən kənarda müxtəlif konsertlərdə, toy məclislərində yaxşı sənət nümayiş etdirərək bir

qarmon ifaçısı kimi tanınır. Bütün konsertlərdə Baxışəlinin solo çalğıları hərarətlə qarşılanır, toylarda isə dəstənin əsas, aparıcı çalğıçısı kimi sevılır.

M.Bağırzadə getdiyi yerlərdə həmişə rəğbətlə qarşılanır, həqiqi və



Xalq artisti M.Bağırzadə və B. Əliyev

təsirli sənət nümayiş etdirir, hər tədbirdə dinləyicilərin sevgisini qazanırdı. Dəstəsi onu həvəslə müşayiət edərdi. Mahnı və təsniflərin solo yerlərini, muğamların ayrı-ayrı şöbə və guşələrini Baxışəli müəllimin qarmonda çalması həmin çıxışlara xüsusi rövnəq, yaraşlıq verər, sanki hər şeyi tamamlayırdı. Ümumiyyətlə Baxışəli yaxşı muğam ifaçısıdır. Geniş ifaçılıq fəaliyyəti ilə məşğul olan bu sənətkar öz evində müntəzəm olaraq fərdi dərs keçməklə tələbələr hazırlamışdı.

M.Bağırzadə 1985-ci ildə Azərbaycan Televiziyası və Radiosuna solist kimi dəvət olunur. Baxışəli də "Dilkəş" ansamblının tərkibində Azərbaycan Qastrol-Konsert Birliyindən işdən çıxır.

Baxışəli həmin ildən etibarən Bakıxanov qəsəbəsindəki "Məktəblilərin yaradıcılıq mərkəzi"ndə qarmon müəllimi kimi əmək fəaliyyətini davam etdirir. Öz sənətini burada məktəblilərə həvəslə öyrədir. Həm də M.Bağırzadə ilə müntəzəm yaradıcılıq əlaqələrində olur.

Demək lazımdır ki, "Dilkəş" ansamblı yaranan gündən M.Bağırzadənin bütün lət yazılarında və televiziyadakı hər bir çekilişdə Baxışəlinin iştirakı olmuşdur.

B.Əliyev 1986-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qiyabi şöbəsinə daxil olaraq 1991-ci ildə oranı bitirir.

Baxışəli müəllim Məmmədbağırla 30 il sənət dostluğu etmişdir. Bu

hər sənətkara nəsib olmur. Burada şəxsi keyfiyyətlər, bir-birinə qarşı səmimi münasibət, düzlük, sədaqət və doğmaliq böyük rol oynayır.

2002-ci il sentyabr ayının 02-dən etibarən Baxışəli Əliyev Milli Konservatoriya tərkibində Musiqi Kollecində qarmonun müğam tədrisi üzrə müəllim işləyir. Onun bu tədris müəssisəsinə dəvət olunması Kollecdə qarmon müəllimi işləyən Hacı Abutalib Sadiqovun zəmanəti, tövsiyyəsi və məsləhəti ilə olmuşdur.

Az vaxt içərisində Baxışəli Əliyev özünü əsl müəllim kimi göstərmiş, rəhbərlikdən dəfələrlə təşəkkür almışdır. Onun dərs dediyi tələbələr qış-yay imtahan sesiyalarında, buraxılış imtahanlarında bacarıqlı tələbə kimi fərqlənirlər.

Baxışəli müəllimdən soruşduqda hansı sənətkardan daha çox öyrənmişiniz, cavab verir: "Uşaqlıq çağlarımda Əhəd Əliyevin qrammafon valını dinləməkdən doymazdım. Ondan üzü bəri bütün sənətkarlardan öyrənə-öyrənə gəlmışəm. Teyyub Dəmirov, Məmmədağa Ağayev, Abbas Abbasov, Həmid Haqverdiyev, Vaqif Şixiyev, Teyyub Teyyub oğlu və Avtandil İsrafilovun lent yazılarından çox şey öyrənib götürmüşəm. Qarmon sənətində Zakir Mirzəni özümə ustad sayıram. Onun unikal sənəti həqiqi mənada mənə örnəkdir, bir məktəbdir. Bu gün də onun canlı çıxışlarını və lent yazılarını müntəzəm dinləyirəm. Ümumiyyətlə onun yaradıcılığını izləyirəm. Ona görə də ifa üslublarımızda azca da olsa oxşarlıq var. Zakir Mirzə milli sərvətdir. Onun çalğı səpgisində qeyri-adilik, bir sırr var.

Bu ifada milli səpgi, Azərbaycan kaloriti, xalq ruhu daha çoxdur".

Sual:- Müasir qarmon ifaçılığı sizi qane edirmi?

Cavab: - Hal-hazirdakı qarmon ifaçılığında bəzi şərtlər, inkişaf nöqtələri məni qane edir. Lakin bütünlükdə götürdükdə yox. İndi gənclərin eksəriyyəti səhv yol tutub gedirlər. Çaldıqları melodiyani tam təhvil vermək əvəzinə, harmonik gedişlərə, arpecio, improvizasiyaya da ha çox yer verilir.

İfa etdikləri musiqinin əsas mövzusu bilinmir, sanki hansı lad üzərində məşğələ, fasiləsiz barmaq işləmələri, keçidlər göstərirler. Onunçün də çaldıqlarının təsir gücü, tutumu olmur, milli ruh bilinmir".

Baxışəli müəllim tövsiyə edir ki, gənc qarmon ifaçıları tar, kaman, balaban, klarnet ifaçılarını da dinləsinlər. Tarzən-pedoqoqlar, Ə.Bakıxanov, K.Əhmədov, B.Mansurovun lentlərini eşitsinlər.Hacı Məmmədov, Ə.Dadaşov, H.Əliyev, S.İbrahimov, Ə.Vəzirov, B.Zeynalov, Ə.Əsgərov, V.Qədimov, M.Müslümov, F. Dadaşov və başqa musiqicilərin ifalaları olan kassetlərə qulaq assınlar. Elxan Müzəffərov müğam bilicisidir. Xüsusilə ondan çox şey öyrənmək olar.

Yazımızda bir anlıq yenidən Baxışəlinin uşaqlıq və gənclik dövrünü

qayıdaq.

Həbib kişinin xəyalına da gəlməzdi ki. onun sadə evində boy atan bu ariq, çəlimsiz uşaq yaxşı musiqiçi kimi ad-san qazanacaq, müəllim işləyəcək, sənətdə sayılıb-seçiləcək, Azərbaycanı gəzib xalqına dəyərli xidmət göstərəcək, qazancı ilə evə, ailəyə dayaq olacaq.

Doğmalar söyləyirlər ki, ata sonralar oğlunun uğurlarından qürurla-

nırı. Baxışəlinin ilk Televiziya çıkışında ata evdəki televizora yaxınlaşıb ekranı öpmüş, kövrəlmişdi.

B.Əliyevin çalğısında parlaqlıq, cəldlik, gümrahlıq, coşqunluq olduğunu qədər də, həzinlik, yumşaqlıq və lirizim vardır. O, hər bir melodiyanı, dəstgahı həmin muğamın xarakterinə, ruhuna uyğun duyğularla çalıb təhvil verir, hər şöbənin guşənin məzmunu və mənasını dinləyi- ciyə çatdırır, bütün bunları tədris ərefəsində də yerinə yetirir.

Böyük sənətkar, dünya şöhrətli bəstəkar F.Əmirov yazmışdır: "Əgər muğamlarımız təmiz ifa olunmazsa, orada yad musiqi ünsürləri özünə yer taparsa gələcək nəsil də onu belə qəbul edəcək".

Baxışəli müəllim muğamlarımıza milli zəmində, Azərbaycan ürəyi ilə, azərbacanlı ürəyi ilə, xalq ruhunda olan bir üslubda çalır və dərs dediyi tələbələrə də belə öyrədir və sonda da onlardan o cür tələb edib təhvil alır.

Əfsus ki, Radiomuzun fondunda və kassetlərdə onun ifasında yalnız bir-neçə oyun havası vardır.

Bu insan sənətə bir məbəd kimi baxdıqından ifasını lentə yazdırmağa cürət etmir. Düşünür ki, hələ buna hazır deyil. Deyir: - "Gərək muğamlarımızı lentə elə yazdırasan ki, unikal ifalar kimi həmişə dinlənilsin". Zakir Mirzə, Hacı Abutalib kimi sənətkarlar onun muğamlarımızı və qədim oyun havalarımızı yüksək səviyyədə ifa etdiklərini söyləyirlər. Belə düşünürük ki, bu yazılarımızdan sonra Baxışəli müəllim öz ifalarını lentlərə köçürülüb xalqımıza ərmağan edəcək.

Baxışəli sənət yoldaşları arasında mərdliyi, xeyirxahlığı, ürəyiaçıqlığı və müləyim xasiyyətilə fərqlənir. Dostlara qarşı həmişə sədaqətli, diqqətli olan bu insan çoxlarına qayğıkeşlik edərək, neçə-neçə sənət yoldaşlarının zəhmətini, qayğını çəkib.

Aşıq Hüseyn Bozalqanlıının şeirlərinin birində dostluq haqqında belə bir beyt vardır:

*Hüseyn dost yolunda qoyar sərini,
Yada salar ustadını, pirini,
Gəzər həqiqəti, tarap yerini,
Verər dost yolunda canı həmişə.*

Sanki bu şer Baxşəlli kiñi insanlar üçün deyilmişdir. Baxşəlli özünə üstad saydığı, sənətindən bəhrələndiyi sənətçilərə həmişə hörmətlə yanaşır. Həqiqəti, düzüyü, səmimiyyəti çox sevən bu şəxs dostların cəfəsini çəkməkdən nəinki bezib, hətta onların yolunda başından keçməyə hazırlıdır.

Səhhətini itirən, ömürlük xəstəlik tapan, əlil qalan sənət yoldaşlarının daim xidmətində olan Baxşəlli müəllim tez-tez onları yoluxur, şəxsi avtomobili ilə dostları istədikləri yerlərə, həmcinin həkimə, müalicə mərkəzlərinə aparır.

30 il sənət yoldaşlığı etdiyi xanəndə Məmmədbağırın xəstəlik dövründə həmişə onun xidmətində duran Baxşəlli dostunun son nəfəsinədək yanında oldu.

İndi də ötən xoşbəxt günləri dönə-dönə xatırlayan Baxşəlli müəllim Məmmədbağırla yoldaşlıq edib sənət işlətdikləri dövrü ömrünün ən məhsuldar, gözəl anları sayır və deyir: - "Mən o illəri, o çalıb-oxumaları, konsertləri, şənlikləri, toyları heç vaxt unutmaram."

M.Bağırzadə ustاد olmuşdu, xanəndəlikdə zərgər işi görürdü. O, yaradıcı şəxs idi, gözəl bəstəkarlığı və şairliyi var idi. Mən onun yoldaşlığından, sənətindən doymadım. Heyif onu itirdik. Çox böyük bir sənətkar vaxtsız dünyadan köçdü. Hələ nə qədər yazıb-yaradacaqdı"- Baxşəlli müəllim dost itkisinə yanıb-yaxılır. "Dilkəş" musiqi alətləri ansamblını yaşatmaqla təsəlli tapır. İstəkli sənət dostu Məmmədbağırdan yadigar qalan bu ansamblın fəaliyyətini bərpa etməklə o, ustad sənətkarın xatirəsini əziz tutur və onun qırılmış arzularını yaşatmaq isteyir.



Ə.Rəhmanlı və B. Əliyev
toy şənliyində. 2005

Baxışəli müəllimin ailə həyatı uğurlu olmuşdur. O, 1979-cü ildə ailə həyatı qurmuşdur. Həyat yoldaşı müəllimədir. Ailədə iki övlad böyüüb. Qız orta ixtisas, oğul isə ali təhsilliidir.

Oğul Rasim atasının peşəsinə yiylənmişdir. Gözəl qarmonçalandır. Bundan başqa fortepiano və sintezator alətlərini məharətlə çalır. Neçə illər "Dilkəş" ansamblının tərkibində sintezator çalan kimi fəaliyyətdə olmuşdur və bu gün də bu işi davam etdirir.

Tumurcuq-tumurcuq boy atan nəvələrini görüb sevinən Baxışəli müəllimin yaşamaq eşqi, qurub-yaratmaq həvəsi daha da qüvvətlənir.

Sonda fikrimizi ona həsr etdiyimiz bir şerlə bitiririk.

*Sehirli səslərlə bizi bürüyür,
Dərdli ürəklərin buzu əriyir.
Cəlddir barmaqları, çevikdir əli,
Sənətdə hünərlidir Baxışəli.*

*Özü tək oğuldur, yox bəradəri,
Dostluqda təmizdir, yox bərabəri,
Musiqi aləmində nüfuzu var,
Qarmonunda nikbin nəğmələr çalar.*

*Otuz il çalışdı Məmmədbağırla,
Həmişə çıxış etdilər uğurla,
Dost getsə də itirmədi özünü,
"Dilkəş"i yaşatdı, tutdu izini.*



Yaradıcı sənətkar

Aşıq sənətinə qulluq edənlərin fəaliyyətinə nəzər salanda görürük yaradan aşiq, ifası aşiq və ustاد aşiq var.

Dastanlarımızı, aşiq oxumalarını, saz havalarını yaradan aşıqlarımız olmuşdur. Onların yaratdıqları nadir sənət inciləri zaman-zaman yaşanmış və dövrümüzə qədər gəlib çatmışdır. Həmçinin müğam sənətimizdə də istər xanəndələrimiz, istərsə də alət ifaçılarımız arasında yaradıcı şəxslər olmuşdur. Xanəndələr Hacı Hüsnü, Cabbar Qaryağıdı oğlu, Xan Şuşinski, tarzənlər Sadıqcan, Cəmil Əmirov, Mirzə Fərəc, Əhməd Bakıxanov və neçə-neçə sənətkarlarımız mahnilər, təsniflər, diringələr, dəraməd və rənglər yaratmışlar ki, bu günümüzə qədər gəlib çatmışdır. Musiqi tariximizin sonrakı dövrlərinə nəzər salsaq, nə qədər yaradıcı sənət adamlarının adlarına rast gələrik. Zurna, balaban, tütək ifaçısı, ustاد Əli Kərimov çoxlu sayda oyun havaları yaratmışdır. Sonrakı sənətkarlar o havaları yaşatmış, toy-büsətədə çalmışlar. Hafızələrdə,

dillərdə, lənlərdə yaşayın bu oyun havaları indiki toyularımızın da əsl rəqs musiqisidir.

Xanəndələr Qulu Əsgərov, Əlibala Məmmədov, Niyaməddin Musayev, Məmmədbağır, Baba Mahmudoğlu, kaman ustası Habil Əliyev, tarzən Əhsən Dadaşov, qarmonçalanlar Teyyub Dəmirov, Məmmədağa Ağayev, Abbas Abbasov, Zakir Mirzə, Aftandil İsrafilov, Zahid Məmmədzadə, klarnetçalan Ələkbər Əsgərov, tar-gitara ifaçısı Bəhram Nəsibov və onlarla sənət adamlarımızın adlarını çəkmək olar ki, onların yaradıcılıqlarından bizə könül oxşayan musiqilər, nəgmələr qalıb.

Qarmon sənətində öz yeri, xüsusi çəkisi olan, müsiqi aləmində yaradıcı şəxs kimi tanınan bir vətəndaşımızdan söhbət açaq.

Onun yaratdığı sözün əsl mənasında həqiqi sənət nümunələridir.

Cəfərov Xanlar Məmmədağa oğlu 1956-ci il (meymun ili) fevral ayının 2-də (dolça bürcü) Bakının Əmircan (Əmirhacan) qəsəbəsində anadan olmuşdur.

Atası Məmmədağa müəllim Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. O, uzun illər NBNZ-də mühasib işləmişdir. Onun həyat yoldaşı Roza xanım bu dünyani gənc yaşlarından tərk etmişdir. Xanlar anasını fotosəkillərdən xatırlayırlar.

Körpə yaşlarından belə bir acılıq dadan Xanlar əsl ata sevgisi, qayğısı ilə böyüyürdü. Ata oğlanlarının hər ikisinin tərbiyəsiylə ciddi məşğul olur, gələcək xoşbəxtlikləri üçün əlindən gələni edirdi.

7 yaşında Əmircan kəndindəki 84 sayılı məktəbin I sinifinə gedən Xanlar VIII sinifdən etibarən 97 sayılı məktəbdə təhsilini davam etdirir.

Daha sonra iki il 204 sayılı orta məktəbdə təhsil alaraq 1973-ci ildə buranı bitirərək kamal attestatı alır.

Xanların istedadı uşaqlıqdan hiss olunurdu. O, ağızında mahnilər oxuyar, masa üstündə ritm tutub nağara kimi vurardı. Sonralar sərbəst olaraq nağara çalmağa başlayır. Xanlar uşaq çağlarında həmişə dişlərini bir-birinə sıxıb ritm tutarmış. Bu özü çox maraqlı bir işdir. Aydın məsələdir ki, musiqidə ritm əsas meyardır Xanların sonralar yaxşı musiqiçi kimi yetişməsində uşaqlıqdan ritminin güclü olması bir faktordur.

Xanlar uşaqlıqda qoşa nağara da çalıb. Daha sonra 12 yaşında ikən sərbəst olaraq, öz bacarığı hesabına kamança çalmağı da öyrənib.

12-13 yaşında Xanlar artıq Əmircan qəsəbə Mədəniyyət Evində xalq çalğı alətləri ansamblında kamança çalırmış. Atası onun musiqi qabiliyyətini görüb təhsil alması üçün Xanları 5 sayılı uşaq musiqi məktəbinin violençel sinifinə gətirir. O, burada 1 il təhsil alandan sonra həvəsdən düşüb uzaqlaşır. Görünür bütün bunlar onun uşaq şıltاقlı-

ğindan irəli gəlirmiş.

Xanlar atasından xahiş edir ki, onu fortepiano sinfinə qoysun. O, burada da 1 il təhsil alır və yarımcıq qoyur. Daha sonrakı 1 il ərzində ümumiyyətlə musiqi ilə məşgul olmur.

Xanlargilin həyatında 2 iri, qollu-budaqlı tut ağacı var idi. O, tez-tez tut ağacına dırmaşar, evdəkilər üçün tut çırpar, özü isə iri, yoğun budaqların birində əyləşib ayaqlarını sallayaraq mahni oxuyardı. Günlərin birində ağaca çıxıb, tut yeyib, öz "uşaq konsert"ini verərkən qəfildən onda belə bir arzu yaranır ki, qarmon çalmalıdır. Beləliklə o, fikir və düşüncələrini qarmon çalmağa yönəldir. Özünün qarmonu isə yox idi. Bu o vaxtlar idi ki, Xanlar 97 sayılı məktəbin 8-ci sinifində oxuyurdu.

Məktəbin musiqi-nəgmə dərsləri keçirilən sinif otağında qarmon var idi. Nəgmə dərsini aparan musiqi müəllimi Vahid Axundlu özü də qarmonçalan idi. Dərs zamanı fortepiano və qarmon çalırdı.

Xanlar dərsdən sonra həmin sinif otağına gələr və qarmon çalmağı öyrənərdi. Əvvəllər gizlincə məşgul olsa da, sonralar aşkarlandı və müəllimlər onu daha da həvəsləndirdilər.

Vahid Axundlu və digər müəllimlər dedilər: -"Xanlar, sən bununla daha ciddi məşgul ol. Bu iş səndə alınır. Əcəb qabiliyyətin var".

Xanlar daha da həvəslənir, qarmon alır və evdə müntəzəm məşgul olur. Ata onun bu məşguliyyətinə çox sevinir və tez-tez onu dinləyir.

Bir müddətdən sonra Xanlar atasından xahiş edir ki, ona əsl sənətkar qarmonu alınsın. Məmmədağa müəllim oğluna bahalı qarmon alır. Xanlar sonsuz həvəslə bu alətlə irəliyə doğru addımlamaqda idi.

1971-ci ildə Xanlar Rusyanın Tula şəhərinə gedir və özünə daha yaxşı qarmon alır. Qeyd edək ki, 2-ci Cahan müharibəsindən sonra Tula şəhərində Azərbaycan qarmonları hazırlanırdı. Bizimkilər gedib sıfariş verib bəyəndikləri alətləri gətirirdilər.

Xanlar təzə qarmonla təzə həvəs olub daha ciddi məşq etməyə başlayır. Yoldaşları onun yaxşı qarmon çalmağını görüb ondan öyrənməyə gəlirlər.

XX əsrin 60-cı, 70-cı illərində Bakıda bir çox şadyanalıq, ailə tədbirləri olurdu ki, sonrakı dövrlərdə zamanın diqtəsilə aradan çıxdı. Məsələn, "Əsgər yola saldı", toy mərasimindən bir gün qabaq "Toy axşamı", "Toy verdi" "Qaranquşdu", adlanan şəhər məclisler və s. keçirilərdi. Xanlar öz kiçik dəstəsilə tez-tez belə məclislərə çağrırlardı. Bundan başqa ad günləri, yubileyler, oğlan uşağına qurulan "kiçik toylar"da çalması Xanları daha böyük məclislərin astanasına getirirdi.

Gənc olmasına baxmayaraq Xanlar Əmircan qəsəbəsində musiqiçi

kimi qəbul olunurdu. Yavaş-yavaş toylara ayaq açırdı. Xanlar ilk dəfə toyda məşhur gitaraçı Rafiq Hüseynovla (Rəmiş) çalmasını indi də xatırlayır. Deyilənə görə gənc qarmonçu ustad sənətkarı neçə müşayət etmişdə Rəmiş buna məəttəl qalmışdı.

1974-cü ilə qədər Xanlar ətraf kənd və qəsəbələrə məclislərə çağrılır. Həmin illərdə o, klarnet musiqi aletini ifa etməyi də öz bacarığı nəticəsində öyrənmişdi. Hətta bəzi yaşıdları bu alətlə məşğul olmayı ondan öyrənmişdilər. Lakin özü bu alətin ifaçısı olmayı yox, qarmonu daha üstün tuturdu.

Bütün bu kimi işlərə baş vurması onu sübut edirdi ki, bu gənc çox böyük istedad sahibidir. Bu fitri qabiliyyət getdikcə daha qabarıl şəkildə üzə çıxdı.

Böyük şairimiz Səməd Vurğunun belə şeiri vardır.

*"Arzular, diləklər həvəsdən doğur,
Can nəyə lazımdır həvəs olmasa."*

Artıq uşaqlıq şıltaqlığı arxada qalırdı. Onun fitri istedadı ilə həvəsi vəhdət yaradaraq onu gələcək musiqiçi kimi hazırlayırdı.

Dahilərdən biri deyib ki, -"İncəsənət çox qısqancdır, o, istəyir ki, bütün ömrünü ona həsr edəsən".

Xanlar gənc ömrünü artıq musiqi ilə keçirirdi. Bu aləm onu özünə çəkirdi. El arasında belə bir söz var: "Musiqi bəzəkli gəlin kimidir. O, səni özü tərəfə çəkir". Əsl sənətə xidmət edənlər musiqinin necə cəzibədar, ovsunlu olduğunu yaxşı anlayırlar.

Rus bəstəkarı Dmitri Şostakoviç demişdir: "Musiqini sevmək üçün onu dinləmək lazımdır".

Xanlar əlinə düşən qrammofon vallarını, lentləri dinlər, sevdiyi nəğmələri, xüsusilə oyun havalarını qeyri-adi yaddaşı hesabına tezçə də öyrənirdi.

Yazımızın bu hissəsində bir az geriyə dönəmli olacaq. 1970-ci ilde Xanlar qarmon sənətini daha mükəmməl öyrənmək üçün Qaraçuxur qəsəbəsindəki Mədəniyyət Sarayının musiqi kursuna daxil olur. Uşaqlıq dostu Vaqif Bağırov da onunla bir oxuyur.

Burada İbrahimov Mirzə müəllimin sinifində çox şey öyrənir. Mirzə müəllim ona xüsusilə muğamları dikkətlə öyrədir. Çünkü, Xanlar oraya gələndə artıq mahnilər və oyun havalarının çoxusunu demək olar ki, bilirdi.

Bütün bu qeyd olunanlar tarixə çevrilir deyə bir haşıyə çıxaq: "Mirzə müəllim qəlbə təmiz vicdanlı və əxlaqlı adam olduğu üçün bütün bildiklərini ən istedadlı tələbələrə ürəklə öyrədirdi. O, işlədiyi

Mədəniyyət Sarayında uzun illər tələbələr hazırlanmışdır".

Xanlar "beşillik qarmon kursu"nu üç ilə bitirib "vəsiqə" alır.

"Kəlilə və Dimnə" kitabında yazılıb. "Nə qədər çalışsalar da hünər və istedadın qrışısını almaq mümkün deyil"

Düzdür, Xanların musiqi ilə məşğul olması qarşısında heç bir sədd yox idi. Atası və doğmaları onun bu əməlindən məmənun idilər.

Lakin qeyd edək ki, bu cavən oğlan öz istedadı, çalış-qanlığı, musiqiyə bağlanması ilə özünə yol açırdı.

Artıq o, özü də fitri istedadın onu öz ardınca çəkib aparmasının əksinə sıxa bilməzdi.

İstəkli şairimiz Məhəmməd Hadi demişdir: -"Elmin, hünərin mərifətin varsa, buyur gəl!"

Yoxsa bu həyat aləminə olma bir əngəl". Xanlar sənətə öz hünərilə gəlmışdı.

Bəzi valideynlər özlərinin arzusu əsasında musiqi qabiliyyəti olmayan övladlarını musiqi təhsilinə gətirirlər. Musiqi müəllimləri onlara övladlarının istedadsız olduqlarını dedikdə, razılaşmırlar, hətta inciyirlər. Sonrakı dövrə bu uşağı müxtəlif yollarla, tənışlıqla texnikuma, ali musiqi ocağına düzəltməyə nail olurlar. Lakin, həmin övladlar ya sənətimizə əngəl olurlar və yaxud bu işdən uzaqlaşırlar.

Xanlargilin yaşadığı Əmircan qəsəbəsində Rafiq adlı kamança ifaçısı var idi. O, bir gün Xanların qarmon çalmağını görüb çox bəyənir və onu Azərbaycan Dövlət Filarimonyasına aparır. Rəhbərlik onun ifasını diqqətlə yoxlayandan sonra işə götürürərlər. Beləliklə Xanlar Cəfərov 1972-ci ilin sonlarından etibarən Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında işləyir. Burada çalarkən o, ansamblın tərkibində keçmiş SSRİ məkanının böyük şəhərlərində, həmçinin ölkənin paytaxtı Moskvada konsertlərdə olur. Belə məsuliyyətli konsertlər Xanları get-gedə



Vaqif Bağırov

peşakar müsiqiçi kimi daha da formalasdırır və dünya görüşünü artırır.

Bir gün Əməkdar İncəsənət Xadimi, bəstəkar-tarzən Ağası Məşədi-bəyov Filarmoniyada məşq zamanı Xanları dinleyir, çox bəyənir və onu rəhbəri olduğu "Azərbaycan təranələri" xalq çalğı alətləri ansamblına dəvət edir. Bu məşhur ansambl da Filarmoniyada yaranmışdı. Ansamblın solistləri Azərbaycanın ən tanınmış xanəndələri, əməkdar və xalq artistləri idi. Həmçinin xalq artisti Zeynəb Xanlarova konsertlərə o dövrdə "Azərbaycan təranələri" ansamblı ilə gedirdi. Xanlar bu ansamblın tərkibində ən iri, bir-birindən maraqlı və möhtəşəm konsertlərdə çıxış edir. Zeynəb xanımla onların İrəvan səfərində də təmtəraqlı, izdihamlı konsertləri olur. Məşhur qarmonçu Avtandil İsrafilov da bu konsertdə solist kimi çıxış edir.

A. Məşədibəyov rəhbərlik etdiyi ansambla mahir ifaçıları cəlb etmişdi.



Mirzə İbrahimov, Fərhad Eyvazov, Ramiz İsmayılov

Bəzən konsert səfərlərinə gedəndə ansambla əlavə olaraq daha məşhur, ustad müsiqiciləri də dəvət edərdi. Belə sənətkarlardan mahir klarnetçalan Şəmsi İmanov, qarmonçalan Abbas Abbasov və başqalarının adlarını göstərmək olar.

Bu ifaçılar sənət səfərlərində həm də solist kimi öz ifalarını təqdim edirdilər. Ansambl hər il bütün yay aylarını Şimali Qafqazın ən görməli yerlərində, kurort şəhərlərində konsertlər verirdilər. Keçmiş SSRİ məkanının hər yerindən istirahətə gələn müxtəlif xalqların nümayəndələri üçün verilən konsertlər Azərbaycanın müsiqi mədəniyyətinin əsl və layiqli təbliğidi.

Belə konsertlərin hazırlığı üçün keçirilən məşqlərdə iştirak edən Şəmsi İmanov Xanlar haqqında belə söyləmişdi: "Səhnədə məşq gedirdi. Yanımda qarmonçalan uşaq əyleşmişdi. Oluqca usta çalğısı var idi. İnanmağım gəlmirdi. Gözümü yumurdum. Elə bilirdim böyrümüzə yaşılı, ustad bir sənətkar əyleşib. Gözümü açıb gördüm ki, yanimdakı qarmonçu uşaqdır. Doğrudan da heyretli bir iş idi".

Göründüyü kimi Xanlar 1970-ci illərin əvvəllerində nəinki dinleyi-

cilər, hətta ən böyük sənətkarlar tərəfindən qəbul olunurdu.

Xanlar Cəfərov 1974-1976-cı illər ərzində ordu sıralarında olmuşdur. Ordudan qayıtdıqdan sonra əvvəlki iş yerinə Dövlət Filarmoniyasına qayıdır, "Azərbaycan təرانələri" xalq çalğı alətləri ansamblında çalışır.

1978-ci ildə Azərbaycan Qastrol Konsert Birliyi yaranır və Filarmoniyada çalışan xalq çalğı alətləri ansambları və bütün solistlər oraya köçürülər.

1982-ci ilin iyul ayına qədər Xanlar bu mədəniyyət müəssisəsində çalışır. Bir müddət tarzən Tofiq Məmmədovun qrupunda, daha sonra xalq artisti, tarzən Hacı Məmmədovun rəhbəri olduğu xalq çalğı alətləri ansamblında solist və müşayiətçi olan Xanlar daha yaxşı tanınmağa başlayır.

Şair Ramiz Rövşənin belə bir fikri var: "Yazmaq üçün insanın içinde bir işiq, sevinc olmalıdır".

Bütünlükdə bunu yaratıcı adamların hamısına şamil etmək olar.

Xanlar artıq yaratmağa, musiqi bəstələməyə, eşitdiyi, çaldığı xalq musiqi nümunəsinə yeni əlavələr etməyə başlamışdı. Məşq etməkdən doymurdu. "Ən ağıllı dərs özünə keçdiyin dərsdir"-deyirlər. Xanlar evində məşq zamanı özünə dərs keçirdi elə bil. O, özünü əsl sənətdə axtarırı onun ürəyində əsl sənət eşqi vardı.

1970-ci illərdə Əmircanda Bağırovlar musiqiçi ailəsi var idi. Ailənin başçısı Şaban kişi bacarıqlı insan, ali təhsilli mühəndis idi. Onun musiqiyə bağlı olması övladlarına da sirayət etmişdi. Şaban kişi yaxşı klarnetçalan idi və Şəmsi İmanovla yaxın münasibətdə olurdu. Onun oğlanları Arif nağara, Vaqif qarmon, Akif balaban, Rafiq isə qoşa nağara çalırdı. Şaban kişi övladlarının musiqi təbiyəsi ilə də ciddi məşğul olurdu.

Xanlar bu ailədən Ariflə, xüsusilə özü ilə tay-tuş olan qarmonçalan Vaqiflə yaxın dostluq edirdi. Ariflə birlikdə toylarda çalardı. Xanlarla Vaqifin sənət yoldaşlığı çox maraqlı idi. Bir-birinin evlərində tez-tez görüşər, hərə öz qarmonunu götürərək birlikdə məşq edərdilər. Bəzən məşqlər saatlarla uzanardı. Onların bir-birinin həvəsinə çalması, bir-birlerindən geri qalmaq stəməmələri həqiqi sənət rəqabəti hər ikisini daha da püxtələşdirirdi. Xanların gənclik illərini xatırlayanlar deyir ki: -O, sənətinə qarşı həmişə tələbkar olub. Ev məşqlərində bəzən elə olub ki, ifası cəld, çətin rəqs melodyasının üzərində bir ay çalışıb.

Xanlar "Az-konsert"də Hacı Məmmədovun kollektivində işlərkən ən məşhur müğənnilərlə birlikdə Bakıda və rayonlarda sayı-hesabı bilinməz qədər konsertlərdə olmuşdur.

1983-cü ildə Xanları klarnet-balaban ifaçısı Fərhad Hüseynovun rəhbərliyi ilə instrumental ansamblın tərkibində keçirmə yolu ilə Nizami adına Mədəniyyət və İstirahət parkına işə göndərilər. Bir müddət burada çalışır. Rəhbərliyin əmrlə o, 1984-cü ildən yenidən Azərbaycan Qastrol-Konsert Birliyinə qaytarılır və ən böyük tədbirlərə göndərilir.

Xanlar 1988-ci ilə qədər burada fəaliyyətdə olur.

Xanların 1979-80-ci illərdə estrada müğənnisi Akif İsləmzadə ilə də sənət yoldaşlığı olmuş, Bakının şadlıq saraylarında və restorantlarında çalıb-oxumuşlar.

Ümumiyyətlə ən yaxşı musiqiçilərdən biri kimi çoxları onunla yaradıcılıq əlaqələri qurmuşlar. Buna misal olaraq cazmen-bəstəkar xalq artisti Rafiq Babayevin, əməkdar incəsənət xadimi Səyavuş Kəriminin adlarını göstərmək olar.

O insanlar həyatda nüfuz və uğur qazanırlar ki, onlar ömür pillələrini bir-bir qalxırlar. Xanlar ömür pilləkanında səbrlə, dözümlə qalxdıqca, sənət pillələrini də bir-bir uğurla qalxaraq ucalırdı.

1980-ci illərin ikinci yarısından müğənni Nisə Qasımovaya ilə sənət əlaqələrinə başlayan Xanlar Cəfərov istedadlı musiqiçiləri ətrafına toplayır. Əslində bu ansambl əvvəller bəstəkar Ələkbər Tağıyevin rəhbərliyi altında "Arzu" adı ilə tanınırdı. Nisə Qasımovaya və digər müğənnilər bu ansamblın müşayətileyə Ə. Tağıyevin çox sevilən mahnılarını oxuyurdular. Xanlar ansamblın musiqi rəhbəri kimi ciddi yaradıcılıq işləri quraraq yeni səslənmə yaradır. Bu dövrdə musiqiçi kimi digər müsbət cəhətləri üzə çıxır. Məlum olur ki, ansambl ilə işləmək qabiliyyəti, alətlərin səslənməsini duyma bacarığı, onların bir-birilə uzlaşdırma səriştəsi artıq onun əsl işidir. Xanlargıl Nisə Qasımovaya ilə Televiziya və Radiomuzda müntəzəm çıxışlar edir, Bakı və ətrafda konsertlərdə olurlar. Nisə Qasımovaya ilə ansambl Dağıstanda uğurlu konsertlər verir.

Nisə Qasımovaya ilə sənət yoldaşlığı Xanlara şöhrət gətirir. Belə ki, ifaçılıqdan başqa onun digər yaradıcılıq cəhətləri də daha qabarlıq şekildə üzə çıxır. Musiqi ictimaiyyəti Xanları yaradıcı sənətkar kimi qəbul edir. Xanların N.Qasımovaya ilə yaradıcılıq əlaqələri bu günə qədər davam edir.

1988-ci ildə Azərbaycan Dövlət Muğam Teatrı yaranarkən Xanlar da işə davət olunur. O, burada bir il fəaliyyəti dövründə səmərəli iş göstərir. Müxtəlif saraylarda, həmçinin televiziyyada, radioda xanəndələrimizi, xalq artistləri İslam Rzayevi, Qədir Rüstəmovu, Aygün Bay-

ramovanı, Famil Nəcəfovı, Əsgər Məmmədovu və b. müşayiət edir. Buradakı fəaliyyəti zamanı Xanların zərgər dəqiqliyi kimi göstərdiyi solo çalğıları, unikal sənəti aşkar olur.

1990-cı ildə Bakıda "Ümid" instrumental ansambl yaranır. Ansamblın tərkibi Özbəkistandan yaşayış yerlərindən çıxarılmış Axıxa türklərindən və Qərbi Azərbaycandan deportasiya olunmuş azəri türklərindən ibarət idi. Kollektivi yaratmaqdə məqsəd onların doğma yurd'lara qayıtmaq arzu və həvəsini gücləndirmək, ümid çırğını yandırmaq idi. "Ümid" ansamblını yaradan Axıxa türkü Faiq Azgurluya məsləhət görürlər ki, təşkilatçılıq, yaradıcılıq qabiliyyəti olan, ansambl işini gözəl bilən Xanları musiqi rəhbəri kimi dəvət etsin. F. Azgurlu belə də edir. Ansamblı təşkil etmək Xanlara həvalə edilir.

1990-cı il "20 Yanvar" faciəsindən sonra axıdılan günahsız qanların yerdə qalmaması üçün savaşan, öz azadlığı və Dövlət müstəqilliyi uğrunda çarşısan xalqımızın arzuları və ümidi ləri çox böyük idi. Belə bir dövrde yaranan "Ümid" ansamblının özü də çoxlarının üzəyində ümid çırığı yandırılmışdı.

Xanlar ansambl üçün zəngin, rəngarəng repertuar yarada bilmüşdi. Burada səslənən hər bir əsər, hətta xalq mahnıları özü də yeni səpgidə idi. Bütün xalq çalğı alətləri və instrumental ansambllarımızdan öz ifa tərzi, üslubu, çalğı manerası ilə fərqlənən "Ümid" Şərq və Avropa üslubunun birgə sintezini yaratmışdı. Bütün bunlar Xanlar kimi yeni fikirli bir sənətkarın musiqi duyumunun və aydın, parlaq düşüncələrinin məhsulu idi.

Ansamblın tərkibində Azərbaycan milli alətləri ilə birlikdə, violinçel, skripka, baş gitara, Avropa "zərb alətləri dəsti" birlikdə gözəl həm-mahənglik yaradaraq orkestr səviyyəsində səslənirdi. Burada X. Cəfərovun incə zövqü, yaradıcılıq təxəyyülü və işgüzarlığı mühüm rol oynayındı. Ansambl üç il fəaliyyətdə olmuşdur.

1941-ci ildə dahi şəxsiyyət, böyük bəstəkar Üzeyi Hacıbəylinin göstərişi və iştirakı ilə xalq çalğı alətləri ansamblı yaradılır və rəhbərlik muğam bilicisi, tarzən-pedaqoq Əhməd Bakıxanova təpsirilir. Ə. Bakıxanova ansambl ilə xüsusi zövqlə, ustalıqla, dəqiqliklə işləyərək repertuara klassik muğamları, təsnifləri, dəraməd və rəngləri, xalq mahnılarını və bəstəkar əsərlərini daxil edərək ləntə yazdırmışdır. O, bu ansamblda ardıcıl olaraq musiqiçilər və xanəndələr yetişdirmişdir.

1963-cü ildə məşhur tarzən Əhsən Dadaşov Azərbaycan Televiziya-sı və Radiosu Komitəsi nəzdində xalq çalğı alətləri ansamblı yaradır. Ansambla əsasən gəncləri cəlb edir. Yeni həvəslə, yeni tərzdə, yeni ampulada işə başlayan kollektiv böyük və uğurlu yaradıcılıq yolu ke-

çir.

Ə.Dadaşovun rəhbərlik etdiyi kollektiv yaradıcılıq səpgisi ilə, Ə.Bakıxanovun və Ə.Quliyevin yaratdığı kollektivlərdən fərqlənir. Əhsən müəllimin sənətində fantaziya, ince, həssas duyum və bəzəklər çox olduğu üçün bunlardan ansambl işində ustalıqla istifadə edirdi.

Adları çəkilən kollektivlər və onlardan sonra meydana gəlmış neçəneçə ansamblar özlerinə məxsus sənət yollarını addımlayaraq bu günə qədər gəlib çıxmışlar.

Mübalığəsiz deyə bilərik ki, ustad sayılan və ansambl yaradıcılığında öz dəsti-xətti olan Ə.Bakıxanov və Ə. Dadaşovdan sonra Xanlar Cəfərovun ansambl fəaliyyəti, rəhbərliyi xüsusi qeyd olunmalıdır. Xanların rəhbərlik etdiyi ansambların həmişə öz dəsti-xətti olmuşdur.

“Ümid” ansamblı heç bir mənbədən maliyyə dəstəyi almasa da az vaxt içərisində xeyli iş görmüş, şərəflə yol gəlmişdir. Xanların ince dumularla, zərif duyğularla işlədiyi melodiyalar, yeni oranjemanlarda müğənnilərin ifaları Azərbaycan Radiosunun fondunda yazılmışdır. Təbii ki, gələcəkdə yaranacaq ansamblar “Ümid”in lent yazılarından çox şey öyrənəcəklər.

“Ümid” instrumental ansamblı fəaliyyətdə olduğu müddətdə Bakının en böyük mədəniyyət ocaqlarında, Naxçıvanda, Mingəçevirdə, Salyanda və digər şəhərlərdə konsertlər vermişdir. Konsertlərdə əməkdar artistlər Briliyant Dadaşova, Nazpəri Dostəliyeva, İlqar Muradov, Nisə Qasımovə, həmçinin Nadir Bayramlı, Ruhəngiz Allahverdiyeva, Səbinə İlyasova, Tunar Rəhmanoğlu və Əlinişi İrəvanlı iştirak etmişlər.

1988-ci ildə X.Cəfərov tanınan sənətçimiz Həsənağa Sadıqovun rəhbərlik etdiyi “Mahirlər” ansambilinin tərkibində Vyetnam ölkəsində konsertlərdə olmuşdur. O, 1989-cu ildə məşhur cazmen, bəstəkar, xalq artı Rafiq Babayevin musiqi qurupu ilə birlikdə Afrikaya maraqlı sənət səfərlərinə getmişdir.

Xanlar eyforiyaya qapılmış, uğurları ilə kifayətlənmir və daim yaradıcılıq axtarışlarında olur.

Radiomuzun fondunda Xanların bəstələdiyi, öz ifasında yazılmış lentləri qorunur.

Onun özünün 30-dan çox rəqs melodiyası var. Onların çox az qədəri ləntə alınır. Xanların öz səpgisində mahnı bəstəkarlığı da vardır. 15-ə yaxın mahnı bəstələmişdir. Bu mahnılar Nisə Qasımovə, Səməd Səmədov və Teyyub Aslanovun ifasında seslenir. Bunlardan başqa o, qarmonda çalmaq üçün “Daimi hərəkət” bəstələmişdir

Sədi Şirazi deyib:

- "Düzlüyü çox sevər taleyi yazan,
Görmədim düz yolda yolunu azan".

Xanlar öz yazısının hökmü ilə öz düz, doğru yolunu tutaraq həyat və sənət səlnaməsini yazaraq yol gəlir. Necə deyərlər, karvan yönədə, sarvan öndədir.

2002-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti, "Azərneftyağ" istehsal birliyində "Neftçi" Mahnı və Rəqs ansamblı yaranır. Bədii rəhbər tarzən Fikrət Verdiyev istedadadına və qurub-yaratmaq qabiliyyətinə yaxşı bələd olduğu Xanlar Cəfərovu kollektivə musiqi rəhbəri gətirir. Ansəmlin tərkibinin seçilməsi, repertuarın tərtibi Xanların fikirləri ilə düzgün formalaşır. Xalq ruhundan qopub gələn xoş ahəngli melodiyalar, diringələr Xanların oranjemanında canlı konsertlərdə səslənmiş, lentlərə yazılmışdır.

Misal üçün Ə.Dadaşovun "Rahab rəngi", "Rast rəngi"ni və s, göstərmək olar. Bu melodiyalar elə işlənib oranjeman olunmuşdur ki, dünən ya səs xəzinəsinə daxil olmalı havalardır.

Xanların bəstələdiyi "Çahargah dəramədi" eyni adlı muğama xas olan bütün xüsusiyyətləri özündə eks etdirir. Çahargahın bütün şöbə və guşələri burada təcəssüm tapır. "Neftçi" ansəmlinin bütün konsertlərində "Çahargah dəramədi" əzəmətlə səslənir. Bunlardan başqa X.Cəfərov klassik muğam "Çahargah"ı ansəmpl üçün xüsusi məharətlə işləmişdir. Burada ansəmpl ifası, ayrı-ayrı alətlərin solo çıxışları, xanəndələrin muğamın hər bir şöbə və guşələrini oxuması tam əhatə olunur. "Çahargah" bu şəkildə Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində böyük uğurla səslənmişdir.

2004-cü ildə "Neftçi" Mahnı və Rəqs ansamblı Moskva şəhərində konsertlər vermişdir. Bu konsertlərdə kaman ustası, Xalq artisti Habil Əliyevin də çıxışları hərərətlə qarşılanmışdır. Xanların hazırladığı repertuarı Moskva tamaşaçıları alqışlamışdır. Ansəmpl solistlər Aygün Bayramovanı, Feyruz Səxavəti, Nazpəri Dostəliyevanı, Bilal Əliyevi müşayiət etmişdir.

Burada bir az geridə qalmış illərə nəzər salmaq yerinə düşər. X.Cəfərov 1999-2001-ci illər ərzində Moskva və Sanqt-Peterburq şəhərlərində N.Qasmova ilə birlikdə çalışmış, musiqimizi ləyaqətlə təmsil etmiş, milli qarmonumuzun ecəzkar səsini başqa xalqların nümayəndələrinə sevdirmişdir.

Xanlar milli qarmonumuzun təkmilləşməsi yolunda da öz fikirlərini

yürütmüşdür. O, ilk dəfə Azərbaycan qarmonuna akkordeonda olduğu kimi "registr" düzəltmişdir.

1989-1991-ci illərdə müxtəlif vaxtlarda qardaş Türkiyə ölkəsində səfərlərdə olaraq Xanlar öz solo təqdimi ilə qarmonumuzu türklərə sevdirmişdir. Bu səfərlərə o, "Muğam Teatrı"nın tərkibində getmişdir.

X.Səfərovun ömür səlnaməsinə nəzər salsaq uğurlu bir sənət yolu keçən, məhsuldar bir sənət adamıyla yaxından tanış olmuş olarıq.

Onu deməyə borcluyuq ki, X. Səfərov öz istedadı, bacarığı, işgüzarlığı, cəsarəti hesabına gördüyü işlərin, etdiyi xidmətin əvəzini və cavabını layiqincə almamışdır. Bu cür istedadlar daimi nəzarətdə olmalı və layiqincə təbliğ olunmalıdır.

X.Cəfərov 1979-cu ildə ailə qurub. İki oğlu, bir qızı vardır. Oğlu Simran skripka ifaçısıdır.

Toy musiqiçilərinin belə bir ənənəsi vardır. Onların toy məclisləri başqalarının kündən xeyli fərqlənir. Bu məclislərdə qonaqlar əsasən toy musiqiçiləri olur. Belə toylardada çalmaq üçün ən mahir ifaçılar dəvət olunur. Adı çalğı çalan musiqiçilər belə tədbirlərdə baş çıxara bilməzlər, bəyənilməzlər.

Bu kimi toylaçın repertuarı da adı məclislərdəkindən fəqrlənir. Belə ki, bu toylardada samballı, çətin, nadir musiqilər, ən yaxşı oyun havalari, nadir bəstəkar əsərləri səslənir, ayrı-ayrı alətlərin solo təqdimatları dinlənilir.

Hər dövrün çoxlar tərəfindən qəbul olunan, bəyənilən musiqiçiləri olur. Həmin musiqiçilər öz dövrünün "musiqiçi toyları"nı idarə edirlər.

Vaxtilə Ələkbər Əsgərov, Zakir Mirzə, Zöhrab Məmmədov və ya Aftandil İsrafilov, Vəli Qədimov, Ramiz Həsənovdan ibarət toy dəstələri (bir çox hallarda gitaraçı Rəmiş də belə heyətə daxil edilərdi) "musiqiçi toyları"nda çalardılar.

1990-cı ildən başlayaraq belə toylardada ya Xanlar Cəfərovun və ya Ənvər Sadıqovun dəstələri çıxış edirlər. Gənc musiqiçilər belə toylardan kənar qalmırlar. Onlar belə məclislərdə qonaq kimi həvəsle və maraqla iştirak edir və çox şey öyrənilirlər. Toydan sonra həmin gənclər belə musiqiçilərin audio və video kassetlərini əldə edərək ondan layiqincə istifadə edərək inkişaf edirlər.

Xanların son dövrlərdə çaldığı toyların lent yazılarının hesabına gənc musiqiçilərimiz xeyli inkişaf tapmışlar. Beləliklə "Xanlar məktəb"inin davamçıları durmadan artır.

Qısa ömrün böyük sənət bəhrəsi

Azərbaycanımızın dilbər guşəsi sayılan Qarabağ ərazisinə aid, füsunkar təbiətli, ulu Bərdə xalqımıza nadir şəxsiyyətlər, sərkərdələr, alimlər, memarlar, şairlər, yazıçılar və müxtəlif sənət adamları bəxş edərək öz ad-sanını, şan-şöhrətini daha da ucaltmışdır.

850 il öncə Şeyx Nizami Gəncəvi (1141-1209) Bərdəni bu ərenlər yurdunu sevə-sevə vəsf etmişdir.

Tarixən bu torpaqda gözəl səsli xanəndələr və peşəkar musiqiçilər yetişmişdir. Belə sənətkarların hər biri sənətilə el-obasına, xalqına öz sənətinin dəyərincə xidmət edərək vaxtında öz işini görüb getmişlər.

Az yaşamış, lakin qısa ömründə böyük sənət nailiyyətləri ilə sevilib-seçilmiş, qarmon ifaçılığında öz cığırını açmış, sənət dünyamıza öz ifa tərzilə gəlmüş, barlı-bəhrəli bir iş görmüş Zahid Bərdə torpağından tumurcuq-tumurcuq boy ataraq Azərbaycan musiqisində məşhurlardan birinə çevrilmişdir.

Məmmədzadə Zahid İsbəndiyar oğlu 1962-ci il mart ayının 4-də Bərdədə dünyaya göz açmışdır.

İsbəndiyar Süleyman oğlu Məmmədov Şuşalıdır. O, Şuşada anadan olmuş və orada boy-a-başa çatmışdır. Doğma yurdunda mühasib və mağaza müdürü işləmişdir. Həyat yoldaşı Humay Kərim qızı Məmmədova Tərtərdə anadan olmuşdur. O, da Şuşa şəhərində mağaza müdürü işlə-



mişdir.

Aile sonralar Bərdə şəhərinə köçmüştür.

Zahid 1968-ci ildə Bərdə şəhərindəki 1 sayılı məktəbin 1-ci sinfinə getmişdir. O, 1978-ci ildə orta məktəbi uğurla başa vurmuşdur.

Kiçik yaşlarından Zahidin musiqiyə həvəsi özünü bürüzə vermişdi. Qardaşı Cahidin xatirəsindən:

"Biz balaca olanda ailəmiz yay aylarını həmişə Şuşa şəhərində keçirirdi. Zahidin 4-5 yaşı olardı. Anam yenə bizi Şuşaya aparmışdı. Bir dəfə şəhər gəzintisine çıxarkən dükanda uşaq oyuncaqları şöbəsində balaca qarmonu görən Zahid əlini uzadıb onu istədi. Anam həmin qarmondan ikisini, birini Zahidə, birini isə mənə aldı. Yadımdadır, səhərdən axşamacan balaca Zahid qarmonla əlləşir, çalmağa çalışır, yorulmaq bilmirdi. Axşam yatanda da qarmonu yastığının yanına qoyurdu. Bir müddətdən sonra onun qarmonunun dilləri sınb töküldü. Mənimcün alınan qarmonu götürüb öyrənməyə başladı. Mən isə nağara çalmayı öyrəndim".

Zahidin musiqiyə olan sonsuz həvəsini görən Humay xanım oğlunun musiqi təhsili alması qərarına gəlir. Beləlikdə, 1973-cü ildə Zahid Bərdə 1 sayılı uşaq musiqi məktəbinin qarmon sinfinə qəbul olunur.

İxtisasca tarixçi olan, həm də muğam bilicisi, yaxşı musiqiçi, gözəl qarmon ifaçısı kimi tanınan, Bərdə Musiqi Məktəbində qarmon sənətindən dərs deyən Əşrəf Əzimov (1938-1996) qardaşı oğlu Zahidin nadir istedadını görüb öz sinfinə gətirərək, onunla sonsuz həvəslə və çox ciddi məşğul olur.

1974-cü ildə musiqi məktəblərinin qarmon sinfində təhsil alan şagirdlərin "Rayonlararası baxış müsabiqəsi"ndə iştirak edən Zahid birincilik qazanaraq "diplom" və "fəxri fərman" alır.

Həmin ildə Z.Məmmədzadə təhsil aldığı musiqi məktəbinin xəttilə Azərbaycan televiziyasının programlarının birində həm məktəb şagirdlərindən ibarət xalq çalğı alətləri ansamblının tərkibində və həmçinin ayrıca olaraq solist kimi iki xalq oyun havasını ifa etmişdir. Hər il Bərdə musiqi məktəbinin ansamblı və Zahid televiziya konsertlərinə dəvət olunurdu. Bütün bunlar onun istedadını geniş şəkildə üzə çıxarmaqla bərabər ifaçılığı olan maraqlı və həvəsini daha qüvvətləndirirdi.

İlk dəfə Zahid 1975-ci ildə gənc xanəndə Vidadi Bərdəli ilə toy şənliyində çıxış etmişdir. 13 yaşlı Zahid tay-tuşu olan Vidadi ilə toyda məharətli çıxışları ilə çox sevilmiş və sonralar elimizin şənlilikləri onları öz çevrəsinə almışdır. Vidadi böyük istedada və yüksək diapazonlu şəqraq, zənguləli səsə malik olduğu üçün yetkinlik yaşa çatanda məşhurlaşdı. O, 1980-ci illərdə xüsusilə Salyan, Neftçala, Əlibayramlı, Sa-

birabad rayonlarında çox sevilib. 1976-cı ildə Qarabağ toylarının birində Zahid tanınan xanəndə Yaqub Məmmədovla birlikdə olduğu zaman şirin çalğı ilə ustad sənətkarın diqqətini cəlb etmişdi.

Y.Məmmədov bu uşağın gələcəkdə yaxşı qarmonçalanlardan biri olacağına inandığını söyləmiş və dəfələrlə Zahidi özüylə Bərdə toylarına aparmışdır. Onların sənət yoldaşlığı xeyli sonralar da davam etmişdir.



Televiziya verilişində. Zahid Məmmədzadə, Brilliant Dadaşova və rejissor Azər

Zahidin ustad xanəndələrdən Ə.Əliyev, Ş.Kürdoğlu, Q.Rüstəmov, İ.Nəbiyev, S.Məmmədov və başları ilə sənət ilişgiləri olmuş, onlarla konsertlərə və toylara getmişdir.

Tanınan müğənni M.Kazimov hələ tanınmazdan əvvəl Bərdədə Texnikumda təhsil alarkən Z.Məmmədzadə ilə toy yoldaşlığı edərdi.

1976-cı ildə Xan Şuşinski Bərdədə, ən yaxın dostu xanəndə Cəlal əminin qohumunun toyunda oxuyarkən, həmin məclisdə qarmonçu Zahid toy dəstəsinin üzvü olmuş, onun çalğısı Xan əminin çox xoşuna gəlmiş və tərifli sözlər söyləmişdir.

Zahidin ailədə aldığı tərbiyə və nəslindən gələn saflıq, yüksək mənəvi dəyərlər həlim xasiyyətinə, sakit təbiətinə sirayət etmiş, əxlaqlı bir insan kimi yetişməsində mühüm rol oynamışdı. Onun yüksək tərbi-

yəsilə sənət əxlaqı bir-birinə təkan verərək yaradıcılıq yolunu rövnəqləndirirdi.

Bundandır ki, o, az yaşlarından böyük sənətkarlarla davranışlığı, ünsiyyət yaratmayı bacarı, onlarla yanaşı sənətdə addım ata bilirdi.

Zahidin çalğısı çoxlarını məftun etmiş, sadə insanların sevimlisinə çevrilməklə bərabər yaradıcı adamların, ziyahıların da nəzər-diqqətini özünə yönəltmişdi.

Haqqında qəzetlərdə, jurnallarda məqalələr yazılaraq, yüksək fikirlər söylənmiş, ona şerlər həsr olunmuşdu.

*Cavansan, ürəyin, eşqin çeşməsi,
Talehin həmişə gülsün, qardaşım.
İstərəm çaldığın qarmonun səsi,
Hər eldən, obadan gəlsin, qardaşım.*

Bu fikirləri "Əzizim Zahid" adlı şerində Tofiq Bayram (1934-1991) söyləmişdi.

Z.Məmmədzadə 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olaraq 1982-ci ildə buranı bitirir. Təhsil aldığı ocaqda keçirilən bütün ədəbi-bədii gecələrdə, mədəni-kütləvi tədbirlərdə bir ifaçı kimi çıxış edir. Həmin dövrdə o, tələbə və müəllim heyətinin və rəhbərliyin dərin hörmətini qazanaraq, ən sevimlilərdən biri olmuşdu.

Zahidin peşəkar müsiqiçi kimi ilk televiziya çıxışı 1978-ci ilə təsadüf edir. O, "xoş gördük, tələbə" adlı verlişidə özünün bəstələdiyi "Ülvıyyə" adlı rəqs melodiyasını və bir neçə xalq mahnisini ifa edərək yaddaşlarda qalmışdır.

Gənc ifaçı 1979-cu ildən mərhələlərlə öz bəstələri "Ülvıyyə", "Əfsanə", "Məftunə", "Nişanə", "Fərqañə", "Qarabağ gözəlləməsi", "Digarı", "Nigarı", "Lətafəti", "Turalı", "Dostluq", "Badamı", "Vüsələ", "Zəriflik", "Sara gözəlləməsi", "Anarı", "Tərlanım", "Məhəbbət", "Nərminə", "Elbəyi" rəqs melodiyalarını Azərbaycan radiosunun fondu üçün yazmışdır.

Onun ifa etdikləri tez-tez radioda səslənərək sevilmiş, televiziya çıxışları öz pərəstişkarları tərəfindən daim izlənilmişdir. Zahidin çaldığı "Əfsanə" rəqsi XX əsrin 80-ci illərində toylarımızın repertuarına daxil olmuş və Azərbaycanın əksər bölgələrində bu melodiyanın sədasına şənliklərdə həvəslə rəqs etmişlər. Həmin dövrdə bütün qarmonçular bu rəqs havasını öyrənmiş və çalmışlar.

1987-1993-cü illərdə Z.Məmmədzadə Bərdə şəhəri 2 sayılı Uşaq Müsiqi Məktəbində müdir vəzifəsində çalışmış və eyni zamanda öz sənəti üzrə dərs demişdir. İşlədiyi müddətdə özünü bacarıqlı rəhbər, əsl

təşkilatçı kimi göstərə bilmış, həmçinin sənətini dərs dediyi şagirdlərə sevdirmişdir.

Zahid 1993-cü ildən ailəsi ilə Bakıya köçmüş və burada yaşamışdır.



Bərdə şəhərində toy şənliyi. Xalq artisti, xanəndə Y. Məmmədov, Z. Məmmədzadə və sənət yoldaşları

Zahid müəllim sənət yoldaşları Y.Məmmədov, N.Musayev, İ.Nəbiyev, V.Bərdəli, Arif Qədimov və V.Quliyevlə tez-tez sənət səfərlərində olardı. Onun tanınmış bəstəkarlar S.Ələsgərov, H.Xanməmmədov, Q.Zülfüqarovla yaxın əlaqəsi var idi. Yaradıcılıq barədə fikir və düşüncələrini onlarla bölmüşdü. Bəstəkar R.Paşayevlə, şairlərdən Y.Nəğməkar, M.Məftun ilə Zahidin səmimi dostluğu vardı.

Xalq şairləri B.Vahabzadə, Hüseyn Arif, T.Bayram, xalq artistləri, müğənni L.İmanov və bəstəkar Ş.Axundova Zahidin sənətinə yüksək qiymət vermiş, onun haqqında mətbuatda çıxış etmişlər.

Bütün gənc ömrünü musiqimizə həsr edən Z.Məmmədzadə tanınmış sənətçilərimizlə müntəzəm əlaqədə olmuş, onlarla yoldaşlıq, dostluq edərək konsertlərdə, müxtəlif tədbirlərdə və toy-büsət məclislərində iştirak etmişdir. Xalq artisti, klarnet ustası V.Qədimov, gitaraçı R.Hüseynov (Rəmiş), tarzənlər R.Rüstəmov, Ə.Əsədov, skripkaçalan N.Nuriyev, bəstəkar V.Gərayzadə, mahir qarmonçular H.Həsənov, X.Cəfərov və çoxları Zahidlə olduqları anları hörmətlə xatırlayıv və onun yoxluğunə heyfslənirlər.



E.Nmansurov, Z. Memmedzade ve tədbirin təşkilatçuları.
Fransada səfərdə. Şəkildə sağdan M.Mansurov, A.Qasimov,

Z.Məmmədzadə ona çox doğma olan Bərdə şəhərində müxtəlif vaxtlarda sənət dostlarını başına toplayaraq dəfələrlə solo-konsertlər vermiş, el-obasını sevindirmişdir.

Yorulmaq bilməyən bu insan qarmonu ilə sədaqətlə xalqımıza və onun musiqi mədəniyyətinin çıxəklənməsinə xidmət etmişdir.

1981-ci ildə Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərinə çağırılmış, səsyazma studiyasında ifası yazılmış Zahidin lentləri Moskva şəhərinə göndərilmişdir. 1987-ci ildə sənətçinin qrammafon valı buraxılmış, az vaxt ərzində Azərbaycanda, SSRİ respublikalarında yayılmış və hətta bəzi xarici dövlətlərə belə gedib çıxmışdır. Qrammafon valında sənətkarımız "Əfsanə", "Qarabağ gözəlləməsi", "Digari", "Turalı", "Nigari", "Dostluq", "Seygahsayağı" və "Lətafəti" adlandırdığı melodiyaları ifa etmişdir.

1988-ci ildə dünya şöhrətli xanəndə, xalq artisti Alim Qasımov öz tar-kaman çalanı Malik və Elşən Mansurovlarla Fransa dövlətinə dəvət olunarkən həmin səfərə Z.Məmmədzadə də getmişdir. Fransada bu sənət səfərinin təşkilatçısı və himayəçiləri Zahidi şəxsən özləri dəvət etmişlər. Belə ki, Z.Məmmədzadənin qrammafon valını əldə edib, dinləyib bəyənənlər onun sənətilə yaxından tanış olmaq istəmişlər.

Həmin vaxt Zahidgilin Bərdədəki evinə Mədəniyyət Nazirliyindən telefonla zəng vurulub təcili Bakıya çağırılmış və A.Qasımovla Fransaya göndərilmişdir.

Azərbaycan muğam üçlüyünün çıkışları və Zahidin solo ifaları xarici ölkə tamaşaçıları tərəfindən maraqla qarşılanmışdır.

Fransanın Almaniya ilə sərhədində yerləşən Strasburq şəhərində keçirilən körüklü alətlər, akkordeon və bayan ifaçılarının müsabiqəsinə qatılan Zahid çox böyük uğur qazanmış və yüksək mükafata layiq görülmüşdür.

Sənətkarın fəaliyyətini daha geniş işıqlandırıraq deyə, yazımızın bu yerində arxadakı illərə dönməli oluruq.

Z.Məmmədzadənin 1982-ci il mart ayının 8-də Azərbaycan Dövlət Filarmoniyasında solo-konserti düzənlənmiş və böyük əks-səda doğmuşdur. Tədbirin son dərəcə uğurlu və anşlaq keçməsinə, tamaşaçıların arzu və istəklərinə rəğmən az müddətdən sonra Z.Məmmədzadənin solo-konsertləri Filarmoniyada bir neçə dəfə də təşkil olunmuşdur.

1983-cü ildə Bakının Binə qəsəbəsində tanınmış, hörmətli bir şəxsin oğlunun toyunda 4-5 toy dəstəsi, sazəndə qrupları, həmçinin məşhur xanəndələr iştirak edirmiş. Bu məclisə mahir saz ifaçısı Aşıq Ədalət və qarmonçu Zahid də dəvət olunubmuş. Məclisdə sənətçilərin çox olduğundan hər bir ifaçiya bir-iki dəfə çalışıb-oxumaq üçün vaxt çatır-

mış. Növbə Zahidə çatanda, o, "Segah" üstdə gəzişmələr edərək "Baş saritel" havasını çalır. İfa nəinki toya dəvət olunmuş qonaqların, o cümlədən xanəndələrin, sazandaların və Aşıq Ədalətin də çox xoşuna gəlir.

Zahid elə uşaqlıqdan aşiq havalarına meyl etmiş və onları öyrənərək hafizəsinə toplamışdır. Erkən çağlarından Laçın rayonuna toylara gedərkən "Ruhani", "Naxçıvani", "Baş saritel", "Qəhrəmanı" və "Yanıq Kərəmini" arzu edən qonaqların sıfarişilə çalışmış.

Efirde ilk dəfə "Baş saritel"i səsləndirən Z.Məmmədzadə olmuşdur.

Şairlərimiz B.Vahabzadə və H.Arif ziyalılarının toy məclislərinə dəvət olunmuş Zahidin qarmonda ifa etdiyi el havalarını və aşiq melodiyalarını həssaslıqla dinləmiş və razılıqlarını bildirmişlər.

H.Arif Zahidlə dəfələrlə görüşmüş və onunla aşiq yaradıcılığı barədə söhbətlər etmişdir.

1970-ci illərin sonları, 1980ci illərin əvvəllərində Zahid xoş səsli, gözəl aavzlı Ağdamlı xanəndə Sədi Məmmədovla (1952-2003) da sənət əlaqələrində olaraq Qarabağda keçirilən toy şənliklərində və konsertlərdə iştirak edərək, el-obaya bol-bol sevinc bəxş etmişdir.

Yevlaxda yaşayan, geniş səs diapozonuna malik, qüdrətli xanəndə İdris Nəbiyevlə Zahid ansambl yaradıb 1980-ci illərdə Türkmenistan və Özbəkistan respublikalarına səfərlərə yollanaraq, milli musiqimizi tərənnüm etmişlər.

Zahid 1991-ci ildə Türkiyəyə səfərə getmiş, türk qardaşlarını qarmonunun səsilə valeh etmişdir. Xanəndə Arif Qədimovun oxuduğu xalq mahnıları və "Qarabağ şikəstəsi" alqışlanmışdı.

1994-1995-ci illərdə Z.Məmmədzadənin İran İslam Respublikasının Təbriz və Tehran şəhərlərinə səfərləri Azərbaycan musiqisinin, qarmon ifaçılığımızın orada yaşayan soydaşlarımız qarşısında əyani surətdə və daha yaxından təbliğinə şamil edilməlidir.

Evlərdə keçirilən konsertlər və cürbəcür şənlik tədbirlərində soydaşlarımız Zahidlə yaxından tanış olur, qarmon ifaçılığı haqqında suallar verir, onun çalğılarını dinləyir, video-lentlərə alırlılar. Belə tədbirlərin (bərnamə) əksəriyyətində türk (azərbaycan) musiqiciləri iştirak edir, onları maraqlandıran el havalarını Zahidin ifasında eşidir, audeo və video kassetlərə yazıb apararaq öyrənirdilər.

Qarmonçalanlar Zahidin yaxınlığında əyləşib müğamlar və oyun havaları çaldıraq, onun barmaqlarına baxıb öyrənirdilər. Belə sənət səfərlərində müğənnilər Arif Qədimov və Məzahir Kuhi də onunla birlikdə olmuşlar.

Arif Qədimovun xatirələrindən:

- "Biz Təbrizə gedəndə əksər evlərdə Zahidin qrammafon valı və radioda çaldığı melodiyalar var idi. Dərhal hiss olundu ki, oralarda Zahid tanınan və sevilən qarmonçalandır. Təbrizli qarmonçalanların bəziləri onun çalğı üslubunu tutub, sənət öyrənirdilər.

Bizimlə səfər edən xanəndə Məzahir Kuhinin Astara, Ərdəbil, Təbriz və Tehran şəhərlərində çoxlu qohum-əqrabası var. Onlar gəlişimi zə çox sevinir, bizim rahatlığımız üçün hər bir şərait yaradır və ev konsertlərini təşkil edirdilər.



Z.Məmmədzadə Təbriz şəhərində Şəhriyarin məqbərəsi önünde

Çıxış etdiyimiz belə mərasimlərdə oxuduğumuz muğam, təsnif və xalq mahnılarda Zahidin məni və M.Kuhini müşayiət etməsi də qonaq gələn musiqiçiləri çox maraqlandırırdı. Hər bir ifadan sonra Zahidə sual verib, soruşub öyrənirdilər. Hamının diqqəti Zahidin qarmonunda olur, nəzərlər onun barmaqlarına dikilirdi".

Zahidin Güneydəki soydaşlarımız qarşısındaki çıxışları açıq dərs; göstərici məşğələ, bir növ tədris xüsusiyyətləri daşmış, xalq musiqimiz və həm də qarmon ifaçılığı sənətinin inkişafına xidmət edən təbliğat əhəmiyyəti kəsb etmişdir.

Zahid və müğənni dostları tarzən bəstəkar Əli Səlimi ilə Təbrizdə görüşmüş, onun məktəbində olmuşlar. Tehranda yaşayan müğənni-qarmonçalan Rəhim Şəhriyari Zahidi studiyaya dəvət edərək onun ifasında xalq musiqisi nümunələrini və ifaçının yeni bəstələrini ləntə alaraq

kassetləri Güney Azərbaycanın Təbriz, Ərdəbil, Zəncan, Mərənd, Xoy, Urmıya, Culfa, Miyanə, Muğan, Parşabad, və digər şəhərlərinə gən-dərmişdir.

Haşıyə: - "Rəhim Şəhriyari Təbrizdə anadan olub, boy-a-başa çatib. Uşaqlıqdan musiqi ilə məşğul olub. Müğənnilik və qarmon ifaçılığı qabiliyyəti var. Bəstəkarlıqla da məşğul olur.

1991-ci ildən üzü bəri Təbrizə və Tehrana səfər edən Quzey Azərbaycan sənətçiləri ilə əlaqə yaradaraq, onlardan öyrənərək öz sənətini inkişaf etdirmişdir. Hal-hazırda Tehranda yaşayaraq musiqimizin təbliği ilə məşğul olur. Təbriz, Tehran və Bakı musiqiçilərinin birgə ifalarını lentlərə alaraq, xarici dövlətlərdə yaşayan azəri türklərinə göndərir.

Zakir Mirzə, Vəqif Əsədov, Zahid Məmmədzadə Tehranda olarkən Rəhim onlardan fərdi qaydada öz evində dərs almış və qarmon ifaçılığına daha mükəmməl yiyələnmişdir. O, öz ansamblı ilə Bakıya, Türkisiyənin bir çox şəhərlərinə və neçə-neçə xarici dövlətlərə səfər etmişdir".

Z.Məmmədzadə 1996-cı ildə Almaniyada konsertlər vermişdir.

Fransada yaşayan Əhmədağa bəy adlı yurddımız "Fransa-Azərbaycan Dostluq Cəmiyyəti"nin xəttilə Zahidin audeo və video lentlərini əldə edərək, vətəndaşı olduğu ölkənin tele-radio verlişlərində musiqimizi təbliğ edir.

1996-cı ildə bir neçə dəfə şair Y.Nəğməkar və Z.Məmmədzadə birlikdə "Xeyriyyə konserti" keçirərək, "Qarabağ fondu"na kömək etmişlər.

1996-1999-cu illərdə Zahid müəllim ifaçılıq fəaliyyətini əsasən Moskva şəhərində davam etdirmişdir.

Zahid 1990-cı ildə ailə qurub, iki oğlu var. Tural və Elbəy. Onlar da istedadlıdır. Şaroyeva adına musiqi məktəbinin fortepiano sinfinde təhsil alırlar. Ümidliyik ki, gələcəkdə ata yolunu tutan, qaynar təbli musiqiçilər olacaqlar.

Sanki Zahid ölümə tələsdi. Xalqının musiqisi ilə döyünen, yaratmaq eşqilə vuran bir həssas ürək qəfildən dayandı. 37 yaş nədir ki? Hələ nə qədər işlər görəcəkdi. Nə qədər saf arzular qırılıb yarımcıq qaldı. Zahid İsbəndiyar oğlu 1999-cu il noyabr ayının 23-də həyatının mənəli, yaradıcılığının çıxaklınlığı bir vaxtda dünyasını dəyişdi. Zahid az ömrü ilə çox yaşadı. Ürəyindən süzülüb gələn nəgmələri doğma xalqına bəxş edib getdi.

Biz dostlar, yaxınlar isə hörmətli sənətkarımız haqqında yazmaq üçün qələmə sığınırıq və yazımızın sonunda bir daha demək istəyirik ki, ömrünü milli musiqi mədəniyyətimizə bəxş edən Zahidin adı musiqi tariximizdə yaşamalı və həm də əbədiləşdirilməlidir.



Qarmonçalan-Xanəndə

Hər kəsin öz alın yazılısı, öz taleyi var. Hər kəs öz taleyinin barını bəhrəsini dərir. Allahın ona bəxş etdiyi istedadə söykənərək uğurlu bir sənət ömrü yaşayır Nəhməd. Tanrıının Nəhmədə verdiyi ağıl, kamal, saf düşüncə, fitri istedad bu gün öz bəhrəsini verməkdə, onu şana-şöhrətə çatdırmaqdadır.

Hüseynov Nəhməd Əhməd oğlu 1962-ci il sentyabr ayının 21-də Bakının Əmircan (Əmirhcən-Xilə) kəndində anadan olub. O, pələng ili, qız bürcündəndir.

Vaxtilə bu kənddən məşhur adamlar, böyük şəxsiyyətlər yetişmişdir. Böyük istedad sahibi, tarixçi, yazarı, hərbçi Abbasqulu Ağa Bakı-

xanov, Axund Hacı-Turab, dünya şöhrətli rəssam Səttar Bəhlulzadə, şair Səməd Mənsur, Tofiq Bayram və neçə-neçə istedadlı insanlar, elm və incəsənət adamları dünyaya Xilə kəndindən boylanmışlar. Bu kənd bu gün də istedadları ilə fəxr edir. Belə istedadlardan bir idə Nəhməd Hüseynovdur.

Dülgər sənətilə ailəsini dolandıran, halal zəhmətlə övladlarını böyüdən Əhməd kişi musiqisevər adam idi. Həm də ilk övladının kiçik yaşlarından musiqiyə olan həvəsini və qabiliyyətini hiss etmişdi. Nəhməd 3-4 yaşlarından ağızında hey nəgmələr oxuyurdu. Bu uşağın hansı mahnını zülmət etdiyini ata-anası hiss etməsələr də buna sevinərdilər. Düşünərdilər ki, görünür nə isə var. Bir az boy atdıqdan sonra Nəhməd radioda və televiziyyada verilən konsertlərin hamisini dinləməyə çalışardı. Həyət-bacada oynayanda ağızındaki zülmətlərindən qalmazdı. Məhəllələrində toy-nişan olanda, klarnet-qarmon dəstəsi gəlin aparmağa gələndə balaca Nəhməd musiqi səsi eşitcək, ora qaçar, öz balaca yoldaşları arasında dayansa da bu "sehirli musiqilər" onu gələcək böyük sənət aləminə aparırıdı. Bütün bunları seyr edən Əhməd ata gülümşünər, Həqiqət ana isə ürəkdən sevinərək oğlunu öpüb-oxşayıb, iyliyib boyuna baxar, saçlarını tumarlaryıb: "Mənim balaca nəgməkar balam"-deyərdi.

Nəhməd boy atıb məktəb yaşına çatdı. 1970-ci il sentyabr ayının 1-də anası Nəhmədtin titrək, kövrək əllərindən tutub 84 sayılı məktəbin birinci sinifinə apardı. Bir neçə aydan sonra balaca Nəhməd sinif yoldaşlarının və müəllimlərinin sevimlisinə çevrildi.

1972-ci il sentyabr ayında atası ad günü münasibətile Nəhmədə Tatarstanın Kazan şəhərindəki "Musiqi Fabriki"ndə istehsal olunan, təhsil almaq (öyrənmək) üçün nəzərdə tutulan qarmon aldı. Qarmon nəinki Nəhmədi, bütün ailə üzvlərini sevindirdi.

Nəhməd 10 yaşında ikən özü sərbəst qarmon çalmağa çalışırdı. Bir neçə hava öyrəndi. Sonra qəsəbələrindəki mahir qarmon ifaçısı Xanlar Cəfərovdan ev şəraitində fərdi dərs almağa başladı. Bir müddətdən sonra müəllimi Xanların qohumu Rauf Bünyadovun evinə gedərək çalğı öyrənməsini davam etdirdi.

Onun az vaxt içərisində öyrəndiklərini görüb duyanlar, düşüncəli insanlar Əhməd kişiyə tövsiyə etdilər ki, oğlunu musiqiyə qoysun.

Beləliklə Nəhməd 1973-cü ildə Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayındakı beşillik musiqi kursunun qarmon sinifinə daxil oldu. Burada müəllimləri Əyyub Babayev, Vahid Axundlu, Kamil Cəfərov, Zemfira Hüseynovadan qarmon sənətinin ibtidaisini, incəlikləri ni öyrəndi. Adları çəkilən müəllimlər Nəhmədin dərsə

davamiyyətindən, sənətə həvəsindən, əxlaq və tərbiyəsindən, səmiyyətindən və qabiliyyətindən razılıq edərdilər.

Nəhmədgil orada təhsil aldığı illərdə onlara "Musiqi savadı" və "Solfecio" fənnlərindən Ü.Hacıbəyovun yetirməsi, bəstəkar, əməkdar incəsənət xadimi Hökumə Nəcəfova dərs deyirdi. Burada Musiqi təhsili aldığı zamanlar 1975-76-cı illərdə Nəhməd o vaxtlar əməkdar incəsənət xadimi olan, sonralar isə bütün fəxri adları qazanan, bəstəkar, drıjor, xormeyster Ramiz Mustafayevin Mədəniyyət Sarayında yaratdığı və rəhbərlik etdiyi xorda oxuyur. Göründüyü kimi, qarmon sənəti üzrə təhsil alan, bu işə həvəslə yanaşan Nəhməd oxumağa, mahnı və nəğmələrə heç vaxt biganə qalmamışdır. Həmçinin bu gənc musiqiçi uşaq xalq çalğı alətləri ansambilində da məşğul olurdu.

Bütün bunlar onu gələcək peşəkar yola, izə hazırlayırdı.

1977-ci ildə "beşillik qarmon kurs"nu bitirən Nəhməd sənədlərini Bakı Mədəni-Maarif Texnikumunun "Xor drıjorluğu" şöbəsinə verdi və buraya daxil oldu. Təhsil illərində onun "Xor drıjorluğu" üzrə ixtisas müəllimi Ənvər Məmmədov olmuşdur. Nəhməd Texnikumda keçirilən bütün musiqi fənnlərini mükəmməl öyrənməyə çalışırdı. Həmçinin ona burada tar ixtisası üzrə də sənət öyrədirdilər. Gənc və istedadlı tələbə müəllimi Ramiz Aşurbəylidən üç il ərzində tar çalmağı da öyrənə bili. Texnikum həyatı Nəhmədin gələcəkdə peşəkar musiqi yoluna qədəm qoymasında xüsusi rol oynadı. Musiqi aləmi bu istedadlı müsiqiçini Nemət adıyla tanıyor. Yaşadığı məhllədə, oxuduğu yerlərdə, musiqiçilər arasında hamı onu Nemət deyə çağırıb. Çünkü, Nemət adı dilə da ha tez yatur.

Həm də düşünürük ki, adında qazandığı Nemət sözü, elə bacarığının, qabiliyyətinin, uğurlu musiqiçi sənətinin, işgüzarlığının, çalışqanlığının, hörmət-izzətinin öz həyatına, doğmalarına, əsl-nəcabətinə və onu sevənlərə gətirdiyi əsl nemətdən qaynaqlanıb. Görünür bu da qismətdən doğur.

1981-ci ildə Texnikumu bitirən Nemət Hüseynov təyinatla Quba rayonunun Püstə-Qasım kəndinə yollanır və burada Mədəniyyət Evinin müdürü işləyir. Çox çəkmir ki, o, hərbi xidmətə çağrılır. Keçmiş SSRİ-məkanının Krasnoyarsk vilayətində 2 illik hərbi xidmətdə olarkən Nəmətd musiqi işini davam edir. Hərbi hissədə boş saatlarda qarmon çalır, əsgər yoldaşlarını sevindirir. Burada o, "Yallı" ansamblı düzəldib istedadlı əsgərləri ora cəlb edir. Özü qarmon çalır, oxuyur, yoldaşlarından ibarət rəqs qrupu yaradır və hərbi hissədə verilən konsertlər ona başucalığı gətirir. Komandirlər onların evlərinə tez-tez tərifnamələr göndərirlər. Nemətin "Yallı" ansamblı hərbi hissələr arasında 1982-ci

ildə keçirilən "baxış müsabiqə"də 1-ci yer alır. Nemətə "Fəxri fərman"lar təqdim olunur, ona məzuniyyət verilir.

Nemət 1983-cü ildə hərbi hissədən vətənə dönərək ciddi şəkildə məşqlərə başlayaraq sənətini püxtələşdirir, peşəkar sənətə qədəm qoyur. Toy-şənliklərində çalıb-çağıır, uğurlu çıxışlar edir, sevilir və seçilir.

Əmircan, Suraxanı, Hövənisi, Türkan, Binə və s. qəsəbələrdə Nemət həm qarmonçalan, həm də müğənni kimi yaxşı tanınır. Onu öz dəstəsiylə birlikdə tez-tez toyłara dəvət edirlər.

Nemət Hüseynov 1983-1995-ci illər ərzində Bakı şəhəri 30 sayılı "Uşaq Musiqi Məktəbi"ndə qarmon ixtisası üzrə müəllim işləmişdir. Sonrakı illərdə müxtəlif musiqi kurslarında və dərnəklərində öz pedo-



"Vətən" XÇA ansamblının üzvləri

qoji fəaliyyətini davam etdirmişdir.

1995-ci ildə Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollcində qarmon ixtisası açılarkən Nemət oraya dəvət oluan ilk müəllimlərdən biri idi. O vaxtdan indiyə qədər bu sənətçi bu tədris müəssisəsində not və muğam üzrə nümunəvi müəllim kimi çalışır. Nemət sözün həqiqi mənasında əsl müəllimdir. Öz üzərində müntəzəm çalışır, bilik və bacarığını artırır. O, əsl ifaçı və həqiqi pedaqoqdur. Səbrlə, dözümlə, həvəslə və vicdanla bildiklərini öz tələbələrinə öyrədir. Onun hazırladığı tələbələr imtahan sessiyalarında və baxış-müsabiqə-

muğam rəqs gülüş



rəqqasə
Arzu
Abdulova

əsərpulukanın
əməkdar artisti
Ağazan Salmanlı

sol
qəşməri

Nemət Hüseynov

Xanım Xanlıyeva
müğənni
Elxan Müzəffərov
tar
Mirnəzim Əsədullayev
kamança

lərdə həmişə seçilir. Bundan başqa o, işdən kənar, fərdi qaydada tələbələr yetişdirir ki, bu gənclər peşəkar musiqiyələ məşğul olmağa başlayır, təhsillərinin qayğısına qalır, toy-büsətda, konsertlərdə və müxtəlif tədbirlərdə xalqa xidmət göstərirlər.

Nemətin evində korifey sənətçilərinin ifaları olan lent yazılarından ibarət çox zəngin, qeyri-adi "fondu" vardır. O, özü bu sənətçilərin ya-

Muğcını Dostları Qarmonda çalır NEMƏT Hüseyynov

Müşayyet edirler:

Faiq Abasov (sintrator) Rəzəd Nəsirullayev (sintrator)

Cəvansıx Əliyev (nagara) Meməmməd Hüseyn Məmmədov (qoşa nağara)
Sərxan İbrahimov (balaban) Yaqub Məmmədov (balaban)



ratdıqlarından vaxtaşırı öyrənərək sənətini artırır və bunları sevimli tələbələrinə öyrədir. Bu gün "Azərbaycan qarmon məktəbi"nin inkişafında Nəhməd Hüseynovun böyük rolü var desək səhv etmərik.

Bu gün Nəhmədin çalğısında Teyyub Dəmirovun, Məmmədağa Ağayevin, Aftandil İsrafilovun qarmon ifalarının ətri duyulur. Bununla belə artıq onun da öz "dəsti-xətti" görünməkdədir. Onun çox böyük musiqi duyumu və böyük ürəyi var.

Nemət 1996-cı ildən "Suraxanı Neft" NQÇİ-nin Mədəniyyət Sarayında tanınmış musiqiçi Elxan Müzəffərovun rəhbərlik etdiyi "Vətən" adlı xalq çalğı alətləri ansamblında çalışır. O, burada həm qarmonçalan və həm də müğənni kimi solistdir.

Tarzən-pedoqoq Elxan Müzəffərov əsl muğam bilicisidir. Nemət muğamların demək olar ki, hamısını bu şəxsən öyrənmişdir.

Yeri gəlmışkən deyək ki, "Vətən" ansamblı 1961-ci ildən müvəffəqiyyətli bir yola qədəm qoyub. İndiyədək bu ansamblıda neçə-neçə musiqiçilər və müğənnilər yetişərək peşəkar sənətdə özlərinə yol tapmışdır. Onlardan biri də Nemət Hüseynovdur. Bu kimi işlərdə Elxan Müzəffərovun zəhməti danılmazdır.

Nemət "Vətən" ansamblının tərkibində tez-tez Suraxanı rayonunun ən mühüm tədbirlərində, bayram şənliklərində konsertlər verir. Ansamblın tərkibində olmaqla, müğənniləri müşayiət etməklə kifayətlənməyib, özü də xalq mahnıları oxuyaraq alqışlar qazanır.

Bir xatirəyə yer verək:

Bir gün tarzən Elxan Müzəffərov rəhbərlik etdiyi "ənənəvi Azərbaycan muğam üçlüyü" ilə Bakının muğamsevər kəndlərindən biri olan Türkana toy məclisinə dəvət olunur. Nemət də "klarnet-qarmon dəstəsi"nin tərkibində həmən toyda çalışmış. Xanəndə bir neçə muğam hissələri, təsniflər, mahnılar oxuyandan sonra səsi yorulur.

Bu təbii haldır- xanəndə hər gün toyda oxuduğu üçün yorulur və ya soyuqdəymə nəticəsində xəstelənir və s.

Toyda iştirak edən qonaqlar "Çahargah" muğam-dəstgahı sıfariş verirlər. Çıxılmaz vəziyyət yaranır. Elxan müəllimin baxışları Nemətə dikilir. Nemət baxışı başa düşür. Fikrini toplayaraq dəfi əlinə götürür və tar-kamanın müşayətilə "Çahargah" dəstgahını lazıminca toy iştirakçılarına təqdim edir və alqışlar qazanır.

Nemətin xanəndəlik sənətine yiylənənməyinin bir sırrı də vardır. O, 1988-ci ildə xanəndə Əliyusif Əlizadədən xüsusi olaraq fərdi qaydada muğam, xanəndəlik dərsi almışdır. Əliyusif Əlizadə vaxtilə ustad xanəndə Zülfü Adıgözəlovun muğam sinifində oxumuşdur. Əliyusif müəllim hazırda Bakıdakı 3 sayılı İncəsənət məktəbinin səs-muğam sin-

fində dərs deyir.

Qarmon ifası ilə Nemət müəllim Azərbaycan radiosunun fondu üçün "Rəhavi", "Zabul", "Bayati-İsfahan", "Segah", "Çahargah", "Dilkəş", "Bayati-Qacar" muğamlarını, "Ənzəli", "Sevinci", "Arifi", "Qızıl gül", "Cüt bacı", "Firuzə", "Kolxozu", "Dilican", "Kinto", "Tiflisi" adlı oyun havalarını yazdırılmışdır.

İfaçının həmin ildə muğamlar və rəqslərdən ibarət audio kaseti və kompakt diskləri işıq üzü görmüşdür. Bunlar az vaxt içərisində ölkəmizdə və onun sərhədlərindən uzaqlarda yayılaraq sənətçiye şöhrət gətirmişdir.

Nemətin kassetlərindən tədris vəsaiti kimi də istifadə etmək olur. Coxdan unudulmuş oyun havaları Nemətin ifasında yenidən yaddaşlara qayıtdı. Çaldığı muğamları tələbələr və şagirdlər kassetlərdən və disklərdən öyrənirlər.

2002-ci ildə Nəhməd Hüseynovun Azərbaycan Televiziyasında solo çıxışları olmuşdur. Bu çıxışlar musiqi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmışdır. Onun 2003-cü ildə Suraxanı Mədəniyyət Sarayında Nemətin qarmon ifaçısı kimi uğurlu "solo-konsert"i yaddaşlarda qalan bir mədəniyyət tədbiri idi. Nəhməd Hüseynov 1990-cı ildə ailə qurmuşdur. Bir qızı, bir oğlu vardır.



*Nəhməd Hüseynov Musiqi Kolleci tələbələri arasında.
Noyabr 2007-ci il*

Qarmonun tədrisi

Xalqımızın sevimli musiqi aləti yerini alan qarmonun tədrisi baredə musiqişünaslar və musiqi ictimaiyyətinin rəhbərləri zaman-zaman düşünmüşlər.

1950-ci illərin əvvəllərindən Bakının Mədəniyyət Saraylarında və Mədəniyyət evlərində başqa musiqi alətlərinin tədrisilə yanaşı qarmon kursları da fəaliyyət göstərmişdir. Əvvəllər qarmon dərnəkləri kimi yaradılsa da, sonralar qarmon kursları kimi geniş vüsət alaraq təşəkkül tapmışdır. Belə kursları əvvəllər 2-3 il, sonralar 5 illik tədris üçün nəzərdə tutulmuşdur. Kurslarda dərs demək üçün peşəkar musiqiçilər dəvət olunurdular. Neçə illərdən sonra Azərbaycanın əksər rayon mərkəzlərindəki Mədəniyyət evləri və saraylarında da qarmon dərnəkləri və kursları açılmışdır. Musiqiçilər mədəniyyət ocaqlarında həvəslə sənət öyrənmişlər. Rayonlarda ad-sən qazanmış qarmonçalanlar bilik və bacarıqlarını sənət həvəskarlarından əsirgəməmişlər.

1960-ci illərin əvvəllərindən etibarən Bakı şəhərindəki "Uşaq musiqi məktəbləri"ndə qarmon sinifləri açılmışdır. Tədricən bu iş rayon musiqi məktəblərində də davam etdirilmişdir.



*Suraxanidəki Mədəniyyət Sarayının "qarmonçalanlar ansamblı".
Rəhbər Əyyub Babayev. (1960-ci illərin sonları)*

Baki Kitabxanaçılıq Texnikumu, Xor drijorluğu şöbəsi 1957-1961



BAKİ MƏDƏNİ-MAARİF TEXNİKUMUNDA MÜXTƏLİF ALƏTLƏR ÜZRƏ MUSİQİÇİLƏR HAZIRLANMASI İLƏ BİRLİKDƏ QARMON İXTİSASI ÜZRƏ DƏ KADRLARIN YETİŞDİRİLMƏSİ

Fəaliyyətinə kitabxanaçı ixtisası üzrə orta təhsilli mütəxəssis hazırlamaqla başlayan Bakı Kitabxanaçılıq Texnikumu yeni ixtisaslar açmaq məqsədilə 1957-58-ci tədris ilindən etibarən "Klub işçisi- özfəaliyyət xor dirijoru" ixtisası üzrə tələbə qəbuluna başlayır. Təhsil dörd il üçün nəzərdə tutulurdu. Texnikuma Bakıdan, Azərbaycanın rayon və kəndlərindən 20 nəfər istedadlı gənc cəlb olunmuşdu.

Bu ixtisas üzrə tələbə qəbulu klub müəssisələrində xor kollektivlərinin yaradılması, onlara rəhbərlik edən ixtisaslı kadrların hazırlanması məqsədilə başlamışdı. Qəbul olunan tələbələr tar, kamança, balaban, qarmon nağara, klarnet, fortepiano alətlərini ifa etməyi bacaran, lakin heç bir musiqi təhsili olmayan, not bilməyən gənclər idi.



Bakı Kitabxanaçılıq Texnikumunda orkestr dərsi 1958

Texnikumda bu tələbələrə not öyrədirilir, solfeçio, musiqi ədəbiyyatı və digər nəzəri dərslər keçilir, həmçinin onlar "özfəaliyyət-xor dirijoru" peşəsinə yiyələnirdilər. Bundan əlavə bu gənclərə az-çox çala bildikləri musiqi alətlərində daha yaxşı, daha peşəkar ifaçılıq öyrədirildi.

Texnikumda yeni açılmış ixtisas üzrə dərs demək üçün Nəriman Məmmədov, Qulu Əsgərov, Balahüseyn Dadaşov, Kamil Əlibala oğlu, Tamilla Məmmədzadə, Ağabacı Rzayeva, Bəhruz Zeynəlov, Adil Babayev, Adil Qafarov, Oqtay Quliyev kimi musiqiçilər dəvət olmuşdu-lar. Sonralar bu musiqi müəllimləri Azərbaycanın adlı-sanlı, məşhur sə-nət adamları kimi şöhrət tapdılar.

Heç bir orta ixtisas musiqi təhsili müəssəsində qarmon üzrə qəbul olmadığı üçün bu alətdə çalmağı bacaranlar Kitabxanaçılıq Texnikumu-nun musiqi şöbəsində təhsil almağa başladılar.



Bakı Kitabxanaçılıq Texnikumu kollektivinin konserti. 1958

Deməli, qarmon alətinin Texnikum həcmində tədris olunması bila-vasitə Bakı Kitabxanaçılıq Texnikumu ilə bağlıdır. (1970-ci illərdən bu təhsil ocağı Bakı Mədəni-Maarif Texnikumu adlanır).

Bakı Kitabxanaçılıq Texnikumu 1950-60-ci tədris illərindən "Klub işçisi-özfəaliyyət xalq çalğı alətləri orkestri rəhbəri" ixtisası üzrə tələbə qəbuluna başlayır. Tar, kaman, balaban və s. alətlərlə yanaşı qarmon çalmağı bacaran gənclər də savad almaq, əsl sənətə yiyələnmək və orta ixtisas təhsilli mütəxəssis kimi yetişmək məqsədilə Texnikuma qəbul olunurlar. Qeyd etmək lazımdır ki, milli musiqi alətlərimiz Mu-siqi Texnikumlarında, Konservatoriyyada tədris olunduğu halda qarmon bir ixtisas kimi yalnız Bakı Mədəni-Maarif Texnikumunda yuxarıda qeyd etdiyimiz tarixdən tədris olunmağa başlamışdır. Bu tədris müəs-sisəsini bitirən qarmonçalanlar ixtisaslı kadr kimi Bakının və Respublikamızın əksər yerlərindəki uşaq musiqi məktəblərində, mədəniyyət sarayları və mədəniyyət evlərindəki kurs və dərnəklərde qarmon ixti-sası üzrə dərs deməyə başladılar. Tədricən musiqi məktəblərini, qar-

mon kurslarını bitirən istedadlı gənclər Texnikuma istiqamət alaraq buranı bitirib, bir müsiqiçi kimi "Konsert birlik"lərində, toy-büsət şənliliklərində, şadlıq saraylarında çalıb-çağırib xalqımıza xidmət edirlər.

Uzun illər ərzində B.M.M. Texnikumunda qarmon ixtisası üzrə təhsil alanlar ölkəmizin hər yerində müsiqi təhsil ocaqlarında müəllim işləyirlər.

Bakı Mədəni-Maarif Texnikumunda bu gün də qarmon ixtisası üzrə bacarıqlı kadrlar hazırlanır. Hər il neçə-neçə gənc diplom alaraq əmək fəaliyyətinə başlayır. Onların bəziləri ali təhsil almaq üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Xalq çalğı alətləri" və ya "Instrumental ifaçılıq" fakültələrinə və yaxud da Pedoqoji Universitetin "Musiqi, nəğmə müəllimi", "Musiqi təhsili" fakültəsinə daxil olurlar.

Bu Texnikumda müsiqi şöbələri açılan ilk illərdə qarmon ixtisası üzrə Kamil Əlibala oğlu dərs demişdir.

1960-70-ci illərdə isə Mədəni-Maarif Texnikumunun qarmon müəllimləri Əyyub Babayev, Kamil Cəlilov (Xalq artisti, məşhur qaboyçalan), Telman Musəvi, Tofiq Qarabağlı, Abutalib Sadiqov, Bəxtiyar Nurməmmədov, Vahid Axundlu, Firudin Hüseynzadə, Novruzəli Əliyev, Aydin Cananov, Əlibala Ağayev, Zümrüd Həbibova, Çingiz Maqsudov və b. olmuşlar.

1971-ci ildə Ç.Maqṣudov, Ə.Ağayev və B.Nurməmmədov birlikdə çalışaraq Texnikumda qarmon tədrisinin not programını hazırlamış və tətbiq etmişlər.

Qeyd etmək, yerinə düşər ki, yuxarıda adları çəkilən müəllimlərin bəziləri, Əyyub Babayev, Telman, Musəvi, Novruzəli Əliyev, Bəxtiyar Nurməmmədov, Aydin Cananov, Zümrüd Həbibova və bu sətirlərin müəllifi vaxtilə Bakı Mədəni-Maarif Texnikumunu bitirmiş, təhsilini Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni-maarif fakültəsi"ndə davam etdirərək doğma Texnikuma müəllim kimi qayıtmışlar. Bu özü bilavasitə məşhur təhsil ocağının uğurudur.

BAKI MEDENI
Maarif
texnikumu
qarmonun
tədrisi
Ə.Rəhmanlı
şəbəkələri il
2006



16.5.2006

Ağdam Musiqi Texnikumunda qarmon sinifinin açılması

İstedadlı musiqiçi, tarzən-pedaqoq, sənətşünaslıq namizədi, üç kitab müəllifi, bacarıqlı təşkilatçı Əvəz Rəhmətov Ağdam Musiqi Texnikumunda müdir vəzifəsində işləyərkən burada qarmon sinifi açmış fikrinə düşür. Onun bu qənaətə gəlməsinin əsası, obyektiv və subyektiv səbəbləri var idi. Belə ki, qarmon bir musiqi aləti kimi uzun illər idi ki, peşəkar xalq çalğı alətləri ansamblları tərkibində istifadə olundu. Bundan başqa bu alət böyük bir dövr ərzində ayrı-ayrı məşhur ifaçılar tərəfindən radioda və televiziyyada səslənirdi və xalq tərəfindən sevilirdi.



Sənətşünaslıq namizədi Əvəz Rəhmətov

Bütün özfəaliyyət kollektivlərində qarmon özünə yer tutmuşdu. Qarmon aləti ansamblların tərkibində xarici ölkələrdə də təbliğ olunur və seçilirdi. Həm də 1960-cı illərin əvvəllərindən etibarən respublikamızın uşaq musiqi məktəblərində qarm on musiqi aləti üzrə təhsil alan yeniyetmələr öz ixtisasları üzrə təhsillərini davam etdirmək istədikdə problem qarşısında qalırdılar. Elə Ağdam şəhər "1 sayılı uşaq musiqi məktəb"ində 1958-ci ildən qarmon sinifi fəaliyyət göstərirdi.

Həmin ilin sentyabr ayının 6-da Əlipaşa Daşdəmirov musiqi məktəbinin rəhbərliyindən irəli çəkilərək Ağdam Musiqi Texnikumuna müdir təyin olunur. O tarixdən etibarən Cəlal Əliyev "1 sayılı uşaq musiqi məktəb"ində müdir işləməyə başlayır.

Cəlal Əliyev məktəbdə tar müəllimi işləyirdi. Müdir təyin olunan Cəlal müəllim Respublikamızın Mədəniyyət Nazirliyinə məktubla müraciət edərək işlədiyi məktəbdə qarmon sinifinin açılmasına icazə alır.

Qarmon sənətçiləri Yusif Yusifov və Yelmar Zeynalov qarmon sinfinə müəllim götürülür.

Hər iki sənətkar pensiya vaxtı çatana qədər məktəbdə işləyirlər. Adları çəkilən qarmonçular Qarabağ bölgəsində tanınmış sənətkar olmuş, yaşı dolana qədər konsertlərdə və toylarda çıxış etmişlər. Y.Yusifov Qarabağda qarmon ifaçılığının təməlini qoyanlardan biri Kərbəlayı Abutalibin qardaşıdır.

Ağdamda istedadlı musiqi təhsili alan qarmonçu gənclərin də orta ixtisas təhsilli kadr kimi yetişməsi qayğısına qalan Ə.Rəhmətov fikir və düşüncələrində haqlı idi.

Belə ki, fikirlərimizin əvvələrində qeyd etdiyimiz kimi Bakı Mədəni-Maarif Texnikumu istisna olmaqla, heç bir orta ixtisas təhsil müəssisələrində qarmonun tədrisi yox idi.

Onu da deməyə borcluyuq ki, Bakı Mədəni-Maarif Texnikumuna qəbul olunan musiqiçi gənclərdən Mədəniyyət evləri və Saraylarında, özfəaliyyət xor kollektivlərinə, ansamblara və orkestrlərə rəhbərlik edəcək kadrlar hazırlanır. Yəni, onların diplomuna, "solist, ifaçı, uşaq musiqi məktəbinin müəllimi" ixtisası qeyd olunmurdu. Son illərdə isə, artıq Bakı M.M.Texnikumunu fortepiano, xalq çalğı alətləri və xanəndəlik ixtisası üzrə bitirənlər "ifaçı-uşaq musiqi məktəbinin müəllimi" ixtisasına sahib olurlar.

Görkəmli pedaqqoq Əvəz Rəhmətov qarmonun bir alət kimi sevilməsini, onun ecazkar səsini, milli ruhumuza uyğun səslənməsini, özünəməxsus, geniş imkanlı çoxçalarlığını, bu ixtisas üzrə təhsil almaq istəyənlərin həvəs və arzularını nəzərə alıb çoxsaylı müraciətlərdən nəticə çıxarıır. O, qarmon musiqi aləti haqqında elmi fikirlərini əsaslandıraq Təhsil Nazirliyinə rəsmi sənədlə müraciət edir. Onun fikirləri yuxarılarda müzakirə olunaraq müsbət həllini tapır.

Ə.Rəhmətov direktoru olduğu Ağdam Musiqi Texnikumunda "musiqi nəzəriyyəsi" müəllimi işləyən Alim Yüzbaşıyev, "Xor dirijorluğu" şöbəsinin müdürü, bəstəkar Xəlil Cəfərov və Ağdam Şəhər "Uşaq musiqi məktəbi"nin müləlimi Cingiz Əliyev Texnikumda qarmon tədrisinin I kursu üçün program hazırlamaq barədə tapşırıq verir. Bütün bu işlər 1980-ci ilin yay aylarına təsadüf edir. Program hazırlanır, Nazirliyə göndərilir və təsdiq edilir.

Beləliklə, Ağdam Musiqi Texnikumunda 1980-1981-ci tədris ili üçün "xalq çalğı alətləri şöbəsi"ndə qarmon ixtisası üzrə beş tələbə qəbul olunur. Not və muğamdan Cingiz Əliyev dərs deyir. Sonralar Vəqif Məmmədov, Ramiz Cəfərov muğam üzrə müəllimlik edirlər.

Mərhum sənətşunas alim Ə.Rəhmətovun düzgün elmi fikirləri, zəhməti, qayğısı və uzaqqorənliyi sayesində respublikamızda xalqımızın sevimli musiqi alətlərindən biri olan qarmonun bu günü və gələcəyi naminə müsbət addım atılır.

Texnikumda bu gündə də qarmon ifaçılığı sənəti üzrə kadrlar hazırlanır.

S. Rüstəməv

Səhər mahnisi

Moderato

The musical score consists of five staves:

- FNO:** The top staff features a treble clef, a key signature of one sharp, and common time. It contains six measures of music with various note heads and stems.
- MUS:** The second staff from the top has a treble clef, a key signature of one sharp, and common time. It contains six measures of music.
- QARMON:** The third staff from the top has a bass clef, a key signature of one sharp, and common time. It contains six measures of music.
- Oshman:** The fourth staff from the top has a bass clef, a key signature of one sharp, and common time. It contains six measures of music, with dynamics like $f(p)$.
- Tambor:** The bottom staff has a bass clef, a key signature of one sharp, and common time. It contains six measures of music.

Measure 1: FNO (Measures 1-2), MUS (Measures 1-2), QARMON (Measures 1-2), Oshman (Measures 1-2), Tambor (Measures 1-2).

Measure 2: FNO (Measures 3-4), MUS (Measures 3-4), QARMON (Measures 3-4), Oshman (Measures 3-4), Tambor (Measures 3-4).

Measure 3: FNO (Measures 5-6), MUS (Measures 5-6), QARMON (Measures 5-6), Oshman (Measures 5-6), Tambor (Measures 5-6).

Measure 4: FNO (Measures 5-6), MUS (Measures 5-6), QARMON (Measures 5-6), Oshman (Measures 5-6), Tambor (Measures 5-6).

Measure 5: FNO (Measures 5-6), MUS (Measures 5-6), QARMON (Measures 5-6), Oshman (Measures 5-6), Tambor (Measures 5-6).

Measure 6: FNO (Measures 5-6), MUS (Measures 5-6), QARMON (Measures 5-6), Oshman (Measures 5-6), Tambor (Measures 5-6).

Oboe:

 Clarinet:

 Bassoon:

 Trombone:

 Trombones:

 Bassoon:

 Trombones:

 Trombones:

 Trombones:

①

Musiqisi: Qıngız Əliyev

Nota höğüran: Gülsen Mirzəbəyova

= V A L S =

MODERATO



Musiqisi: Çingiz Dliyev
Nota köögürən: Gülgən Mirzəbəyova

= AYSAN = rəqsi

Allegretto

The musical score consists of eight staves of music. The key signature is two flats. The time signature is 3/8. The tempo is Allegretto. The music is divided into measures by vertical bar lines. There are several dynamic markings: 'vw' (very soft) appears at the beginning of the first staff, in the middle of the second staff, at the start of the third staff, and again at the start of the fifth staff. 'f' (forte) is placed above the first note of the fourth staff. Other markings include grace notes, slurs, and various rhythmic patterns of eighth and sixteenth notes.

Şəki Musiqi Texnikumu

Bu sənət ocağında qarmon ixtisasının tədrisi sentyabr 1980-cı il tarixindən başlamışdır. Texnikumda bu sənət üzrə ilk müəllim Zair Mustafayev olmuşdur. O, peşəkar musiqiçi olmaqla bərabər, işgüzər və bacarıqlı şəxsdir. Zair müəllim qarmonun tədrisinə dair "Azərbaycan Xalq rəqsləri məcmuəsi" hazırlamış, 1999-cu ildə nəşr edilmişdir. Məcmuəyə xalq artisti, Dövlət Mükafatı Laureati, bəstəkar, professor Süleyman Ələsgərov, Ü.Hacıbəyov adına Musiqi Akademiyası xalq çalğı alətləri kafedrasının baş müəllimi Natiq Rəsulov rəy vermişlər.

Göründüyü kimi, Şəki Musiqi Texnikumunun rəhbərliyi Ağdam Musiqi Texnikumunda atılmış ilk qədəmə qoşularaq eyni ildə qarmon ixtisasının tədrisinə başlamışlar.



Natiq Rəsulov.(1952-1999). Şəki Musiqi Texnikumunu və Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Sumqayıt Musiqi Texnikumunda və Mədəniyyət və İncəsənat Universitetində qarmon ixtisası üzrə müəllim işləmişdir. Qarmon kitablarının müəllifidir.


Sevinc mahnisi

T. Quliyev

Moderato

Qarmon


Qarmon


Qarmon


Qarmon


Qarmon


Qarmon


Qarmon


Qarmon


Carmen


Şuşa Musiqi Texnikumunda qarmon



Şuşa Musiqi Texnikumunda qarmon ixtisası 1982-ci ildə açılıb. İlk qarmon müəllimləri Tapdıq Zeynalov, Vilayət Əliyev və Gülağa Zeynalov olmuşlar. Tapdıq Zeynalov muğam, digərləri isə not əsərlərinin öyrənilməsilə məşğul idi.

Gülağa müəllim T.Zeynalovun oğladur. Qarmon çalmağı atasından öyrənmişdir. Konservatoriyanı tar ixtisası üzrə bitirmişdir.

Gülağa ZEYNALOV vad və biliyindən istifadə edərək qarmonun ixtisas kimi tədrisi üçün not əsərləri seçib işləmiş, dərslerin yüksək səviyyədə keçirilməsinə nail olmuşdur. O, Sumqayıt Musiqi Texnikumunda 1995-2005-ci illərdə qarmon ixtisası üzrə dərs demişdir. Hal-hazırda Mədəniyyət və İncəsənət Universitetinin dosentidir.

Gəncə Musiqi Texnikumu

Bu sənət ocağında qarmon ixtisası 1980-ci ildə açılmışdır. İlk ixtisas müəllimləri not tədrisi üzrə Müzəffər Gəncəli, Ziyad Xasanov, muğam tədrisi üzrə Yaşar Məmmədov, Həsən Babayev olmuşdur.

Gəncə tədris ocağında sevimli alətimizin tədrisi o bölgədə ixtisaslı qarmon ifaçılarının yetişməsi üçün əhəmiyyətli rol oynamışdır. Muğamların tədrisi ilə məşğul olan müəllimlər Valeh və Elxan da çox sevilən bu sənətin çiçək açıb ətirlənməsi üçün çox iş görüblər.

Tempo di marcia

Dəniz neftçilərinin mahnısı

Q. Qarayev

QARMON

F-NO

QARMON

QARMON

QARMON

F-NO

QARMON

QARMON

Sumqayıt Musiqi Texnikumunda qarmon sinfinin açılması



Dünya şöhrətli bəstəkar, SSRİ xalq artisti Arif Məlikov və sənətşünaslıq namizədi Əvəz Rəhmətov. (1938-2006)

1983-cü ildə Əvəz Rəhmətov Sumqayıt Musiqi Texnikumuna müdir təyin olunur. Bu təhsil müəssisəsində o, 1984-cü ildə qarmon ixtisası üzrə sinif açılmasına nail olur.

İlk qarmon müəllimləri, muğam üzrə Mirbaba Bağıyev, Arif Kərimov, Azər Həşimov, not əsərlərinin keçilməsi üzrə isə Natiq Rəsulov, Xatirə Cəbrayılova və Elbrus Əliyev idilər.

Texnikuma o dövrdə qəbul olunan tələbələr arasında ən istedadlıları bu gün də vətənimizin musiqi həyatında layiqli rol oynayır, töhvələrini əsirgəmirlər. Məzunlar arasında Zakir Mirzəni xüsusilə qeyd etmək lazımdır. Qarmon ifaçılığında xüsusilə seçilən, virtuozi sənətçi ömrünün ən məhsuldar və mənalı vaxtını yenidən təhsilə ayıraq qarmonun not tədrisinə yiyələnmək üçün Sumqayıt Musiqi Texnikumuna gəlmiş və 1999-cu ildə buranı böyük uğurla bitirmişdir. Respublikanın əməkdar artisti adını alan Zakir Mirzə 2005-ci ildə "Azərbaycan xalq musiqisinin qarmonun rolu və əhəmiyyəti" mövzusunda dissertasiya işi müdafiə edərək "sənətşünaslıq namizədi"-alimlik dərəcəsi almışdır. O, Sumqayıt Texnikumunda muğamin tədrisi ilə məşğuldur.



**Milli Konservatoriya tərkibində Musiqi Kolleci və
Sumqayıt Musiqi Texnikumunun
müəllimi Sərraf Zəkiyev**

**Musiqi Kollecinin
və 8 sayılı musiqi
məktəbinin
müəllimi
İlham Abadov**



Qaytağı

M. Adil-Gərəy

Allegro vivace

QARMON

F-NO

Chormon

Garmen

Qarmen

12

12

12

12

12

12

Querion
 4 1 8

Querion
 8

Querion
 1 2 8

Querion
 1 2 8

Querion
 1 2 8

Querion
 1 2 8

Querion
 1 2 8

Querion
 1 2 8

Quartet

8 1 12

f(p)

Quartet

8 1 12

f(p)

Quartet

12

f

Coda

ff

Quartet

12

ff

Quartet

12

ff

Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecində qarmon ixtisasının tədrisi



Məşhur bəstəkar Arif Məlikov və virtuoz qarmon sənətçisi Zakir Mirzə

Əvəz Rəhmətov Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna 1992-ci il iyun ayının 12-də müdir vəzifəsinə təyin olunur. (Bu Texnikum 06.03.2000-ci il tarixdən Musiqi Kollecinə çevrilir və 10.08.2001-ci ildən etibarən Milli Konservatoriya tərkibində Musiqi Kolleci kimi fəaliyyət göstərir.)

1995-1996-ci tədris ili üçün bu musiqi ocağına ilk dəfə qarmon ixtisası üzrə tələbələr qəbul olunur. Bu ixtisasdan dərs demək üçün işə götürürlən ilk müəllimlər not üzrə - Xeyrulla Dadaşov, muğam üzrə - Hüseyn Həsənov, not və muğam üzrə - Nəhməd Hüseynov olmuşlar. Sonrakı illərdə təlabata uyğun olaraq digər qarmon müəllimləri, o cümlədən 1999-ci ildə Zakir Mirzə Musiqi Kollecinə müəllim dəvət olmuşlar. Doğruluqla və vicdanla deməliyik ki, üç Musiqi Texnikumunda qarmonun bir ixtisas kimi tədrisinin başlaması bilavasitə Əvəz Rəhmətovun xidmətləri müqabilindədir. Orta təhsil müəssisələrində əsası bu xeyirxah insan tərəfindən qoyulmuş qarmon tədrisi digər texnikum-lara da yol almışdır.

Hörmətli musiqişunas-alimin, Ə.Rəhmətovun ruhu şad olsun!

Bu gün Musiqi Kollecində yüksək səviyyədə təhsil mövcuddur.



Musiqi Kollecində qarmon üzrə yay imtahan sessiyası 2006. Sağdan B. Əliyev, N. Hüseynov, Z. Mirzə, A. Əliyev və Ə. Rəhmanlı



Musiqi Kollecinin və Bakı Mədəni-Maarif Texnikumunun qarmon ixtisası (not üzrə müəllimi Əlibala Ağayev. Şəkil sənətçinin gənlik illərini əks etdirir.

Ali təhsil ocağında qarmonun tədrisi



Mədəniyyət və İncəsənət Universiteti və Musiqi
Kollecinin qarmon ixtisası (not) üzrə müəllimi
Sərxan Abiyev

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində xalq çalğı alətləri orkestri rəhbəri və instrumental ifaçılıq fakültələrinin tərkibində 1999-cu ildə ilk dəfə qarmon ixtisası üzrə də tələbələr qəbul olunmuşdur. Burada muğamlar deyil, not əsərlərindən ibarət program tədris olunmağa başlamışdır.

Universitetdə qarmon sənətinin tədris olunmasının ilk təşəbbüskarı bu təhsil ocağında drijorluqdan dərs deyən Gülağa Zeynalov olmuşdur. Programın tərtibində G.Zeynalov və müəllim dəvət olunanlar, Natiq Rəsulov, Sərxan Abiyev əzmlə birlikdə çalışmışlar.

Mədəniyyət və İncəsənət Universitetində qarmon sənəti üzrə ali təhsilli, ixtisaslı müəllimlər, peşəkar instrumental ifaçılar hazırlanması



Mədəniyyət və İncəsənət Universitetinin XÇA orkestri rəhbəri fakültəsini 2002-ci ildə bitirən Gülnarə Əliyeva, Səxavət Nəcəfov və müəllim Sərxan Abiyev

yolunda ciddi işlər aparılır. Hələlik yeganə ali təhsil müəssisəsidir ki, burada milli qarmonumuz təmsil və tədris olunur. Orta ixtisas təhsili başa vuran qarmonçalanlar peşəsinin inkişaf etdirmək və ali təhsil almaq üçün Mədəniyyət və İncəsənət Universitetinə gəlirlər.

2006-ci ildən bu ali təhsil ocağında muğamlarımızın tədrisinə də xüsuslu yer ayrılib və sənətşünaslıq namizədi, əməkdar artist Zakir Mirzə dərs demək üçün dəvət olunub.

Gələcəkdə Milli Konservatoriyyada qarmon ixtisasının tədris olunaçağına heç şübhəmiz yoxdur. Ümidliyik və görürük ki, bu ixtisasın tədrisi tədricən daha da mükəmməlləşir, inkişaf edir və qarmon ifaçılığının daha da yüksəlməsinə geniş yol açır.

Hal-hazırda Mədəniyyət və İncəsənət Universitetində, Milli Konservatoriya tərkibində Musiqi Kollecində və Şuşa Musiqi Texnikumunda qarmon ixtisası (not) üzrə müəllim işləyən Sərxan Abiyev 1986-ci ildən başlayaraq Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərlərini işləyib, hazırlayıb, ifaya nail olaraq ilk dəfə qarmon ixtisasının tədrisində istifadə olunması üçün çevirmişdir. Bu iş bu günə qədər davam edir və qarmon- üçün çevirilmiş, hazırlanmış əsərlərin sayı yüzdən artıqdır. Yüksək bacarıq, qabiliyyət, savad və hövsələ tələb edən bu iş əsl pedaqoji işdir.

Sənsiz

U. Hacıbəyov

Allegro-Moderato

H-NO

This section of the musical score contains five staves of music for the H-NO instrument. The music is in common time and is marked *Allegro-Moderato*. The first staff begins with a dynamic *f*.

QARMON

This section of the musical score contains two staves of music for the QARMON instrument. The music consists of eighth-note patterns.

Ornithion

This section of the musical score contains two staves of music for the Ornithion instrument. The music consists of eighth-note patterns.

Clarinet

Oboe

Bassoon

A musical score for three staves, each labeled "Qarmon". The music is written in common time. The top staff uses a soprano C-clef, the middle staff an alto F-clef, and the bottom staff a bass G-clef. The notation includes various note heads (solid black, hollow white, and cross-hatched) and rests, with some notes having stems pointing up and others down. Measure numbers 1 through 10 are present above the top staff. Measures 1-3 show mostly rests. Measures 4-5 feature a mix of solid and cross-hatched note heads. Measures 6-7 show a variety of note heads and stems. Measures 8-9 show a mix of solid and cross-hatched note heads. Measure 10 concludes with a single solid note head.

Querion

The musical score for Querion consists of six staves of music. The first staff is labeled "Querion". The subsequent staves are labeled "Qarfion" and "Qarmon" respectively. The music is written in a standard musical notation system with five-line staves. The notes are represented by various symbols such as dots, dashes, and vertical strokes. The time signature changes throughout the score, indicated by numerals like 2, 3, and 4. The key signature also varies, with some staves showing sharps and flats. The overall style is complex and rhythmic.



Qarmon və muğam

Biz bu mövzumuzda qarmonda muğam ifası barədə danışacaqıq.

Qeyd edək ki, Azərbaycanda iki oktava yarım səs həcmli (hətta üç oktavalı) qarmonlar çalınan dövrən, hətta ondan da qabaqkı zamandan toy-nişan və digər şadlıq məclislərində, konsertlərdə, daha sonralar radio canlı çıxışları, televiziya konsertləri, radio lent yazıları, televiziya çəkilişlərində xalq havaları, rəqs melodiyaları ilə bərabər klassik muğamlarımız da səslənmişdir. Bu alətin peşəkar ifaçıları muğamlarımızı istər dəstgah halında, istərsə də ayrı-ayrı şöbələri bacarıqla, xüsusi ustalıqla, böyük məharətlə qəlblərə yol taparaq ifa etmişlər.

Bütün ömrünü xalq musiqimizə həsr etmiş Qarabağlı tarzən Məşədi Nəriman belə bir fikir söyləmişdir. "Qarmonsuz toylarımızı təsəvvür etmirəm. Bu alət toylarımızın musiqisinin rəmzi, gerbidir".

Hətta ən böyük xanəndələr özü də toy məclislərində və konsertlər də muğamlarımızı qarmonun müşaiyətilə oxumuşlar.

Ustad xanəndələr Xan Şuşinski, Əbülfət Əliyev, Ağabala Abdullaev, Eynulla Cəbrayılov, Ramiz Hacıyev, Qulu Əsgərov, Əliyar Əmirov, Süleyman Abdullayev, Baba Mahmudoğlu, Arif Babayev, Sabir Mirzəyev, Məmmədbağır Bağırzadə, Zaur Rzayev və b. qarmonun qəlb titrədən, könül oxşayan, cəlbedici, məlahətli və ecazkar səsinə bağlanaraq muğam- dəstgahların ayrı-ayrı şöbələrini və guşələrini toyarda, səhnələrdə bu alətin müşaiyəti ilə təqdim etmişlər. Bu gün də peşəkar xanəndələrimiz bu ənənəni davam etdirirlər. Radiomuzun və Televiziyanızın fonetekalarında saxlanan, qorunan, istifadə olunan çoxsaylı lent yazılarında muğam və ya təsniflərimizin ifası zamanı xanəndələrimizi xalq çalğı alətləri ansambllarında çalışan Teyyub Dəmirov, Məmmədağa Ağayev, Səttar Hüseynov, Musa Həsənov, Zakir Mirzə, Aftandil İsrafilov, Abutalib Sadıqov, Hüseyin Həsənov, Xeyrulla Dadaşov, Əsgər Həsənov, İslam Süleymanov, Vəqif Əsədov, Kamil Vəzirov, Gövhər Rzayeva, Əhliman Zabitoğlu, Aydin Əliyev, Faiq Süleymanov, Baxışəli Əliyev, Rafiq Əsgərov, Tahir Zakirov, Şəmsi Ağamaliyev, Nazim Əsgərov, Cavanşir Məmmədov, Əhsən Rəhmanlı, Nizami Əsgərov, Ənuşirəvan İsrafilov, Zakir Qasımov, Natiq Babayev, Dadaş Dadaşov, Vəqif Bağırov, Oqtay Bayram, Natiq Mirzəyev, Mikayıll Zabitoğlu, Quşam Nəzərov və b. xanəndələrimizi müşayiət etmişlər.

Hal-hazırda Texnikumlarda, Mədəniyyət və İncəsənət Universitetində qarmonun not tədrisi proqramlarında rəngarəng, çoxçalarlı, cəld, ç-

vik, çətin ifa olunan, ustalıq tələb edən klassik əsərlərin öyrədilməsi sevimli qarmon sənətimizin həmişəyaşar və ümum bəşər dəyər qazana- çağına zəmanət verir. Müəllimlər və tələbələrimiz bu yolda həvəs və hünərlə çalışırlar.

Mətləbdən uzaqlaşmayaq. Mövzumuzun əvvəlində söyləmişdik ki, biz əsasən qarmonun muğam ifaçılığından söhbət açacaqıq.

Zaman-zaman başqa milli musiqi alətlərimizlə yanaşı muğamlarımız qarmonda da səsləndirilib, dinlənilib, sevilib, lentlərə alınıb və qorunub saxlanılıb.

Qarmonda muğamlar çalınarkən ifaçılarımız ona xüsusi yaraşış verir, bəzək vurur, şirin xallar, cazibədar gəzişmələr əlavə edirlər. Muğam çalmaq üçün bu alətin çox geniş iikanları vardır.

Şərq musiqisinin, muğamların canı elə cürbəcür bəzəklərdə, şirin xallarda, melizimlərdədir. Hər muğamin öz xüsusiyyəti, öz xarakteri, öz təsir qüvvəsi, öz lad sistemi, tonallığı olduğu üçün onların ifa tərzləri də müxtəlifdir. Muğam bəzəkləri, xallar, qəmli, kədərli insanlarda dalğınlıq yaranan və ya sevinc, şənlik, coşqunluq, xoş ovqat bəxş edən ola bilər.

Muğam ifası hər ifaçının ürəyi, könül istəyi, ovqatı, qəlb çırpıntıısı, onun iç dünyası, daxili aləmi, mənəvi dünyası, sevgisi, məhəbbəti, saf duyuları, sevinci və kədəri ilə əlaqəli, insanın ruhuyla bağlı bir məvhudur. Hər bir ifaçında muğamlar müxtəlif səpgili, özünəməxsus və bənzərsiz səslənir. Bütün bunlara adi yanaşmaq olmaz. Bu məsələlər, incəliklər muğamların hikməti, sırları, göylərlə bağlılığı, açılmamış kodları, kainatla əlaqəli olması ilə bağlıdır.

Yazıçı-jurnalist, şair Sabir Rüstəmxanlı müəllifi olduğu "Ömür kitabında" yazır: "Muğam azərbaycanlı ruhunun güzgüsüdür. Taleyin bizə bəxş etdiyi xəzinədir, xoşbəxtlikdir. Muğam okeandır! Nə dərinliyinə baş vurmaq olur, nə sonuna yetmək. Muğam yetkinlidir, ağıldır, dərəkədir, düşüncədir. Biz azərbaycanlıların bəxtinə düşmüş zəngin xəzinədir".

Orta əsrlərdə Şərqi böyük dühlərə muğamin hikməti, təsiri barədə fikirlərini söyləmiş, onun fəlsəfi anlamını açmağa çalışmış, risalelər yazımışlar. Əl Kindi, Əbunəsi Fərabi, İbn Sina, Səfiəddin Urməvi, Nizami Gəncəvi, Nəsimi, Əbdülfəridər Marağai, Cəlaləddin Rumi, Hümməm Təbrizi, Qütbəddin Şirazi, Nurəddin Əbdürəhman, Əbdüləziz Marağalı, Əbdülrəhman Cami musiqi, muğam haqqında qiymətli fikirlər söyləmişlər.

Xalq şairi Bəxtiyar Vahabzadə "Muğam" poemasında muğamlarımızın cəhətlərini, xüsusiyyətlərini, insanın daxili aləminə təsirini göstər-

miş, bu zengin müsiqi janının fəlsəfi anlamını açmağa çalışmış və bu-na müəyyən qədər nail olmuşdur.

Dedik ki, hər bir muğam ifaçısının göstərdiyi sənət onun daxili ale-mi, fitri istedadı, ağılı və düşüncələrilə bağlıdır. Bu qarmon muğam ifa-cılığında da belədir. Hiss edirsən ki, ayrı-ayrı ifaçı eyni muğamı müx-təlif cür səsləndirir. Zakir Mirzə çap etdirdiyi Azərbaycan qarmonu ki-tabında ustad qarmonçular Əhəd Əliyevin, Teyyub Dəmirovun, Məmmədağa Ağayevin və özünün ifa etdiyi "Segah" muğamını nota yaymış və müqayisəli təhlillər aparmışdır.

Bir sıra Avropa və Şərq ölkələri müsiqi alətlərinin, həmçinin öz tarımız, kamanımız, qanunumuz yanında ifa imkanları, ifaçılıq texnikası imkansız sayılan Azərbaycan qarmonu peşəkar və ustad ifaçılarımız tə-rəfindən xeyli yüksəkliyə aparılmışdır. Artıq Azərbaycan qarmonu toy-nışan şənliklərindən, kiçik, böyük konsert salonlarımızdan üzü ağ çıxa-raq dönyanın ən nəhəng səhnələrinə doğru inamlı irəliləməkdədir. Ar-tıq, Avropanın ən böyük ölkələrinin, Amerikanın, Yaponianın böyük səhnələrində keçirilən ən mötəbər tədbirlərdə qarmon ifaçılarımız Azərbaycan müğənnilərini müşayiət etməklə bərabər solo müsiqi əsərləri də göstərirler.

İstedadlı müsiqiçi və yaradıcı şəxsler olan mahir qarmon ifaçıları Aftandil İsrafilov (xalq artisti), Zakir Mirzə (əməkdar artist), Hüseyn Həsənov və digərləri bəstələdikləri lirik, həzin melodiyalar, şux, oy-naq rəqs havalarından başqa, Azərbaycanın böyük bəstəkarlarının əsərlərini də repertuarlarına daxil etmiş, radioda ləntə almış və televiziya-da nümayiş etdirmişlər.

Zakir Mirzə xalq havalarını, özü yaratdığı melodiyaları, bəstəkarla-rımızın ən yaxşı nümunələrini yüksək səviyyədə ifa etməklə bərabər, dünya klassik bəstəkarlarının əsərlərini də ilk dəfə qarmonunda səsləndirə bilib. O, 1979-2004-cü illərdə Hollandiya, Polşa, Ruminiya, Brüssel, Misir, Liviya, Anqola, Konqo, Türkiyə, İran ölkələrində zəngin programla çıkış etmişdir.

Sənətçimiz 1995-ci ildə İran İslam Respublikasının Təbriz və Teh-ran kimi iri şəhərlərində həmin ölkədə ilk dəfə olaraq qarmonda solo konsertlər vermişdir.

Z.Mirzənin davamlı uğurları bütünlükdə Azərbaycan qarmon məktə-binin və qarmon ifaçılıq sənətimizin yüksəkliyindən, çıxəklənməsindən xəbər verir.

Qarmon alətinin səslənmə və texniki imkan-larına məxsus əsərlər, konsertlər yazılmalıdır.

Tofiq Bakıxanovun "1 sayılı-üç hissəli konsert" adlanan simfonik əsərində Zakir Mirzə ilk solo-qarmon ifaçısı kimi çıkış etmişdir. Əsər 1999-cu ildə fortepianonun müşayiəti ilə radiomuzun fonu üçün lenta alınmışdır.

2001-ci ildə "Konsert" əmək-dar incəsənt xadimi Yaşar İmano-vun dirijorluğu ilə Niyazi adına Simfonik orkestrlə Azərbaycan televiziyasında nümayiş etdirilmişdir. Simfonik orkestrin tərkibində Z.Mirzənin qarmonu ecazkar səsləndirməsi musiqi ictimai-yəti tərəfindən maraqla və rəğ-batlı qarşılanmışdır.

Bu qarmon ifaçılığı üçün böyük bir yenilik, daha bir uğurlu addım sayılmalıdır. Gələcəkdə "Qarmon ilə orkestr üçün" əsər yazılıcağına tam əminik. Belə əsərlər qarmonun bir musiqi aləti kimi tam imkanlarını göstərəcək. Milli Azərbaycan qarmonu üçün demək olar ki, məxsusi əsərlər yazılmamışdır.

Qarmon ifaçılığı üçün ilk dəfə 1997-ci ildə əsərlər yazan böyük bəstəkarımız Süleyman Ələsgərov olmuşdur. Onun qarmon üçün "Lirik pyes" və "Skerso" adlanan əsəri vardır.

Hər iki əsəri 2001-ci ildə "Orta İxtisas Musiqi Məktəblərinin 8-ci Respublika Musabiqəsində Sumqayıt Musiqi Texnikumunun III kurs tə-ləbəsi Ramil Nağıyev ifa etmişdir. O, müsabiqənin "birinci dərəcəli diplom"unu almışdır.

Təhsili başa vuran Ramil Nağıyev 2001-ci ildə Bakı Mədəni-Maarif Texnikumunda müəllimlik fəaliyyətinə başlamış və az vaxtda özünü doğrultmuşdur. O, İstedadlı tələbəsi Maarif Nadirovu 2004-cü il may ayında Musiqi Texnikumları arasında keçirilən "Baxış -müsabiqə" üçün layiqincə hazırlanmışdır.



Ramil Nağıyev

M.Nadirov müsabiqədə S.Əsgərovun "Skerso" və "Lirik pyes"ini S. Rüstəmovun "Konsert"ini, muğamlardan "Mirzə Hüseyn segahı" və "Orta Mahur"u ifa edərək birinciliyi almışdır.

Burada bir ince mətləbə toxunmaq istəyirik. 1984-cü ildə Bakıda keçirilən "Respublikalar arası xalq çalğı alətləri ifaçıları müsabiqəsi" zamanı məşhur qarmonçu Hüseyn Həsənov Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konsservatoriyasının vokal üzrə III kurs tələbəsi idi. Hüseyn keçirilən bu tədbirdə Ü.Hacıbəyovun "Tar ilə orkestr üçün fantaziya"ını, Motsartin "Türk marş"ını, S.Raxmaninovun "Polka"sını və "Martov Xorovodu"nu hazırlamışdı.

Müsabiqədən əvvəl keçirilən yoxlamada (dinləyiş)münsiflər heyətinin üzvləri Hüseynin çıxışını çox bəyənirlər. Lakin tədbirə buraxmır-



Maarif Nadirov

lar. Bəstəkar S.Əsgərov bildirir ki, ifaçının çaldığı alət Azərbaycan xalq çalğı aləti deyil Mili mənşəyi məlum olmayan bir aləti hansı xalqın musiqi aləti kimi tanıdib təqdim edək?

Bir zamanlar bu fikirdə olan hörmətli bəstəkarımız sonralar qarmonun cəlbedici, təsirli səsini dinləyib ifa imkanları ilə maraqlanıb, onun xalqımıza çox doğma bir alət olduğunu nəzərə alıb qarmon ifaçılığı

Üçün yuxarıda adları qeyd olunan iki əsərini yazmışdır. Ömrü davam etsəydi bəlkə də Süleyman müəllim qarmon üçün neçə-neçə dəyərli əsərlər yazardı.

Bu kitabımızdakı yazılarımızdakı Zakir Mirzənin elmi işi, dissertasiya müdafiə barədə məlumat vermişik. Alim gərgin zəhmət və axtarışlar nəticəsində Azərbaycan qarmonunun mənşeyini tapmış və onun milli musiqi alətimiz olmasını sübuta yetirmişdir. Biz Zakir müəllimin misilsiz xidmətlərinin xeyirli nəticələrini çox görəcəyik. Qarmon aləti üçün ən dəyərli, ən qiymətli əsərlər yazılıcaqdır.

Qarmon ifaçılıq sənətinin 1990-2000-ci illər ərzində musiqi aləmində daha çox görünüb tanınan nümayəndəsi, virtuoz sənətçi Ənvər Sadıqovu iti barmaqları, cəld ifa tərzi, çevikliyi improvisasiyaları, alətə yeni üslubda yanaşması ilə bu peşəyə təzə bir çalğı manerası, yüksək ifaçılıq texnikası gətirmiştir.

Ənvər bəstəkarlarımızın bəzi əsərlərini qarmon ifasına uyğunlaşdıraraq çalır. Çaldıqlarının əksəriyyətini sintezatorun müşayiəti və ritimlərlə çalır. Bu zaman qarmonun səslənməsi millilikdən uzaqlaşır. Sənətçimiz bu məsələlərə ciddi və diqqətlə yanaşmalıdır.

Ənvər fortepiano, akkordeon və sintezator ifaçısı kimi də musiqi aləmində tanınır. O, çox istedadlı insan, özünə qarşı tələbkar şəxs, sənətdə fanatdır. Azərbaycan kinofilmlərinə bəstəkarlarımızın bəstələdiyi melodiyaları akkordeonda və qarmonda çalır. O, belə melodiyaları böyük ustalıqla ifa edir.

Hər bir qarmonçalanımıza, həmçinin Ənvərə tövsiyəmiz o ola bilər ki, qarmonda xalq mahnılarını, oyun havalarını çalarkən milli üslübü, milli ruhu verə bilsinlər. Çünkü, bu melodiyalara xalqımızın adət-ənənələrinin toplumu, milli-mənəvi dəyərlərimizin ruhu hopub, Belə xalq havalarının öz gözəlliyyi, öz dəyəri, öz ətri və təravəti vardır. İfalarda bunlar nəzərə çarpmalı, hiss olunmalıdır.

Azərbaycanda Pərviz Rüstəmbəyov, Niyazi, Tofiq Quliyev, Tofiq Əhmədov, Vaqif Mustafazadə, Rafiq Babayev, Əziz Əzizov, Tofiq Cəfərov kimi cazmenlər olmuşdur.

Hal-hazırda vətənimizdə Səyavuş Kərimi, Vaqif Sadıqov, Fərəc Qarayev, Akif Süleymanov, Salman Qəmbərov, Cavan Zeynalı, Faiq Abbasov, Emil Məmmədov, Eldar Zeynalov, Emin Həsənov, Şahin Növrəsli, Eldar Məmmədov, Arif Hacıyev, Cəmil Əmirov, Emil Məmmədov, Vaqif Gərayzadə, Ramiz Babayev cazmen olaraq fəaliyyətdədirler.

Bilirik ki, əvəzolnmaz sənətkar, qeyri-adi istedada malik musiqiçi,

bəstəkar, cazmen-pianoçu Vaqif Mustafazadə dünyada ilk dəfə olaraq yeni bir musiqi janrı “caz-muğam” yaratmışdı. Onun işləmələri, fikir və düşüncələri, yaşıtlıqları Azərbaycanda ilk əvvəller qəbul olunmadı, təzyiqlərlə qarşılandı. Lakin, V.Mustafazadə keçmiş SSRİ-nin başqa respublikalarında, xarici ölkələrdə tanındı və sevildi. Bu gün de onun yaradıcılığından dünya məqyasında istifadə olunur. Onun qızı cazmen Əzizə məşhur cazmen kimi dünyani gəzir. Ənverin XX əsrin sonunda XXI əsrin əvvəllerində Azərbaycan qarmon ifaçılığına yeni bir üslüb, caz ifa tərzi gətirməsinin, özü də qarmon sənətimizin bu günkü və sabahkı inkişafına xidmət edəcəyi səksizdir.

Açıq deməliyik ki, son illərdə qarmon ifaçılığına gələn gənclərin əksəriyyəti Ə.Sadıqovun çalğı tərzinə meyl edərək milli qarmon ifaçılığı yolundan tam kənardə qalırlar. Söyləməliyik ki, Ənver istedadlıdır, axtarışdadır, cəzməndir. Gənclərimiz onun ifasını düz başa düşmədiyi, düz qavraya bilmədikləri üçün musiqimizdən, əsl ifaçılıq sənətindən ayrı düşüblər. Onunçün də gənc qarmonçularımızın əksəriyyətinin ifası səlist, aydın, bitkin deyil, mətiqsiz və təsirsizdir. Onlara ağısaqqal məsləhətimiz, tövsiyəmiz odur ki, Azərbaycan qarmon məktəbinin əsası sayılan Əhəd Əliyevdən üzü bəri, bütün klassik qarmonçalanlarımının yaradıcılığım izləsinlər, lent yazılarını dinləyib bu gün və gelecek üçün nəticə çıxarıb milli musiqi mədəniyyətimizə sədaqətlə xidmət etsinlər.

Bizdə qarmon ifaçılığının milli üslubu, öz yolu vardır. Cavan qarmonçalanlarımız “Ənver yolu” çalrıq deyib, düşünüb səhv edirlər. Ənverin son ifası dediyimiz kimi caz janrına aiddir. Bütün ifaçılar cazmen ola bilməzler. Caz janrıda böyük istedad sahibləri bədahətən fikirlərinə gələn musiqiləri ustalıqla, ölçü-biçilərlə izhar edə bilirlər.

Gənclərimiz bilməlidirlər ki, Ənver musiqi sənətinə qədəm qoyan gündən öyrənir, axtarır, O, uşaqlıq və gənclik illərində tarzənlər B.Mansurov, H.Məmmədov, Ə.Dadaşov, H.Bayramov, klarnet ifaçıları Ə.Əsgərov, Ş.İmanov, V.Qədimov, qarmonçalanlar Ə.Əliyev, T.Dəmirrov, M.Ağayev, H.Haqverdiyev və başqalarının lentlərini müntəzəm dinləmiş, muğamlar, dəraməd, rəng, diringilər və oyun havalarını həvəslə öyrənmişdir. O, 2005-ci ilin əvvəllerində “Space” telekanalının “Görüş yeri” programında “Rəhavi” muğamını bütün şöbələri ilə, dəstgah halında doğru-düzgün ifa etmişdir. Yaxşı olar ki, Ənver muğam ifaçılığını davam etdirsin. Yaxın dövrde və gelecekdə Ənver Sadıqovun orkestrin tərkibində bəstəkarlarımıızın Azərbaycan qarmonu üçün yazdıqları əsərləri ifa edəcəyinə ümidiyyik.

2006-cı ildə iki dəfə YUNESKO xətti ilə Fransada təşkil olunmuş

böyük tədbirlərdə Azərbaycan İncəsənət ustalarının çıxışı zamanı Ənvərin siñezator, akkardeon və qarmon ifaları əhəmiyyət kəsb etmişdir. Ənvərin ifaçılıq məharəti başqa xalqların çox məşhur müsiqiçilərinin də diqqətini cəlb etmişdir. Belə sənətçilərdən biri, qeyri-adi istedadada malik, məharətli ifaçılığa qadir, keçmiş SSRİ məkanında ən məşhur akkordeon çalan, bu alətin dünya üzərində mahirlərinin adlarının sırasında adı çəkilən V.Koftun Ənvərin sənətinə çox yüksək qiymət vermişdir.

2006-cı illərin əvvəllərindən müğənni B.Dadaşova öz ansamblı ilə Moskva şəhərində təşkil olunmuş böyük konsertlərdə çıxış etmişdir. İlk konsertdə böyük uğurlar qazanan sənətçilərimizin, o cümlədən Ənvərin solo çıxışları tamaşaçılarda böyük maraq oyatmışdır. Konsertdə tamaşaçı olan bir müsiqiçi Ənvərin solo çalğılarının lent yazılılarını V.Koftuna təqdim edir. Böyük müsiqiçi Koftun Ənvərin qarmon çalğısını eşidib vəcdə gəlir, alətin səsi onu ovsunlayır. O, Ənvərlə görüşmək arzusunda olduğunu bildirir.

Növbəti Moskva səfərində Ə.Sadıqovla V.Koftunu görüşdürürlər. Yaşlı sənətkarla gənc müsiqiçinin görüşü səmimi, maraqlı və yaradıcılığıla hörmətli münasibətdə olur. Koftun Ənvərin ifası yazılmış lentləri səsləndirib soruşur:

-"Bu nə sırkı, sehirlı səsdir? Çaldığın alət nədir? Bu səsdə sanki möcüzə vardır. Ənvər cavab verir:-"Bu bizim xalqın alətidir, Azərbaycan qarmonudur. Bu qarmonun öz ifaçılıq qaydaları var və bunda hər şey çalmaq mümkündür".

V.Koftun Ənvərin lentlerinin "Exo Moskva" radiosu ilə səslənməsini təşkil edir.

Son dövrlər Ə.Sadıqovun ifası Türkiyə müsiqi ictimaiyyətinin və sənətsevərlərin də diqqətini cəlb edib. O, bu ölkəyə tez-tez səfərlərə, yaradıcılıq əlaqələrinə dəvət olunur.

“Azərbaycan qarmon məktəbi” nümayəndələrinin radiomuzun fondu üçün lentə yazdırıldıqları muğamlar.

Aşağıda ifaçıların adlarını və onların ifa etdikləri muğamları ardıcılıqla göstəririk.

1.Əhəd Əliyev- “Segah” (Onun qrammafon valına yazılmış bu ifası radio fondu üçün lentə köçürülmüşdür).

2.T. D.Əmirov-“Rast”, “Şur”, “Bayati-Qacar”, “Zabul-Segah”, “Çahargah”, “Bayati-Şiraz”, “Orta segah”

3. Məmmədağa Ağayev- “Şur”, “Çahargah”, “Segah”

4.Qızxanım Dadaşova-“Zabul”, “Şahnaz”, “Segah”

5.Səfərəli Vəzirov-“Çahargah”, “Zabul-segah”

6.İsfəndiyar Coşgun- “Humayun”, “Segah”

7. Abbas Abbasov- “Zabul”, “Bayati-Qacar”, “Bayati-Şiraz”, “Rəhavi”

8.Məmmədhüseyn Salamov “Bayati-Qacar”

9.Zakir Mirzə-“Segah”, “Zəmin-Xarə”, “Humayun”

10.Aftandil İsrafilov- “Bəstənigar”, “Zabul-Segah”

11.Hacı Abutalib Sadıqov- “Segah”

12.Teyyub Teyyub oğlu - “Şüstər”, “Zabul”, “Çahargah”

13.Fərahim Sadıqov- “Humayun”

14.Aslan İlyasov - “Segah”

15.Əsgər Həsənov -“Segah”

16.Əhliman Zabitoğlu - “Segah”

17.Hüseyn Həsənov - “Rast”

18.Gövhər Rzayeva - “Segah”, “Zabul”

19.Kamil Vəzirov - “Zabul”

20.Nəhməd (Nemət)Hüseynov - “Segah”, “Rahab-(Rəhavi)”, “Zabul”, “Çahargah”, “Bayati-İsfahan”, “Dilkəş”, “Bayati-Qacar”

21.Təvəkkül Tağıyev “Zabul”

Məlumat veririk ki, instrumental muğamlar radionun fonduna yazılar kən və televiziyyada ifa olunarkən vaxt ölçüsü nəzərə alınır. Yəni bu ifa, 5,8,10 dəqiqə ərzində təhvıl verilməli, bitməlidir. Onunçün də ifaçı fikrini cəmləşdirib muğamı tamam -dəstgah yox, bir və ya iki-üç şöbədən ibarət çalışır.

Texnikumlarda, ali təhsil ocaqlarında isə muğamlarımız programda nəzərdə tutulduğu kimi şöbə və guşələrlə tamam-dəstgah şəkildə tədris olunur.



Abbas Abbasov (1924-1997) Ifendiyar Coşqun (1929-1991)



*Dməkdar artist (2007)
Göykhən Rzayeva*

Adlışitum (Bəzəbat)

Bəzəbat (Əmici 26)

Mayayı (Rahab)



Rohazənd (qusəzət)



Rahəba (qayğıdır)



t2

Müxtəlif xalqlarda istifadə olunan qarmonların səslənmə fərqi

Rusların istifadə etdikləri qarmonikalar (qarmoşkalar) alət yaranan-dan bu günə qədər müxtəlif oktavalı olurlar. Bu alətlərin bəziləri dilli (klaviş), bəziləri düyməlidir. Həmin alətdən eləsi var ki, onların sol tərəfində müxtəlif sayılı (iki, üç, dörd və ya beş) zənglər, bəzilərində müxtəlif sıralı səslər (baslar) olur.

Rus qarmonlarının öz tembri, özünəməxsus şən səslənməsi vardır. Bu kimi alətlərdə rus xalq mahnı və rəqs melodiyaları, "Çastuşka"lar ifa olunur.

Rus xalq çalğı alətləri orkestrlərinin tərkibi qarmonsuz deyil.




Tatar xalqının milli qarmonunda səs düzümü və ifa tərzi tamam başqa cürdür. Burada, sağ tərəfdə dilli (klaviş), bir sıralı səs düzümü olan qarmonlardan istifadə olunur. Həmçinin yarımtonlu (xromatik) qarmonlar da çalınır.

Lakin, hər iki halda sol tərəfin səsdüzümü Tatar xalqının musiqisinin ifasına uyğun hazırlanır. Tatar qarmonlarının sağ tərəfi (sağ əlin ifası üçün) bizim Azərbaycan qarmonları kimi olsa da, sol tərəf tamam başqa cürdür.




Tatarların toy şənliklərində, mədəni-kütləvi tədbirlərdə, xalq çalğı alətləri ansambllarında öz milli qarmonlarından istifadə edilir.

Demək olar ki, Qafqazda yaşayan bütün xalqlar öz müsiqilərində qarmon çalğısından bəhrələnirlər. Belə qarmonlar həmin xalqların toy şənliklərində, rəqs və xalq çalğı alətləri ansambllarında işlənir. Çeçen, osetin, kabardin-balkar, acar, abxaz, gürcü, ləzgi, inqiloy, avar və Dağlıstanda yaşayan digər xalqların sevə-sevə işlətdikləri qarmonların sağ tərəfi dilli (klavişli), xromatik olsa da, sol gövdədəki səs düzümündə, müşayiətdə müəyyən fərqlər vardır.


Həmçinin sağ tərəfin çalğısı, səslənməsi fərqlidir. Burada hər xalqın musiqi ənənələri öz əhəmiyyətini biruzə verir. Belə ki, hər bir xalq öz rəqs melodiyalarına uyğun akkordlarla çalır. Belə qarmonlar zil tembi-ri, şaqraq, cingiltili səsli olur. Həmin alətlər "Do" kökündədir. Azərbaycan qarmonları isə milli musiqimiz, muğamlarımız nəzərə alınaraq "si" kökündədir. Doğrudur məşhur usta A.Korpuskin musiqiçilərimiz üçün "si" dən yarım ton aşağı, yəni "si-bemol" kökündə olan alətlər də düzəltmişdi. Belə alətlə xanəndələrimiz daha rahat muğam və təsnif-lər oxuyurdular. Bu qarmonları toylarında zərb aləti, dəfin müşayiəti ilə




**Saratov qarmonikaları 1-Sibir, 2-Livensk,
3-Vyatsk, 4-Bolsqoyevsk, 5-Vensk**




Qarmonikalar: Kasimov qarmonikasının ön və arxa görünüşü. Xromka, Çeropoveskaya, Yelesk röyal səsdüzümlü qarmon, Moskva bayanı




Kazan şəhərində istehsal olunmuş
18 dilli diatonik qarmon.



Kazan şəhərində istehsal olunmuş
18 dilli, 2 reqistrli, diatonik qarmon.



Çuvaş xalqının musiqi aləti
karmun (qarmon)




Qaraçay- Çerkəz xalqının
istifadə etdiyi qarmon

çalar və xanəndəni oxudarmışlar. Bəzən toy dəstəsinə balaban, tar və kaman çalanlar da dəvət olunarmış. Bu zaman həmin alətləri də qarmonun ümumi kökünə "si-bemol" a kökləmişlər. Beləliklə, ansambl yaranarmış. Sonralar xalq çalğı alətləri ansamblları yaradılarkən qarmonu da oraya əlavə etmişlər. Bu zaman "si" kökündə olan qarmonlar Azərbaycanın peşəkar musiqi həyatına tam vəsiqə almışdır. Həm də söyləmək gərəkdir ki, XX əsrin 60-cı illərində Azərbaycan toylarına klarnetlə qarmonun birlikdə ifası qədəm qoymuşdur. O vaxta qədər toylarımızda klarnetə balaban dəm tutaraq müşayiət edirdi. Yəni klarnet dəstəsində nağaraçı və dəmkeş balabançı olurdu.



Dağıstan musiqiçisi. 1950

Burada bir məsələni xüsusilə söyləmək lazımlı. Peşəkar Azərbaycan qarmonunda sağ və sol əlin ifası üçün səs düzümü eyni cür, iki sıralı, xromatikdir. Lakin alətin sağında dillər, (klaviş) solunda isə düymələr tətbiq edilib. Ta keçmiş dövrdən üzü bəri qarmonumuz çalınarkən, istər muğam ifa olunsun, istərsə də hər hansı bir melodiya, bu zaman sol tərəfdə dəm tutulur. Bu da ifa olunan melodiyanın kökünü, əsasını, tonikasını təmin edib ümumi ahəngə xidmət etməklə bərabər mövzunun təsir qüvvəsini artırır. Melodiya daha şirin, daha ahəngdar olur.



Şimali Qafqazda istifadə olunan müasir 3 oktavlı qarmon

Dövr, zaman dəyişdikcə, ustad ifaçılar yetişdikcə qarmon ifası zamanı sol gövdədə səslərin (dəm, zur) daha çox işlədilməsi, unison və ya iki üç səsli səslənmə və yaxud da akkordlarla müşayiət ortaya çıxdı.


Azərbaycan qarmonu bütün dövrlərdə çalğı yolu öz üslubu, öz səslənməsi, tembri ilə fərqlənib və seçilib. Musiqimizin əsas və aparıcı janrı müğam olduğu üçün hər bir zaman Azərbaycan qarmonunda müğam ifa olunmuşdur. Müğam isə incə, zərif duyularla, o cümlədən emosional, xırda-liqlarla (tremola), melizimlərlə, təsirli barmaq oynatmaları, cəld sıçrayışla sürüsdürmələr, lal barmaqla ifa olunduğu üçün qarmonumuz belə zəngin səslənir və nəinki vətənimizdə, hətta dünyanın çox ölkələrində seçilir və qəbul olunur.

Əsas sərr qarmonun müğam ifaçılığından gəlir. Bu janrı qarmonumuzda alətin imkanlarına uyğun tərzdə səslənməsi, incəlik, zərflilik, sərr yaratması sevimli qarmonumuzu Qafqazda, Rusiyada çalınan qarmonlardan, hətta bütün dünyada istifadə olunan bayanlardan, akkordeonlardan, Pakistanda, bəzi ərəb ölkələrində ifa olunan harmonlardan tamamilə ayıır və yaxşı mənada fərqləndirir.

Kərbəlayi Lətif, İsa bəy, Kərbəlayi Abutalib, Ələkbər Nəzərli və Əhəd Əliyevdən üzü bəri onların davamçıları olan T.Dəmirov, M.Ağayev, A.Abbasov, S.Hüseynov, Q.Dadaşova, S.Vəzirov, İ.Coşqun,

Ə.Ağayev, Y.Yusifov, M.Vəlixanov və müasir qarmon sənətçilərini də əlavə etsək, cəsarətlə deyə bilərik ki, qarmonda müğamların peşəkar ifası, öz düzgün və davamlı yolunu tutmuşdur. Qarmonun Azərbaycanda təşəkkül tapdığı ilk dövrlərdə bu alətdə müğamların ayrı-ayrı şöbə və guşələri, diringilər, oyun havaları çalındığı halda bu gün bu ifaçılıqda müğam tamam-kamal, dəstgah halında təqdim oluna bilir.

Bütün bunlar usta qarmonçalanlarımızın çalışqanlığı, ölkəmizdə fəaliyyət göstərən musiqi təhsili ocaqlarında qarmon ixtisası tədrisinin yaxşı iş nəticəsində əldə olunmuşdur.



Milli Konservatoriya tərkibində
Musiqi Kollecində tədrisdə istifadə
olunan 3 oktavalı qarmon



Aşıq dəstəsinə qarmon ifaçılarının daxil olması

XX əsrin 60-cı illərindən başlayaraq Şirvan aşıqları öz dəstələrinə qarmonçalanlar da dəvət etdilər. Aşıq Qurbanxan, Aşıq Pənah, Aşıq Şakir, Aşıq Məmmədağa, Aşıq Bəylər, Aşıq Barat, Aşıq Əhməd, Aşıq Yadulla, Aşıq Vəfalı, Aşıq Kamil, Aşıq Vahab və başqaları toy məclislərinin müəyyən saatlarında əsasən qarmonçalanlara meydan verirdilər. Yuxarıda qeyd olunmuş illərdə Şirvan Aşıq Məktəbinin nümayəndəsi olan aşıqlar Salyan, Neftçala, Əli Bayramlı, Sabirabad, Kürdəmir, Saatlı, İmişli, Cəlilabad, Bileşuvər, Masallı, Astara, Lənkəran, Lerik, Yardımlı rayonlarında, o cümlədən Bakının kəndlərində tərkibində qarmonçalan olan dəstələrlə çalışıb-çağıradılar.



Aşıq Pənahın dəstəsi. Konsert zamanı

Aşıqlar Şamaxı, Ağsu, İsləməlli, Oğuz, Qəbələ, Quba, Xaçmaz və s. bölgələrə toylara gedəndə ənənəvi aşiq dəstəsiyle çıkış edərdilər. 1970-ci illərdən aşıqlar bu yerlərə də həyətlərinə qarmonçalan əlavə etməklə gəlməyə başladılar.

Salyanın məşhur aşıqları Aşıq Pənah və Aşıq Qurbanın 1950-ci illərin ortalarından etibarən öz bölgələrində Salyan və Neftçalada idarə


assep Baylierin destesi



Asiq Qurbanxanun dəstəsi



Asiq Quillmann estesse i



etdikləri toyulara- tanınmış qarmonçalan Rza Şıxlarovu gətirməsi də bir faktdır.

Bilirki, XX illerin 60-cı illərinə qədər Şirvan aşıqlarının toy dəstələrində 2 balabançı (solist və dəmkeş) olardı. Balabançılar həm də zurna çalardılar. Aşıq dəstəsi gəldikləri, el-obaya, kəndə, qəsəbəyə daxil olanda zurna çalardılar. Toy qapısında, həmçinin gəlin gətirməyə gedəndə zurna havaları səsləndirilərdi. Bir də, axşam mağarda toy başlananda zurnaya üstünlək verilərdi. Aşıq dəstəsində bundan başqa dəf(qaval) və ya nağaraçalan, həmçinin qoşa nağara (qoşa dümbək) çalan olardı. Dastan, nağıl söyləyən aşığı balabançı müşayiət edərdi.

Qarmonun aşiq dəstəsinə gəlməsinin obyektiv səbəbləri var idi. Belə ki, efirdə tez-tez səslənən qarmonun ecazkar, şux səsi insanları özünə cəlb etmişdi. Həm də qarmonla ifa olunan xalq oyun havaları, yeni bəstələnən "sümüyə düşən" rəqs melodiyaları xoşa gəlirdi, zövqləri oxşayırdı. Bölgələrdə qarmonçalanlar var idi ki, onlar xanəndə dəstəsi ilə çalı, təzə eşidilən efir musiqilərini də təqdim edirdilər. Xalq qarmonun səsini xoşlayırdı. Toya gələnlər efirdə qarmon ifasında eşitdikləri havalara elə qarmon çalğısı ilə də rəqs edirdilər.

Qarmon üçün yaradılmış melodiyalar sazda, zurnada, balabanda alınmazdı. Zurna, balaban üçün yaradılmış el havalarını isə təbii ki, həmən alətlərin ifasında eşitmək və rəqs etmək daha xoş idi.

Bu da bir həqiqətdir ki, müğənnilərimizin ifasında televiziya və radioda səslənən bəstəkar mahnıları xalqın könlünü oxşamışdı. O dövrдə Tofiq Quliyev, Arif Məlikov, Fikrət Əmirov, Telman Hacıyev, Ramiz Mirişli və Şəfiqə Axundovanın mahnılarının bəziləri artıq toyların repertuarına da daxil olmuşdu.

Xüsusilə qeyd olunmalıdır ki, Ələkbər Tağıyevin Zeynəb Xanlarovanın ifasında səslənən və bütün xalq tərəfindən sevilən mahnıları toyların əsas mahnı repertuarını təşkil edirdi. O sıradan, Ə. Tağıyev kimi həvəskar bəstəkar sayılan, istedadlı musiqiçilər, Şahid Əbdülkərimov, Bəhram Nəsibovun bəstələdiyi, müğənnilər Nəzakət Məmmədovanın, İslam Rzayevin, Süleyman Abdullayevin, Baba Mahmudoğlunun, Teymur Mustafayevin ifasında eşidilən mahnı və təsniflər toylarda daim səslənən mahnılar idi.

Aşıq dəstələrinin hamısında ənənəvi olaraq xanəndə çıxış edirdi. Xanəndə aşığın oxuduğu havacatların nəqaratını tutardı. Artıq XX əsrin 60-70-ci illərində Şirvan aşiq dəstəsinin xanəndələrindən dövrün dəbdə olan ən müasir mahnı və təsniflərin tələb etdilər. Yaranan mahnıların əksəriyyəti bir oktova, bir oktava yarım, iki oktavaya yaxın

səs düzümü həcmində, bəzi rəqs melodiyaları iki oktava düzümündə yaranmışdı. Bu bir həqiqətdir ki, sazımızın, balabanımızın bu cür mahnları müşayiət etmək və çalmaq imkanları yoxdur. Belə alətlərdə müasir mahnılar yalnız müəyyən tonallıqda səslənə bilər. XXI əsrə düzəldilən balabanlarımızın imkanları xeyli genişləndirilib, alətin növləri artırılıb.

Aşiq balabanlarının boyu qısa olur. Belə balabanın səs diapazonu kiçik oktavanın "lya" səsindən 2-ci oktavanın "re" səsinə qədərdir. "Re" səsini isə bütün ifaçılar görütə bilmirdi. Burada ustalıq tələb olunur.

Sazımızın imkanları isə əzəl gündən hikmətli, sırlı-sehirlə, həmişə yaşıar saz havaları üçün düzənlənib. Saz özünə aid bütün havaları geniş imkanlı göstərə bilir və təklikdə özü bir orkestri xatırladır.

Şirvan aşiq yaradıcılığında hələ ta qədimlərdən saz və balabanın birlikdə çox gözəl səslənməsi yaradılıb. Şirvan aşiq havalarını bu alətlərdə cazibədar səsləndirib aşıqları müşayiət edirdilər.

Aşiq dəstəsinə qarmonun gətirilməsi sazin, balabanın, qarmonun birlikdə ansambl şəklində Şirvan havalarının ecazkar səslənməsini yaratmışdı. Qarmona məxsus havalarda isə alətin ifaçısı solist idi.

Qarmonumuzun "Si" kökündə olmasındandır ki, aşiq xanəndələri qarmonun müşayiətilə oxumağa can atırdılar.

Demişik ki, "si" kökündə oxumaq xanəndə üçün əlverişlidir. Aşiq dəstəsində çalınan zurna alətini də "si" kökündə hazırlamağa başladılar. Zurna Azərbaycan musiqisine "si" kökündə yenidən vəsiqə aldı.

Qarmonun sol gövdəsində müşayiət səsləri olduğu üçün çox havalarda qarmonla zurna çalğısını da müşayiət edirdilər. Sağdakı səs imkanlarından istifadə edib melodiyani çalaraq zurna ifaçısının çaldıqlarına qoşulmaqla bərabər, sol səslərlə (zur) dəm tutub ümumi ahəngə rövneq verirdilər.

Bütün bunlar barədə təfsilati ilə yazmağımızın səbəbi, uzun dövr ərzində toy şənliklərinin özəyi-bəzəyi, aparıcı qüvvəsi olan aşiq sənətinin mənzərəsini geniş oxucu kütləsinin gözləri qarşısında yaratmaq, adət-ənənələrimiz haqqında gənc musiqicilərimizə məlumat verməkdir.

Həm də bir daha sübut etmək istəyirik ki, qarmon musiqi həyatımıza, məişətimizə və mədəniyyətimizə daxil olmuş əsas və aparıcı qüvvəyə çevirilən musiqi alətlərimizdən biridir. Düzdür, görkəmli musiqici, alim Zakir Mirzə öz elmi işində və 2005-ci ildə nəşr etdirdiyi "Azərbaycan qarmonu" monoqrafiyyasında bu alətin imkanları, ifa xüsusiyyətləri, onun xalq çalğı alətləri ansamblı və orkestri tərkibində rolü barədə maraqlı fikirlər söyləmişdir. Biz isə təkrarçılığa yol verməmək şərtilə qarmon sənətinin işıqlandırılmayan cəhətlərini açmağa çalışırıq.

Beləliklə qarmon ifaçılığı peşəsinin Şirvan aşiq sənəti ilə bahəm fəaliyyəti Qərb aşıqlarının da toylarımızdakı çal-çağırına sırayet etmişdir. Tovuz, Gədəbəy, Şəmkir, Qazax, Borçalı aşıqlarının dəstələrinə qarmonsalanın əlavə edilməsi 1980-cı illərin əvvəllərindən başlayır. Bu həmən bölgələrdəki toylarımızda oyun havalarına, müasir musiqi nümunələrinə olan təlabatdan irəli gəlirdi. O bölgələrdəki qarmonçular Qərb aşiq havacatları və saz havalarının hamisini bütün incəliklərinə qədər bilir və böyük ustalıqla ifa edirlər. Onlar bu musiqi nümunələrini elə məharətlə, rəngarəng boyalarla təqdim edirlər ki, heyran qalmamaq olmur. Bu ifaçıların saz havalarını yüksək peşəkarlıqla çalmaları elə fikir yaradır ki, sanki bu melodiyalar qarmon üçün düzənlənib.

Belə bir məntiqi nəticə alınır ki, qarmonumuz da nəinki Azərbaycan, hətta dünya bəstəkarlarının əsərlərilə yanaşı, milli musiqimizin bütün janrlarına aid melodiyalar, o cümlədən aşiq havaları layiqincə səslənir.

XX əsrдə yaranmış musiqi üçlүү (qarmon, klarnet və nağaraçalandan ibarət üçlüк-trio)

Bütün yazılı mənbələrdə “ənənəvi klassik şərq üçlüyü” kimi göstərilən və dilimizdə işlədirilən bu termin əslində “ənənəvi Azərbaycan muğam üçlüyü” və yaxud “Azərbaycan klassik muğam üçlüyü” adlansa daha düzgün və məntiqli olmazmı?

Deməliyik ki, bütün şərq ölkələrindəki muğam ifaçılarının, xanəndələrin musiqi heyəti üzvlərinin sayı müxtəlifdir.

Ərəblərin, farsların, kerküklerin, özbəklərin, taciklərin, türkmənlərin, uyğurların, hindlilərin və pakistanlıların muğam ifaçılarının ansambl üzvlərinin sayı müxtəlif cürdür.

Bizdə muğam adlanan musiqi janrı farslarda dəstgah, ərəblərdə və türklərdə makam, uyğurlarda və türkmənlərdə mukam, özbəklərdə və taciklərdə makom, pakistanda xəyyal, Hindistanda raqa, Şimali Afrika ölkələrində istixbar, nuba adlanır və s.



Hər xalqın dialektinə uyğun müxtəlif adlarla adlanan, lakin, Qoca Şərqiñ ortaç musiqisi və aparıcı janrı olan muğam hər bir xalqın öz musiqi alətlərilə müşayiət olunur. Nəzərə çatdırırıq ki, adları çəkilən xalqların muğam oxuyanını, xanəndələri bir, iki və ya üç musiqiçi yox, daha çox üzvü olan heyətlər müşayiət edə bilərlər.

Qəbul olunduğu, ənənəvi forma aldığı kimi "Azərbaycan müğam üçlüyü" xanəndə (həm də qaval çalır), tarzən və kaman ifaçısından ibarətdir. Belə bir məntiqi nəticə çıxır ki, bizdə bu söz "ənənəvi Şərqi üçlüyü" deyil, "ənənəvi Azərbaycan müğam üçlüyü" adlanmalıdır.



Əməkdar artist (2007) Elşad Cabbarovun musiqi üçlüyü



Sənətşünaslıq namizədi (2007) Abbaşqulu Nəcəfzadənin
musiqi üçlüyü

Doğma vətənimizdə "Azərbaycan klassik muğam üçlüyü"ndən başqa zurnaçılar dəstəsi də olmuşdur ki, bu cür musiqi heyətləri müharibü zamanı döyüşdən öncə, möhtəşəm idman tədbirlərində, yarışmalar da əzəmətli havalar, "Cəngilər", "Koroğlu"lar çalar, bütün xalq şənliklərində ve bayram tədbirlərində çıxışlar edər, toyların əsas aparıcı musiqiçi dəstələrindən olardılar.

Belə üçlükdə iki zurnaçı və bir nağaraçı vardı, Zurnaçının biri solist, melodiya çalan, digəri isə dəm tutan (dəmkeş) olur. Bəzi bölgələrdə, əsasən Muğanda "zu tutan" a, "zuçu" deyirlər. Nağaraçı isə bu aləti iki çubuq (conbaq-çubuq) vasitəsilə çalardı.

"Zurnaçalanlar üçlüyü" Azərbaycanın bəzi yerlərində bu gün də qorunub saxlanır.

Azərbaycanda "balabançılar üçlüyü" də olmuşdur. İki balabançı və bir nağaraçıdan ibarət bu musiqi üçlüyünün yaranması tarixi qədimlərə gedib çıxır.

XIX əsrin ikinci yarısından və XX əsrin ortalarına qədər olan bir zamanda belə "üçlük"lər əsasən Bakıda və onun yaxın ətrafında çalışmışlar.



Elxan Səmədzadənin balabançılar üçlüyü

İki balabançının biri solist, digəri dəmkeş (dəm tutan) olardı. Üçüncü musiqiçi nağaraçalan aləti əllərile çalır, daha doğrusu çırtmalarla balabani müşayiət edir ki, solist balabançının melodiyasını dinləyici aydın eşitsin. "Balaban-nağara üçlüyü" toylarda qurulmuş mağarlarda (çadırlarda) və ya otaq şəraitində keçirilən toy-nişan məclislərində çalar-

dı. Əksər hallarda bu üçlüyün müğənnisi elə nağaraçalanın özü olardı. Belə musiqi üçlüyünün yenidən ortaya çıxarmaq borcumuz olsun.

Bu mövzumuzun başlığına nəzər salaq. Yəni, milli musiqisizdəki, qarmon, klarnet, nağara üçlüyündən danışaq. XX əsrin əvvəllərindən başlayaraq nəfəsli alət klarnetin Azərbaycanda ifaçıları meydana gəldi. Klarnetçalan yanında balabançalan (yəni dəm tutan) və nağaraçalan olardı. Bu üçlük, şirni içilmə, nişan, toy məclislərində çalıb-çağırdılar. Bu musiqi dəstələri 1941-1945-ci illər müharibəsinə qədər, ondan sonrakı dövrlərdə əsasən Bakı şəhərinin özündə və ona yaxın kənd və qəsəbələrdə şadlıq məclislərinin carsıları idilər.



Nağaraçı Xanlar, klarnetçi Həsən əmi, qarmonçu Ramiz

Bu dövrlərdəki qarmon-qaval dəstələrinin fəaliyyəti barədə kifayət qədər danışmışıq.

Respublikamızda ilk dəfə 1939-cu ildə Lənkəran şəhərində yeni bir "musiqi üçlüyü" yaradılıb. Bu üçlüyü klarnetçi Nəsir, nağaraçı Nurəddin və qarmonçalan Mahmud Xalaoğlu birləşərək ortaya çıxarıblar. Bu heyət Lənkəran bölgəsinin şənliklərində, bayram tədbirlərində, toy-nişan məclislərində çalışmış.

1941-ci ildə başlanan müharibə 1945-ci ildə sona yetənə qədər bu "trio"(üçlük) fəaliyyətini dayandırmalı olmuşdur. Çünkü müharibənin ağır illərində SSRİ məkanındaki bütün xalqlar kimi bizim də millətimizin maddi, mənəvi və psixoloji durumu müharibəyə uyğun olduğu üçün, toy-büsət əhval-ruhiyyəsi yox idi. SSRİ xalqlarının hamısı, "Hər



Səkildə soldan Zakir Mirzə, Adil Bayramov və Tahir Hüseynov

şey cəbhə üçün, hər şey qələbə üçün" devizinə xidmət edirdi.

Müharibə bitəndən, dinc dövr başlanandan sonra Lənkərandakı bu "musiqi üçlüyü" yenidən xalqın çal-çağırına, toy-büsətinə rövnəq vermişdir. Beləliklə bu heyət 1970-ci illərə qədər fəaliyyətdə olmuşdur. Sonra həmin dəstənin qarmonçalanı Mahmudun oğlu Ağaoğlu olmuşdur. Çünkü, artıq Mahmud Xalaoglu dünyasını dəyişmişdi. (Qeyd: Bizə bu üçlük haqqındaki məlumatı mahir qarmonçu Hacı Abutalib Sadıqov vermişdir)

1960-cı illərin əvvəllərindən Salyan və Neftçala bölgəsində toylardada artıq "qarmon, klarnet, nağara dəstəsi" çalırdı. Belə dəstələr qız toy-



**Qarmonçu Həmid Haqverdiyev, klarnetçalan
Yaşar Həsənov və nağaraçı sabir**

lарında çalışır, oğlan toylarında isə xanəndə dəstələrində çıkış edirdilər.

Klarnetlə qarmonun birlikdə xalq havalarını ifa etməsi həm yenilik, həm də təsirli, könül oxşayan və cəzbedici idi.

Televiziya və radioda tez-tez səslənən bəstəkar mahnılarının klarnet-qarmon dəstəsində toyarda çalınması elə bir gözəl ovqat yaratmışdı ki, məclisə gələnlər belə musiqilərin sədasına və ritminə oynamağı, rəqs etməyi çox xoşlayırdılar.

Çox sonralar 1968-69-70-ci illərdə mahir və yenilikçi ifaçılar Aftandil İsrafilov (qarmon), Vəli Qədimov (klarnet), Tahir Hüseynov (nağara) üçlüyünün ifasında Azərbaycan radiosunda rəqs havalarının tez-tez səslənib hamı tərəfindən sevilməsi belə dəstələrin sürətlə artıb-çoxal-

masına şərait yaratdı. Bölgələrdəki müsiqicilər də bir yerə toplanıb hə-rə öz rayonunda, qəsəbəsində bu cür müsiqi üçlükləri ortaya çıxardılar. Ölkəmizin əksər rayonlarında toylara qarmon, klarnet, nağara dəs-tələri çağırıldı.



Qarmonçu Abbas Abbasov, klarinetçi Şəmsi İmanov,
balabançı (dəmkeş) Kamil və nağaraçı Heybat Babayev



Qarmonçu Bədəl Bədəlovun müsiqi üçlüyü

Aftandil İsrafilov, Vəli Qədimov, Tahir Hüseynov üçlüyünün lətə alınıb radioda səslənən "Natiqi", "Siyəzən", "Xəzəri", "Bə-har", "Arzu", "Qazağı", "Toy" (C.Cahangirov) rəq-sləri o qədər gözəl, məha-rətli, məlahətli və cəlbədi-ci idi ki, bu heyət az vaxt içərisində tamam məşhur-laşdı. Onların çaldıqları bütün melodiyalar toyları-mızın oyun havalarına çev-rildi.

Bir neçə ildən sonra məşhur müsiqicilər Əşrəf Əşrəfzadə (klarnet), Tey-



**Qarmonçu Əlibala Ağayev, klarinetçalan Adil Bayramov,
nağaraçalan Əli Əmiraslanov**



**Qarmonçu Kamil Vəzirov, klarinetçalan Babaxan Bağırov,
nağaraçalan Heybat Babayev**

yub Teyyub oğlu (qarmon), Rafiq Budaqov (nağara) üçlüyünün radio-nun fonu və qrammafon valında yazılan "Həyati", "Fikrəti", "Qoçəli", "Vağzali", "Müşviqi" və s. rəqsleri də tez-tez seslənərək musiqi dumlu insanların qəlbini yol tapdı və hər yerdə dəbə düşdü. Ə.Əşrəf-



**Qarmonçu Əhsən Rəhmanlı, klarnetçalan Rəhman Rəhmanlı,
nağaraçalan İslam İslamov**



**Qarmonçu Zeynal, klarnetçalan Əvəz,
nağaraçalan Xanlar**

zadənin bu dəstəsinə bir balaban çalan (dəm tutan)da əlavə olunmuşdu.

Mahir müsiqicilər kimi tanınan klarnetçalan Adil Bayramov, qarmonçu Zakir Mırzəyev də birlikdə radioya "Bəxtəvəri", "Sevinci" və s. rəqs havaları yazdırdılar. Bütün bunlar çox yaxşı ifalar olduğu üçün intişar tapdılar, həssas qarşılandılar. Deməyə borcluyuq ki, "Sevinci"

rəqsı uzun illər toy repertuarında yer aldı. Rəqsin melodiyası Zakirin atası, balabançı kimi çox mahir Qulam Mirzəyevindir.

1970-ci illərin ikinci yarısında klarnetçi Ələkbər Əsgərov, qarmonçu Hüseyn Həsənov, nağaranın ən mahir ifaçısı Zöhrab Məmmədov



Qarmonçu Zakir Mirzə, klarnetçalan Ələkbər Əsgərov, nağaraçalan Zöhrab Məmmədov

birlikdə radionun fonu üçün "Qazağı", "Natəvanı", "Zöhrabı" rəqs melodiyalarını yazdırıldılar. Ə.Əsgərov, ustad sənətkar, klarnet, balaban, tütəyin ən nadir ifaçısı, əvəzsiz müsiqiçi idi.

Adını çəkdiyimiz bu "musiqi üçlüyü" 1970-ci ildən etibarən toylardə, konsertlərdə və digər şənliklərdə hünərlü, bacarıqlı və çox şöhrətli fəaliyyətdə idilər. Hələ bu üç müsiqiçi ustad xanəndə Əlibala Məmmədovun 1968-ci ildə yaratdığı və özünün rəhbər və müğənni olduğu "Humayun" xalq çalğı alətləri ansamblının üzvləri və solistləri kimi də çox sevilirdilər. Onların hər birinin ansambl tərkibində lent yazılarında və televiziyyadakı canlı çıxışlarda xüsusi solo çalğıları olardı.

Danışdigımız mövzuya əsasən misilsiz sənətçilər Zakir Mirzə və Ələkbər Əsgərovun sənət əlaqələrinin xüsusi vurgulamalıyıq.

1967-ci ildən etibarən Ələkbər, Zakir və Zöhrabin konsertlərdə, toylarda olduqca peşəkar, həddən artıq maraqlı və bir-birini tamamlayan ifa nümayiş etdirmələri o dövrü yaşayıb görənlərin yaxşı yadındadır. Bu sənətkarlar bir yerdə olanda bir-birinin həvəsinə, bir-birinə qarşılıqlı hörmət olaraq, sual-cavab cümlələrlə, həm də bahəm elə çalırlar, hər ifa bitkin əsər kimi alınardı. Bunu sözlə ifadə etmək çətindir. Gərək o anları yaşayaydın, gözünlə görəydin və dinləyeydin.

Əger həmin çıxışlar və ifalar lentlərə alınıb qorunub saxlansayıb bu gün gənc müsiqicilər onların sənətindən çox şey əzx edib öyrənə bilərdilər. Bədahətən gələn bu ifalar hər bir anda alınmır axı. Həmçinin o ifaların audio və video lentləri yaradılıb dünyanın müsiqi elmi daha inkişaf etmiş ölkələrinə göndərilsəydi maraqla qarışanar və oranın bəstəkarları bədahətən, qəfil təbdən, yaştından yaranan, qəfildən bəyinə, fikrə, düşüncəyə gələn və o andaca çalınıb təhvıl verilən bu müsiqi nümunələri əsasında zəngin əsərlər yazardılar. Necə ki, Azərbaycanımızın ən nəhəng bəstəkarları ustad xanəndələrimizdən, ən peşəkar instrumental ifaçılarımızdan dinləyib öyrəndiklərindən bacarıqla istifadə edib sinfonik əsərlər yaratmışlar.

Həyatda, cəmiyyətlə, dünyada hər şey sadədən mürəkkəbə, asandan çətinə doğru getdiyi kimi 1939-cu ildə Lənkəran şəhərində yaradılan "klarnet, qarmon, nağara üçlüyü" 1970-ci illərdə Ə.Əsgərov, Z.Mirzəyev və Z.Məmmədov müsiqi üçlüyü ilə öz zirvəsini tapdı.

Bu gün əksər "toy dəstələri"ndə sintezator, gitara, skripka və s. alətlərinin özünə yer almاسına baxmayaraq klarnetçalanla bilrikdə qarmonun çalğısı da xüsusi əhəmiyyət kəsb edir.

Bütün xalq çalğı alətləri ansambllarında, o cümlədən əksər



2007.06.23

XXI əsrin müsiqi üçlüyü. Qarmonçu Mikayıl Rəhmanlı, klarnetçalan Rafael Ağamaliyev, nağaraçalan Zaur Hacimirzayev

instrumental heyətlərdə qarmon özünə mühüm yer tutur və onun xalqımıza doğma və məhrəmanə səsi ümumi ahəngə xidmət edərək ruhumuzu oxşayır.

Qarmonçu Musa Həsənov, klarnetçalan Əli Muxtar,
nağaraçalan Heybat Babayev



Qarmonçu Vaqif Əsərov, klarnetçalan Elxan Səməzəpərov
nağaraçalan Tahir Hüseynov



Kürdəmir şəcərə qarmonçalanları

1. Hacı Zeynal oğlu Zeynallı (1880-1927) Qədim Şirvanın Kürdəmir elində dünyaya göz açıb və orada yaşayıb-yaradıb. O, XX əsrin 20-ci illərində öz el-obasında və ətraf yerlərdə yaxşı sənətkar kimi tanınıb. Hacı Zeynallı Azərbaycanda ilk solaxay qarmonçu olub. O, öz övladlarına də sənət öyrətmişdir.

2. Məşədi Hacı Zeynal oğlunun böyük qızı Məşədi Nurcahan Zeynallı (1912-1972) Kürdəmirin, bütünlükdə Şirvan elinin ən tanınan sənətkarlarından olub.

XX əsrin 30-60-cı illərində qarmonçu Məşədi Nurcahan öz bacısı, dəf çalan Məşhədi Sima xanımla doğma el-obanın qadın şadlıq məclislərində, toylarında həvəslə sənət nümayiş etdirərək nüfuz qazana bilmışdır. O, qarmon ifasını atasından öyrəndiyi üçün aləti solaxay çalmışdır.

3. Hacıbala Məşədi Hacı oğlu Zeynallı (1910-1969) Kürdəmir rayonunda və Şirvan torpağının əksər kənd və qəsəbələrində ən nüfuzlu sənətkarlarla xalqa xidmət edərək hörmət sahibi olmuşdur. Qarmon ifasını daha mükəmməl öyrənmək üçün o, Kor Əhəddən dərs almışdır. Qarmonçu Hacıbala Zeynallı Kürdəmirin ən peşəkar sənətkarlarından sayılmışdır. Hacıbala Zeynallı sənətini oğullarına da öyrətmişdir. Mirzə və Ağa atanın ifaçılıq yolunu davam etdirmişlər.

Ağa Hacıbala oğlunun dediklərindən:

- "Atam ömrünün sonlarına yaxın mənə 2 ədəd qrammafondan valı vərib bildirdi ki, valın birinin ifaçısı Əhəd Əliyev onun müəllimi, ikinci valın ifaçısı Qızxanım Dadaşova isə özünə bacı ("bacılığı") götürdüyü bir insandır. O, valları qorumağımı xahiş etdi.

Atamın məşhur qarmonçularından Teyyub Dəmirov və Məmmədağa Ağayevlə də yaxın ünsiyyəti, sənət ilişkiləri var idi. Tanınan sənətkarlar Aşıq Şakir, nəfəsli alətlər ifaçısı Həsrət Hüseynov atamı özlərinə ağsaqqal sayırdılar.

Kürdəmir şəhərindən uzaq, İmişliyə tərəf olan ərazidə Şüşür kəndi var. Mərhum xanəndə Eynulla Cəbrayılov həmən kənddəndir. Eynulla gənc yaşında olarkən, atam onun istedadını görüb, bəyənmiş və Kürdəmirə gətirərək öz evində saxlamış və sənət aləmində tanınması üçün bacardığını etmişdir".

4. 1950-1970-ci illərdə öz neslinin qismətinə düşmüş sənəti bacarıqla davam etdirən Zeynallı Mirzə Hacıbala oğlu olmuşdur. Qarmon-

çu Mirzə Kürdəmir sənətkarları ilə doğma torpağında çalınan toyların müsiqiçisi olaraq insanlara xidmət etmişdir. O, 1960-cı illərin sonundan 1980-cı illərə qədər Kürdəmir Musiqi Məktəbinin qarmon sinfinə rəhbərlik etmişdir. Mirzə Hacıbala oğlu Aşıq Şakir, Aşıq Əhməd, xanəndə Eynulla Cəbrayılov, balaban, zurnanın mahir ifaçısı Həsrət Hüseynovla toylarda və konsertlərdə çıxış etmişdir. Adı sadalanan sənətkarlarla birlikdə Mirzə Zeynallı dəfələrlə Azərbaycan Dövlət Filarmoniyasının qış və yay salonlarına konsertlərə gəlmüşdir.

5. Zeynallılar nəslinin sənət aşıqlarından biri də Ağa Hacıbala oğludur.

Ağa Zeynallı qarmonunu sinəsinə sıxaraq Kürdəmirin toy-büsətində həvəslə çalaraq öz ellilərinə bol-bol sevinc bəxş etmişdir. O, Kürdəmir Musiqi Məktəbində qarmon ixtisası üzrə dərs demiş, 1970-1972-ci illərdə həmin şöbənin rəhbəri olmuşdur. Ağa həm də tarixçidir. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

Ağa Zeynallı 1972-ci ildə Bakı, 1974-cü ildə Daşkənd musiqi festivallarının iştirakçısı olmuşdur. Qarmonçu Ağa Aşıq İmran, Aşıq Əkbər, Aşıq Şakir, Aşıq Yanvar, Aşıq Məmmədağa, Aşıq Əhliman, Həsrət Hüseynovla və Eynulla Cəbrayılovla müəyyən dövrlərdə sənətdə birlikdə addımlamışdır.

Ağa müəllim xalq artisti Aftandil İsrafilovla müntəzəm sənet ilişigiləri qurmuş və onunla yaxın dostluq etmişdir. Dostuna hörmət əlaməti olaraq öz oğluna Aftandil adı vermişdir. Gənc Aftandil də şəcərə ənənələrinə sadıq qalaraq yaxşı qarmon ifaçısı kimi yetişmiş və öz nəslinə baş ucalığı gətirmiştir.



Ağa Zeynallı

Aşıq ocağından pərvazlanan qarmonçalan

Hacıyev Məmmədağa Şakir oğlu 1963-cü il aprel ayı nın 15-də Kürdəmirdə anadan olub.

O, 1970-ci ildə 1-ci sinfə daxil olub və 1980-ci ildə orta məktəbi bitirib.

Kökündən gələn fitri istedad Məmmədağanı kiçik yaşlarından öz çəvrəsinə salıb. Atası Aşıq Şakir nəinki Şirvan elində, bütün Azərbaycanda ustat aşiq kimi məşhur idi. Aşıq Şakir (1922-1979) klassik aşiq sənətinin ən yaxşı bilicilərindən biri kimi hamı tərəfindən sevilmiş, məlahətli, sehirli səsi ilə qəlbləri oxşamışdır. O, dastanlarımızı söyləmiş, Şirvan Aşıq məktəbinin bütün nümunələrini zəngin boyalarla və çox təsirli oxumuş, özü də ürəyəyatımlı nəgmələr yaratmışdır.

Aşıq Şakir xanəndə sənətinə də meyilli olmuş, muğamı bilməş, bənzərsiz və dinləyicini ovsunlayan bir şəkildə oxumuşdur.

Aşığın evində milli musiqi alətlərimizin hamısı, həmçinin qarmon da var idi. Məmmədağa 7-8 yaşlarından qarmon çalmağa və oxumağa başlamışdı. Qarmonun ecazkar səsi Məmmədağanı öz sehrinə saldığı üçün o, boş vaxtlarında həmişə qarmon çalırdı. 12-13 yaşlarından Aşıq Şakirin dəstəsində toyulara gedən Məmmədağa sənətdə bərkə-boşa düşüb daha da püxtələşir. O, atasının toyılarda oxuduğu aşiq mahnlarını, sənət inçiləri mənimsemış, xalq oyun havalarını öyrənərək çalmışdır. Aşıq Şakir Azərbaycanın əksər bölgələrinə dəvət olunur, tez-tez Bakı toylarına çağırılırdı.

Məmmədağa atasının qüdrətli sənətinin hər yerdə sevildiyini, dərin rəğbətlə qarşılandığını görüb musiqiyə daha da ürəkdən bağlanırdı. O,



Məmmədağa Şakiroğlu

16 yaşına qədər Aşıq Şakirlə el-el, oymaq-oymaq gəzib xalqımızın toybüsatına naxış vururdu. 1979-cu ildə Aşıq Şakir dünyasını dəyişəndə oğlu bir il əlinə qarmon götürmədi. Atasının dostu, tanınan xanəndə Eynulla Cəbrayılov qarmonçu Məmmədağanı öz dəstəsinə getirir. Gənc sənətçi ustad xanəndə ilə bir müddət yoldaşlıq edərək sənətdə daha da bərkirir. Məmmədağa 1974-1979-cu illərdə atasının dəstəsində fəaliyyət göstərib aşiq sənəti nümunələrini daha çox mənimşəmişdi, E.Cəbrayılovla yoldaşlıq edərkən muğam ifaçılığına çox bələd olmuş və xanəndəni müşayiət etməyi yaxşı öyrənmişdi. E.Cəbrayılov 1993-cü ildə dünyasını dəyişmişdir.

M.Hacıyev yaxşı qarmonçalan kimi tanındığı üçün Kürdəmirdəki əksər dəstələr, əsasən xanəndə Səfəli Əliyev onu toylara dəvət edirdi.

Məmmədağa Şakir oğlu xanəndə-aşıq Əvəzxon Xankişiyevlə 1986-1990-cı illərdə Azərbaycanın Şirvan, Muğan elində, Bakıda və onun ətraf kəndlərində çox toylarda iştirak etmişdir. Məmmədağanın aşığı və xanəndəni yaxşı müşayiət etməsi Ə.Xankişiyevi tam qane edirdi. Əvəzxon uşaqqən Aşıq Şakirin şagirdi olmuş, gənclik illərində onun dəstəsində xanəndəlik etmişdir.

Məmmədağanın qarmon ifası bir başqa aləmdir. Çaldığı "Segah" muğamında "Şikəstələr"in təsirli xalları özünü biruzə verir. Onun böyük, musiqili ürəyi var. İfa etdiyi xalq oyun havalarında, müğamlarda, aşiq melodiyalarında müsiqimizin Şirvan qolunun təsiri duylur.

M.Şakiroğlu 1988-1993-cü illərdə Könül Xasiyevanın dəstəsində olmuş, xanəndənin Azərbaycanda yayılmış toy kassetlərində o çalmışdır.

Hörmətli qarmonçumuz mərhum xanəndə Rusif Məmmədov, Qəndab Quliyeva və Sabir Mirzəyevlə də sənət yoldaşlığı etmişdir.



Aşıq Şakir

Məmmədağanın dediklərindən: -"Atam Aşıq Şakirin oxuduqları qanımda, canımda, beynimdə və üryimdədi. Məni tərpədir, təsirləndirir, oxumağa vadar edir. Hərdən oxumaq isteyirəm. Ürəyimdə oxuyuram. Səsim çıxmır. Qorxuram ki, atam kimi oxuya bilməyəm. Aşıq Şakirin oxuduqlarını mənə elə gəlir ki, heç bir sənətkar oxuya bilməz. Onun oxumalarında sırr var idi. Bu onun zəngin daxili aləmindən, mənəviyyatından irəli gəlirdi. Onun kimi oxumaq, ona bənzəmək günahdı. Allah onu bənzərsiz yaratmışdı".



**Əməkdar artist, xanəndə Zabit Nəbızadə və
Məmmədağa Hacıyev**

Məmmədağa 1980-ci ildə ailə qurub 2 oğlu və bir qızı var. Büyük oğluna atası Şakirin adını verib. Şakir də istedadlıdır. Kürdəmir Müsiqi Məktəbinin tar sinfini bitirib. Yüksək səviyyəli saz ifaçısıdır. Gömrük sahəsi üzrə ixtisas sahibi olsa da, asudə vaxtlarında könlünü saza verir.

M. Şakiroğlu Bakıda yaşasa da, doğma yurdu Kürdəmirə çox bağlı adamdır. O, deyir: "Kürdəmir Şirvanın barlı-bərəkətli bir parçasıdır. İstedadlı adamları da bu torpağın sərvəti sayıyla bilər. Kürdəmirdə tarixən aşıqlar, xanəndələr, müxtəlif alətlərin ifaçıları olmuşlar ki, zaman-zaman bu xalqa öz töhfələrini vermişlər. Yaxşı qarmonçalanlarımız da, həmişə olub. Onlardan birini xüsusilə yada salmaq isteyirəm. 1957-ci ildə həyata gəlib 2005-ci ildə dünyasını dəyişən Ənvər Əhmədov əla sənətkar idi. Qarmon onun əlində tamamilə milli ruhda səslənirdi. Reperтуarı əsasən xalq mahnıları və oyun havalarından ibarət idi. Xalq

mahnılarını çalanda elə bil ki, qarmon əlində oxuyurdu. Doğrudan da onun barmaqları çalmırıldı, oxuyurdu. Barmaqlar oxuyan nəfəslərini işlədirdi. "Sona bülbüllər" xalq mahnisini çox təsirli və qəmli ifa edədi.

Ənvər Kürdəmir camaatının sevimliyi idi. O, zurnaçalan Həsrət, xanəndə Eynulla və Səfəli ilə el-obanın toylarında və bütün şənlik tədbirlərində çalmışdır.

Heyf.ki, bu dünyani vaxtsız tərk etdi. Lakin bu həyatda izi, sənət sözü qaldı. O, musiqi məktəbində dərs deyirdi. Yetirmələri çoxdur. Onlar Ənvərin sənət yolunu layiqli şəkildə davam etdirirlər".

O özünü pedoqoji fəaliyyətdə tapmışdır

Müəllim adı müqəddəs və ülvüdür. Müəllimi olan hər bir adama bu ad əzizdir. Müəllim böyük tərbiyecidir. Hər bir insan nə qədər yaşa dolsa da müəllim qarşısında özünü kiçik və uşaq sayır. Müəllimin hər bir deyimi, hərəkəti, davranışları uşaqların qəlbində cucerir, izlər salır. Müəllimlik şərəfli peşədir.

Musiqi sənəti üzrə dərs deyən müəllimlərin özünə xas xüsusi cəhətləri də olur. Bu işdə hövsələ, böyük səbr, dözümlə bərabər, hər bir fərdə ayrıca yanaşma qaydaları da xüsusi əhəmiyyət kəsb edir. Burada istedad da əsas meyardır.

Əlövət müəllim öz işinin vurgunu, sənətinin fədaisidir. Gənclik illərində ifaçılıqla yanaşı müəllim kimi özünü bu işdə sınayıb və sonrakı ömrünü bu peşəyə həsr edib.

Piriyev Əliövət Əziz oğlu 1953-cü il oktyabr ayının 30-da Bakıda anadan olub. 1960-cı ildə 1-ci sinfə gedib, əvvəller "205", sonra "182" sayılı orta məktəbdə oxuyaraq 1970-ci ildə təhsili başa vurub. Əliövət 1963-cü ildə Binəqədi qəsəbə Mədəniyyət Evindeki qarmon kursuna daxil olaraq 1968-ci ildə bitirib. İstedadı, çevikliyi ilə seçilib. Ona qarmon sənətindən dərs deyən müəllimlər Abbas Hüseynov, Vahab Səmədov Ağahüseyn Əliyev Əliövətlə ciddi məşğul olaraq bir musiqiçi kimi yetişməsinə çalışırdılar.

Əliövət musiqi təhsili aldığı Mədəniyyət Evinin "Qönçə" özfəaliyyət xalq çalğı alətləri ansamblına üzv olaraq yiyələnmək istədiyi sənəti daha da inkişaf etdirir. Ansamblın rəhbəri Əlislam Cavadov kollektivi müxtəlif tədbirlərdəki çıxışlara, konsertlərə aparırdı. Bu kollektivdən çox peşəkar musiqiçilər, Səxavət Məmmədov, Şahməddin Salayev və başqa xanəndələr yetişmişdir.

Ə.Piriyev 1967-1970-ci illərdə Binəqədi qəsəbəsindəki Məktəblilərin Yaradıcılıq Mərkəzindəki (keçmiş adı Pionerlər evi) rəqs kollektivində müşayiətçi-qarmonçu işləmişdir. O, 1970-71-ci illərdə bir zamanlar təhsil aldığı qarmon kursunda dərs demişdir. 1971-1973-cü illərdə Sevastopol şəhərində hərbi xidmətdə olan Əliövsət əsgərlərin rəqs kollektivində akkordeon və qarmon çalaraq ətrafindakı hərbi hissələrə və hərbi gəmilərə tez-tez konsertlərə gedir. Əsgərlikdən qayıdan gənc musiqiçi yüksək enerji və böyük həvəslə sənəti ilə məşgul olur, not savadını artırır və mütailə edir.

Əliövsət 1974-1978-ci illərdə Yasamal rayonu ərazisindəki 13 sayılı orta məktəbin nəzdindəki musiqi kursunda müəllim işləyir. Nümunəvi müəllim kimi ad-sən qazanır və yaxşı təcrübəyə yiyələnir.

1978-ci ildən 1980-cı ilə qədər "Bakı Neftayırma zavodu"nun Mədəniyyət Sarayında özfəaliyyət xalq çalğı alətləri ansamblının bədii rəhbəri işləyən Ə.Piriyev özünü əsl musiqiçi və bacarıqlı təşkilatçı kimi göstərə bilir. Rəhbərlik etdiyi ansambl ilə Azərbaycanın əksər rayonlarında konsertlərə gedərək xalqa xidmət göstərir. Əliövsət 1980-ci ildən etibarən S.Ələsgərov adına 1 sayılı uşaq incəsənət məktəbində işləyərək bu günə qədər özünü nümunəvi müəllim kimi göstərib. Yetişdirdiyi 60-70-dən çox şagirdin əksəriyyəti musiqiçi kimi fəaliyyətdərlər. Məşhur İtalyan rəssamı Leonardo Da Vinci demişdir: "Elm sərkərdə, təcrübə isə onun əsgəridir". Qazandığı zəngin təcrübə sayəsində hazırladığı şagirdlərlə nailiyyətlər əldə edən Əliövsət müəllim öz işindən zövq almağı və bundan qürurlanmayı bacaran insandır.

Əliövsət müəllim işləyə-isləyə təhsilinin qayğısına da qalmış, 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmuş, buranı qayıb yolla 1985-ci ildə bitirmişdir.

İfaçılıq sənətini yaxşı mənimsemış Ə.Piriyev 20 ilə yaxın bir dövrə ən populyar müğənnilər və musiqiçilərlə konsertlərə və toylara getmişdir. O, əvvəller qarmonçu, sonralar isə ionika (orqan) və sintezator ifaçısı kimi fəaliyyət göstərmişdir. Onun çox yaxşı piano ifası vardır. Əliövsəti ən yaxşı ifaçılardan biri kimi tanışaq da o, özünü müəllimlikdə daha əzmkar, işgüzar və məhsuldar göstərə bilib. Musiqidən dərs demək onun amalı, eşqi, ən yüksək həvəsi və məqsədidir. Sözün həqiqi mənasında işindən böyük zövq alır, yetirmələri ilə fəxr edir və öz əməlini vətəndaşlıq borcu sayır. 1995-ci ildə İncəsənət və Musiqi Məktəblərinin Bakı şəhərində keçirilən "Qönçə" müsabiqəsində Əliövsət müəllimin dərs dediyi 1 sayılı incəsənət məktəbinin 4-cü sınıf şagirdi İsa Səfərov 1-ci dərəcəli mükafata layiq görülləb. Onun qarmonda ifa etdiklərini münsiflər heyəti çox bəyənmişdir.

Ə. Piriyevin gərgin əmək, yüksək həvəs və böyük müəllim sevgisi ilə hazırladığı istedadlı Orxan Mirzəyev 2002-ci ildə ənənəvi "Qönçə" baxış-müsabiqəsində bir çox əsərləri, o cümlədən T.Quliyevin "Qaytagı" şəhərinə heyratamız, peşəkarlara məxsus şəkildə ifa edərək diplomant olmuşdur. Əliövsət müəllim Orxana həmişə öz övladı kimi yanaşmış, bu uşağın istedadını daha da inkişaf etdirmiş, daim qayğısına qalmış, onunla əlavə məşqlər edərək yüksək səviyyəli qarmon ifaçısı kimi yetişməsi üçün bacarığını əsirgəməmişdir. Orxan İncəsənət Məktəbini başa vurandan sonra da Əliövsət müəllimin sinfinə və mənzilinə gəlir, tövsiyələr alır və bilmədiklərini soruşur.

2002-ci ildə ixtisas müəllimi Ə.Priyevin məsləhəti, qayğısı və zəhməti nəticəsində, "Böyük şahinlər" studiyasının himayəsi hesabına Orxanın kompakt diskini və albomu buraxılıb. O, vaxtdan O. Mirzəyev ifaçılıq qabiliyyəti ilə ölkəmizdə məhşurlaşmış, musiqi bilicilərinin nəzərdiqqətini özünə cəlb etmişdir.

Əliövsət müəllim qarmonun ixtisas-not tədrisi üzrə ən təcrübəlilər dən biri kimi sayıla bilər. O, bütün şagirdləri ilə xüsusi məşğələlər



Əliövsət Priyev və yetirməsi Orxan Mirzəyev

aparır, etüdlər, qammalar, pyeslər müxtəlif səpgili əsərlər çaldırır. Müəllimi Orxanla da bu cür ciddi məşğələlər apararaq bu gün xalqımıza

iti barmaqlı, sürətli ifa texnikası olan qarmonçalan təqdim edib.

Orxan klassik qarmon ifaçılığını da izləməli, ustad qarmonçuların lənt yazılarını dinləməli və muğam ifaçılığına ciddi yanaşaraq ona nail olmalıdır. Onun ifasında məzmun və təmkin çatmır.

2003-cü ildə Orxanın ilk klipi çekilib. "Cütcü" rəqsinin ifa olunduğu bu klip Azərbaycan televiziyasında və "Space" televiziyasında klipin çəkildiyi ildə aylarla nümayiş etdirilib.

2005-ci ildə O. Mirzəyev AZ.TV, "Lider" və digər telekanallarda verlişlərə dəvət olunmuş, müxtəlif melodiyalar ifa edərək uğur qazanmış və geniş miqyasda tanınmışdır. Verlişlərdə məşhur qarmonçaların Ənvər Sadıqov, Xanlar Cəfərov və o cümlədən onun ilk ustadı Əliövsət müəllim öz fikir və rəylərini tamaşaçılarla bölüşmişlər.

2005-ci ildə "Oxu tar" baxış-müsabiqəsində iştirak edən Orxan Həsən Rzayevin "Çahargah rapsodiyasını" ifa edərək "Qran-Pri" mükafatını alıb. Orxan 1989-cu il martın 9-da Bakıda anadan olub.

2006-ci ildə Əliövsət müəllim AZTV-nin 1-ci proqramına dəvət olunaraq verilişdə çıxış etmiş, İncəsənət Məktəbində dərs dediyi 3-cü sinif şagirdləri Tahir Səfiquluyev və Cavid Əzizovun qarmon ifalarını ölkə tamaşaçılarına təqdim etmişdir. Şagirdlərin ifasında Q.Qarayevin "İldirimilı yollarla" baletindən rəqs, T.Quliyevin "Vals", "Qayıtağı" əsərləri, R.Hacıyevin "Saçlarına gül düzüm", S.Rüstəmovun "Hardasan" mahnıları səslənmişdir.

Əliövsət müəllim ürəkdən bağlılığı sevimli işini bu gün də İncəsənət Məktəbində məhəbbətlə davam etdirir.

O, 2001-ci ildə Azərbaycan Konservatoriyası tərkibində Musiqi Kolleci qarmonun not tədrisi üzrə müəllim dəvət olunub.

Ə. Piriyev burada vicdanla və ləyaqətlə çalışaraq öz işini ortaya qoyma bilib. Onun yetirməsi III kurs tələbəsi Ramiz Məmmədov 2004-cü ildə Respublikamızın Musiqi Kollegi və Texnikumları arasında keçirilən müsabiqənin 1-ci dərəcəli diplomunu almışdır. Ramiz müsabiqədə Motsartın "Rondo": H.Rzayevin "Çahargah rapsodiyası", Q.Qarayevin "Yeddi gözəl" baletindən "Vals"ını, "Şur" və "Segah" muğamını ifa etmişdir.

Ə.Priyevin bizim qarmonumuzun təkmilləşməsi barədə fikirlərimizlə tam razılaşır. O, qarmonun üç oktava həcmində qədər artırılması və sol əlin ifası üçün akkord sisteminin tətbiqinin gələcəkdə həyata keçəcəyi ümidiindədir.

Əliövsət Priyev 1977-ci ildə ailə qurub, 2 qızı, bir oğlu var. Hamisi ali təhsilliidir. Əliövsət müəllim nəvə şirinliyini də dadıb.

Rəqs ansamblının nadir qarmonçalanı

Rafiq Hüseyn oğlu Əsgərov 1951-ci il sentyabr ayının 9-da Bakıda anadan olub. Qohum-qonşularında musiqiçilər olduğu üçün onları dinləyən Rafiqdə kiçik yaşılarından musiqiyə sonsuz həvəs yaranıb, qarmon çalmağı öyrənib.

1959-cu ildə 21 sayılı orta məktəbin birinci sinfinə daxil olub və 1969-cu ildə buranı bitirib.

Rafiq 1967-1969-cu illərdə Y.Qaqarin adına Pionerlər evinin (indiki T.İsmayılov adına uşaq və gənclərin yaradıcılıq mərkəzi) məşhur "Cüçələrim" rəqs ansamblında müşayiətçi işləyib.

Rəqqasları dəqiq müşayiat etməyi də buradaca yaxşı mənimsəyib. Bu ansamblla o, Macarıstan, Yuqoslaviya ölkələrində səfərlərdə olub.

Gənc yaşılarından istedadlı musiqiçi kimi tanınan R.Əsgərov toy dəstələrinə də tez-tez dəvət olunaraq el şənliklərində daha da peşəkarlaşıb.

Bacarıqlı qarmonçu 1970-1972-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının "Azərbaycan təranələri" adlanan xalq çalğı alətləri ansamblında çalışır. Ansmbılın rəhbəri əməkdar incəsənət xadimi A. Məşədi-bəyov və məhşur sənətkarlar bu gənc ifaçının öz işinə ciddi yanaşmasından, daim çalışmasından razı qalmışlar. Rafiq özündən böyük, ustad sənətkarlardan öyrənərək həmişə inkişafa doğru getmişdir. O, ansamblda işləyərkən korifey sənətkarları, Şövkət Ələkbərova, Sara Qədimova, Mirzə Babayev, Anatollu Qəniyev, Hüseynaga Hadiyev və başqalarını müşayiət etmişdir.

Rafiqin ifasında milli koloritlə birlikdə harmonik akkordların sağ və sol əl ilə birlikdə həmahəng səsələnməsi özünə mühüm yer tutur.




1972-1973-cü illərdə Azərbaycan Dövlət Rəqs ansamblında çalar-kən onun bir qarmonçalan kimi daha da püxtələşməsinə və tanınmasına geniş yol açılır. Bir sənətçi kimi özünü burada tapan Rafiq zəngin



**Rafiq Əsgərov Azərbaycanın məşhur
sənət ustaları ilə xarici ölkədə səfər zamanı**

quruluşlu, geniş kompozisiyalı rəqslərin dəqiq musiqicisi kimi çətin və məsuliyyətli işin öhdəsindən məharətlə gələrək sənətkarlığını təsdiq etmişdir. Rəqs ansamblında müşayiətçi olmaq həqiqətən çətin işdir. R.Əsgərov istər məşqlərdə, istərsə də konsertlərdə musiqi heyətinin tərkibində əsas musiqi partiyalarını çalmış, aparıcı musiqiçi kimi an-



**Rafiq Əsgərov Azərbaycanın məşhur
sənət ustaları ilə xarici ölkədə səfər zamanı**

səmblin səviyyəli səslənməsinə təkan vermişdir. Bilirik ki, rəqs anmas-billarynda qarmon əsas yer tutur. Bu alətin temperasiya quruluşu, səslənmə imkanları və s. rəqsleri müşayiət etmək üçün geniş imkan yaradır. İstər "Dövlət Mahnı və Rəqs Ansamblı"nda, istərsə də "Dövlət rəqs ansamblı"nda həmişə yüksək peşəkarlığı ilə seçilən qarmonçalarımız olmuşdur. Onlardan dördünün, Məmmədağa Ağayev, Səttar Hüseynov, Qulam Nəzərov və Rafiq Əsgərovun adlarını xüsusilə qeyd etməliyik.

Keçmiş SSRİ respublikalarında və xarici ölkələrdə Rəqs Ansamblının çıxışları zamanı R.Əsgərov eksər hallarda tək qarmon ifaçısı kimi bütün programı müşayiət etmişdir. O, milli rəqs sənətimizin bütün quruluşlarının müşayiətçi müsiqicisi kimi nadir qarmonçalan sayıla bilər.

O, 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Mədəni Maarif" fakültəsini bitirib.

R.Əsgərov 1993-cü ildən Türkiyənin Əskişəhər Anadolu Universitetində "xalq bilim araşdırımlar mərkəzi"ndə müsiqici-araşdırmaçı vəzifəsində işləyir.

Hələ Azərbaycanda çalışdığı dövrdə Rafiq Avstriya, Fransa, İtaliya, Portuqaliya, Türkiyə, İran, Tunis, Hindistan, Nepal, Almaniya, Hollanda, Belçika, Danimarka, Bolqarıstan, Kipr, Kanada, Meksika, ABŞ, Norveç, Finlandiyada səfərlərdə olmuşdur.

Türkiyədə olduğu bu illərdə o, işlədiyi Universitetin orkestri ilə hər yay müxtəlif ölkələrə səfərlərə gedir.

Rafiq Əsgərov 1972-ci ildə ailə qurub. 3 övladı, 2 nəvəsi var.

Sevimli müəllimə

Amalya Yusif qızı Hüseynova 1949-cu il noyabırın 6-da Gəncə şəhərində anadan olub. Uşaqlıqlan musiqiyə hədsiz həvəsi və qabiliyyəti üzə çıxıb. Lakin atası onun musiqiçi deyil, gələcəkdə başqa sənətə yiyələnməsini arzu edib.

Amalyanın nənəsi Salatın Həsənova (1877-1962) qarmonçalan imiş. Gəncədə qız toylarına gedirmiş. O, orta yaşlarına qədər sənətlə məşğul olmuşdur. Yusif özü də qarmon çalırmış. O, musiqi ilə həvəskar kimi məşğul idi.

İstedad balaca Amalyaya nəsildən gəlirdi. Evdə müntəzəm çalınan qarmonun səsi Amaliyanı sənətə daha da yaxınlaşdırmış, sərbəst olaraq bu alətdə ifa etməyi öyrənmişdir.

Onun musiqiyə sonsuz həvəsini görüb 1966-cı ildə Gəncə şəhəri Q.Hüseynli adına "1 sayılı musiqi məktəbi"nin qarmon sinfinə qoyular. O, burada təcrübəli müəllim Ziyad Xasanovdan dərs alır.

Haşıyə:- Yuxarıda adı qeyd olunan musiqi məktəbində müəllim işləyən Xasanov Ziyad Rza oğlu "qarmon tədrisi üçün vəsait" hazırlamış və onun məktəblərdə işlədilməsi üçün Gəncə Mədəniyyət Şöbəsindən razılıq almışdır. Bu vəsait dərslik kimi çap olunub geniş yayılmasa da, Gəncə musiqi məktəblərində tədrisdə uzun illər tutarlı məmbə kimi işlədilmişdir. Ziyad müəllim ixtisasca tar müəllimi olsa da bütün əmək fəaliyyətini qarmon ixtisasının tədrisinə həsr etmişdir. O, qarmonun texniki ifa imkanlarını çox yaxşı bilmışdır. Demək olar ki, 1960-1970-ci illərdə Gəncə musiqi məktəblərinin qarmon siniflərində əsasən Z.R.Xasanovun hazırladığı tədris vəsaitindən istifadə etmişlər.

Beşillik təhsil programını 1969-cu ildə üç ilə yerinə yetirən Amalya xanım oxuyub qurtardığı "1 sayılı musiqi məktəbi"nə müəllim kimi işə qəbul olunur. Müəllimlərinin xeyir-duası, Z.Xasanovun ciddi tövsiyəsi və köməkliyi ilə işə başlayan Amalya az vaxtda müəllim kimi özünü doğruldur və dərin hörmət qazanır. O, məktəbdə qızlardan ibarət "qarmonçalanlar ansamblı" yaradır. Üç il fəaliyyət göstərən bu ansambl Respublika müsabiqələrində dəfələrlə çıxış edərək fəxri fərmlər almışdır.

Amalya xanım ailəsilə 1976-cı ildə Bakıya köçür. Həmin vaxtdan Xəzər Dənizçilərinin Mədəniyyət Evindəki qarmon kursunda 24 il müəllim işləyir. 1994-cü ildən Əhmədli qəsəbəsindəki "34 sayılı musiqi

məktəbi”ndə çalışır. O, müəllimlik fəaliyyəti dövründə yüzlərlə şagirdlər hazırlayıb. Yetişdirdiyi musiqiçilərin əksəriyyəti Gəncə və Bakıda qarmon tədrisilə məşğul olurlar. Bu mehriban insan yetirmələrinin hamisinin qəlbində sevimli Amalya müəllimədir. Bakıda çalışdığı zaman hazırladığı tələbələrdən Aydın Əliyev, Vüqar Babayev, Zeynal Zeynalov, Elmar Babayev, Azər Rzayev əsl peşəkar musiqiçidirlər. Amalya xanım tələbələrinin not əsərləri çalmasına xüsusi diqqət yetirmışdır.

A.Hüseynova 1992-1993-cü illərdə “Lalə qızlar anmasblı”nda çalışaraq iki dəfə Türkiyədə səfərlərdə olmuşdur.

Həmin dövrdə dəfələrlə Qarabağda döyük bölgəsinə konsertlərə gedən bu ansamblın tərkibində A.Hüseynova solo çıxışları ilə əsgərlərimizi sevindirmiştir.



Aydın Əliyev

Əliyev Aydin Əkbər oğlu 1962-ci il oktyabrın 2-də Bakı şəhərində anadan olub. 1970-ci ildə 116 sayılı orta məktəbin birinci sinfinə daxil olub. Elə həmin ildə atası balaca Aydını Xəzər Dənizçiləri Mədəniyy-

yət Evinin Əhmədli qəsəbəsindəki filialının qarmon sinfitnə qoyur. Ata Aydının müəllimi canıyanan insan, vicdanlı şəxs, peşəsinin vurğunu, əsl pedaqoq Amalya Hüseynovanın olması bu uşağın gələcəkdə peşəkar musiqiçi, tanınan sənətkar olacağına zəmin yaratmışdır.

Xoşbəxtlikdən qarmon sinfinə Aydının müəllimi canıyanan insan, vicdanlı şəxs, peşəsinin vurğunu, əsl pedaqoq Amalya Hüseynovanın olması bu uşağın gələcəkdə peşəkar musiqiçi, tanınan sənətkar olacağına zəmin yaratmışdır.

Amalya xanım Aydını övladı kimi əzizləmiş, onun yaxşı bilik alması və not tədrisi qayğısına qalmış, xalq musiqisi incilərini ona sevə-sevə öyrətmişdir.

Bu gün ötən günləri hörmətlə xatırlayan müəllim-şagird bir-birlərinin haqqında ürək dolusu danışır, Aydın müəlliminin zəhmətini itirməyib təşəkkür edir, Amalya xanım ən əziz və sevimli şagirdi ilə fəxrlənir və qürur hissi keçirir.

Aydına ilk dəfə 1968-ci ildə qarmon alınıb. Əslində onun ilk müəllimi Bəylərxan olub. O, Aydına evdə dərs keçirmiş.

Əkbər kişinin evində dəf, nağara və tütək alətləri varmış. Özü bu alətlərdə mükəmməl çalışmış. Əkbər başqa sahədə çalışsa da musiqi ilə də məşğul olurdu. Aydın balaca vaxtlarından evlərində gördüyü zərb alətlərini və tütəyi sərbəst olaraq öyrənməyə çalışmış və buna nail olmuşdu.

1976-ci ildə atası Aydını H.Z.Tağıyev adına toxuculuq fabrikinin Mədəniyyət Sarayındakı "Sahil" adlanan özfəaliyyət xalq çalğı alətləri ansamblına gətirir. Sonralar məşhur musiqiçi kimi tanınan klarnetçalan Məşədi Məhəmməd, nağaraçı Elşən Qasımov da bu özfəaliyyət kollektivindən peşəkar ifaçılığa vəsiqə alıblar.

Aydın 1976-1978-ci illərdə "Sahil" ansamblında çalmışdır. Ansamblın bədii rəhbəri tarzən-pedaqoq Ağaqqardaş Mürşüdov Aydının bacarığını görüb ona xüsusi qayğı göstərirdi.

Əkbər ata Ağaqqardaş müəllimdən bütün muğamlarımızı Aydına öyrətməsini xahiş edir. Ağaqqardaş müəllim ansamblın məşqlərindən əvvəl əlavə vaxt ayıraraq tarda çaldığı muğamları bütün şöbə və guşələrlə birlikdə Aydına öyrədir. Əbəs deyil ki, çəkilən zəhmət hesabına Aydın Əliyev muğamlarımızı tamam-kamal bilir və qarmonda onları əla ifa edir. XXI əsrə bu sənətkar qarmon musiqi alətilə muğamlarımızın dolğun, təsirli, doğru-düzgün çalış, təhvıl verən ifaçılar sırasında özünə əsas yer tutur.

1975-ci ildən A.Əliyev toy sənətciləri sırasına qoşulub, tədricən sənətkarlar arasında tanınıb və çox yerlərə dəvət olunub.

1978-1981-ci illərdə Televiziya və Radionun musiqi kollektivlərin-

də, Xalq artisti tarzən Baba Salahovun rəhbərlik etdiyi "Araz" xalq çalğı alətləri ansamblında çalan Aydın böyük təcrübə qazanır.

Çalışdığı müddətdə məşhur müğənniləri müşayiət edir, solo hissələr çalır, musiqiçilər arasında da çox tanınır.

A.Əliyev 1986-1991-ci illər ərzində Mədəniyyət və İncəsənət Universitetində təhsil alır və qiyabi yolla mədəni-maarif fakültəsini bitirir.

Sənətkarımız 1986-1989-cu illərdə dünya şöhrətli müğənni, xalq artisti Zeynəb Xanlarovaya məxsus xalq çalğı alətləri ansamblında çalmışdır. Bu müddət ərzində musiqi heyətinin tərkibində Azərbaycan rəyonlarında, SSRİ-inin ən böyük şəhərlərində, 1989-cu ildə Danimarkada konsertdə olan Aydının sənəti daha da yetkin olur və mükəmmələşir.

Onun xarici ölkəyə ilk səfəri isə 1984-cü ildə Almaniya Federativ Respublikasına olmuşdur.

Universitetdə təhsil aldığı zaman ictimai, mədəni-kütləvi işlərdə çalışmış, musiqiçi kimi sevilmiş, IV kursda ona "Tədriz Teatri"nda xalq çalğı alətləri ansamblı yaratmaq tapşırılmışdır. O, bunun öhdəsində bacarıqla gəlmış, Mələkxanım Əyyubova və Zahid Quliyevi ansambla solist gətirmişdir. Ansambl Şirvan və Qarabağ bölgəsində, Şuşa şəhərinin özündə konsertlər vermişdir.

A.Əliyev bir zamanlar təhsil aldığı qarmon kursunda 1980-1981-ci illərdə dərs demişdir. İfaçılıq və müəllimlik Aydının həyatında və sənətində vəhdət təşkil etmişdir. O, 1983-1987-ci illərdə əvvəlki adı Fiolotov, sonrakı adı Çingiz Mustafayev olan Mədəniyyət Evindəki qarmon sinfində müəllim olmuşdur.

Xalq artisti, bəstəkar-cazmen, fenomen musiqiçi R.Babayev (1936-1994) qarmonçalanlar H.Həsənov, X.Cəfərovdan başqa Aydınla da işləməyi xoşlarmış.

1991-1994-cü illərdə A.Əliyev R.Babayevin rəhbərlik etdiyi kollektivdə çalışmışdır. Hal-hazırda Milli Konservatoriyanın rektoru, xalq artisti, bəstəkar Səyavuş Kərimi də həmin orkestrdə bir zamanlar fəaliyyətdə olub. Bu gün də Aydın S.Kərimi ilə müntəzəm yaradıcılıq əlaqələrindədir.

A.Əliyev Türkiyə, Norveç, İsveç, Hollandiya (2 dəfə), Belçika, İtaliya, İsveçrə, Kanada, Danimarka (2 dəfə), Skandinaviya ölkələrində səfərlərdə olmuşdur.

YUNESKO-nun səlahiyyətli nümayəndəsi, Fransanın Paris şəhərində yaşayan, dönyanın ən qədim musiqisinin elmi araşdırıcısı və təbliğatçısı olan, xüsusilə Şərq mədəniyyətini öyrənen Jan Dürinq 1997-ci ildə Bakıya gələrək Aydının ifasında Azərbaycan müğəmlərini, qədim

xalq oyun havalarını diskə yazaraq aparmış, klassik musiqi nümunəsi kimi ən böyük ölkələrdə yaymışdır. Bu iş öz-özlüyündə Aydın və bütünlükdə işe Azərbaycan qarmon ifaçılığı üçün böyük müvəffəqiyyət sayıyla bilər.

J.Dürinq Aydının çalğısını klassik formada, yalnız dəfin müşayiəti-lə istəmişdir. Kompakt diskə yazılmış bu ifalar 1898-ci ildə Azərbaycan radiosunun fonduna da qəbul olunmuşdur.

Qeyd etdiyimiz diskin uğuru hesabına A.Əliyev 2002-ci ildə YUNESKO xətti ilə keçirilən "İpək yolu" adlı, dünya xalqlarının folklor musiqisi festivalında iştirak edib və bu böyük tədbirin diplomantı olub.

Amerikada yaşayan məşhur musiqiçi Yayomanın orkestrinin festivalın iştirakçısı olması bu böyük əhəmiyyətli tədbirin dəyərini xeyli artırılmışdır.

Aydın Əliyev adı çəkilən tədbirin 52 gün iştirakçısı olmuş, Amerikada və Avropa ölkələrində konsertlərdə çalmışdır.

2003-cü ildə keçirilən "Şərq musiqisi festivalı"nda iştirak üçün Jan Dürinqin dəvətiylə Tayvan ölkəsinə gedən Aydın xalq artisti, tarzən M.Müslümov, əməkdar artist, kamancacı F.Dadaşov və xanəndə, əməkdar artist Zabit Nəbizada ilə çıxış etmiş, özünün solo ifasını da göstərmişdir.

Sevimli qarmonçumuz müxtəlif zamanlarda müğənnilər, A.İslamzadə, M. Bağırzadə, B.Dadaşova, N.Dostəliyeva və başqaları ilə yoldaşlaq edərək toyulara və konsertlərə getmişdir.

2006-cı ildə A. Əliyev "Səda" ansamblının tərkibində əməkdar artist N.Dostəliyeva ilə Rusiyada və Türkiyədə konsertlərdə olmuşdur.

Bütün sənət fəaliyyəti boyu o, klassik qarmon ifaçılığı yolunu tutmuş, Ə.Əliyev, T.Dəmirov, M.Ağayev, A.Abbasovun sənəti əks olunmuş lent yazılarından bəhrələnmişdir.

1984-1985-ci ildə Aydın böyük sənətkar Abbas Abbasovla (1924-1997) sənət əlaqələri quraraq ondan 100 ədədə yaxın rəqs havası öyrənib. A.Abbasov klassik qarmon ifaçımız, xalq oyun havalarını və müğamlarımızı incəliklərinə qədər bilən şəxs idi. Bu gün sevimli sənətkarımız bu dünyada olmasa da onun bildikləri, musiqi inciləri hal-hazırda da, gələcəkdə də gənc musiqicilərə lazım olacaq deyə Aydın maqnitafon lentlərində və hafızəsində qoruyur.

Son dövrlərdə qarmon sənətinə gələn gənclər A.Əliyevin evinə tez-tez gəlib ondan dərs alır, bilmədikləri ince mətləbləri öyrənirlər. Bütün bunları Aydın müəllim təmənnasız edir.

Mərhum atasının tövsiyəsi, nəsihəti və vəsiyyətinə görə T.Dəmirovun sənət yoluna, yaradıcılığına məhəbbətlə yanaşan, həmişə ustاد sə-

nətkarlardan öyrənən Aydın bu gün də bu işə sadiq qalır.

O, ustadın həyat aə yaradıcılığı haqqında ciddi araşdırmaqlar aparır, bəzi anlarda mətbuatda və efirdə onun yaradıcılığını işıqlandırır. Aydın 2006-cı illin əvvəllərində öz vəsaiti hesabına T.Dəmirovdan biziə yadi-gar qalan müğam ifalarını və oyun havalarını kompakt diskə kbçürtür-müşdür. Məqsəd budur ki, gənc musiqiçilərimiz bu sərvətdən bəhrə-lənsinlər.

A.Əliyev Teyyub yaradıcılığı haqqında elmi iş üzərində çalışır.
Biz isə uğurlar diləyirik.

1941-1945-ci illər Sovet-Alman müharibəsin-dən sonrakı dövrdən başlayaraq müasir zama-nımıza qədər qarmon ifaçılığına xidmət etmiş sənətçilərimiz haqqında ümumi məlumat

Müharibə bitəndən 1950-ci illərə qədər və ondan sonrakı dövrdə əyalətlərmizdə elə qarmonçalanlarımız olub ki, Respublika miqyasında deyil, daha çox yaşadıqları bölgələrdə tanınmışdılar.

Belə sənət adamlarının geniş miqyasda tanınmamalarının səbəbi onların radionun fondunda lent yazılarının olmaması idi. Musiqiçilərin Bakı ilə müntəzəm əlaqədə olma imkansızlığı, həm də radionun fondua çoxlarının fasını yazış istifadə etmənin mümkünüzlüyü bunun səbəbələrindən olmuşdu. Təbii ki, o zamanlar təbliğat vasitəri indiki qədər geniş inkişaf etməmişdi.

Bölgələrdəki ifaçılarımız bayram şənliklərində, toy-büsət anlarında öz sənətlərilə xalqımıza xidmət etmişlər. Borcumuz onların xidmətini qiymətləndirmək və heç vaxt unutmamaqdı. Tarixi mərhələlərə bölgə-rək aşağıdakı siyahıda onların adlarını qeyd edirik.

1950-ci illərə qədər və ondan sonrakı dövr

Salyan: Rza Şıxlarov, Əflatun Ağayev, Saleh Nəzərov, Əlisahib Da-daşov, Sadıq Sadıqov, Elman Bədəlov, Çingiz Qurbanov.

Neftçala: Kor Nəcəf, (o, həm də balaban, tütək, zurna ifaçısı olub), Adil Nəcəf oğlu, Əliağa Rəhimov, Həqiqət Qurbanov, Əlidəmir Kəri-mov, Kor Niftulla, Əzizağa Əzizov, Nəriman Dadaşov.



Ustad qarmonçu Rza Şıxlarov Salyan sənətkarları ilə

Sabirabad: Mehdi Vəlixanov, Rizvan Mirzəyev,

İmişli: Tapdıq Abbasov, Abbas Məmmədov, Hacıbaba Orucov, Əli, Sabir, Tofiq Fərəcov.

Saatlı: Rza, Vaqif.

Əlibayramlı: Məmməd Kərim.

Cəlilabad: Rza.

Lənkəran: Kor Əmin, Mahmud Xalaoğlu, Məmməd Hüseyn Abdullayev.

Masallı: Əlihüseyn Niftiyev, Kor Balayar.

Ağsu: Şirvan Mahmudov, Kor Mirzə.

Göyçay: Molla İbrahim, Alagöz Abakarova, Kor Sabir.

Ağstafa: Züleyxa, onun oğlu Vahid.

Gəncə: Xəlil, Yusif, Məhərrəm, Nadir, Zülfüqar Rzayev, Yaqub Rübabə oğlu.

Şəki: Şamil Mustafazadə.

Naxçıvan: Müzəffər, Kor Qurban.

Şərur: Bahəddin, İdris.

Laçın: İsmayıł Quliyev.

Ağcabədi: Bakır İbadov, Fəxri, Rafiq.

Füzuli: Bəylər Əhmədov, Emin.

Şuşa: Tapdıq Zeynalov.

Ağdanı: Əli Quliyev, Yelmar Zeynalov, Arif Məmmədov, Yusif Yusifov, Şirin Allahverdiyev, Kamil Həsənov, Müzəffər.

**Qərbi Azərbaycan (Uluxanlı kəndi): İsa Cəfərov.
İsmayıllı: Əli Kəntər, Qaysı xanım, Xanım bacı, Peykər xanım.**

Onu deməliki ki, II Cahan müharibəsindən sonra dinc həyatın bərpası, iqtisadiyyatın, elmin, incəsənətin, mədəniyyətin inkişafı dövründə ifaçılıq sənətimizdə də çiçəklənmə mərhələsi başladı. Qarmon ifaçılığında böyük sənətkarların önə çıxması bu sənəti inkişafa apardı.

Kitabımızda adını böyük saygıyla çəkdiyimiz Məmmədağa Ağayevin xidmətini qeyd edərək bildirmişik ki, həmin dövrdə o, qarmon çalğısına yeni sərgi, təzə ifa texnikası, iti barmaqlar, cəldlik və məharət gətirdi.



**Uzun illər Ə.Bakıxanovun rəhbəri olduğu
X.Ç.A. ansamblının üzvü olmuş Musa Həsənov**

1960-cı illərdə bu yolu daha qabarıq, daha yüksək səviyyədə göstərən, məharətli çalğı ilə meydana çıxan Zakir Mirzəyev, Vaqif Şixiyev, Teyyub Teyyub oğlu, Aftandil İsrafilov və Həmid Haqverdiyev oldular. Bu çalğıçılar yeni ifa imkanları mənimseyərək, texniki cəhətdən inkişaf etmiş daha zəngin peşəkar üsluba nail oldular. Bununla belə bu sənət adamlarının hər birinin ifasının öz ətri, öz dəsti-xətti, özünəməxsus ifaçılıq qaydaları var idi. Həmin qarmonçalanın hər biri düzgün inkişaf yolu tutaraq öz peşələri üzərində ciddi işləyən cavanlar idi.



Səhnədə keçən gənclik illəri. Afdandil İsrafilov və
Tahir Hüseynov. 1965



Şəkildə soldan ikinci Həmid Haqverdiyev sənət dostları arasında

Bu gənclər bir-birinin sənətinə və şəxsiyyətine hörmətlə yanaşırıldılar.

Bu kimi sənətkarlarımdan başqa 1960-cı illərin sonlarında və 1970-ci illərdə Bakıda və rayonlarda kamil, bacarıqlı qarmonçalanlar yetişmişdi. Aşağıda adlarını göstəririk:

Bakı: Xeyrulla Dadaşov, Kamil Vəzirov, Əlibala Ağayev, Vaqif Nəsrullayev, Firuz Eyvazov, Vaqif Əsədov, Vaqif Əliyev, Sənan Dadaşov, Rəfail Orucov, Tamilla Babayeva, Fərhad Salamov, Fərhad Vahaboglu, Xanlar Məlikov, Malik Paşayev, Vahid Təhməzov, Hüseyn Həsənov, Vəzife Eyvazova, Qulam Nəzərov, Rafiq Əsgərov, Gövhər Rzayeva, Faiq

Əlibalayev, Baxışəli Əliyev, və başqaları.

Salyan: Aslan İlyasov, Həsənağa Sadıqov,

Neftçala: Firuz Babaşov, Davud, İlyas.

Hacıqabul: Sabir Bağırov, Sahib Haqverdiyev.

Əlibayramlı: Afət Şirəliyev, Mürvət Verdiyev, Arif Əliyev.

Sabirabad: Balaxan Alişov, Mirseyid Nəsirov, Hacı Vaqif.

Saatlı: Tahir.

Masallı, Abutalib Sadıqov və Fərahim Sadıqov qardaşları (sonralar təhsil alaraq Bakıda yaşayırlar)

Lənkəran: Ramiz Abdullayev, Ağami Mahmudoğlu, Ağadadaş Mahmudoğlu.

Sumqayıt: İlyas İlyasov.

Cəbrayıł: Elman Həsənov.

Ağdam: Fazıl Yusifov, Çingiz Əliyev, Vaqif Məmmədov.



Mahir qarmonçu Həmid Haqverdiyev

(1947-1980)



Gözəl sənətkar İlyas İlyasov
zami.

Laçın: Lənkəran Səlimov, Saday Qəmbərov, Novruz Aliyarov, Vaqif Nağıyev.

Biləsuvar: Şərifəğa Quliyev, Allahyar Əliyev,

Ordubad: Rəhman.

Ağcabədi: Yusif.

Füzuli: Rasim Bəylər oğlu, Rasim Emin oğlu.

Təbriz: Rəhman Əsədullahi.

Borçalı, Hümmət Məmmədov.

Basar Keçər: Abbas Qasımov.

Gədəbəy: Xanlar Sarı oğlu.

İsmayıllı: Əsman Əliyev, Zabit Babayev.

Bərdə: Məmili, Əşrəf Məmmədov, Rza Babayev.

Ağstafa: Əhliman Biləndərov, Əsgər Həsənov, İslam Süleymanov.

Astara: Əyyub Qəmbərov, Bəxtiyar, Cəlal.

Gəncə: Ənvər Məmmədov, Məcid Məmmədov, Kor Zahid, Vahid Tağıyev, Valeh Əsədov, Elmdar Müssenayev, Füzuli Məmmədov.

Qax: İsa, Əhmədiyyə, Paşa, Seyid, Kəraməddin.

Zaqatala: Oruc.

Göyçay: Əhliman Zabitoğlu: Vaqif Məhərrəmov.

Siyəzən: Əmiri, Vahid Nizami.



Faiq Əlibalayev



**SSRİ xalq artisti, məşhur müğənni
Zeynəb Xanlarova və Faiq Əlibalayev
konsertdə**

1980-cı illərdə daha çox tanınan qarmonçalanlar



Böyükəğa Qurbanov və Elçin Əhədov

Bu illərdə qarmon ifaçılığımız xüsusi vüsət aldı.

Göstərilən siyahıda təkcə Bakı deyil, əyalət ifaçılarını da əhatə etməyə çalışmışıq.

Xanlar Cəfərov, Etibar Qasımov, Böyükəğa Qurbanov, Vaqif Bağırov, Aydın Əliyev, Şəmsi Ağamaliyev, Nizami Əsgərov, Zeynal İsayev, Məmmədağa Aşıq Şakir oğlu, Zahid Məmmədzadə, Faiq Süleymanov, Vaqif Gözəlov, Pünhan Şahtaxtlı, Elçin Abbasoglu, Vahid Abbasov, Manaf Rzayev, Akif Yəhyayev, Xoşbəxt Məmmədov, Namus, Aydın Bədəlov, Kamal Məlikli, Əliş Gəncəli, Azər İbrahimov, Nadir Novruzov, Bəybala Əzizov, Təvəkkül Tağıyev, Rəşid Qorsuyev, Aslan Aslanov, Ağahüseyn Səmədzadə, Sərxan Abiyev, Akif Rəhimov, Natiq Şirinov, Vaqif Rəhimov, Tahir Zakirov, Nəsimi Məmmədov, Yaşar Haqverdiyev, Zahir Mustafayev, Rövşən Mustafayev, İlham Abdullayev, Həmyə Siyəzənli, Nadir Yəhyayev, Hacı Kamal, Akif Bədəlov, Mürsəl Məmmədov, Süleyman İlyasov, Rauf Mürsəlov, Ənvər Əhmədov, Nazim Fərəcov, Rövşən Baskallı, İlham Əliyev, Hafiz Ağayev, Səbuhi Nəzərov, Elşən Rzayev, Elçin Ağdamlı.



"Xəzər"
instrumental
ansamblin
rəhbəri

Faiq
Süleymanov

Ustad
Zakir
Mizzəninin
yestirməsi
Müşfiqə
Acıfqızı





Musa Həsənovun yetirməsi Etibar Qasimbəyli.
Gözəl orenjemançı, "Koroğlu" vokal-instrumental
ansamblının bədii rəhbəri.



Şəmsi Ağamalçyev



Vagif Əliyev

**1990-cı illərdə mahir qarmonçalan
kimi tanınanlar**

Ənvər Sadiqov, Nəhməd Hüseynov, Elçin Yunusov, Natiq Mırzəyev, Elçin Dəvəçili, Baba Cabbarov, İkram Əliyev, Nadir Aliyarov, Natiq Babayev, Gülbahar Məmmədzadə, Teymur Əhmədoğlu, Elşən Daşaşov, Səftər Zeynalov, Etibar Məmmədyarov, Natiq Yəhyayev, Elşən Sadıqov, Mail Quliyev, Rahib Şirinov, Tariyel Rüstəmov, Sərvər Siyəzənli, Şahlar Salyanlı, Ənvər Həsənov, Fazil Hüseynov, Nazim Yadi-garov, Telman Cəfərov, Vaqif Məmmədov, Zahid Mürsəlov və b.



Azər İbrahimov. O həm də qarmon alətinin
düzəldilməsi və təmiri üzrə peşəkar ustadır



Gülbahar Şükürlü



**Gülbahar Şükürlünün yetirməsi, Şuşa
Musiqi Texnikumunun 2007-ci il məzunu
18 yaşlı Aniyə Nəzərli**

2000-ci illərin mahir qarmon ifaçıları

Gülbahar Şükürlü, Zakir Rzayev, Hacı Pərviz, Əhədov, Xəqani Məmmədov, Ramil Nağıyev, Seymur Babaşov, Pərvin Həsənov, Zülfüyyə Abbaszadə, Orxan Mirnatiqoğlu, Gündüz Hüseynov, Aslan Məhəmmədov, Mikayıł Rəhmanlı, Zakir İsmayılov, Əhməd Siyəzənli, Namin, Aslan Məhəmmədli, Arif Nəzərli, Xatir Osmanov və b.

Qarmonda Aşıq havalarının ən mahir ifaçıları

**Məmili Bərdəli, İsləm Süleymanov, Vəsif Ziyadoglu, Elçin Yunusov,
İsmayıllı Gəncəli (Şaloxo İsmayıllı), Mail Gəncəli, Hamlet, Məhəmməd
Eyyubov, Rafiq Abbasov, Nizami Əsgərov, Əhliman Zabitoğlu**

Xalqımızın həyatı və məişətinə, musiqi mədəniyyətinə qarmon ifaçılığının həmişəlik daxil olmasını sübut etməyə bir daha ehtiyac olmasada, bir faktı da deməyi özümüzə borc bilirik. Xalq artistləri Niyaməddin Musayev, Səkinə İsmayılova, Səfa Qəhrəmanov, Mələkxanım Əyyubova, Nisə Qasımovə, əməkdar artistlər Baloğlan Əşrəfov, Cavanşir Məmmədov, Kənül Xasiyeva, Aygün Bəylər, Elza Seyidcahan, ustad xanəndə, mərhum Səxavət Məmmədov: Hüseyn Həsənov, Vaqif Əssədov, Adil Vəliyev (hal-hazırda Hollandiyada yaşayır), Vidadi Bərdəli: Lalə Dadaşova, Fatimə İrzaquliyeva, Almaz Orucova, Dünyamalı Saraklı, Ayaz Qasımov, Aşıq Zülfüyyə, Aşıq Vüqar sənətə qarmon çalaraq gəlmışlər.

Musiqi tariximizə diqqətlə nəzər salsaq dediklərimizin dönə-dönə şahidi olarıq.

Şirvanlı aşiq məktəbinin nümayəndəsi 1905-ci ildə Göyçayın Bəydövül kəndində anadan olub, 1947-ci ildə dünyasını dəyişən Aşıq Mürsəl (Aşıq Şakirin ustadı) də qarmon çalırmış. Ağsu rayonunda yaşayıb-yaratmış Aşıq Şamil (1937-1984) də qarmon ifaçısı kimi tanınır. Respublikanın xalq artisti, Prezident təqaüdçüsü, məşhur qaboyçalan Kamil Cəlilov musiqi aləminə qarmon ifaçısı kimi gəlmışdır. O, uzun illər bu sənət üzrə dərs demişdir.

Yaxşı klarnet ifaçısı kimi xalq arasında tanınan və sevilən Nəsibul-



**Mərhum xanəndə
Səxavət Məmmədov**

lah Nəsimullayev və mərhum Əlibala Nuriyev vaxtilə çox mahir qarmonçu idilər.

Nadir səsə, aydın tələffüz və diksiyaya malik olan, Azərbaycan radiosunda diktör işləyən, televiziyyada tarixi əks etdirən verlişlərdə kadrarxası mətnləri səsləndirən, xarici ölkə filmlərinin televiziya dublyajında səsini eşitdiyimiz Respublikanın əməkdar artisti Bəxtiyar Şərifzadə musiqi təhsili almış, incəsənət aləminə qarmon sənətçiliyindən daxil olmuşdur.

Respublikamızın adlı-sanlı şairləri, memarları, heykəltaraşları, həkimləri, mühəndisləri, aktyorları, rejissorları və başqa sahə adamlarından neçəsi uşaqlıq və gənclik illərində könüllərini musiqiyə qarmon çalaraq vermişlər.

Dünya xalqlarının ritmlərini milli alətimiz dəf ilə səsləndirməyi bacaran və Azərbaycan ritmlərini xarici ölkələrdə ustalıkla göstərən, təbliğ edən mərhum Əzizəga Nəcəfzadənin yetirməsi Mahmud Salah son dövrlərdə sənətə gələn xanəndələrimizin əksəriyyətinə ritm tutmaq, qaval çalmaq qaydalarını öyrətmişdir. O, ritmlərimizin tədrisilə məşğul olan müəllimlərimizdən biri kimi musiqi ocaqlarında çalışır. Mahmud Salah uşaqlıq və gənclik illərində qarmon da çalırmış.



Azərbaycan radiosunun diktoru, əməkdar artist (2006) Bəxtiyar Şərifzadə



*Aşağı
havalara
ifaçılardan
biri
Nofiq
Şirinov*



Şuşa Məsiqli Texnikumunun 1999-cu II məzunu
Vəsif Hacıyev.

O, 2004-cü ildən həmin texnikumda müəllim işləyir

Aşıq havalarının mahir ifaçılarından biri

Səmədov Vasif Ziyad oğlu 1960-cı il oktyabr ayının 1-də Tovuz rayonunda anadan olub. O, 1968-ci ildə birinci sinfə daxil olub, 1978-ci ildə orta məktəbi bitirib.

Ziyad Niyaz oğlu Səmədov xanəndəlik sənətində mahir olduğu üçün el-obanın toy-büsətində, el şənliliklərində oxuyaraq dərin rəğbat qazanıb. Balaca Vasif bunları gördükcə musiqiyə sonsuz həvəs göstərirdi. Atası Vasifin həvəsini görüb onu Tovuz şəhərindəki pionerlər evinə qarmon dərməyinə gətirir. Vasif 1970-1972-ci illərdə Vahid müəllim-dən qarmon sənətinin ibtidai çalğı qaydalarını öyrənir. 1972-ci ildə Vasif Tovuzdakı Musiqi Məktəbinə daxil olaraq təhsil aldığı beş il ərzin-



*Sazla qarmonun deyişməsi.
Vasif Ziyadoğlu və Aşıq Dəsəzər*

də nümunəvi şagird kimi tanınır, tədris programını layiqincə yerinə yetirərək 1977-ci ildə oranı bitirir.

Vasif uşaqlıqdan milli musiqimizə, aşiq havalarına xüsusi həvəs göstərmişdir. Onun doğulduğu, boyra-başa çatdığı Tovuz aşiq sənətini sevə-sevə yaşıdan elimiz, obamızdır. Bura el aşıqlarının yurdudur. Toy-larda həmişə aşıqlar səs-səsə verib oxumuş, dastanlar söyləmiş, saz ha-

valarını böyük şövqlə çalmışlar. Tovuzun bütün toyalarında zaman-zaman aşıqlar çalıb oxumuşlar. Kiçik yaşılarından aşığın sazını, sözünü dinləyən, el havalarından bəhrələnən Vasifin canı-qanı elə bu sənət nü-unələrindən yoğrulub. Atasının toyarda həvəslə oxuduğu aşiq mahniları da balaca Vasifin hafızasına hopmuşdu. Beləliklə qarmon ifaçılığına iyiyələnən Vasif daim saz havalarını məhəbbətlə çalmış, tədricən aşiq sənəti nümunələrini qarmonda məharətlə dilləndirənlərdən biri kimi məşhurlaşmışdır.

Doğrudan da aşiq musiqisi V.Ziyadoğlunun qanında, genindədir. Onun repertuarında xalq oyun havaları, müğamlarla birlikdə aşiq melodiyaları əhəmiyyətli dərəcədə yer tutur. Bu melodiyaları sənətkar qarmonda elə dilləndirir ki, dirləməkdən doymursan.

El toyalarında, rayon səviyyəsindəki konsertlərdə Vasif məhəbbətlə çaldığı aşiq havalarına görə alqışlar qazanır. Bu havaların hamısı el sənətkarının qarmonunda zəngin çalarlarla səslənir.

Vasif Səmədov üç övlad atası, gözəl ailə başçısıdır.

Bütün anlarda Vətənin və xalqın xidmətində

XIX əsrin sonlarından, XX əsrin əvvəllərindən Gəncə şəhərində qarmon ifaçıları olmuşdur. Bu sənətkarların hər biri öz dövründə sədəqətlə musiqi mədəniyyətimizə xidmət etmişlər.

1950-ci illərdə Mədəniyyət saraylarında, 1960-cı illərdə musiqi məktəblərində, 1980-ci ildən Musiqi Texnikumunda qarmonun tədris olunması Gəncəbasar elində bu sənətin çiçəklənməsinə, geniş intişar tapmasına imkan yaratmış, yaxşı sənətkarlar yetişmişdir.

Onlardan biri haqqında söhbət açırıq. Mətləb Qəzənfər oğlu Abdullayev 1959-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1969-cu ildə 4 sayılı uşaq musiqi məktəbinə daxil olub 1974-cü ildə yaxşı qiymətlərlə bitirmişdir. Məktəb illərində özünün fitri istedadı ilə fərqlənmiş, Gəncədə keçirilən müsabiqələrin əksəriyyətində qalib olmuş, laureat adını almışdır.

Respublika miqyasında keçirilən uşaq kollektivlərinin baxış-müsabiqəsində iştirak edərək uğurlar qazanan Mətləb "fəxri fərman"lar almışdır.

1974-cü ildə Sankt-Peterburq şəhərində keçirilən "22-ci musiqi festifikasi"nda laureat adını qazanaraq Gəncəyə dönen Mətləb Qəzənfər oğlu öz doğma elinə sevinc, fərəh, baş ucalığı getirmişdir.

Konsertlərdə müntəzəm çıxışları, festifallarda, müsabiqələrdə iştirakı bu istedadlı oğlanın gələcək sənət yollarının ilk cığırları idi. Bundan başqa M. Abdullayev

Moskvada, Rostovda, Oryolda keçirilən "Azərbaycan günləri" devizi altında təşkil olunmuş uşaq musiqi kollektivlərinin konsertlərində xüsusi fərqlənmiş, "fəxri fərman"lar almışdır.

O, 1983-cü illerdə Gəncə Musiqi Texnikumunun qarmon ixtisası üzrə bitirmiştir.

Mətləb Abdullayev 1989-cu ildə H.B. Zərdabi adına Gəncə Dövlət Universitetini bitirərək müəllim ixtisasına yiyələnmişdir.

Gəncədə ziyalıların sevimli ocağı olan "Alimlər Evi" vardır. Burada müxtəlif kurslar, dərnəklər, bədii kollektivlər fəaliyyət göstərir. M. Abdullayev "Alimlər Evi"ndə 1979-cu ildən qarmon sinfində müəllim işləmişdir. Özünü nümunəvi işçi kimi təsdiq edən Mətləb müəllim işlədiyi mədəniyyət və maarif ocağında müdir müavini vəzifəsinə irəli çəkilmişdir. O, 1992-ci ildən Gəncə "Alimlər Evi"ndə direktor vəzi-



Mətləb Abdullayev

fəsində çalışır. Hansı işdə çalışmasından asılı olmayaraq M.Abdullayev sevimli qarmonundan ayrılmamış, ifaçılıq sənətini çox böyük məhəbətlə davam etdirmişdir.

Mətləb öz ifalarından ən gözəl seçmələri lənlərə yazdırılmışdır. Onun çaldıqları yazılmış dörd kasset işiq üzü görmüşdür.

M.Abdullayev dəfələrlə döyüş bölgələrində zabitlər və əsgərlər qarşısında konsertlər vermişdir. 1990-cü illərin əvvəllərində, müharibənin ən ağır çağlarında belə çəkinmədən ən qaynar nöqtələrə konsert briqadaları aparmış, öz solo ifalarını da təqdim etmişdir. Əsgərlərə bayram günləri aparılan sovqatların toplanıb ünvanına çatdırılmasının təşkilatçılarından biri də Mətləb müəllim olmuşdur.

Azərbaycan Milli Ordusu yaranarkən, qızğın döyüşlər aparılan vaxt M.Abdullayev şəxsi qazancından, maaşından neçə illər ərzində müntəzəm olaraq "Müdafıə Fonduna" köçürmələr etmişdir.

O, əsl vətənpərvər, xalq təəssübkeşidir. Qəlbi millət sevgisilə döyüñən bu ləyaqətli insan ifaçılıq sənətimizin inkişafı naminə hünərli bir yolun davamçısıdır. O, qarmonda muğamları, bəstəkarlarımızın əsərlərini, el havalarını, o cümlədən aşiq musiqilərinin ən geniş yayılmış nümunələrini konsetrlərdə, bayram tədbirlərində, el şənliklərində böyük ustalıqla təbliğ edir.

Mətləb müəllim yaxşı həmka, gözəl sirdaş, sadiq dost və nümunəvi ailə başçısıdır.



O musiqi üçün doğulub

Musiqi canımdadı,
Onsuz canım yox!
Musiqi qanımdadı,
Onsuz qanım yox!
Məsləkmimdə, ruhumda,
Sönməyən xoş arzumda,
Onusuz arzum yox!
Bəzən ruhdan düşəndə,
Ən çətin anımdadı,
Onsuz anım yox!
Bu gün məni yaşıdan
Çağdaş zamanımdadı
Onsuz zamanım yox!
Dinimdə, imanımda,
İnamımda, oxunan
“Quran”ımda, ən xoş məramımdadı.
Onsuz məramım yox!

Musiqi həyatımda
 Aldığım mükafatımda,
 Mənə çatan ənamımdadı,
 Onsuz ənamım yox!
 Məni çəkib aparan,
 Ömür karvanımdadı,
 Onsuz karvanım yox!
 Dünyamda, dövranımdadı,
 Onsuz dövranım yox!
 Musiqi bu yaşımda,
 Həmişə yaddaşımda,
 Hər addımda, qarşımda,
 Hər xeyrimdə, hər yaxşımda,
 Onsuz yaxşım yox.

Canı, qanı, nəfəsi, sonsuz
 həvəsi, qəlbinin hərarəti,
 ürəyinin məhəbbəti musiqi-
 yə dənən həyatı və fəaliy-
 yəti, hər bir zəhməti musiqi-
 yə bağlanan Ənvərin ömür
 və sənət yoluna işiq salaq.

Sadıqov Ənvər Hidayət
 oğlu 1966-cı il aprelin 30-da
 Bakı şəhərində ziyanlı ailə-
 sində anadan olub.

Bu nəslin genində elm və
 incəsənət həmişə özünü bi-
 ruzə verib. Şəcərənin nüma-
 yəndələri istedadlarını əsa-
 sən elm və maarif sahəsinə
 həsr ediblər.

Ənvər öz şəcərəsinin ilk
 musiqicisidir. O, 1973-cü il-
 də 63 sayılı Orta Ümumtəh-
 sil məktəbin birinci sinfinə
 daxil olub və 1983-cü ildə
 təhsili başa vurub.

Valideynləri Ənvərin ən kiçik yaşılarından musiqi duyumunu hiss
 edirmişlər. Beş yaşı olanda bu uşağın istedadı daha çox özünü biruzə



Əməkdar artist (2007)

Ənvər Sadıqov



*Virtuoz sənətçi ilə gənc
qarmonçunun dostluğunu.
Əməkdar artist Ənvər Sadıqov
və Mikayıl Rəhmanlı*

yir. Evdə müntəzəm olaraq musiqi ilə məşğul olur, əksər tanınmış ifaçıların canlı çıxışlarını və lent yazılarını dinləyib onlardan çox şey öyrənir.

Ə.Sadıqov əsgər yaşı çatana qədər Bakı Radio Zavodu klubunun, Sətterxan adına Mədəniyyət və Texnika sarayının (keçmiş adı Leytenant Şimidt), Bakı fəhləsi Mədəniyyət Evninin özfəaliyyət xalq çalğı alətləri ansambllarında calmaqla bir musiqiçi kimi yetişir.

verir. 6-7 yaşlarından başlayaraq Ənvər fortepianoda kiçik həcmli melodiyalar calmağa başlayır.

Orta məktəbin 5-ci infində oxuyarkən musiqiyə həddən artıq həssa olan Ənvər məktəbdə gördüyü "Kazan" qarmonu götürüb çalır. Bir neçə həftə ərzində tənəffüs zamanı və dərsdən kənar vaxtlarda bu qarmonu calmaqla alətə mehr salır. Valideynlərinə deyir ki, ona qarmon alsınlar və musiqi məktəbinə qoysunlar.

Ənvər 1978-1983-cü illərdə Yeni Əhmədli qəsəbəsindəki "Bakı fəhləsi" Mədəniyyət Evində fəaliyyət göstərən qarmon kursunda musiqi təhsili alır. Müəllim Tağı Tağıyevdən xalq oyun havalarını və muğamları öyrənir, qarmon ifaçılığının müəyyən cəhatlərini mənimsə-

Konsertlərdə çıxışlar edərək müşayiətçi və solist kimi formalaşma-
ğa başlayır.

O, 1984-186-cı illərdə Moskva vilayətində hərbi xidmətdə olur.

Əsgərlikdən dönen Ənvər musiqilə məşğul olmaq istəmir. Səbəb
onun 2 il öncədəki kimi çala bilməməsi idi. İki il sənətdən uzaq olan
gənc sənətçinin çalğısı özünü qane etmədiyi üçün həvəsdən düşmüdü.
Bu gəncin yenidən musiqi aləminə qayıtmamasında ondan 10-12 yaş bö-
yük olan misilsiz klarnet ifaçısı Məşədi Məhəmmədin xüsusi rolu ol-
muşdur. Məşədi Məhəmməd Ənvərin istedadını yoxlayıb, tövsiyə edib
bildirir ki, o, mütləq sənətlə məşğul olmalıdır. Belə qabiliyyətlə böyük
nailiyyətlərə çatmaq olar. Valideynləri onun Ənvərlə söhbət edib, mu-
siqi duyumunun yoxlanılmasını istəmişdilər.

Məşədi Məhəmməd orta məktəbdə təhsil alarkən Ənvərin atası Hi-
dayət müəllim onların sinfinə riyaziyyatdan dərs demişdi. Məsləhət və
tövsiyələri dinləyən Ənvər yenidən inamlı və böyük həvəslə qarmon
ifaçılığına qayıdır. Getdikcə inkişaf edir, sənəti daha da kamilləşir. O,
musiqiçi yoldaşları ilə toy şənliklərinə gedir.

Əslində Ənvər 9-cu sinifdə oxuyan vaxtdan toylarda çıxışlara başla-
mışdı. Valideynləri onun toylara getməsinə razı olmasalar da sonsuz
həvəsinin olduğunu bildikləri üçün bu işə mane də olmurdular.

Ənvərin xatırladıqlarından:

- "Çaldığım ilk toy məclisindən evə böyük məmnunluqla qayıtdım.
Toy dəstəsindəki musiqiçilər və məclis iştirakçıları məni tərif etmişdi-
lər. Payına düşən pul mənimçün çox dəyərli idi. İlk qazancım olduğu
üçün o pulu xatirə kimi indiyə qədər qoruyub saxlayıram."

Əsgərlikdə əvvəl və sonrakı zamanlarda Ənvərin bir sənət adamı
kimi yetişib formalaşmasında Rüstəm Həsənağa oğlu Quliyevin xeyli
əməyi olmuşdur. Rüstəm də qarmonçalan idi. O, Ənvərdən yaşca bö-
yük olsa da, onların sənət yoldaşlığı və dostluğunu tuturdu. Ənvər ailə-
də yüksək tərbiyə almışdı. Elə bu gün də yüksək əxlaqı və tərbiyəsi
ilə sənət aləmində və cəmiyətdə sayılıb seçilir. O, insanlarla ünsiyyət
yaratmayı bacarıır. Onun yüksək, ali cəhətləri ilə sənətkarlığı vəhdət
təşkil edir.

Rüstəm tez-tez Ənvərin çalğısını dinlər, bəzi tövsiyələr edər, hansı
musiqini dinləməyi məsləhət görər, sənət işlətmək qaydalarını və əx-
laqını başa salardı.

Rüstəm avtomobil qəzasında həlak olub. Ənvər sadıq dostun ağır it-
kisinə bu gün də göynəyir və onu həmişə hörmətlə xatırlayır.

Ənvərin istedadı, yaxşı ifası baredə 1980-cı illərin sonlarında musiqiçilər arasında "tanıtma" söz-söhbəti edilir, təriflər söylənirdi. O,

1987-ci ildən toy dəstələrində tez-tez görünməyə başlamışdı. Həmin il-lərdə əvvəller Məşədi Məhəmmədlə, sonalar isə əsasən klarnet ifaçıları Babaxan Bağırov, Hakim Abdullayev, Eldar Zeynalov (o, həm də məşhur saksafonçudur), qaboy çalan Kamil Cəlilovla yoldaş olub çox məclislərdə çıxış edərək sənətdə daha da bərkimişdi.

Son illər ad-sən qazanıb məşhurlaşan, musiqi dünyasında sənəti haqqında müxtəlif yozumlu söhbətlər aparılan Ə.Sadıqov yorulmaq bilmədən çalışması, işgüzərlüyü və fitri istedadı sayəsində yalnız irəliyə doğru addımlamaqdır. Əslində Ənvər uğurlu sənət yolunu 1987-1988-ci illərdən addımlamağa başlasa da, 1993-1994-cü illərdən daha çox şöhrət tapmışdır. Onun sorağına düşən məşhur müğənnilər öz musiqi heyətlərinin tərkibində çox istedadlı və yorulmaz gənci görmək arzusu ilə Ənvəri konsertlərə və toylara aparırdılar. 1991-ci ildə Ə.Sadıqov Brilliant xanımıla da bir neçə toy şənliyində çıxış etmişdi. 1994-cü ildən başlayaraq Ənvərin B.Dadaşova ilə yaradıcılıq ilişgiləri möhkəmləndi. Ənvər müğənni xanımın ansamblında əsas, aparıcı musiqiçi kimi çox mühüm işlər görmüşdür. Bu heyət konsertlərdə, toylarda o qədər cəzbedər və maraqlı programla çıxış edirdi ki, hamı tərəfindən alqışlarla qarşılanırdı və sevilirdi.

Ənvər uşaqlıq çağlarından piano çaldığı üçün sonralar da bu alət üzrə ifaçılığını davam etdirmiş, sintezatorla da ciddi məşğul olaraq onunla işləmək qaydalının yaxşı məniməmişdir. 1998-ci il aprelin 28-dən 30-na qədər İngiltərənin London şəhərində Azərbaycan Səfirliyində təşkil olunmuş konsertlərdə Brilliant xanımı pianoçu kimi müşayiət etmiş və çox böyük məharət göstərmişdir. Ənvər bu tədbirdə əsl pianoçu idi.

Ənvər 1995-ci ildə Brilliant Dadaşova və öz ansamblı ilə birlikdə qardaş Türkiyədə konsertlərdə olmuşdur.

Aşağıda Ə.Sadıqovun digər xarici ölkə səfərləri barədə ümumi məlumat veririk:

1997-ci il, Norveç-Azərbaycan sənətçilərinin Norveçdə keçirilmiş müstərək konserti.

Həmin ölkənin məşhur "Skrik" xoru, S.Kərimi, B.Dadaşova, İ.Muradov, H.Sadıqov, Ş. Eyyazova, E.Sadıqov. (Ənvər bu konsertlərdə Azərbaycan qarmonunu layiqince səsləndirə bilib).

1999-cu il, Amerikanın Vaşinqton şəhərində Azərbaycan Respublikasının təşkil etdiyi konsert.

Müğənnilər-B.Dadaşova, M.Babayev Azərbaycan Dövlət Rəqs ansamblı.

1999-cu il, İsrailin Hayfa şəhərində keçirilən "Azərbaycan mədəni-

yəti və incəsənəti günləri", B.Dadaşova öz ansamblı ilə və Dövlət Rəqs anmasbılı (Ənvər bu tədbirlərdə solist-qarmonçalan kimi alqışlar qazanıb)

2000-ci il, Amerikanın Nyu-York şəhəri, "Millenium" zali, Brilliant



*Dəməkdər artistlər Ənvər Sadıqov və
Brilliant Dadaşova və müğənni Abbas*

Dadaşovanın solo konserti.

2002-ci il, Azərbaycan Dövlətinin Kırıç Türk Respublikasında düzənlədiyi möhtəşəm konsert.

Müğənnilər: N.Musayev, B.Dadaşova, Aşıq Samirə, M.Əsədova, gənc müğənni A.Həsənoğlu.

2002-ci il, Türkiye və Azərbaycan televiziyalalarası ("TRT" və AZTV) təşkil edilmiş möhtəşəm tədbir, konsert. (qarmonçu Ənvərin və pianoçu E.Əzimovun solo çıxışları çox böyük nailiyyət sayılmışdır)

Konsertlər Antalya və Ankara şəhərlərində keçirilmişdir.

1998-ci il may ayı: B.Dadaşovanın Rusiyada təşkil olunmuş ilk solo-konserti. Konsertin keçirildiyi yer- "Rossiya" zali: (Ənvərin qarmon və akkordeonda ifa etdiyi solo musiqi nömrələri)

2000-ci ildən başlayaraq B.Dadaşova Ənvərin rəhbərlik etdiyi ansambl ilə Moskva şəhərində dəfələrlə konsertlərdə olmuşdur.

2005-ci ildə Türkiyənin Qars şəhərində "Böyük Mədəniyyət Mərkəzi"nin açılışına Ənvər Sadıqov solist kimi dəvət edilmişdir. O, bu konsertdə də öz sənətçi dostlarından ibarət heyətlə çıxış etmişdir.

2000-ci ildə Ə.Sadıqovun ilk audio kasetti satışa buraxılıb. Kassetdə yazılmış melodiyalar rəngarəng və bir-birindən maraqlıdır. Sənətkar "Qaytağı", "Cığatay" rəqslerini, R.Qasımovanını "Anacan dostum evlənir" mahnısını, Hind və Moldav melodiyalarını, Argentine bəstəkarı Karlos Jardelin "Tanqo"sunu, Amerika musiqisindən "Teykfayf" adlı bir nümunəni və sairəni milli qarmonumuzda və akkordeonda çox yüksək peşəkarlıqla ifa etmişdir.

Ə.Sadıqovun ilk klipi "Teykfayf" adlı musiqiyə 1997-ci ildə çəkilib.

Çəkildiyi digər kliplərin məlumatını aşağıda göstəririk:

Karlos Jardel "Tanqo"-2003-cü il

A.Məlikov "Güllər"- 2004-cü il

Astor Piatzzala "Liber Tanqo"- 2005-ci il

(Məlumat üçün bildiririk ki, A. Piatzzala Argentina bəstəkarı, körük-lü, dilli-klavişli alət olan bandoneon ifaçısıdır)

Ənvərin gənc qarmonçalanlara tövsiyəsi: -"Klassik musiqimizi, us-dad ifaçılarımızın, qədim sənətkarlarımızın lənlərini döñə-döñə dinləsinlər. Musiqimizin köküne bağlansınlar. Zəngin Azərbaycan musiqisinin, sənət dünyamızın özünün kökü, özülü, əsası vardır. Hər bir yeni ifaçı buradan başlamalıdır. Uşaqlıq və gənclik illərində həvəslə bədii özfəaliyyət kollektivlərinə üzv olurduq. Ən böyük ifaçılarımız özfəaliyyət ansambllarından yetişib. İndiki cavanlar bu ince mətləbləri anlamırlar. Onların əksəriyyəti özfəaliyyət dərnəklərindən uzaqdırlar. Peşəkar sənətə çatmaq, mərtəbələrlə tikilmiş möhtəşəm binaya bənzəyir. Binanın ən üst qatına mərtəbə-mərtəbə qalxırlar"

Ənvərin fikirlərini bir el məsəli ilə qüvvətləndiririk. "Kök olmasa budaq olmaz, özül olmasa saray ucalmaz."

Özünü sənətdə tanıyandan Ə.Sadıqov qarmonumuzun tekniləşməsi barədə düşünmüşdür. O, qarmon düzəldilməsi və təmirlə məşğul olan usta Zahir Dadaşovla məsləhətleşərək 2006-ci ildə 3 oktavalı "do" köküne ("do" tonallığı) əsaslanan alət düzəltdirib. Ənvər alətə əlavə etdiyi səsləri müasir Azərbaycan qarmonunun birinci "do" səsindən yuxarıda düzdürüb. Cox hallarda ifa zamanı ona bəm səslər gərək olur. Qarmonu "do" kökündə düzəltməsinin sebəbi isə odur ki, bu alətlə simfonik orkestrlərin tərkibində rahat şəkildə çalmaq mümkün olsun.

Ənvərin yeni qarmonunun sol tərəfindəki səs düzümü də üç oktavalı olaraq unison səslərdən. "züy"lərdən ibarətdir. Bu alətə iki registr təbiq edilib.

Ə.Sadıqov 1995-ci ilde ailə həyatı qurub. İki övladı var. Ənvər 2006-ci ildə Pedoqoji Universitetin "Musiqi təhsil fakültəsi"nin əyani şöbəsinə qəbul olunub.

Ona 2007-ci ilin avqust ayında əməkdar artist fəxri adı verilmişdir.



*Usta Zahir Dadaşov
Ənvər üçün düzəltdiyi
yeni üç oktavalı qarmonu
tamamlayarkən (oktyabr 2007)*

Uşaqlıqdan qarmonla əhd bağlayıb,
Əhd-peymana düz ilqar saxlayıb,
Oynaq çalğılarla coşub-çağlayıb,
Qarmon sehirdir, əlində Ənvərin
Dinib, danışır dilində Ənvərin.

O ürəkdən bağlanıbdı bu işə,
Ustadlardan öyrənibdi həmişə.
Sənət qazanıb gedir yüksəlişə,
Qarmon coşur səs selində Ənvərin
Dinib, danışır dilində Ənvərin.

Qarmon ixtisasının tədrisi üçün nəşr olunmuş vəsaitlər

1. Sona İrzaquliyeva "Musiqi məktəblərinin qarmon sinfi üçün program" Bakı-1976
2. Xeyrulla Dadaşov, Rauf İmanov "Uşaq musiqi məktəblərinin qarmon sinfi üçün program"- Bakı 1984
3. Fərahim Sadıqov "Qarmon ixtisasının tədrisi üçün vəsait"- Bakı-1986
4. Xeyrulla Dadaşov "Qarmon məktəbi" -Bakı -Şirvannəşr 1999
5. Sona İrzaquliyeva "Qarmon məktəbi" -Bakı -Şirvannəşr 1999
6. Natiq Rəsulov "Qarmon ilə fortepiano üçün pyeslər məcmuəsi" I kitab, Bakı Kənd Təsərrüfatı Nazirliyinin "Poliqrafiya" müəssisəsinin metbəəsi 1998
- N.Rəsulov "Qarmon məktəbi" -Bakı-Çaşoğlu 1999
- Natiq Rəsulov "Qarmon ilə fortepiano üçün pyeslər məcmuəsi" II kitab, Bakı-Çaşoğlu 1999
- Natiq Rəsulov "Qarmon ilə fortepiano üçün pyeslər məcmuəsi" (Xarici ölkə bestəkarlarının əsərlərindən köçürmələr) Bakı-Çaşoğlu 2002
- 7.Ceyhun Qəmərlinski "Qarmon məktəbi" -Bakı -Çaşoğlu nəşriyyatı 1999
8. Zair Mustafayev "Azərbaycan xalq rəqsləri məcmuəsi" Bakı-1999
9. Əli Bayramov "Qarmon məktəbi" -Bakı -R.N.Novruz -94 Nəşriyyatı 2004
- Əli Bayramov "Qarmon üçün texniki məşğələlər" Bakı -2006
- Əli Bayramov "Qarmon üçün ən gözəl melodiyalar" Bakı -2006
10. Xəqani Səmədov "Orta İxtisas Təhsil Müəssisələrində. "Qarmon aleti üzrə ixtisas və muğam fənninin fərdi tədrisi" fənn proqqamı Bakı-2005
11. Abdul Haşimov "10 zərbi muğam" Qarmon sinfi üçün muğam fənni üzrə vəsait Bakı- 2007.



Bakı
Mədəni-
Maarif
Texnikumunun
qarmon ixtisası
üzrə müəllimi
Xəqani
Səmədov



Suça Müsiqi Texnikumunda qarmon sonetgılıyinə
həvəs göstərən gənclər qoxdur. Əhəsen müəllim
sevilməli tələbələri ilə. Noyabr 2007

Balamın balası

Musiqisi: Əsvar SADIQOV
Şəzdan: Teymur MƏMMƏDOV

Moderato $\text{J} = 100$

The musical score consists of four staves of music. The top two staves are for the Soprano (Sas), and the bottom two are for the Piano. The score is divided into four systems by vertical bar lines.

System 1 (Measures 1-5): The Soprano part is silent. The Piano part begins with a dynamic *mf*, followed by a series of eighth-note chords.

System 2 (Measures 6-10): The Soprano sings the lyrics "Ba-lam ga-lir si-na - si-na," and the Piano accompaniment continues with eighth-note chords.

System 3 (Measures 11-15): The Soprano sings "Si-gür ba-ba si-na - si-na," "Na-vam ga-lir si-na - si-na," and "si-gür ba-ba," and the Piano accompaniment provides harmonic support.

System 4 (Measures 16-20): The Soprano sings "si-na - si-na," "Ta-n - n-dan pay - di-di-sib," "Ba-ba si-na," and "na-na - si-na," and the Piano accompaniment concludes with a final chord.

20

Soprano (S2s) Ba-la-min ba-la ba-la-si, O-ba-nun 0 - mid qa-la-si. Ca-num mo-nim na-vam - di.

Piano

26

Soprano (S2s) hey! Qa-da-si mo - no qa-la - si. Ba-la-min ba-la ba - la-si, O-ba-nun 0 -

Piano

31

Soprano (S2s) mid qa-la-si. Ca-num mo-nim na-vam - di, hey! Qa - da-si mo - no qa-la-si.

Piano

36

Soprano (S2s) Qal - bi ay - dun ay - na-dir, Nas - lin sa-ni si-mi. Ev-e-ṣi-yi

Piano

41

Sax

o-qay-na-dur, Yox-dur na-vom ki-mi. Yox-dur na-vom ki-mi.

Piano

46

Sax

Ba-la-man ba-la ba-la-si, O-ba-nun o-mid qa-la-si. Ca-num ma

Piano

51

Sax

nim na-vom - di, hey! Qa-da - si mo - na qa - la - si. Ba - la - man

Piano

55

Sax

ba - la - ba - la - si, O - ba - nun o - mid qa - la - si. Ca - num mo

Piano

59
S25

Piano

nim na - vəm - di, hey! Qa - da - si ma - na qa - la - si.

1. Balam gəlir sinəsinə,
Sığır baba sinəsinə.
Nəvəm gəlir sinəsinə.
Sığır baba sinəsinə.

Tanrıdan paydı, düşüb
Babasına, nənəsinə.

Balamın bala balası,
Obanın ümid qalası.
Canım mənim nəvəmdi, hey!
Qadası mənə qalası.

Təkrar

Qalbi aydın aynadır,
Nəslin sən simi.
Eveşiyi o qaynadır,
Yoxdur nəvəm kimi.
Yoxdur nəvəm kimi.

Balamın bala balası,
Obanın ümid qalası.
Canım mənim nəvəmdi, hey!
Qadası mənə qalası.

Təkrar

2. Nəvəm ilə açır səhər,
Nəvəm ilə düşür axşam.
Nəvəm mənə çox oxşayır,
Mən nəvəmə oxşamışam.

Tanrıdan paydı, düşüb
Babasına, nənəsinə.

Balamın bala balası,
Obanın ümid qalası.
Canım mənim nəvəmdi, hey!
Qadası mənə qalası.

Təkrar

Qalbi aydın aynadır,
Nəslin sən simi.
Eveşiyi o qaynadır,
Yoxdur nəvəm kimi.
Yoxdur nəvəm kimi.

Balamın bala balası,
Obanın ümid qalası.
Canım mənim nəvəmdi, hey!
Qadası mənə qalası.

Təkrar

Bəxtəvari

Z.Mirzayev

8. *Cold*

8
13
18
23
30
37
43
49
55



Azəri

Z.Mirzayev

The sheet music consists of two staves of musical notation. The top staff is in treble clef and the bottom staff is in bass clef. The music is divided into measures by vertical bar lines. Measure numbers are indicated above the top staff: 3, 6, 12, 18, 24, 30, and 36. Measure 36 is followed by a repeat sign and measure numbers 1, 2, and 5. The notation includes various note values such as eighth and sixteenth notes, and rests. There are also dynamic markings like 'tr' (trill) and 'b' (bend). The music is written in a style that suggests it is intended for a solo instrument like a piano or guitar.

Bəstəçi: Əhsən Rəhmanlı

Nota kögürən: Gülgən Mirzəbəyova

Cahargah DəRAMƏDİ

d. MODERATO

S. MODERATO

(2)

fine




*D.Rahmanlı xalq artisti B. Mahmudoğlu ilə
Tunis ölkəsində konsertdə 2004*

Bəstəgi: Əhsan Rahmanlı
Nota köçürən: Gülgən Mırzəbəyova

Vətən tərənası

The musical score consists of ten staves of music. The first staff begins with a dynamic of t_1 . The second staff starts with t_2 , followed by t_{2x} . The third staff starts with t_1 , followed by t_2 . The fourth staff starts with t_1 , followed by t_2 . The fifth staff starts with t_1 , followed by t_2 . The sixth staff starts with t_1 , followed by t_2 . The seventh staff starts with t_1 , followed by t_2 . The eighth staff starts with t_1 , followed by t_2 . The ninth staff starts with t_1 , followed by t_2 . The tenth staff starts with t_1 , followed by t_2 .



*Diyul 2005-si il. İsviçre sefəri. DəRəhmanlı xalq artisti B. Mahmudoglu, onun
grup üzvləri və konsertin təşkilatçıları ilə dağlar qoyundakı istirahət yerlərində*

"Vüqari" ragi

mf moderato

Musclif: Dilibala Agayev

Sheet music for "Vüqari" ragi by Dilibala Agayev. The score consists of eight staves of musical notation for a single instrument, likely a stringed instrument. The music is in common time and includes various dynamics such as forte (f), piano (p), mezzo-forte (mf), and trills (tr). The notation uses standard musical symbols like notes, rests, and clefs, with some specific markings for the instrument. The piece concludes with a final dynamic of piano (p) and a 'Fine' marking.

D. Rehmanlinin ifasında
 Nota yazar: Gülsen Mirzəbəyova
 = BRILLIANT RƏQSI =

The musical score consists of 12 staves of music for a single melodic line. The time signature is 6/8 throughout. The key signature is one sharp (F#). The music features various rhythmic patterns, including eighth-note groups and sixteenth-note figures. Several specific markings are placed above certain notes or groups of notes: 't1.' appears at the beginning of the first staff, 't2.' at the start of the second staff, 'w' above a group of notes in the third staff, 't1b.' and 't2b.' above notes in the fourth staff, and 't3.' above notes in the fifth staff. The score concludes with a 'fine' marking.

Bastagi: T. Demirov,
D. Rehmanlinen ifasında
Nota yazdı: Gülsen Mirzəbeyova
 = DILŞADI RƏQSI =

Allegretto

The musical score consists of ten staves of music for a single instrument. The tempo is Allegretto. The score includes various musical markings such as tempo (Allegretto), dynamics (e.g., t2, t3, t4, t5, t6, t7, t8, t9, t10), and performance instructions like 'w' and 's'. The piece concludes with a 'Fine' marking.

Nəsil və ailə nümayəndələri ifaçılıqda və tədrisdə

Tamilla Ağamirzə qızı Babayeva 1947-ci il yanvar ayının 19-da Bakı şəhərinin Əmirhacan (Xilə) kəndində dünyaya gəlib. 1954-cü ildə məktəbin birinci sinfinə daxil olub. Az yaşılarından qızçıqazın istedadı bilinməkdə, görünməkdə idi. Valideyni Tamillanı 1957-ci ildə Suraxanı rayonundakı 5 sayılı musiqi məktəbinin fortepiano sinfinə qoyur. Musiqi ilə həvəslə məşğul olan bu bacarıqlı qız beşillik təhsili başa vuraraq 1962-ci ildə musiqi məktəbini bitirir. Həmin ildə o, ümumtəh-




Tamilla xanım möşğələ zamanı

sil məktəbdə de natamam orta təhsili başa vurur.

Tamilla 13 yaşından qarmonda çalmağı da öyrənmişdi. İstedadlı insan, musiqi sahəsində əsl pedaqoq Əyyub Babayev bacısı Tamillaya qarmon ifaçılığının ibtidai qaydalarını çox dürüst öyrətdiyindən idi ki, bu qız artıq 14-15 yaşlarında sərbəst, səlist qarmon sənətçisini xatırladırdı. Əyyub müəllim bacısının bacarığını, həvəsini görüb, onun az müddət ərzindəki inkişafını nəzərə alıb qarmon çalğısının incəliklərini, sırlarını də ona öyrədir.


Qeyd etmək yerinə düşər ki, Əyyub Ağamirzə oğlu Babayev (1932-1977) qarmon sənəti üzrə dərs deyən en təcrübəli və nümunəvi müəllimlərdən sayılmışdır. 1950-ci illərin sonlarından etibarən Suraxanı



Sabungu qesobaindəki Mədərziyyət sarayı razdindəki qarmon həmsiyyəti
8-11i fərdiyyətli 106-1167



Сурхаканы Маданияттын от засаяштасы өзгөтөн көңгөлүк
1962-1965 жылдары төбөлдөи Өзүй Валдаев



Sabungudale (kengmät adı Ləzin) — Nədərlyyəstərəzaylı qərməzə
kənarından 7-ci Gərəxuleç, 1962-1965 kurun təşhəzi: Dyyub Balgayev

Mədəniyyət Sarayında (keçmiş Orconikidze ad.m.s.-Ə.R), Sabunçu qəsəbəsindəki Mədəniyyət Sarayında (keçmiş Lenin ad.m.s.-Ə.R) və digər yerlərdə, fərdi qaydada öz evində dərs demişdir. Əyyub Babayev 1957-ci ildə Bakı Kitabxanaçılıq Texnikumunun (indiki Bakı Mədəni-Maarif Texnikumu-Ə.R.) əyani şöbəsinə daxil olub "Klub işçisi-özfəaliyyət xor kollektivi rəhbəri (drijor)" ixtisasına yiyələnmiş, buranı 1961-ci ildə bitirmişdir. Sonralar o, bu texnikumda qarmon ixtisası üzrə bir müddət dərs demişdir. Ə.Babayev 1961-1966-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) təhsil almış, buranı uğurla bitirmişdir. Əyyub müəllimin yetişdirdiyi şagirdlərin və tələbələrin sayı ləp çoxdur. Ömrünün sonuna qədər sevimli peşəsinə xidmət etmiş, ifaçı və müəllim kimi fəaliyyət göstərmişdir. Əcəl imkan versəydi o, bu sahədə daha böyük xidmətlər göstərə bilərdi. Onun musiqi mədəniyyətimizə təhvil verdiyi yetirmələrin əksəriyyəti ifaçı və musiqi məktəblərinin müəllimləridir.

Əyyub Babayevin qeyri-adi bir qarmonu da olmuşdur. Bu "elektro-qarmon" respublikamızda yeganə idi. Xarici görünüşü Tula şəhərində hazırlanmış adı "Azərbaycan qarmonu" kimi olsa da, içərisi tamam bam-başqadır. Yəni, alətin daxilində elektriklə ifa oluna biləcək elementlər, cihazlar quraşdırılıb. Əyyub müəllim bu elektro-qarmonla bir-neçə toylarda maraqlı ifa göstəribmiş.

Ə.Babayev bu qarmonu 1970-ci ildə Qazaxıstanın Bayka-Nur hərbi şəhərciyində hazırlatmışdı. (Yəni, qarmonun içərisinin sxemi həmin şəhərdə yiğilib)

Məşhur qarmonçular, Aftandil İsrafilov və Əhliman Zabitoğlu bu qarmonun sorağına düşmüş, ayrı-ayrılıqda Əyyub müəllimin mənzilinə gəlmış, "qəribə aləti" çalıb çox bəyənmişdilər.

Elektro-qarmon mərhum sənətçimizin evində xatirə olaraq bu gün də qorunur.

Əyyub müəllimin hazırladığı tələbələr içərisində qızlar da əksəriyyət təşkil edirdi.

Yazımızın bu bölməsində onlardan ikisinin, Əyyubun həyat yoldaşı Xalidə Babayeva və bacısı Tamilla Babayevanın haqqında bilgi vermək qərarındayıq.

Əyyub müəllim Xalidə xanımla 1968-ci ildə ailə qurub. Dörd övlad, iki oğul, iki qız böyüdüblər.

Xalidə xanım 1965-1968-ci illərdə Suraxanı Mədəniyyət Sarayında (indiki S.Bəhlulzadənin adını daşıyır-Ə.R.) Əyyub müəllimin dərs dediyi qarmon kursunda təhsil alıb. Təhsil illərində elə həmin mədəniyyət ocağında dərs deyib. (O zamanlar kadr çatışmadığı üçün, onun ifaçılıq

bacarığını nəzərə alıb aşağı siniflərdə dərs deməyə icazə veriblər.) Beləliklə 1965-1971-ci illər ərzində Xalidə Babayeva adı çəkilən mədəniyyət sarayında qarmon kursunun müəllimi işləmişdir.

Əyyub Babayevin yurdunda boy atan, ata-ana, nənə sevgisi və qayğısı ilə böyük nəvələrdən biri, on iki yaşlı Əyyub babasının sənət yolunu davam etmək fikrindədir. O, 3 sayılı musiqi məktəbində qarmon və fortepiano siniflərində dərs alır.

Tamilla Babayeva 1962-ci ildə Bakı Kitabxanaçılıq Texnikumuna (Bakı Mədəni-Maarif Texnikumu-Ə.R.) "xalq çalğı alətləri orkestri rəhbəri" ixtisası üzrə qəbul olunur və 1965-ci ildə bitirir.

On beş yaşından Bakı şəhərində, kənd və qəsəbələrdə müntəzəm olaraq qız toylarına gedən Tamilla xanım bir ifaçı kimi həmişə öz üzərində çalışmışdır. O, gənclik illərində və sonralar peşəkar ifaçılıqda öz "sözünü" demiş, pedoqoji işdə geniş fəaliyyət göstərmişdir. Texnikumda təhsil aldığı illərdə o, artıq musiqi kurslarında müəllim işləyirdi.

Tamilla xanım 1964-1967-ci illərdə Sabunçu qəsəbəsindəki Mədəniyyət Sarayında (O dövrde Lenin ad.məd.sar.-Ə.R.), 1967-1993-cü illərdə Suraxanı Mədəniyyət Sarayında (indiki S.Bəhlulzadə ad.məd.sar.- Ə.R.) fəaliyyət göstərən qarmon kurslarında dərs demişdir.

T.Babayeva 1993-cü ildə işləmək üçün 3 sayılı musiqi məktəbinə dəvət olunmuşdur. Bu işguzar qadın 1991-1995-ci illərdə Məktəbəqədər Pedoqoji Texnikumda qarmon ixtisası üzrə müəllim işləmişdir.

Saysız-hesabsız yetirmələri olan Tamilla müəllimə öz işindən həmişə zövq alıb. Əlbəttə, hazırladığı tələbələrin hamısı incəsənət sahəsinə deyil, başqa sahələrə getsələr də, musiqi ilə məşğul olanları da çoxdur. Onlardan yalnız birini nişan verəcəyik. Cavahir Abdulova qarmon ixtisasını bitirmiş, Bakı Musiqi Kollecinin səs-xanəndəlik sinfini başa vurmaştı. Hal-hazırda Milli Konservatoriyada təhsil alır. O, "Vətən" xalq çalğı alətləri ansamblının müğənnisidir.

Tamilla Babayeva sənətdə öz hünərini göstərərək Azərbaycan radiosunun fonduna "Tərəkəmə", "On dörd nömrə", "Mirzəyi", "İnnabi", "Şampanı", "Şərur" (Noraşen-Ə.R.), "Kolxozu" xalq rəqslərini yazdırılmışdır. İfaçı adı çəkilən melodiyaların bəzilərini 1970-ci illərdə qrammofon vallarına da yazdırıb.

Yaxşı ifaçı kimi Tamilla xanımın haqqında bir neçə "radio-oçerk" də hazırlanıb və efirdə səslənib. (1964)

T.Babayevanın 1964-cü ildə nağaraçı Aydın Cəfərovla birlikdə televiziyada canlı çıxışları da olub. "Vağzalı", "On dörd nömrə" və "Tərəkəmə" rəqslərini ifa edib.

Bir dəfə Aşırə adlı rəqqasənin televiziyada çıkışını, "Tərəkəmə" oynamasını müşayiət edib. Bu "Tərəkəmə" səhnədə oynanılan, rəqsin quruluşuna hesablanmış, dəqiq cümlələrlə çalınır.

Bundan başqa yuxarıda göstərdiyimiz dövrə Tamilla xanım qadınlar arasında ən mahir nağaraçalan Esmira Cəfərzadənin müşayiətilə Azərbaycan televiziyasında "Kolxozu", "Maralı" və "Qoçəli" rəqslerini də ifa etmişdir.

Haşıyə: Əyyubun, Tamillanın dayısı Məmmədağa Qədimov öz dövründə el-obasında tanınan qarmonçalan olub. O, 1941-ci il rus-alman müharibəsinə qədər fəaliyyət göstərib.

Əyyubun, Tamillanın anası Səlimə Qədimova (Babayeva) (1915-1984) qarmonçalan idi. Sənəti qardaşı Məmmədağadan öyrənmişdi. Səlimə Əliməmməd qızı musiqi ilə yalnız ev şəraitində, ailə mühitində məşgul olmuş, övladlarına musiqi təribyəsi də vermişdir.

Əyyubgilin əmisi də gözəl musiqiçi olub. O, tarzən idi. Tar sənətin-dən dərs deyirdi.

Tamilla xanımın söylədiklərindən: - "Qardaşım Əyyub çox istedadlı və bacarıqlı insan idi. Qarmondan başqa gitara və akkordeon da çala bilirdi. Akkordeonu əsl qaydasında, beş barmaqla, sağ-sol əl ilə, akordlarla çalırdı. O, 1970-ci illerdə Mərdəkan qəsəbəsindəki Mədəniyyət Sarayında musiqi kurslarında gitaradan dərs deyirdi. Evdə də gitara hevəskarlarına öyrədirdi".

T.Babayeva ifaçılıq sənətini və müəllimliyi qoşa qanad kimi ciyində gəzdirə bilib. O, 2002-ci ilə qədər qız toyalarında qarmonçu kimi fəaliyyətdə olub. Müxtəlif vaxtlarda Validə Mahmudova, Kəmale Rəhimli, Firuzə İbadova, Zümrüd Məmmədova, Təranə Vəlizadə, Gülnarə Mahmudova, Ruhəngiz Allahverdiyeva, Zahidə Məmmədsalahova, Rəhile Bəndəliyeva, Yaqut Babayeva, Xeyrənsə Məmmədova (1966-1995), Könül Xasiyeva, Nazpəri, Zeynəb Dostəliyevalar və başqaları Tamilla xanımın qarmonunun sədaları ilə toyularımızda oxumuşlar. Tamilla xanım sənət yoldaşlarından "Lalə qızlar ansamblı"nın üzvləri, mahir nağaraçalan Esmira Cəfərzadə, zərb çalan Arzu Məsimova, qoşa nağaraçı Vüsələ Babayeva və digərlərinin adını həmişə hörmətlə qeyd edir. Tamilla Babayeva 1965-ci ildə ailə qurub. İki övladı var.

Oğlu Elşən Babayev 3 sayılı musiqi məktəbində konsertmeyster işləyir.



Nizami Əsgərov

Nizami Cərullah oğlu Əsgərov 1957-ci yanvarın 28-də Bakıda dünyaya gəlib. 1964-cü ildə 21 sayılı məktəbin birinci sinfinə daxil olub. Orta təhsili 13 sayılı məktəbdə başa vurub. 1968-1973-cü illərdə Y.Qaqarın adına pioner və məktəblilər evində (indiki T.İsmayılov adına Uşaqlar və Gənclərin Yaradıcılıq Mərkəzi) qarmon sinfində təhsil alıb. Sonra İrzaquliyeva onun bacarıq və istedadını nəzərə alıb ciddi məşğul olmuş, övlad kimi əzizləmiş və həvəslə sənətin qaydalarını öyrətmişdir.

Nizami Yaradıcılıq Mərkəzinin qarmonçalanlar ansamblında çalmış, oxuduğu ümumtəhsil məktəbin bədii özfəaliyyət kollektivində çıxış etmişdir. Onun peşəkar sənətə gəlməsində əmisi Şirvan aşığı Əli Əsgər Əsgərovun mühüm rolü olmuşdur.

Nizami Əsgərov 1977-ci ildən 1987-ci ilə qədər Azərbaycan Mahnı və Rəqs Ansamblında çalışmış, burada peşəkarlığını artırılmış və bir qarmonçalan kimi özünü doğrultmuşdur. Bu dövrdə keçmiş Sovetlər Birliyinin əksər respublikalarında, xarici dövlətlərdən Macarıstanda (1984), Polşada (1984) sənət səfərlərində olmuşdur. Polşa səfərində məşhur xanəndə Alim Qasımov və Naxçıvan Muxtar Respublikasının "Şərur" folklor rəqs kollektivi də iştirak edirdi. Musiqiçilərin rəhbəri xalq artisti, bəstəkar Ramiz Mirişli olmuşdur.

1988-ci ildə Bolqarıstandakı çıxışları Nizaminin həyat və sənət səlnamasında silinməz izlər buraxmışdı. 1989-cu ildə Moskvada keçirilən yay olimpiadasının bədii programında da Azərbaycan sənətçilərinin iştirakı çox mühüm əhəmiyyət kəsb edirdi. Sənət adamlarımız arasında N.Əsgərov da var idi.

Belə sənət səfərlərindəki uğurları Nizaminin bir sənətçi kimi inkişafına böyük təkan olmuşdur.

1992-ci ildə Türkiyədə keçirilən Beynəlxalq Festivalda çıxış edərək laureat adı qazanması sənətkarımızın böyük müvəffəqiyyətlərindən xəbər verirdi. Sonralar Türkiyədə dəfələrlə konsertlərdə olması, Kiprdə və 2001-ci ildə İraqda Babilistan festivalında iştirakı, İrandakı çıxışları Nizaminin əsl sənətkar kimi tanınmasında mühüm rol



Nizami Əsgərov, xalq artistləri Zeynəb Xanlarova və Veli Qədimov

oynamışdır.

Nizami 1979-cu ildə qiyabi yolla Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti) daxil olmuş və 1984-cü ildə bitirmiştir.

Sənətkar 1983-cü ildən indiyədək tədris sahəsində də çalışmışdır. Aşıq Ələsgər adına Mədəniyyət Sarayında və Bakı Xoreoqrafiya Məktəbində yaxşı işçi kimi tanınmışdır.

1980-1990-ci illər arasında onlarla xalq oyun havalarını və öz bəstələdiyi rəqs melodiyalarını lətə yazdıraraq fonetekamıza təqdim etmişdir.

2000-ci illərdə bu işi yenidən davam edərək iyirmiye yaxın musiqi nümunələrini radiomuzun fondu üçün yazdırılmışdır. Buraya bəstəkarımızın əsərləri, xalq rəqsləri və müğamları daxildir.

Dünya şöhrətli xanəndə, xalq mahnılarımızın, bəstəkar mahnılarının və müğamlarımızın mahir ifaçısı Zeynəb xanım Xanlarovanın rəhbəri və solisti olduğu ansamblda Nizami Əsgərovun fəaliyyəti onun tam peşəkar qarmonçu kimi yetişməsini üzə çıxardı. Bu ansamblda Aftandil İsrəfilov, Faiq Əlibalayev, kimi mahir qarmonçalanlar da çalışıblar. Belə musiqiçilərdən sonra Nizaminin bu ansamblda qarmonçalan kimi özünü doğrultması onun yüksək bacarığından xəbər verir.

Hal-hazırda N.Əsgərov Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyasında qarmon sənətindən dərs deyir.

Ailəlidir. Bir oğlu, bir qızı var.



*N. Əsgərovanın müəllimi S. İraquliyevanın 2007-ci il oktyabr ayında
qeyd olunan 80 illik yubileyi*

MÜASİR AZƏRBAYCAN QARMONUNUN BİR DAHA TƏKMİLLƏŞMƏSİ BARƏDƏ

Qarmon ifaçısı, müəllim və yaradıcı şəxs olaraq təklif edirik ki, bu alətin ifa imkanlarının, daha böyük nailiyyətlərin əldə olunması namən üç oktavalı qarmonların hazırlanmasına başlanılsın. Alətin sol tərəfi rekonstruksiya edilsin. Burada xeyli dəyişikliklərə ehtiyac var. Yəni alətin sol tərəfdə səs düzümü elə olmalıdır ki, bir düymənin basılması ilə müəyyən akkordlara nail olunsun. (bayanlarda, akkordeonlarda, Şimali Qafqaz xalqlarının istifadə etdikləri bəzi mükəmməl qarmonlarda olduğu kimi)

Təbii ki, qarmonumuzun sol tərəfində qeyd etdiyimiz səs sistemini yaratmaq xeyli çətinlik törədəcək. Belə ki, muğamlarımızın və milli musiqi incilərimizin ifası zamanı sol gövdədə dəm (züy) tutmaq üçün iki sıranın olması vacibdir.

İxtisaslı qarmon müəllimlərinin bu alətlərin düzəldilməsi və təmiri-lə məşğul olan ustalarla ciddi söhbətləri, izahları, mükələmləri, əsashi təklif və göstərişləri, müəyyən elmi izahları ilə qarmonun bir daha təkmilləşməsinə nail olmaq mümkündür.

Qarmonun sol tərəfində istifadə olunacaq səs düzümünün mexanizmi elə incəliklə, ustalıqla mükəmməl düzəldilməlidir ki, ifa zamanı unison səslər və akkordları səsləndirmək istədikdə bunlar bir-birinə mane olmasın. Qeyd etdiyimiz rekonstriksiyani etmək üçün istedad, zehni iş, ixtira lazımdır.

Əminik ki, bu işləri bacarıq və ustalıqla yerinə yetirəcek Azərbaycan övladları tapılacaq. Zəkalı başlar, düşünən beyinlər, qurub-yaranan insanlar sevimli musiqi alətimiz qarmonun təkmilləşməsi və mükəmməlləşməsi üçün bacarıqlarını göstərməlidirlər.

Kitabımızda söylədiyimiz kimi 7 dilli, yarımpərdəsiz olaraq çalınmağa başlanan qarmonlarımız on iki, on dörd, on altı, on sekiz, bəzi hallarda on doqquz və iyirmi bir dilli olaraq inkişaf yolu keçmişdir.

Muğamatımızda, bütünlüklə isə şərq musiqisində $\frac{1}{4}$ tonlar ("çetvert ton"lar) mövcud olmuşdur. XX əsrin 20-ci illərindən sonra Azərbaycanda $\frac{1}{4}$ tonlardan çox az, ərəb, fars, türk musiqisində və bir sıra şərq ölkələrində geniş şəkildə istifadə etmişlər və bu iş bu gün də davam edir.

Azərbaycan qarmonlarının sol gövdəsində səs düzümü tətbiq olunan dan sonra ifaçılarımızın təklifi ilə ustalar alətin sağ tərəfindəki səs

düzümüne 1/4 tonlar (çerverlər) da əlavə etmişlər.

Şərq səsdüzümü (çervert tonlu) qarmonlardan geniş şəkildə istifadə olunmasa da, bəzi peşəkarlarımızda bu alətlər olmuşdur. Lakin həmin ifaçılar belə qarmonlarla radio üçün lent yazmamış, televiziyada çıxış etməmişlər. İlk dəfə bu alətin imkanlarını geniş şəkildə Hüseyn Həsənov nümayiş etdirmişdir. O, bəzi melodiyaları radio və televizyalarda verlişlərində ifa etmişdir. Qarmonumuzun üç oktavalı səs həcmində olması, sol tərəfdə xüsusi dəyişiliklər etməsi barədə fikirlərimiz etirazla qarşılanır bilər. Çünkü, o zaman alət həcmə böyük, çəki cəhətdən ağır olacaq. Lakin bizim fikir və təkliflərimiz gələcəkdə özünü doğrudacaq. Bu labüddür.

Azərbaycan Milli Konsertatoriyası tərkibində Musiqi Kollecinin xalq çalğı alətləri şöbəsində çalışan qarmon müəllimlərinin tədrislə bağlı yığıncaqlarında bu alətin təkmilləşməsi barədə deyilən fikirlər bəziləri tərəfindən etirazla qarşılanıb.

Bəzi musiqiçilər isə öz mövqelərini ortaya qoyaraq bizim məntiqli təkliflərimizlə razılışırlar.

Qəribə burasındadır ki, etiraz səslərini ucaldanların bir neçəsi qarmonun ixtisas-not üzrə dərs deyənlərdir.

Halbuki, bizim yeni fikirlərimiz bilavasitə onların tədris işinə tekamül getirə bilər. Deməliyik ki, Q. Qarayevin, R. Hacıyevin, S. Rüstəmovun, S. Ələsgərovun, H. Xanməmmədovun, V. Adgözəlovun və bu kimi digər bəstəkarlarımızın, o cümlədən Rus və Avropa bəstəkarlarının əsərlərinin qarmon ixtisası üzrə tədris olunmasında üç oktavalı alət və onun solundakı akkordlu sistemə böyük ehtiyac duyulur.

İstədiyimiz alət yaradılsa həmin qarmonların imkanlarını nəzərə alaraq bəstəkarlarımız məxsusi əsərlər yazacaqlar. Qarmon ixtisası üzrə not əsərlərinin bu günkü tədrisində müəllimlərimizin əməyi xüsusilə qiymətləndirilməlidir.

Tədris üçün əsərləri Texnikumların, Mədəniyyət və İncəsənət Universitetinin qarmon ixtisası müəllimlərinin özləri seçib müəyyənləşdiriblər. Bu əsərlərdə yalnız sağ əlin ifası üçün not yazıları göstərilib. Sol əlin ifasını, müşayiət isə müəllim öz bacarığı və peşəkarlığı nəticəsində təyin edir. Çətin, çevik not əsərlərinin ifası zamanı tələbə müəllimin göstərdiyi kimi sol tərəfdəki səslərlə özünü müşayiət edir. Müşayiət iki səsli, üç səsli, bəzən dörd səsli olur. Çətinlik də elə burada meydana çıxır. Müşayiət üçün lazımlı olan (düymələr) məsafəcə bir-birindən xeyli aralı olur ki, həmin düymələri (səsləri) sol əlin barmaqları ilə lazım olan anda, cəld tapıb yerindəcə işlətmək doğrudan da çətinlik törədir. Əlbəttə müəllimlərimiz və tələbələrimizin qabiliyyə-

ti, əzmkarlığı nəticəsində əsərlərin sol əl ilə müşayiəti təmin edilir.

Böyük əminliklə demək mümkündür ki, heç bir xalqın musiqiçiləri yuxarıda qeyd etdiyimiz çətinliyin öhtəsindən gələ bilməzdilər. Xalqımızın övladlarının istedadlı olması burada da bir daha özünü göstərir. Fikirlərimizi əsaslandıraraq bu qənaətdəyik ki, qarmonun daha peşəkar, dolğun və ustalıqla ifa olunması üçün alətin təkmilləşməsi yoluna qədəm qoymalıyıq.

Bir məsələni də yada salaq. Hər hansı bir alətlə ifa olunan əsərlərin fortepiano müşayiəti var. Bunlar əsərlərin fortepiano partiyalarında göstərilib. Müəllimlər fortepianino ilə olan müşayiəti eyni qarmonun sol əllə lazım gələn çalğısında (müşayiətində) istifadə edirlər. Yaxud da akkordeon üçün bəstələnmiş əsərlərin qarmon tədrisində istifadəsi zamanı həmin alətin müşayiəti üçün göstərilən akkordlar qarmonun sol tərəfi üçün tətbiq olunur. Bütün bunlar dediyimiz kimi xeyli çətinliklərle başa gelir. Çətinliklərin səbəbini açıq-aydın bu mövzumuzda göstərmışik.

Qarmonun sol tərəflə (düymələrlə) müşayiət zamanı beşinci (Çeçələ) barmaqdan istifadə etmək olmur. Əsasən üç barmaq (2-ci, 3-cü, 4-cü barmaq) bu işdə əsas rol oynayır. Birinci barmaqdan (Baş barmaq) nadir hallarda və çox çətinliklə istifadə olunur.

Qarmonun üç oktavalı olmasının bir əsası da vardır. Bu bilavəsite muğam ifaçılığı ilə bağlıdır. Muğamların "Bərdaş" şöbələrinin və ya zil pərdələrdə çalınan şöbə və güşələrin çalığı zamanı çatışmazlıq, pərdə (səs) azlığı özünü bürüzə verir. Xüsusilə ifaçı "Qatar", "Şahnaz", "Mirzə Hüseyn segahı", "Mahur-hindi" və başqa muğamları çalarkən qeyd etdiyimiz kəm-kəsirlərlə qarşılaşır. Belə ki, çalğı zamanı şöbə və güşələrdə oktavanın səsləri yarımcıq qaldığına görə cümlələrin ardını tamamlamaq üçün orta oktavanın səslərinə, bəmə qayıtmalı olur.

Tarda, kamançada isə dediyimiz pərdə, oktava azlığı, çatışmazlıq yoxdur. Bu alətlərdə muğam ifası zamanı hər şöbə və güşəni öz pərdəsində, öz yerində tamam-kamal çalmaq olur. Qarmonumuzun oktavalarının artırılması ilə həm not əsərlərinin, həmçinin muğamlarımızın yerli-yerində dolğun, aydın, bitgin və yetgin şəkildə ifasına nail olmayıq. Üç aktovalı qarmonu Musiqi Kolleci, Musiqi Texnikumuları və Mədəniyyət və İncəsənət Universitetindəki tədris və peşəkar qarmon ifaçılığı üçün nəzərdə tutmuşuq. Uşaq musiqi məktəblərində tədris üçün istifadə olununan "iki oktava yarım səsdüzümlü" qarmonların (Kazan şəhərində istehsal olunan qarmonlar) sol gövdəsində rekon-

struksiya edilməklə gələcək uğurlu işlərimizin bünövrəsi qoyula bilər.

Musiqi məktəbində təhsil alan uşaqların yaş həddi nəzərə alındığı üçün üç oktavalı qarmon peşəkarlığa hesablanır.

Qaldırdığımız məsələ ilə bağlı fikirlərimizin ustad sənətkarlarla, qarmon ixtisasının tədrisilə məşğul olan müəllimlərlə bölüşürük. Onların fikir, tövsiyə, iradlarının qəbul etmək üçün mükalimələrə hazırlıq.

MİLLİ MUSIQİMİZİ VƏ MUSIQİ ALƏTLƏRİMİZİ YAD ƏLLƏRDƏN QORUYAQ

İrəvanda yaşayan ermənilər bizim milli qarmonumuzun ecazkar səsinə vurğun olaraq onu çalmaq üçün böyük bir zaman sərf ediblər. Qarabağda və Qərbi Azərbaycanda azəri türklərinin arasında məskunlaşan ermənilər içərisindən müxtəlif dövrlərdə tək-tək qarmonçalanlar çıxşa da bu aləti yüksək səviyyədə, peşəkarlıqla və təsirli şəkildə çala bilməmişlər. Onların peşəkar akkordon çalanlarının bəziləri Azərbaycan qormonunu ifa etsələr də bu müvəffeqəti hal daşıyıb.


Son zamanlar İrəvan musiqiçiləri Azərbaycan ifaçılarının Türkiyədə, Rusyanın Moskva kimi nəhəg və digər böyük şəhərlərində verdikləri konsertlərdə, müxtəlif mədəni-kütləvi tədbirlərdə və toy şənliklərində möcüzəli sənət nümayiş etdirməsindən qıcıqlanaraq qarmon sənətçiliyinə xüsusi maraq göstərməyə başlamışlar. Onlar milli qarmon alətimizi müxtəlif yollarla əldə edib, lent yazılarını toplayıb, onları dinləyib öyrənərək bù alətdə çalmağa başlamışlar. Həmin qarmonçalanlar Moskvanın ən böyük və məhşur restoranlarında işləyərək qarmonumuzu erməni milli aləti kimi təbliğ etməyə çalışırlar.

Nə vaxtsa onlar "Qarmon bizim milli alətimizdir" deyə təbliğata başlaya bilərlər. Neçə ki, uzun illər nəfəsli alətimiz balabanı hər yerdə "düdük" kimi təqdim edib öz adlarına çıxarırlar. Milli Azərbaycan musiqi alətləri olan zurna, tütək, balaban, tar, kaman və başqa alətlərimizi ifa edərək "Tərəkəmə", "Vağzalı", "Uzun dərə", "On dörd nömrə", "Qəşəngi", "Heyvagülü" və s. xalq havalarını erməni xalqının milli musiqi nümunələri kimi qələmə verirlər. O cümlədən neçə-neçə xalq mahnimizi da özünükü sayırlar. Internet vasitəsilə dünyaya çıxıb bildiklərini edirlər. Vaxtında bu işlərin qarşısını almadığımıza görə ha-

mimizin boynuna məsuliyyət düşür.

Milli qarmonumuzun keşiyində dayanmalı, onun tədrismini gücləndirməli, ifaçılıq sənətimizin daha da ikişaf etməsinə yol açmalıyıq. Azərbaycan qarmonu öz dəyərli, təsirli və ecazkar səsini ən böyük qarmon ifaçılarımız vasitəsilə dünyanın hər bir yerinə yaymalıdır.

Son dörd-beş ildə uşaq musiqi məktəblərimizin qarmon sinfinə şagird qəbulu sayının azalması səhv deyilmə? Başa düşürük ki, son illər qarmon sinfinə gələnlərin sayı daha çox olurdu. Başqa milli alətlərimiz üzrə də şagird qəbulu yetərinçə olmalıdır ki, gələcəkdə heç bir boşluq yaranmasın, tarazlıq pozulmasın. Tar, kaman, balaban, qanun, saz, nağara və s. milli alətlərimiz yaşayıb, yaşayacaq da. Sinfonik və hərbi orkestrlərin tərkibində səslənən bütün alətlərin ifaçıları hər bir zaman yeknəsədirilməlidir. Səsi xalqımızın ruhuna çox yaxın və doğma olan milli qarmon sənətinin tədrisi daha da yüksəldilməlidir.



*Tədrisdə və ifaçılıqda istifadə olunan iki oktava yaxın
səs düzümlüne malik müasir Azərbaycan qarmonları*

Son sözəzzi

Əziz oxucu! Qarmon ifaçılığı sənətinin keçdiyi yolu işıqlandırmağa çalışdıq. Buna nə dərəcədə nail olmuşuqsa bu sizə bəlliidir. İnşallah gələcəkdə bu işi davam etdirməyə çalışacaqıq. Haqlı olaraq irad tutə bilərsiniz ki, ustad sənətkarlar olan Abbas Abbasov, Səttar Hüseynov, İsfəndiya Coşqun, Hacıbala Dadaşov, Musa Həsənov, Məmmədhüseyn salamov, Vahab Səmədov, Kübra Əbilova, Ağahüseyn Əliyev, Mehdi Vəlixanov, Yusif Yusifov və başqaları haqqında niyə geniş məlumat verilməyib? 1960-ci illərin sonlarında, 1970-ci illərin əvvəllərində sənətə yeni ifa tərzilə gələn, az zaman içərisində məşhurlaşan, həyatdan vaxtsız getmiş, taleyi kəm Həmid Haqverdiyevin yaradıcılığına niyə işıq salmamışıq?

Biz kitabımızda məşhurlarımızla bərabər, az-çox xidməti olmuş, lakin haqlarında heç bir yazılı mənbələrdə məlumat verilməmiş Bakı və əyalət qarmonçalanlarının ömür və sənət yolu barədə də söz açmağa çalışdıq. Bakıda, Gəncədə və digər şəhələrimizdə, el-obamızda elə gözəl sənətkarlarım vardır ki, kitabımızda barəsində geniş məlumat verilməyə tam haqq-hüquqları vardır. Bütün dediklərimiz barədə yazısaq cild-cild kitablar yaranacaq. Bunları etməyə isə maddi vəsait imkanımız yoxdur. Sinəsini qabağa verib bu kimi xeyirxah işləri görməyə kömək edəcək Vətən övladlarımız olacaqsa, onda özümüzə müqəddəs borc kimi bildiyimiz axtarışlarını, tədqiqatlarını davam edib yazıya çevirərək oxuculara təqdim edəcəyik.

Istifadə olunan ədəbiyyat

1. F.Şuşiniski "Azərbaycan xalq musiqiçiləri" Bakı Yaziçı 1985
2. Zakir Mirzəyev "Azərbaycan qarmonu" Bakı "Adiloğlu" nəşriyyatı -2005
3. Abbasqulu Nəcəfzadə "Azərbaycan çalğı alətlərinin izahlı lügəti" Bakı- 2004
4. Əlihüseyn Dağlı "Ozan Qaravəlli" Bakı- 2006
5. Fazıl Cəbrayılov "Mədəniyyətə xidmət edən təhsil ocağı" "Vətən" nəşriyyatı, Bakı- 2005.

Mündəricat

Ön söz.....	3
Giriş.....	5
İnstrumental ifaçılığımızda qarmonun öz yeri var.....	8
Azərbaycan qarmon məktəbinin yaranması və inkişafı yolları.....	11
Kərbalayı Abutalib.....	13
Gözel müsiqiçi,xeyirxah insan.....	14
Kor Əhəd.....	20
Sənət işığı yandıran insan.....	29
Oğul Teyyub.....	52
Kamrabəyim.....	59
Qarmon ifaçılığında təşəkkül tapmasında qadın sənətçilərəmizin də mühüm rolu olmuşdur.....	61
Sənəm Səlim qızı.....	62
Bədəl müəllim.....	67
Böyük sənətkar -saflıq ,yaxşılıq nümunəsi.....	73
Yarıda qırılmış ömür.....	82
Ananın qarmonunu götürən əllər.....	89
Sona İrzaquliyeva.....	95
Səfərəli Vəzirov.....	102
Bir əsri adlamış ömür.....	105
Nəcib nəslin nümayəndələri.....	107
Tutu şeyx Yusif qızı.....	108
İki zirvə.....	110
Salyanlı Əflatun.....	118
Ustad davamçılarından biri.....	124
Allahın sevimli bəndəsi.....	125
Ustad sənətkar Hacı Abutalib.....	128
Öz elinə qarmonu sevdirenlər.....	140
Rəqqas,qarmonçu və müğənni.....	149
Müsiqimizi dünya xalqlarına sevdiren ifaçımız.....	157
İfaçı-Pedaqoq.....	162
Ağdamdan başlanan sənət yolu.....	171
Yenilikçi ifaçı.....	173
Sənətçi özü ḥaqqında.....	181
Sənətlə əxlaqın vəhdəti.....	198
Yaradıcı sənətkar.....	207
Qısa ömrən zəngin behəsi.....	219
Qarmonçalan -xanəndə.....	229

Qarmonun tədrisi.....	237
Bakı Mədəni-Maarif Texnikumunda müxtəlif alətlər üzrə musiqiçilər hazırlanması ilə birlikdə qarmon ixtisası üzrə də kadrların yetişdirilməsi.....	239
Ağdam Musiqi Texnikumunda qarmon sinfinin açılması.....	242
Şəki Musiqi Texnikumu.....	250
Şuşa Musiqi Texnikumunda qarmon.....	253
Gəncə Musiqi Texnikumu.....	253
Sumqayıt Musiqi Texnikumunda qarmon sinfinin açılması.....	255
Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecində qarmon ixtisasının tədrisi.....	260
Ali təhsil ocağında qarmonun tədrisi.....	262
Qarmon və Muğam.....	269
Qarmon alətinin səslənmə və tekniki imkanlarına məxsus əsərlər, konsertlər yazılımalıdır.....	272
Azərbaycan qarmon məktəbi nümayəndələrinin radiomuzun fonu üçün ləntə yazdıqları muğamlar.....	277
Müxtəlif xalqlarda istifadə olunan qarmonların səslənmə fərqi...280	280
Aşıq dəstəsinə qarmon ifaçısının daxil olması.....	286
XX əsrde yaranmış musiqi üçlüyü.....	293
Kürdəmirin səcərə qarmonçalanları.....	306
Aşıq ocağından pərvazlanan qarmonçalan.....	308
O, özünü pedaqoji fəaliyyətdə tapmışdır.....	311
Rəqs ansamblının nadir qarmonçalanı.....	315
Sevimli müəllimə.....	318
Aydın Əliyev.....	319
1941-1945 -ci illər Sovet-Alman müharibəsindən sonrakı dövrdən başlayaraq müasir zamanımıza qədər qarmon ifaçılığına xidmət etmiş sənətçilərimiz haqqında ümumi məlumat.....	323
1950-ci illərə qədər və ondan sonrakı dövr.....	323
1980- ci illərdə daha çox tanınan qarmonçalanlar.....	330
1990-ci illərdə mahir qarmonçalan kimi tanınanlar.....	333
2000-ci illərin mahir qarmon ifaçıları.....	335
Qarmonda Aşıq havalarının en mahir ifaçıları.....	336
Aşıq havalarının mahir ifaçılarından biri.....	339
Bütün anlarda vətənin və xalqın xidmətində.....	340
O,musiqi üçün doğulub.....	343
Qarmon ixtisasının tədrisi üçün nəşr olunmuş vəsaitlər.....	351
Nəsil və aile nümayəndəleri ifaçılıqda və tədrisdə.....	367
Nizami.Əsgərov.....	374
Müasir Azərbaycan qarmonunun bir daha təkmilləşməsi baredə.....	377
Milli musiqimizi və musiqi alətlərimizi yad əllərdən qoruyaq....	380
Son söz evezisi.....	382
İstifadə olunan ədəbiyyat.....	383

Nəşriyyatın direktoru: Əlirza SAYILOV

ƏHSƏN RƏHMANLI,

**“QARMON İFAÇILIĞI SƏNƏTİ VƏ
ONUN AZƏRBAYCANDA TƏDRİSİ”**

Bakı, “Araz” nəşriyyatı, 2008

Dizayner: Teymur Mirzəliyev

Yığılmağa verilmişdir: 10.08.2007

Çapa imzalanmışdır: 1.12.2007

Kağız formatı: 70x100 1/16

Şərti çap vərəqi: 25

Uçot nəşr vərəqi: 24.125

Sifariş: 58

Sayı: 500

Qiyməti müqavilə ilə

**“Araz” nəşriyyatının mətbəəsində
çap olunmuşdur.**



Əhsən (Əksam)
Mikayıl oğlu Rəhmanlı
05.10.1950-ci ildə
Neftçala rayonunun Xılli
qəsəbəsində anadan
olub. 1958-ci ildə orta
məktəbi, 1970-ci ildə
Bakı Mədəni-Maarif
Texnikumunu, 1985-ci
ildə Azərbaycan Dövlət
İncəsənət Institutunu
bitirib. 1970-ci ildən
Bakının müxtəlif mədə-
niyyət müəssisələrində
çalışıb. 50-dən yuxarı
mahnının, 10-a qədər

muğam dəramədləri və rənglərin müəllifidir. Hal-hazırda Bakı Mədəni-Maarif Texnikumunda “Muğam tarixi” fənni, Musiqi Kollecində və Şuşa Musiqi Texnikumunda qarmon ixtisası üzrə dərs deyir. Tədrisə aid bir neçə programın müəllifidir. Xarici dövlətlərdə sənət səfərlərində olub. Bestələdiyi melodiyaların bəziləri Baba Mahmudoğlu adına xalq çalğı alətləri ansamblının ifasında Azərbaycan radiosunun fonduna yazılib. 2007-ci ildən mətbuatda elmi məqalələrlə çıxış edir.

Evlidir, üç övladı var.